



Mukəddəs Kitab

Injil 1-ķisim

«Matta»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

www.mukeddeskalam.com

«Uyğurqə Kalam Tərjimisi»

Injil 1-ķisim

«Matta»

(«Matta bayan kılqan hux həwər»)

Kirix səz

Awwal, pütkül Injiloqa қoxқan «kirix səz»imizdiki «Əysaning yər yüzidiki hayatı hatirləngən «tət bayan»»qə kirix səz»imizdə xərhiləgən «Matta» toqrluluk məzmunni kərung.

Məzmun: —

1. Əysaning nəsəbnamisi wə dunyaqə kelixi (1-, 2-bablar)
2. Əysaning hizmiti baxlinix aldida (3-babtin 4-bab 11-ayətkiqə)
3. Əysaning Galiliyədiki hizmiti (4-bab 12-ayəttin 18-babkıqə)
4. Əysaning Galiliyədin Yerusalemə qəsəpəri (19-, 20-bablar)
5. Əysaning yər yüzidiki hizmitining ahirki həqiqəti (21-27 bablar)
6. Əysaning əlüm din tirilix (28-bab)



Matta

«Matta bayan қилоjan hux həwər» Əysa Məsihning nəsəbnamısı

1 ¹ Bu İbrahimning oğlı wə Dawutning oğlı bolojan Əysa Məsihning nəsəbnamə kitabidur: —.
2 İbrahimdin Ishak tərəldi, Ishäktin Yakup tərəldi, Yakup Yəhuda wə uning aka-ukilirining atisi boldi; ³ Yəhudadın Tamar arkılık Pərəz wə Zərah tərəldi; Pərəzdin Həzron tərəldi, Həzronndin Ram tərəldi, ⁴ Ramdin Amminadab tərəldi, Amminadabdin Nahxon tərəldi, Nahxonndin Salmon tərəldi; ⁵ Salmondin Rahab arkılık Boaz tərəldi, Boazdin Rut arkılık Obad tərəldi, Obadtin Yassə tərəldi, ⁶ Yəssədin Dawut padixah tərəldi. Dawuttin Uriyaning ayali arkılık Sulayman tərəldi, ⁷ Sulaymandin Rəhoboam tərəldi, Rəhoboamdin Abiya tərəldi, Abiyadin Asa tərəldi, ⁸ Asadin Yəhoxafat tərəldi, Yəhoxafattin Yəhoram tərəldi, Yəhoramdin Uzziya tərəldi, ⁹ Uzziyadin Yotam tərəldi, Yotamdin Ahaz tərəldi, Ahazdin Həzəkiya tərəldi, ¹⁰ Həzəkiyadin Manassəh tərəldi, Manassəhdin Amon tərəldi, Amondin Yoxiya tərəldi; ¹¹ Babiloja sürgün kılinoqanda Yoxiyadin Yəkoniyah, wə uning aka-ukiliri tərəldi.. ¹² Babiloja sürgün bolqandan keyin, Yəkoniyahdın Xealtıəl tərəldi, Xealtıəldin Zərubbabal tərəldi, ¹³ Zərubbabəldin Abihud tərəldi, Abihuddin Eliakim tərəldi, Eliakimdin Azor tərəldi, ¹⁴ Azordin Zadok tərəldi, Zadoktin Akim tərəldi, Akimdin Əlihud tərəldi, ¹⁵ Əlihudtin Əliazar tərəldi, Əliazardın Mattan tərəldi, Mattan-din Yakup tərəldi, ¹⁶ Yakuptin Məryəmning eri bolojan Yusüp tərəldi; Məryəm arkılık Məsih, atalojan Əysa tuquldı.

17 Xundak bolup, İbrahimdin Dawutkığə bolojan arılıkta jəmiy on tət əwlad bolojan; Dawuttin Babiloja sürgün kılinoqıqə jəmiy on tət əwlad bolojan; wə Babiloja sürgün kılinitixin Məsih, kəlgüqə jəmiy on tət əwlad bolojan.

Əysa Məsihning dunyaqa kelixi

18 Əysa Məsihning dunyaqa kelixi mundağ boldi: — Uning anisi Məryəm Yüsüpka yatlık boluxka wədə kılinoqanidi; lekin tehi nikah kılınmayla, uning Mukəddəs Rohtin hamilidar boloqanlığı məlum boldı.

1:1 «Əysa Məsihning nəsəbnamə kitabı» — bu sözər bəlkim birinqidin təwəndiki «nəsəbnamə»ni (1-16-ayətni) kərsitidü. İkkinqidin ular həm «Matta» kitabının bexida wa toluk Injilning bexida kelip «Bu kitab Əysa Məsih dawrining hatırısı», degən mənini bildürüxi mumkin. «Koxumqə sez»imizni kərung.

1:1 Luğa 1:31,32

1:2 Yar. 21:2; 25:26,35.

1:3 «Yəhudadın Tamar arkılık Pərəz wə Zərah tərəldi» — Tamar tooqruluk «Yar.» 38-babni kərung.

1:3 Yar. 38:27, 29; Rut 4:18, 19; 1Tar. 2:5, 9.

1:5 «Salmondin Rahab arkılık Boaz tərəldi» — Rahab tooqruluk «Yəxua» 2-babni kərung. «Boaz Rut arkılık Obad tərəldi» — Rut tooqruluk Təwrəttiki «Rut»ni kərung.

1:6 Rut 4:22; 1Sam. 16:1; 17:12; 1Tar. 2:15; 12:18.

1:7 1Pad. 11:43; 1Tar. 3:10.

1:8 «Yəhoxafattin Yəhoram tərəldi» — «Yəhoram» grek tilida kıskartılma xəkildə «Yoram» bolidu.

1:9 «Babiloja sürgün kılinoqanda...» — sürgün kılinitixin baxlinixidin ahrılxıxiqi on nəqqə yil jəryan bolojan. Israillar türküm-türkümlərgə belünüp sürgün kılinojan.

1:11 1Tar. 3:16.

1:12 «Yəkoniyahdın Xealtıəl tərəldi» — bu kızık həwər üstidə «köxumqə sez»imizni kərung. «Xealtıəl» grek tilida «Salatiylə».

1:12 1Tar. 3:17; Özra 3:2.

1:16 «Yakuptin Məryəmning eri bolojan Yusüp tərəldi» — bizning pikrimizqə «Matta»da Yusüpning nəsəbnamisi hatırılınidu. «Luğa»da Məryəmningki hatırılıdu. «Koxumqə sez»imizni kərung.

1:18 «lekin tehi nikah kılınmayla,...» — grek tilida «ular tehi billə bolmayıla».

1:18 Luğa 1:27,34.

«Matta»

¹⁹ Lekin uning bolqusi eri Yüstp, durus kixi bolup, uni jəmiyat aldida hijalatkə қalduruxni halimay, uningdin astirtin ajrixip ketixni niyət қildi.

²⁰ Əmma u muxu ixlarnı oylap yürginidə, mana Pərvərdigarning bir pərixtisi uning qüxicə kərənəp uningoja: — Əy Dawutning oqlı Yüstp, ayaling Məryəmni eż əmrinçgə elixtin çorķma; qünki uningda boloğan һamılə Mukəddəs Rohtin kəlgən. ²¹ U bir oǒul tuoqidu, sən uning ismini Əysa dəp կoyojin; qünki u eż həlkini gunahlıridin kütküzidü» — dedi..

²² Mana bularning һəmmisi Pərvərdigarning pəyojəmbər arkılık degənlirining əməlgə axurulux üçün boloğan, demək: — ²³ «Pak kız һamılıdar bolup bir oǒul tuoqidu; ular uning ismini Immanuel (mənisi «Huda biz bilən billə») dəp ataydu..

²⁴ Yüstp oyojinip, Pərvərdigarning xu pərixtisining degini boyiqə kilip, Məryəmni əmrigə aldi. ²⁵ Lekin Məryəm boxanoquqa u uningoja yekinlaxmıldı. Bu Məryəmning tunjisi idi; Yüstp uningoja Əysa dəp isim koydi.

Danixmənlərning ziyariti

2 ¹ Əysa Herod padixaḥ həküm sürgən künlərdə Yəhudiye əlkisinin Bəyt-Ləhəm yezisida dunyoqa kalgəndin keyin, mana bəzi danixmənlər məxriktin Yerusalemə moja yetip kelip, pukralardın: ² Yəhudiylarning yengidin tuoquləjan padixahı kəyərdə? Qünki biz uning yultuzining ketürülənlikini kərdük. Xunga, uningoja səjdə kılıqlı kəldük, — deyixti. ³ Buni anglojan Herod padixaḥ, xuningdək pütkül Yerusalem həlkimə alaḳzadılıkkə qüxti. ⁴ U pütkül bax kahinlər wə həlkinq Təwrat ustazlarını qakırıp, uların «Məsih kəyərdə tuoquluxi kerək?» — dəp soridi. ⁵ Ular: «Yəhudiyyədiki Bəyt-Ləhəm yezisida boluxi kerək, — qünki pəyojəmbər arkılık xundak pütləngə: — ⁶ «I Yəhudiye zeminidiki Bəyt-Ləhəm, Həlkinq Yəhudiye yetəkqilirining arisida əng kiqiki bolmayıdu; Qünki səndin bir yetəkqi qikidu,

1:19 «Yüstp... uni jəmiyat aldida hijalatkə қalduruxni halimay, uningdin astirtin ajrixip ketixni niyət қildi» — İbraniylar arisida yigit-kız bir-birigə wadıləxken bolsa kanun alıldı allıqəsan rəsmiy ər-ayal dəp hesablinidu.

1:21 «U bir oǒul tuoqidu, sən uning ismini Əysa dəp կoyojin; qünki u eż həlkini gunahlıridin kütküzidü» — «Əysa» grek tilida «Yesus», ibraniy tilida «Yəxua», mənisi «Kütkuzoquju Yah» yaki «Yah nijattur». Okurmanın esidə boluxi kerəkki, «Yah» bolsa «Yaḥwəḥ» (Pərvərdigar)ning kışkartılmışdır.

1:21 Lukə 1:31; Ros. 4:12.

1:22 «Mana bularning һəmmisi Pərvərdigarning pəyojəmbər arkılık degənlirining əməlgə axurulux üçün boloğan...» — İnjilda, Təwrattiki bexarətlər nakil kəltürülənidə, üq hil əhwal kərəlidü; (1) yüz bərgən ix dal xu bexarətnin obyekti bolidu (məsilən, «Mat.» 1:22, 4:14, 12:17, 21:4); (2) yüz bərgən ix xu bexarət eż iqığa aloğan bir wəkə yaki ix bolidu (məsilən, 2:23, 13:35); (3) yüz bərgən ix xu bexarəttə kərsitilən ixtə bir misal bolidu (məsilən, 2:17). Bu temini tətik kılıx intayı paydılıktır.

1:23 «Pak kız һamılıdar bolup bir oǒul tuoqidu; ular uning ismini Immanuel mənisi «Huda biz bilən billə» dəp ataydu» — «Yəx.» 7:14 wə «Yəx.» 8:8, 10ni körüng.

1:25 Lukə 2:21.

2:1 «Herod padixaḥ həküm sürgən künlərdə» — «Herod padixaḥ» toozuluk «Koxumqə sez» wə «Tabirlər»nimü korüng. «Mana bəzi danixmənlər məxriktin Yerusalemə moja yetip kelip...» — «danixmənlər» — Grek tilida «magoy» degen sez biliş ipadılındı. Əslidə bu sez munajjimlərni yaki pir-ustazları kərsitətti; Daniyal pəyojəmbər Babilda mundak kixilərgə «pirlarning piri» bolup yol kərsətkəndin keyin (Təwrat, «Daniyal» degen kisimni körüng) «magoy»larning kezkaraxılırı wə hesablıri asasən hurapet boyiqə əməs, bəlkı Təwrattiki bexarətlər boyiqə boloğan boluxi mumkin. «məxriktin Yerusalemə moja yetip kelip...» — Yerusalem kədimki Israılının paytahtı idi.

2:1 Lukə 2:4.

2:2 «Qünki biz uning yultuzining ketürülənlikini kərdük» — «uning yultuzi» — demək, «uning tuoquləjanlığının bexarət beridiliqən yultuzi». «biz uning yultuzining ketürülənlikini kərdük» — yaki «biz uning yultuzini xərçətə kərdük».

2:4 «Məsih kəyərdə tuoquluxi kerək?» — «Məsih» — pəyojəmbərlər aldin eytən, Huda təripidin tallanıjan, һaman bir künii kəlip həm nıjat kəltüridləqən həm keyin mangğu һökümranlıq kılıdıqan Kutkuzoquju-Padixaḥlı kərsitidü. «Tabirlər»nimü körüng.

2:5 «pəyojəmbər arkılık xundak pütləngə...» — «pəyojəmbər» muxu yərdə Təwrattiki Mikah pəyojəmbərnı kərsitidü («Mik.» 5:2).

«Matta»

U həlkim Israillarning bakkıqisi bolidu» — deyixti.

⁷Buning bilən, Hərod danixmələrni məhpip qakırtıp, yultuzning қақan pəyda bolovanlığını sürüxtürüp biliwaldı.⁸ Andin: «Berip balini sürüxtə kılıp tepinglar. Tapşan haman kaytip manga həwər қilinglar, mənmu uning aldioja berip səjdə kılıp keləy» — dəp, ularni Bəyt-Ləhəmgə yoloja saldı.

⁹Danixmənlər padixaḥning səzini anglap yoloja qikti; wə mana, ular xərkətə kərgən həlikə yultuz ularning aldida yol baxlap mangdi wə bala turojan yərgə kəlip tohtidi.¹⁰ Ular həlikə yultuzni kərginidin intayın қattık xadlinixti¹¹ həm eygə kirip, balini anisi Məryəm bilən kerüp, yərgə yikilip uningoja səjdə kılıxtı. Andin, həzinilirini eqip, altun, məstiki, murməkki katarlıq sowoqtalarını sunuxtı.¹² Ular oqaça qüxicə Hərodning yenioja barmaslıq toqrisidiki wəhiy kalğanlıki üçün, ular baxka yol bilən ez yurtiqa kaytixti.

Misiroja keletaləri

¹³ Ular yoloja kətkəndin keyin, Pərvərdigarning bir pərixtisi Yüsüpninq qüxicə kerünüp: Ornundin tur! Bala wə anisi ikkisini elip Misiroja қaç. Mən sanga ukturoquqə u yerdə turojin. Qünki Hərod balini yokitixka izdəp kelidu — dedi.¹⁴ Xuning bilən u ornidin turup, xu keqila bala wə anisi ikkisini elip Misiroja қarap yoloja qikti.¹⁵ U Hərod əlgüqə xu yerdə turdi. Xundak boldiki, Pərvərdigarning pəyoqbərbər arkılık aldin eytikan: «Oqlumni Misirdin Mən qakırdım» degən sezi əməlgə axuruldu..

Hərodning oqul bowaqlarnı əltürüxi

¹⁶ Hərod bolsa danixmənlərdin aldanojanlığını bilip, қattık oqazəpləndi. U danixmənlərdin enikliqən wəkətka asasən, adəmlərni əwətip Bəyt-Ləhəm yezisi wə ətrapidiki ikki yax wə uningdin təwən yaxtiki oqul balilarning həmmisini əltürguzdu.¹⁷ Xu qəoṛda Yərəmiya pəyoqbərbər arkılık eytilən munu səz əməlgə axuruldu: —

¹⁸ «Ramat xəhiri idə bir sada,
Aqqik yioqa-zarning piqanı anglinar,
Bu Raḥīləning baliliri üçün kətürgən ah-zarlırı;
Balilirinining yok kiliwetilgini tüpəylidin,
Təsəllini կobul kilmay piqan kətüridi».

Misirdin kaytip kelix

¹⁹ Əmdi Hərod əlgəndin keyin, Hudanıng bir pərixtisi Misirda turojan Yüsüpninq qüxicə kerünüp uningoja: —

²⁰ Ornundin tur! Bala wə anisini elip Israil zeminiqa kayt! Qünki balining jenini almaqçı bolovanlar əldi, — dedi.²¹ Buning bilən Yüsüp ornidin turup bala wə anisini elip Israil zeminiqa kaytti.²² U Arhelausning atisi Hərod padixaḥning orniqa təhtkə olturup

^{2:6} Mik. 5:1, 2; 1Sam. 16:1; Yh. 7:42.

^{2:9} «ular xərkətə kərgən həlikə yultuz» — yaki «ular u kətürləndə kərgən həlikə yultuz».

^{2:15} «Pərvərdigarning pəyoqbərbər arkılık aldin eytikan: «Oqlumni Misirdin Mən qakırdım» degən sezi əməlgə axuruldu» — Təwrat, «Hox.» 11:1.

^{2:15} Hox. 11:1.

^{2:16} «Hərod... ətrapidiki ikki yax wə uningdin təwən yaxtiki oqul balilarning həmmisini əltürguzdu» — demək, u turojulojan bala kep degəndə ikki yaxka kirgən, dəp həsablıojanidi.

^{2:18} «Ramat xəhiri idə bir sada, aqqik yioqa-zarning piqanı anglinar» — «Ramat yurti» yaki «Ramat xəhiri» Bəyt-Ləhəmdin yırak əməs. «Ramat xəhiri idə bir sada, aqqik yioqa-zarning piqanı anglinar, ... balilirinining yok kiliwetilgini tüpəylidin, təsəllini կobul kilmay piqan kətüridi» — pütkül bexarət «Yər.» 31:15də tepilidu.

^{2:18} Yər. 31:15

Yəhudiyə əlkisigə həkümranlıq kiliwatkinidin həwər tepip, u yərgə kaytixtin körkəti; wə qüxicdə uningoja bir wəhiy kelip, Galiliyə zeminiqə berip,²³ Nasarət dəp atılıdiojan bir yezida olturaklıxtı. Xuning bilən pəyojəmbərlər arkılıq: «U Nasarətlik dəp atılıdu» deyilgini əməlgə axuruldi.²⁴

Qəmüldürgüqi Yəhyaning təlim berixi

Mar. 1:1-8; Lukə 3:1-9; 15-17; Yh. 1:19-28

3¹ Xu qaoqlarda, qəmüldürgüqi Yahya Yəhudiyədiki qel-bayawanoja kelip.² Kixilərgə: — Towa kilinglar! Qünki ərx padixalıq yekinlixip kəldi! — dəp jakar laxxə baxıldı.³ Qünki qəmüldürgüqi Yahya bolsa ilgiri Yəxaya payojobər bexaritidə kərsətkən kixinin dəl ezi bolup: — «Bayawanda towlaydiojan bir kixinin: Rəbning yolini təyyarlanglar, Uning qioqır yollarını tüptüz kilinglar! — degən awazi anglinidu».

⁴ Yəhya pəyojəmbər təgə yungidin kılınojan kiyim kiyən, beliqə kən tasma baqlıqanidi. Yəydiqini bolsa qekətkilər bilən yawa hərə həsili idi.⁵ Əmdi Yerusalem xəhiri, pütün Yəhudiyə elkisi wə pütkü'l İordan dərya wadisining ətrapidiki kixilər uning aldiqə kelixip,⁶ gunahlarını ikrar kılıxtı wə uning əzlirini İordan dəryasında qəmüldürüxini kobul kılıxtı.

⁷ Lekin Pərisiy wə Sadukiy məzhipidikilərdin kəplirinining uning qəmüldürüxini kobul kılqılık kəlgənlikini kərginidə u ularçə:

— Əy yılanlarning balılır! Kim silərni Hudanıng qübüx alındıa turojan oqəzipidin keqinglər dəp agahlandırdı?!⁸

⁸ Əmdi towioja layık mewini kəltürünglər!⁹ Wə eziqinglarda: «Bizning atımız bolsa İbrahimidur!» dəp hiyal kılıp yürmənglər; qünki Mən xuni silərgə eytip koyayki, Huda İbrahimə qızı muxu taxlardınmu pərzəntlərni apirdə kılalaydu..

2:23 «U Nasarətlik dəp atılıdu» — bu muhüm bexarətlik söz toopruluq «köxumqə söz»imizni kərüng.

2:23 Yəx. 11:1; 60:21; Zək. 6:12.

3:1 «Xu qaoqlarda, qəmüldürgüqi Yəhya Yəhudiyədiki qel-bayawanoja kelip...» — «Yəhya» ibraniy wə grek tilliridə «Yuhanna» («Pərvədigarning xəpkəti» degən mənیدə) bilən ipadilini. «Yəhya» degən isim okurmenlərə muxu xəklidə tonux boloşanlıq üçün uni muxu tərjimidə ixləttək («Yəhya» əslə ərabqə söz id).

3:1 Mar. 1:4; Lukə 3:3.

3:2 ... ərx padixalıq yekinlixip kəldi! — İnjilda baxtin-ahir «ərx padixalıq» yaki «asmanning padixahlıqı» dəp tilə elinidü. Grek tilida daim «asmalnarning padixahlıqı» degən xəklidə elinidü.

3:3 «Bayawanda towlaydiojan bir kixinin: Rəbning yolini təyyarlanglar, uning qioqır yollarını tüptüz kilinglar! — degən awazi anglinidu» — «Yəx.» 40:3.

3:3 Yəx. 40:3; Mar. 1:3; Lukə 3:4; Yh. 1:23.

3:4 Mar. 1:6.

3:6 ... «Yəhyaning əzlirini İordan dəryasında qəmüldürüxini kobul kılıxtı» — bu yərdə eytilojan qəmüldürüx kixilərnin: (1) ez gunahlıraq towa kılqanlığını; (2) Hudanıng padixahlıkinin yekinləxkənlilikə qəza xundakla (3) Kütkuzquqı-Masiñning yekinləxkənlilikə iman kəltürüxini ipadılıyetti (ahirki nukta İnjildiki keyinkı məzmunda ispatlındı).

3:6 Mar. 1:5.

3:7 «Lekin Pərisiy wə Sadukiy məzhipidikilərdin kəplirinining uning qəmüldürüxini kobul kılqılık kəlgən...» — «Pərisiy» wə «Sadukiy» toopruluq; — Yəhudiylər arisidiki ikki məzəhpəninq kixilri. Təbirlərdiki «Pərisiy» wə «Sadukiy»ə qaraşsun. «Kim silərni Hudanıng qübüx alıda turojan oqəzipidin keqinglər dəp agahlandırdı?!» — bu kinayilik, həjwiy gəp, əlwattə; manisi bəlkim «Towa kilmay, Hudadin kəlidiojan oqəzəptin keqip kutulux üçün qəmüldürüxni kobul kılayılı degininqələr kəndək gap?!».

3:7 Mat. 12:34; 23:33; Lukə 3:7.

3:8 «Əmdid towioja layık mewini kəltürünglər!» — «towioja layık mewə» toopruluq «köxumqə söz»imizni kərüng.

3:8 Lukə 3:8.

3:9 «Əz iqinglarda: «Bizning atımız bolsa İbrahimidur!» dəp hiyal kılıp yürmənglər!» — «Atımız İbrahim bardur!» — demək, «Biz uluq İbrahimning əwlədliyi bolən «uluq Yəhudi milliti», «Biz heqnəmə kilmisakmu Huda alıda «Uningoja has alaħidə halk» boliwerimiz» degən pozitsiyini bildürüd.

3:9 Yh. 8:39.

«Matta»

¹⁰ Palta allikaqan dərəhlərning yiltizioja təngləp koyuldu; yahxi mewə bərməydiqan hərkəsisi dərəhlər kesilip otka taxlinidü. ¹¹ Mən dərwəkə silərnı towa kılıxinglar üçün suoja qəməldürümən. Lekin məndin keyin kəlgüqi zat məndin kudratlıktur. Mən hətta uning kəxini

3:10 «Palta allikaqan dərəhlərning yiltizioja təngləp koyuldu» — Yəhya pəyojəmbərning bu uluq sezi wə 12-ayəttiki keyinkı bexaritı tooprulkıq «köxumqə söz»imizni kerüng. Uning xu bayanı «Hudanıng oğəzipi əmdi silərgə yetip kelix alıda» degen asasıy mənini bildüridü.

3:10 Mat. 7:19; Yh. 15:6.

Kanaan (Pələstin) zemini — Injil dəwri



«Matta»

kötürükimu layık əməsmən; u silərni Mükəddəs Rohka həm otka qəmüldürirdi..¹² Uning soruquqı küriki қolida turidu; u ez haminini topa-samandan tələküs tazilaydu, sap buğdayni ambaroja yiojudı, əmma topa-samanni eqməs otta kəydürütədi, — dedi.

Əysaning qəmüldürülüxi

Mar. 1:9-11; Luğa 3:21-22

¹³ Xu wağıtta, Əysa Yəhyadin qəmüldürülüxnı köbul kılıx üçün Galiliyə əlkisidin İordan dəryası boyıqa, uning yenioja kəldi.¹⁴ Birak Əhya qəmüldürükə unimay uni tosup:

— Əslı qəmüldürülüxnı mən səndin köbul kılıxım kerək idi, birak sən menin aldimoja kəpsənoqı? — dedi.

¹⁵ Lekin Əysa uningoja jawabən: — Hazırqə xuningoja yol koypojin; qunki həkkaniyilikning barlıq tələplirini əməlgə axurux üçün, xundak kılıximizə toqra kelidu, — dedi.

Xuning bilən, Yəhya uningoja yol koypdi.¹⁶ Wə Əysa qəmüldürülüp bolupla, sudin qikti; u sudin qikixi bilən mana, ərxlər uningoja eqilib, Hudanıng Rohı kəptər kiyapitidə ərxtin qüxüp, üstigə қonuwatçanılığını kərdi.¹⁷ Wə mana, ərxtin bir awaz: — «Bu Mening səyümlük oolum, Mən uningdin toluk hursənmən!» — dəp anglandı.

Əysaning qəl-bayawanda sinilixi

Mar. 1:12-13; Luğa 4:1-13

4¹ Andin Əysa Rohning yetəkqılıkida İblisning sinak-azduruxlirioja yüzlinix üçün qəl-bayawanoja elip berildi.² U kırıq keqə-kündüz roza tutkandin keyin, uning korsiki ekip kət kənidi.³ Əmdi azduroquqı uning yenioja kelip uningoja:

— Əgər sən rasttinla Hudanıng Ooqli bolsang, muxu taxlarni nanoja aylinixkə buyruqjin! — dedi..

⁴ Lekin u jawabən: —

Təwrattı: «İnsan pəkət nan bilənlə əməs, bəlki Hudanıng aqzidin qıkkən hərbir söz bilənmə yaxaydu» dəp pütülgən, — dedi..

⁵ Andin İblis uni mukəddəs xəhərgə elip berip, ibadəthanining əng egiz jayıqə turoquzup un ingoja:⁶ — Hudanıng Ooqli bolsang, əzüngni pəskə taxlap bakşın! Qunki Təwrattı: «Huda Əz parixtilirigə sening həkkinqədə əmr kılıdu»; wə «putungning taxka urulup katməsliki üçün,

3:11 Mar. 1:7; Luğa 3:16; Yh. 1:15,26; Ros. 1:5; 11:16; 19:4.

3:13 Mar. 1:9; Luğa 3:21.

3:16 «Əysa qəmüldürülüp bolupla, sudin qikti...» — nemixkə Əysa Yəhyyanıng qəmüldürükini köbul kıldı? «Koxumqə söz»imizdə bu tooruluk azraq tohilimiz. «Hudanıng Rohı kəptər kiyapitidə ərxtin qüxüp...» — yaki «... pahtək kiyapitidə qüxüp...». Grek tilida bu kux «peristera» dəp atılıdu. «Peristera» grek tilida həm kəptərnı həm pahtəknimə kərsitudu.

3:16 Yəx. 11:2; 42:1; Yh. 1:32.

3:17 Yəx. 42:1; Mat. 12:18; 17:5; Mar. 1:11; Luğa 9:35; Kol. 1:13; 2Pet. 1:17.

4:1 «... Əysa Rohning yetəkqılıkida ... qəl-bayawanoja elip berildi» — «Roḥ» muxu yərdə Mükəddəs Rohını kərsitudu.

4:1 Mar. 1:12; Luğa 4:1.

4:2 «U kırıq keqə-kündüz roza tutkandin keyin, uning korsiki ekip kətkənidə» — okurmənlərgə ayan bolsunki, mukəddəs yazmılarda «roza tutux» adatə heçkandak ozuklanmasılıkı kərsitudu. Undak biwasıtə deyilmigən bolsa muxu rozilar su iqmasılıkni ez iqiğə almayıd.

4:3 «Azduroquqı uning yenioja kelip uningoja... dedi» — «azduroquqı» Xəytanni kərsitudu, əlwəttə. «Əgər sən rasttinla Hudanıng Ooqli bolsang...» — grek tilida bu -3- wə 6-ayałlərdiki «əgər» adatə «əgər (mundak) bolsang (wə dərvəkə xundak bolisən)» degen mənəni puritidu.

— «Hudanıng Ooqli» — bu nam hərgizmə Huda bilən Əysa otturisidiki jismanı jəhəttiki ata-balılık munasiwbətni əməs, bəlki rohiy jəhəttiki munasiwbətni bildürirdi.

4:4 «İnsan pəkət nan bilənlə əməs, bəlki Hudanıng aqzidin qıkkən hərbir söz bilənmə yaxaydu» — «Qan.» 8:3.

4:4 Kan. 8:3

«Matta»

ular seni қоллирда көтүрүп ўюриду» дәп пүтүлгөн – деди..

⁷ Әйса унингә: «Тәwratta yənə, «Pərwərdigar Hudayingni sinioquqi bolma!» дәрму пүтүлгөн – деди..

⁸ Andin, Iblis uni naħayiti egiz bir taqqa qikirip, uningoja dunyadiki barlık padixaħħilklärni xərəpliri bilən kərsitip:

⁹ Yərgə yikilip manga ibadət kilsang, bularning həmmisini sanga beriwetimən, – деди.

¹⁰ Andin Әйса uningoja: – Yočal, Xəytan! Qünki Təwratta: «Pərwərdigar Hudayingoila ibadət kıl, pəkət Uningla ibadət-hizmitidə bol!» дәп пүтүлгөн, – деди..

¹¹ Buning bilən Iblis uni taxlap ketip қaldı, wə mana, pərixtılər kelip uning hizmitidə boldi.

Әйса təlim berixni baxlaydu

Mar. 1:14-15; Luča 4:14-15

¹² Әmdidi Әйса Yəħyaning tutkun kılinojanlığını anglap, Galiliyəgə yol aldı. ¹³ U Nasarət yezisini taxlap, Zəbulun wə Naftali rayonidiki Galiliyə dengizi boyidiki Kəpərnahum xəhirigə kelip orunlaxtı. ¹⁴ Xundak kılıp, Yəxaya pəyojəmbər arkılık eytilojan xu bexarət əməlgə axuruldi, demək: –

¹⁵ «Zəbulun zemini wə Naftali zemini,

Iordan dəryasining neriki təripidiki «dengiz yolu» boyida, «Yat əllərning makani» bolоğan Galiliyədə,,

¹⁶ Kərangojulukta yaxiojan həlk parlak bir nurni kərdi;

Yəni əlüm kələnggisinining yurtida olturoquqilaroja,

Dəl ularning üstigə nur qüxti»..

¹⁷ Xu wakıttın baxlap, Әйса: «Towa kilinglar! Qünki ərx padixaħħili yekinlixip қaldı!» – дәп jar kılıxka baxlidi.

Әysaning muhlis qaķirixi

Mar. 1:16-20; Luča 5:1-11

¹⁸ Bir küni, u Galiliyə dengizi boyida ketiwei tip, ikki aka-uka, yəni Petrus dərmpu atilojan Simon isimlik bir kixini wə uning inisi Andiriyasni kərdi. Ular belikqi bolup, dengizoja tor taxlawatatti; ¹⁹ u ularoja:

^{4:6} «Huda Əz pərixtılrigə sening həkkinqədə əmr kılıdu»; wə «putungning taxka urulup kətməslikü tıqün, ular seni қollırıda kötürüp ўюridu» – «Zəb.» 91:11, 12. Xəytanning bu ayətni ixlətkini tooruluk «köxumqə sez»imizni kerüng.

^{4:6} Zəb. 91:11,12

^{4:7} «Pərwərdigar Hudayingni sinioquqi bolmal» – «Qan.» 6:16.

^{4:7} Kan. 6:16.

^{4:10} «Parwərdigar Hudayingoila ibadət kıl, pəkət Uningla ibadət-hizmitidə bol!» – «Qan.» 6:13.

^{4:10} Kan. 6:13; 10:20.

^{4:11} «Buning bilən Iblis uni taxlap ketip қaldı, wə mana, pərixtılər kelip uning hizmitidə boldi» – Rəb Әйса uqrıqan sinaklar üstida «köxumqə sez»imizdə azrak tohtılımiz.

^{4:12} Mar. 1:14; Luča 4:14,16,31; Yh. 4:43.

^{4:13} «U... Naftali rayonidiki Galiliyə dengizi boyidiki Kəpərnahum xəhirigə kelip orunlaxtı» – «Galiliyə dengizi» akar suluk yoqon bir kel.

^{4:15} «Iordan dəryasining neriki təripidiki «dengiz yolu» boyida...» – «dengiz yolu» «Galiliyə dengizi»ning qərbvi yərlirini kərsitidu. ««Yat əllərning makani» bolоğan Galiliyədə...» – Asuriyə imperiyası tajawuz kılɔndan keyin, Naftali, Zəbulun wə baxkj Israıl kəbililərinin kəp kisimlari sürgün kılındı. Bir kisim kəmbəşəjəl, namrat, kəbiliyətsiz kixilər қaldı. Asuriyə padixaħħi baxqa ya mellət-həlkələri elip kelip xu yərgə, bolupmu Galiliyəgə olturaklaxturdu. Muxu kixilər kepkalojan namrat Israillar bilən arılıxip ўürüp, ezara assimiliyatiya kılinoqaqka, Galiliyə Yəħidiyilar təripidin «yat əlliklər» (Yəħidiy əməslər)ning makani Galiliyə» dəp kəmsitilip atalojan.

^{4:15} Yəx. 8:23; 9:1.

^{4:16} «Kərangojulukta yaxiojan həlk parlak bir nurni kərdi; yəni əlüm kələnggisinining yurtida olturoquqilaroja, dəl ularning üstigə nur qüxti» – Təwrat (Yəx.) 9:1-2. Bexarətta muxu nur dəl xu kamſitilgən yardikilərgə qeqiliđu, deyliđu.

^{4:16} Yəx. 9:1, 2.

^{4:17} Mar. 1:15.

^{4:18} Mar. 1:16.

«Matta»

— Mening kəynimdin menginglar — Mən silərni adəm tutkuqi belikqi ķilimən! — dedi. ²⁰ Ular xuan belik torlirini taxlap, uningoja əgixip mangdi.

²¹ U xu yərdin ətüp, ikkinqi bir aka-ukini, yəni Zəbədiyning oğulları Yakup wə inisi Yuhanannı kərdi. Bu ikkisi kemidə atisi Zəbədiy bilən torlirini ongxawatattı. U ularnimu qakirdi. ²² Ular dərhal kemini atisi bilən қaldurup uningoja əgixip mangdi.

Əysanıng Galiliyədə təlim berixi

Luka 6:17-19

²³ Wə Əysa Galiliyəning həmmə yerini kezip, ularning sinagoglırıda təlim berip, Hudanıng padixaḥlıkinin hux həwirini jakarlaytti, həlk arısida hərhil kesəllərni wə ajiz-meyiplarnı sakaytti.. ²⁴ U toqıruluk həwar pütkül Suriyə elkisiga tarkaldi; u yərdiki halayıq hərhil bimarlarnı, yəni hərtürlük kesəllər wə aqrıq-siləklərni həmdə jin qaplaxşanlarnı, tutkaqlıq wə paləq kesiligə giriptar bolovanınlı uning aldioja elip kelixti; wə u ularni sakaytti. ²⁵ Galiliyə, «on xəhər» rayoni, Yerusalem, Yəhudiyə wə Iordan dəryasining u kətidin kəlgən top-top adəmlər uningoja əgixip mangdi.

Həkikiy bəht-bərikət

Luka 6:20-23

5 ¹ Muxu top-top adəmlərni körüp u bir taoqka qıktı; u u yərdə olturoqınida, muhlisliri uning yenioja kəldi. ² U aqzını ekip ularoja təlim berixkə baxlıdı: —

³ Mubarək, rohṭa namrat bolovanılar!

Qünki ərx padixaḥlıki ularoja təwədur..

⁴ Mubarək, pişqan qəkkənlər!

Qünki ular təsəlli tapıdu..

⁵ Mubarək, yawax-məmənlər!

Qünki ular yər yüzügə mirashordur..

⁶ Mubarək, həkkaniyilikka aq wə təxnalalar!

Qünki ular toluk toyunıdu..

⁷ Mubarək, rəhimdillər!

Qünki ular rəhİM kəridü.

⁸ Mubarək, kəlbİ pak bolovanılar!

Qünki ular Hudarı kəridü..

⁹ Mubarək, tinqlik tərəpdarlırı!

4:19 «Mən silərni adəm tutkuqi belikqi ķilimən!» — «adəmmi tutkuqi» degen ibaridə «tutux» ziyan yətküzüx yaki ulardin paydilinin üçün əməs, bəlkı ularını Xəytanning ilkidin elip kutkuzuxni kərsitidü.

4:23 «Əysa... ularning sinagoglırıda təlim berip,...» — «sinagoglar» Yəhudiy həlkining ibadət ķılıx, Təwratni okux wə wəz-təlim anglaşka yiqołlılıqdan ammiviy eylirli yaki zallırı.

4:24 «tutkaqlıq... kesiligə giriptar bolovanılar» — grek tilidə «ay uroqanılar» degen söz bilən ipadilinidü.

5:3 «rohṭa namrat bolovanılar» — bəlkim əzinin Huda oja kat'iy möhtəjalığını tonup yətəknər. Baxka birhil tərjimisi: «Mubarək, rohṭa tiləmqi bolovanılar!». Grek tilidə «namrat» degen söz «tiləmqi» degen mənini ez iqığa alıdu (məsilən, «Luka» 16:20, 22də).

-Bu ayatlarda «mubarək» degen söz (Huda taripidin) «bəhətlər, bərikətlər kılınojan» degen mənidə ixtililidü.

5:5 Yəx. 57:15; 66:2; Luka 6:20.

5:4 «pişqan qəkkənlər» — bəlkim ez gunahlıları wə Huda oja tayanmiojanlılığı üçün pişqan qekixni kərsitidü.

5:4 Yəx. 61:2; 66:10,13; Luka 6:21.

5:5 Zəb. 37:11

5:6 Yəx. 55:1.

5:8 Zəb. 15:1-2; 24:4; lbr. 12:14.

«Matta»

Qünki ular Hudaning pərzəntliri dəp atılıdu.

¹⁰ Mubarək, həkəkaniylik yolida ziyan kəxlikkə uqriqanlar! Qünki ərx padixahlılıq ularoja təwədurdur.

¹¹ Mubarək, mən üçün baxxılarning həqarət, ziyan kəxlik wə hərtürlük təhmitigə uqrisanglar;

¹² xad-huram bolup yayranglar! Qünki ərxlarda katta in'am silər üçün saklanmakta; qünki silərdin ilgiriki pəyoqəmberlərgimə ular muxundak ziyan kəxliklərni kılɔjan..

Muhlislar «tuz»luq rolini yoqatmasılık kerək

Mar. 9:50; Luğa 14:34-35

¹³ Silər yər yüzidiki tuzdursilər. Həlbuki, əgər tuz eż təmini yoqatsa, uningçə käytidin tuz təmini kəndakmu kirğuzgili bolidu? U qaçda, u həqnemigə yarimas bolup, taxlinip kixilərning ayioji astida dəssilixtin baxxə həq ixka yarimaydu.

¹⁴ Silər dunyanıng nuridursilər. Taqı üstigə selinojan xələr yoxurunalmaydu. ¹⁵ Həqkim qiraogni yekip koyup, üstigə sewətni kəmtürüp koymas, bəlkı qiraqdanning üstigə koyidu; buning bilər, u ey iqidiki həmmə adəmlərgə yorukluk beridu. ¹⁶ Xu tərikidə, silər nurunglarnı insanlar aldida xundak qaknitinglarkı, ular yahxi əməlliringlarnı körüp, ərxtiki atanglarnı uluqlısın..

Təwrat əkanuni həkkidə

¹⁷ Meni Təwrat əkanununu yaki pəyoqəmberlərinin yazılalarını bikar kılɔjili kəldi, dəp oylap kalmanglar. Mən ularını bikar kılɔjili əməs, bəlkı əməlgə axurqılı kəldim. ¹⁸ Qünki mən silərgə xuni bərhək eytip koyayki, asman-zemin yokimiqoqə, uningda pütülgənlər əməlgə axurulmioqə Təwrattiki «yod» bir hərp, hətta birər qəkitmu bikar kılınmaydu. ¹⁹ Xu səwəbtin, Təwrat əkanuning əkidlilirigə, hətta uning əng kiqikliridin birini bikar kılip, wə baxxılara xundak kılıxni egitidiojan hərkim ərx padixahlılıkda əng kiqik hesablinidu. Əmma əksiqə, Təwrat əkanuni əkidlilirigə əməl kılɔjanlar wə baxxılara xundak kılıxni eğətküqilər bolsa ərx padixahlılıkda uluq hesablinidu. ²⁰ Qünki mən silərgə xuni eytip koyayki, həkəkaniyliklər Təwrat ustazlırı wə Pərisiyələrinin axmisa, ərx padixahlılıqça həqkəqan kirəlməysilər..

Oləzəplinix həkkidə

²¹ Burunkılar oja «Katillik kılma, katillik kılɔjan hərkandak adam sorakka tartılıdu» dəp buyrulojanlığını angliqansırlər. ²² Bırak mən eziüm xuni silərgə eytip koyayki, eż kərindixioja bikardin-bikar aqqıqlanojanlarning hərbirimə sorakka tartılıdu. Əz kərindixini «əhmək» dəp tilliojan hərkim aliy kengəxmidə sorakka tartılıdu; əmma kərindaxlirini «təlwə» dəp

^{5:9} «tinlik tarapdarları» — grek tilida: «sulhi kılɔquqlar».

^{5:10} 2Kor. 4:10; 2Tim. 2:12; 1Pet. 3:14.

^{5:11} 1Pet. 4:14.

^{5:12} Luğa 6:23.

^{5:13} «silər yər yüzidiki tuzdursilər» — tuz — (1) təm beridu; (2) qırıp ketixtin tosidu; (3) zəhim-yarılarnı sakayıtıdu. Muhlislarning bu dunyaçı bołojan roli buningçə oxhap ketixi kerək.

^{5:13} Mar. 9:50; Luğa 14:34.

^{5:15} «həqkim qiraogni yekip koyup, üstigə sewətni kəmtürüp koymas...» — «sewət» grek tilida «elqığıqi sewət».

^{5:15} Mar. 4:21; Luğa 8:16; 11:33.

^{5:16} 1Pet. 2:12.

^{5:18} «uningda, yəni Təwrat əkanununda pütülgənlər əməlgə axurulmioqə Təwrattiki «yod» bir hərp... bikar kılınmaydu» — «yod» bolsa ibranıyi tilida: «i» («yod», y) — əng kiqik hərp hesablinidu.

^{5:18} Luğa 16:17.

^{5:19} «uning əng kiqikliridin birini bikar kılip...» — yaki «uning əng kiqikliridin birini hilalıq kılip...» — Grek tilidiki peil bəlkim «bikar kılip» wə «hilalıq kılip» degen iki mənini eż iqığa alidi.

^{5:19} Yak. 2:10.

^{5:20} «Təwrat ustazlırı wə Pərisiyələr...» — «Pərisiyələr» Yəhudiylarning diniy ənəniliridə əng qing turidiojan kattık tələplik etikəd ekmiş idi.

^{5:21} Mis. 20:13; Kan. 5:17.

ħaġar-ġalib qiegħi kien dozahning otioja layik bolidu.²³ Xuning üqün, sən kurbangah aldiqa keli Hudaqha hədiyə atimakqi bolojiningda, kərindixingning senedingin aorinjan yeri barlik yadingoja kəlsə,²⁴ hədiyəngni kurbangah aldiqa köyup turup, awwal kərindixing bilən ya-rxiwal, andin keli hədiyəngni ata.

²⁵ Əgər üstüngdin dəwa kilmakqi bolojan birsi bolsa, uning bilən birgə yolda bolojiningda uning bilən tezdir yarixip, dost bolojin. Bolmisa, u seni sorakqoja, sorakqi bolsa gundipayqa tapxuridu, sən zindanoja solitiwetilisən.²⁶ Mən sanga xuni bərhək eytip köyayki, kərzingning əng ahirki bir tiyininimu köymay təlimigüqə, xu yərdin qıkalmasən.

Zinahorluk həkkida

²⁷ Silər «Zina kılmanglar» dəp buyrulojanlığını angloqansılər.²⁸ Birak mən əzüm xuni silərgə eytip köyayki, birər ayalqa xəhwaniy niyət bilən əriojan kixi kənglidə u ayal bilən allikqan zina kilojan bolidu.²⁹ Əgər əmdi ong kəzüng seni gunahqə azdursa, uni oyup taxliwət. Qünki pütün bədiningning dozahka taxlanojinidin kərə, bədiningdiki bir əzaying yok kılınojini kəp əwzəl.³⁰ Əgər ong əkolung seni gunahqə azdursa, uni kesip taxliwət. Qünki pütün bədiningning dozahka taxlanojinidin kərə, bədiningdiki bir əzaying yok kılınojini kəp əwzəl.

Talaq kılıx həkkida

Mat. 19:9; Mar. 10:11-12; Luk. 16:18

³¹ Yənə: — «Kimdkim ayalini talaq kilsa, uningoja talaq hetini bərsun» dəpmu buyrulojan...

³² Birak mən əzüm xuni silərgə eytip köyayki, kimdkim əz ayalining buzukluk kilmixidin baxxa hərkəndək ixni bahana kilipli uni talaq kilsa, əmdi uni zinaoja tutup bərgən bolidu; talaq kılınojan ayalni əmrigə alojan kiximu zina kilojan bolidu.

Qəsəm kılıx həkkida

³³ Silər yənə burunkilaroja «Qəsimingdin yanma, Pərvərdigarqa kilojan qəsimingga əməl kıl» dəp buyrulojanlığını angloqansılər.³⁴ Birak mən əzüm xuni silərgə eytip köyayki, kət'iy qəsəm kılmanglar; ərxni tilə elip qəsəm kılmanglar, qünki ərx Hudanıng təhtidur;³⁵ yəki yərni tilə elip qəsəm kılmanglar, qünki yər yüzü Hudanıng təhtipəridur. Yerusalemni tilə elipmu qəsəm kılmanglar, qünki u yər uluq padixaḥning xəhirdir.³⁶ Hətta əz bexinglarnı tilə elipmu qəsəm kılmanglar, qünki silərning qeqinglarning bir telinimu ak yəki kara rənggə əzgərtix

5:22 «Əz kərindixioja bikardin-bikar aqqiklanjojanlar...» — bəzi kona kəqürmilərde: «bikardin-bikar» degən sezlər təpilməydu. «... aliy kengəxmədə sorakqa tartılıdu» — «aliy kengəxmə» Yəhudiyların əng yukarı sotı bolup, «sanhedrin» dəp atılıtlı. Bəzilər bu sez ərxtiki sotni kərsitudu, dəp karaydu; bizzmə bu pikirə mayılımız.

5:25 «...üstüngdin dəwa kilmakqi bolojan birsi bolsa, uning bilən birgə yolda bolojiningda uning bilən tezdir yarixip, dost bolojin» — «uning bilən birga yolda bolojiningda» deşən səbalkım sotka karap mangajan yolda, yəni sotka qübüxtin burun bolojan «yarixix pursitii»ni kərsitudu. «Luk.» 12:58ni kərung.

5:25 Luk. 12:58; Əf. 4:26.

5:26 «Kərzingin əng ahirki bir tiyini» — «bir tiyin» grek tilida «bir kodrans». Bu pulning əng kiçik birlik, xu dəwrədiki bir ixqininq künklük həkkə bolojan «dinarius»ning 1/64 kismı idi.

5:27 Mis. 20:14; Kan. 5:18.

5:28 Ayüp 31:1; Zəb. 119:37.

5:29 Mat. 18:8; Mar. 9:43.

5:31 «Kimdkim ayalini talaq kilsa, uningoja talaq hetini bərsun» — «Kan.» 24:1.

5:31 Qəl. 30:2; Kən. 23:20-22; 24:1.

5:32 «Kimdkim əz ayalining buzukluk kilmixidin baxxa hərkəndək ixni bahana kilipli uni talaq kilsa, əmdi uni zinaoja tutup bərgən bolidu» — ayal kixi Məsih eytkən bu oħwaloja qüxsə (demək, eri buzukluk kilojan bolsa), undakta u talaq kılınojan bolsa, baxxa bir ərgə tgəsgə bolidu. Xu wakitlarda talaq kılınojan hotun ərsiz kalsas, əħwali naħayiti kiyin bolidu, əlwətta.

5:32 Mat. 19:7; Mar. 10:4,11; Luk. 16:18; 1Kor. 7:10.

5:33 Mis. 20:7; Law. 19:12; Kan. 5:11; 23:22.

5:34 Yəx. 66:1; Yak. 5:12.

5:35 Zəb. 48:2; Yəx. 66:1.

«Matta»

kolunglardin kəlməydu. ³⁷ Pəkət degininglar «Bolidu», «bolidu», yaki «Yak, yak, bolmaydu» bolsun. Buningdin ziyyadisi rəzil bolouqidin kelidu..

Intikam həkkidə

Luğa 6:29-30

³⁸ Silər «Kəzgə kəz, qıxka qix» dəp buyrulojanlığını angloqansılər. ³⁹ Birak mən əzüm xuni silərgə eytip köyayki, əski bilən təng bolmanglar. Kimdəkim ong məngzingə ursa, sol məngzingnim tutup bər; ⁴⁰ wə birsi üstündin dəwa kılıp, kənglikingni almakqi bolsa, qapiningnimu bər. ⁴¹ Birsi sanga yük-takını yüdküzüp ming kədəm yol yürüxkə zorlisa, uning bilən ikki ming kədəm mang. ⁴² Birsi səndin tilisə, uningoja bər. Birsi səndin etnə-yerim kilmakqi bolsa, uningoja boynungni tolqıma..

Düxmənlərgə mehîr-muhəbbət kərsitix həkkidə

Luğa 6:27-28; 32-36

⁴³ Silər «Koxnangni seygin, düxmininggə nəprətlən» dəp eytilojanı anglojan. ⁴⁴ Birak mən əzüm xuni silərgə eytip köyayki, silərgə düxmənlək bolovanlar oja mehîr-muhəbbət kərsitinglər, silərdin nəprətləngənlərgə yahxilik kilinglar, silərgə ziyankeşlik kılıqanlar oqa dua kilinglar..

⁴⁵ Xundak kılıqanda, ərxtiki Atanglarning pərzəntliridin bolisilər. Qünki U kuyaxining nurini yahxilarojumu wə yamanlarojumu qüfüridu, yamoqurnimu həkkaniylarojumu, həkkaniyətsizlərgimi yaqdırıldı. ⁴⁶ Əgər silər əzüngalar oja muhəbbət kərsətkənlərgila mehîr-muhəbbət kərsətsənglər, buning kəndaqmu in'amoja erixküçülikli bolsun? Hətta bajgırlarmu xundak kılıwatmamdu? ⁴⁷ Əgər silər pəkət kərindaxliringlar bilənla salam-səhət kılıxsanglar, buning nemə pəziliti bar? Hətta yat əlliklərmə xundak kılıdiq! ⁴⁸ Xunga, ərxtiki Atanglar mukəmməl boloujinidək, silərmə mukəmməl bolunglar..

5:37 «Buningdin ziyyadisi rəzil bolouqidin kelidu» — «rəzil bolouqi» Xəytanni kezritidu. Baxka birhil tərjimisi: «rəzilliktin kelidu».

5:38 «Kəzgə kəz, qıxka qix» — uyuşur tilidiki makal bolsa: «Qanoşa kan, janşa jan». Sottiki adalətlilik həkümələrni kərsitiyətan bu sözlər Təwrat, «Mis.» 21:24, «Law.» 24:20də təpildi.

5:38 Mis. 21:24; Law. 24:20; Kan. 19:21.

5:39 Pənd. 24:29; Luğa 6:29; Rim. 12:17; 1Kor. 6:7; 1Tes. 5:15; 1Pet. 3:9.

5:41 «Birsi sanga yük-takını yüdküzüp ming kədəm yol yürüxkə zorlisa...» — «ming kədəm» grek tilida: «bir miliyon», yəni təhminən 1,5 kilometr. «birsi sanga yük-takını yüdküzüp ming kədəm yol yürüxkə zorlisa, uning bilən ikki ming kədəm mang» — xu wakıtlarda Rim imperiyəsidiçi əskərlərinə addiy pukralarnı əz yük-taklarını ketürüp berixkə zorlax hökükü bar idı.

5:42 «Birsi səndin tilisə, uningoja bər» — Məsih, tiligənlərgə nemini berix, nemini bərməslik tooprısında səz kilmiojan; pəkət kənglimizdə «berix pozitsiyisi»ni saklıxımız kerək. Dəl tiligan nərsini beriximiz natayın («Ros.» 3:6ni kərting).

5:42 Kan. 15:8; Luğa 6:35.

5:43 «Koxnangni seygin» — «Law.» 18:18. «düxmininggə nəprətlən» — ikkinçi səz Təwrattın əməs, bəlkı Yəhudiyy ustazlarning yازmiliridin elini, ularning ən ənvi keçkarixini eks ottürüdül.

5:43 Law. 19:18.

5:44 «silər ziyankeşlik kılıqanlar oja dua kilinglar....» — bəzi kona keçirmilərdə toluk ayət: «...silərgə düxmənlək bolovanlar oja mehîr-muhəbbət kərsitinglər, silərni karəqoşanlar oja bəht tilənglər, silərdin nəprətləngənlərgə yahxilik kilinglar, silərgə həkərət wə ziyankeşlik kılıqanlar oja dua kilinglar» deyilidü. «Luğa» 6:27-28nimu kərting.

5:44 Luğa 6:27; 23:34; Ros. 7:60; Rim. 12:20; 1Kor. 4:13; 1Pet. 2:23.

5:45 «Xundak kılıqanda, ərxtiki Atanglarning pərzəntliridin bolisilər» — təkitləngən ix bəlkı Hudanıng həkkiyə harakterini baxxılara bildürüb, Uningoja oxhax bolux.

5:46 «Hətta bajgırlarmu xundak kılıwatmamdu?» — bajgırlar intayın insapsız, pəskəx adəmlər dəp hesablinatti.

5:46 Luğa 6:32.

5:47 «Hətta yat əlliklərmə xundak kılıdiq!» — «yat əlliklər»ning kepinqisi xu wakitta butpərəslər, kapırlar idi, əlwəttə.

5:48 «...Atanglar mukəmməl boloujinidək, silərmə mukəmməl bolunglar» — yaki «... Atanglar mukəmməl boloujinidək, silər mukəmməl bolusilər».

5:48 Yar. 17:1

Həyr-sahawət həkkidə

6¹ Həzi bolunglarki, həyr-sahawətlik ixliringlarnı baxkılarning aldida kəz-kəz kilmanglar. Bundak qılsanglar, ərxtiki Atanglarning in'amioğa erixəlməysilər.

2 Xunga həyr-sahawət kılıqiningda, dawrang salma. Sahtipəzlərlə sinagoglarda wə koqılarda adəmlərning mahtixioğa erixix üçün xundak kılıdu. Mən silərgə xuni bərhək eytip koyayki, ular kəzligən in'amioğa erixkən bolidu.³ Lekin sən, həyr-sahawət kılıqiningda ong əkolungning nema kiliwatkinini sol əkolung bilmisun.⁴ Xuning bilən həyr-sahawiting yoxurun bolidu wə yoxurun ixlarnı kərgüqi Atang sanga buni əyturidu..

Dua həkkidə

Lukə 11:2-4

5 Dua kılıqan waktingda, sahtipəzlərdək bolma; qunki ular baxkılaroja kəz-kəz kılıx üçün sinagoglar yaki tət koqa eoziżida turuwelip dua kılıxka amraktur. Mən silərgə xuni bərhək eytip koyayki, ular kəzligən in'amioşa erixkən bolidu.

6 Lekin sən bolsang, dua kılıqan waktingda, iqkiri əygə kirip, ixikni yepip, yoxurun turoquqi Atangoşa dua kilinglar; wə yoxurun kərgüqi Atang buni sanga əyturidu..

7 Dua-tilawət kılıqanda, butpərəs yat əlliklərdikidək kırık gəplərni təkrarlawərməngər. Qunki ular degənlərimiz kəp bolsa Huda tiliginimizi qoçum ijabət kılıdu, dəp oylayıdu.⁸ Xunga, silər ularnı dorimanglar. Qunki Atanglar silərning ehətiyajinglarnı silər tiliməstən burunla bili. ⁹ Xuning üçün, mundak dua kilinglar: –

«I asmanlarda turoquqi Atımız,
Sening naming mukəddəs dəp uluqlanıqay..

10 Padixahlılıqın kəlgəy,
Iradəng ərxtə ada kılınoğandək yər yüzidimə ada kılınoqay.

11 Bütünki nemimizni bütün bizgə bərgəysən.

12 Bizgə kərzədar boloşanları kəqürginimizdək,
Sənmu kərzlirimizni kəqürgəysən.

13 Bizni azduruluxlaroja uqratkuzmioqaysən,
Bəlkı bizni rəzil boloşaqidin kutulduroqaysən»..

14 Qunki silər baxkılarning gunah-səwənliklirini kəqürsəngər, ərxtiki Atanglarmu silərni kəqürəridü.¹⁵ Biraq baxkılarning gunah-səwənliklirini kəqürmişəngər, ərxtiki Atanglarmu gunah-səwənlikliringlarnı kəqürməydi..

6:1 «həyr-sahawətlik ixliringlarnı baxkılarning aldida kəz-kəz kilmanglar» – yaki «kılıqan yahxi ixliringlarnı baxkılarning aldida kəz-kəz kilmanglar».

6:2 «Xunga həyr-sahawət kılıqiningda, dawrang salma» – grek tilida «xunga həyr-sahawət kılıqiningda, eż aldingda kanay qaloşuzma».

6:2 Rim. 12:8.

6:4 Lukə 14:14.

6:6 2Pad. 4:33; Ros. 10:4.

6:7 1Pad. 18:28; Yəx. 1:15.

6:9 Lukə 11:2.

6:12 «Bizgə kərzədar boloşanları kəqürginimizdək, sənmu kərzlirimizni kəqürgəysən» – bu ayəttiki «kərz» qoçum gunahlarıni eż iqiqə alıdu. 14-ayətni kerüng.

6:13 «..bəlkı bizni rəzil boloşaqidin kutulduroqaysən» – demək, Xəytandin kütkuzuz. Baxka birhil tərjimişi: «yamanlıktın», «ərazililiktin».

«..bəlkı bizni rəzil boloşaqidin kutulduroqaysən...» – bəzi grekçə nushılarda bu ayətnin ahirioşa kelip:

«Qunki, padixahlılıq, hökük wə uluqluk Sənqə mansup, amır» deyən ibarilər əköyləşən.

6:13 Mat. 13:19.

6:14 Mar. 11:25; Kol. 3:13.

6:15 Mat. 18:35; Yak. 2:13.

«Matta»

Roza tutux həkkidə

¹⁶ Roza tutğan waqtınlarda, sahitpəzlərdək tatirangoğlu kiyapətkə kiriwalımları. Ular roza tutğının kəz-kəz kılıx üçün qırayırlarını soloğun kiyapəttə kərsitidü. Mən sılərgə xuni bərəhək eytip koyayki, ular kəzligən in'amişa erixkən bolidü. ¹⁷ Əmdi sən, roza tutğiningda, qazlırlıgnı maylap, yüzüngni yuyup yür. ¹⁸ Xu qaoqda, roza tutğının insanlar oja əməs, bəlkı pəkət yoxurun turoğila kərənidü; wə yoxurun kərgüqi Atang ola sanga kəyturidü.

Baylık həkkidə

Luka 12:33-34; 11:34-36; 16:13

¹⁹ Yər yüzidə əzünglər oja bayılıqları toplımları. Qünki bu yərdə ya küyə yəp ketidü, ya dat basıdu yaki ooprilar tam texip ooprılap ketidü. ²⁰ Əksiqə, ərxtə əzünglər oja bayılıqlar toplamları. U yərdə küyə yeməydi, dat basmaydı, ooprımı tam texip ooprılimaydı. ²¹ Qünki bayılığın kəyərdə bolsa, kəlbinqmu xu yərdə bolidü.

²² Tənning qırıcı kezdür. Xunga əgər kəzüng sap bolsa, pütün wujudung yorutulidü. ²³ Lekin əgər kəzüng yaman bolsa pütün wujudung karangoğlu bolidü. Əgər wujudungdiki «yorukluk» əmaliyyəttə karangoçuluq bolsa, u karangoçuluq nemidegən korkunqluk-hə!

²⁴ Həqkim birlər waqtta ikki hojayının kəllükida bolmayıdu. Qünki u yaki buni yaman kərüp, uni yahxi kəridü; yaki buning oja baqlılinip, uningoq etibarsız karaydu. xuning oja ohxax, silərning həm Hudanıng, həm mal-dunyanıng kəllükida boluxunglar mumkin əməs...

²⁵ Xunga mən sılərgə xuni eytip koyayki, həyatınları kerəklilik yemək-iqmək yaki uqanglər oja kiyidioqan kiyim-keqəkninq qəməni kilməngələr. Həyatlıq ozukştın, tən kiyim-keqəktin əziz əməsmə? ²⁶ Asmandıki uqar-kanatlar oja karangalar! Ular terimaydı, ormaydı, ambarlara yioşmaydı, lekin ərxtiki Atanglar ular nimə ozuqlanduridü. Silər axu kuxlardın kep əziz əməsmə? ²⁷ Aranglarda əysinglər qəmək-qayolu bilən əmrünglərini birər saat uzartalaysilər...

²⁸ Silərning kiyim-keqəkninq qəməni kiliştinglərning nemə hajiti?! Daladiki nelupərlərning kəndək esidioqanlılıq oja karap bekinqlər! Ular əmgəkmə kilməydi, qak egirməydi; ²⁹ lekin silərgə xuni eytayki, hətta Sulayman toluk xan-xərəpta turqəndimə uning kiyinixi nilupərlərning bir güliqilikmu yok idi. ³⁰ Əmdi Huda daladiki bugün eqilsə, atisi kurup oqakqa selinidioqan axu gül-giyahları xunqə bezigən yərdə, silərni tehimə kiyindürməsmə, əy ixənqi ajizlar! ³¹ Xunga «nemə yəymiz», «nemə iqimiz», «nemə kiyimiz?» dəp qəmə kilməngələr. ³² Qünki yat əldikilər mana xundak həmmə nərsigə intilidü, əmma ərxtiki

6:16 Yəx. 58:3; Mat. 9:14; Mar. 2:18; Luka 5:33.

6:19 Pənd. 23:4; Ibr. 13:5; Yak. 5:1.

6:20 Luka 12:33; 1Tim. 6:19.

6:22 «əgər kəzüng sap bolsa...» — grek tilida «sap» degən seznıng ikki mənisi bar: (1) «bir, belünməs, birləşkən, sak»; (2) «sehiy». Demək, xundak bolovanında «sap» degən seznıng toluk mənisi «Kəzüng Hudaoğila karisə...» həmdə «Sən əzüng sehiy bolsang...» degən bolidü.

6:22 Luka 11:34.

6:23 «əgər kəzüng yaman bolsa...» — «yaman» muxu yərdə həm «rəzil» həm «saq əməs, ajiz, kesəl» degən ikki mənini bildüridü.

6:24 «silərning həm Hudanıng, həm mal-dunyanıng kəllükida boluxunglar mumkin əməs» — «mal-dunya» grek tilida «mammon» deyildidü.

6:24 Luka 16:13.

6:25 Zəb. 37:5; 55:22; Luka 12:22; Fil. 4:6; 1Tim. 6:8; 1Pet. 5:7.

6:26 Ayup 38:41; Zəb. 147:9

6:27 «... əmrünglərini birər saat uzartalaysilər?» — baxka bir tərjimi: «....boyungoja birər oqeriq koxalamdu?».

6:28 «Daladiki nelupərlər ...» — yaki «Daladiki yawa gül-giyahlar ...».

6:29 «hətta Sulayman toluk xan-xərəpta turqəndimə uning kiyinixi nilupərlərning bir güliqilikmu yok idi» — muxu yərdə «Sulayman» uluq padixa, Dawut padixa həngəm oğlu Sulaymannı kərsitidü.

Atanglar silerning bu həmmə nərsilərgə möhtajlıqlarını bilidü; ³³ xundak ikən, həmmidin awwal Hudanıng padixahlılı wə həkkaniyliklə intilinglar. U qəoşda, bularning həmmisi silərgə қoxulup nesip bolidü.

³⁴ Xuning üçün, ətinin ojemini kilmanglar. Ətinin ojemi ətigə kalsun. Hər künning dərdi xu küngə tuxluq bolidü.

Baxķılarning üstidin héküm kilmanglar

Luķa 6:37-38; 41-42

7¹ Baxķılarning üstidin héküm kılıp yürmənglər. Xundakta Hudanıng hékümigə uqrımay silər. ² Qünki silər baxķılar üstidin қandaq baḥa bilən héküm kilsanglar, Hudamu silerning üstünglardin xundak baḥa bilən héküm qıkırıdu. Silər baxķılarnı қandaq əlqəm bilən əlqısənglər, Hudamu silərni xundak əlqəm bilən əlqəydu. ³ Əmdi nemə üçün buradiringning kəzidiki kılını körüp, ez kezüngdiki limni baykiyalımsən?! ⁴ Sən қandaqmu buradiringlə: «Keni, kezüngdiki kılını eliwtəyl!» deyələysən? Qünki mana, ezungning kezidə lim turidu? ⁵ Əy sahtipəz! Awwal ezungning kəzidiki limni eliwtə, andin enik körüp, buradiringning kəzidiki kılını eliwtələysən.

Hudanıng sezini keziga ilmaydiqanlar hékķida

⁶ Muķəddəs nərsini itlarqa bərmənglər, yaki ünqə-mərwayitlirinqarnı tongguzlarning aldiqə taxlap koymanglar. Bolmisa, ular bularnı putlirida dəssəp, andin burulup silərni talaydu.

Tilənglər, izdənglər, qeinqıqlar

Luķa 11:9-13

⁷ Tilənglər, silərgə ata kılınidü; izdənglər, tapisilər; iixkni qeinqıqlar, eqilidü. ⁸ Qünki hərbir tiligüqi tiliginigə erixidü; izdigüqi izdiginini tapidü; iixkni qəkküqilərgə iixk eqilidü. ⁹ Aranglarda ez oqlı nan tələp kilsa, uningoşa tax beridioqanlar barmu?! ¹⁰ Yaki belik tələp kilsa, yilan beridioqanlar barmu? ¹¹ Əmdi silər rəzil turupmü ez pərzəntlirinqarqa yahxi iltipatlarnı berixni bilgən yərdə, ərxtiki Atanglar Əzidin tiligənlərgə yahxi nərsilərni tehimu iltipat kılmasmu? ¹² Xunga hər ixta baxķılarning ezunglarqa қandaq muamilə kılıxını ümid kilsanglar, silərnu ularqa xundak muamilə қilinglar; qünki Təwrat қanunu wə pəyoqəmbərlərning təlimatlıri mana xudur.

^{6:32} «yat əldikilər mana xundak həmmə nərsigə intildi...» — «yat əldikilər» Yəhudiyyə əməs butpərəslər bolup, tirik Hudani bilməttiy. Muhlislar Yəhudiyyə bolоlaqka, Hudanıng küq-kudritığə həmdə Əz həlkidin həwər alidiqanlıklıqə ixənqi boluxi kerək idi.

^{6:33} 1Pad. 3:13; Zəb. 37:25; 55:22

^{7:1} Luķa 6:37; Rim. 2:1; 1Kor. 4:3, 5.

^{7:2} «baxķılarning üstidin héküm kılıp yürmənglər» — bu 1-2-ayatlılar toqruqluk «koxumqa sez»imizdə azrak tohilimiz.

^{7:2} Mar. 4:24; Luķa 6:38.

^{7:3} «buradiringning kəzidiki kılını körüp...» — yaki «kerindixingning kezidiki kılını körüp...». «...ez kezüngdiki limni baykiyalımsən?!» — ayətnin toluk mənisi: «Nema üçün buradiringning hərə kepikidək kiçik səwənlilikinila körüp, ezungdiki límdək qong gunahını kərməsən» deyəndək.

^{7:3} Luķa 6:41, 42.

^{7:5} Pənd. 18:17.

^{7:6} Pənd. 9:8; 23:9.

^{7:7} Mat. 21:22; Mar. 11:24; Luķa 11:9; Yh. 14:13; 16:24; Yak. 1:5, 6; 1Yuha. 3:22; 5:14.

^{7:8} Pənd. 8:17; Yər. 29:12.

^{7:11} Yar. 6:5; 8:21.

^{7:12} Luķa 6:31.

«Matta»

Hudaning padixaħlikijoja kiridiojan dərwaza tar

Luğa 13:24

¹³ Tar dərwazidin kiringlar. Qünki kixini ħalakatkə elip baridiojan dərwaza kəng bolup, yoli kəngtaxa wə daqdamdur, wə uningdin kiridiojanlar kəptur. ¹⁴ Birak hayatlıkkə elip baridiojan dərwaza tar, yoli kiştang bolup, uni tapalaydiojanlarmu az.

Ikki hil dərəh

Luğa 6:43-44; 13:25-27

¹⁵ Aldinglaroqa koy terisigə oriniwelip kəlgən, iqi yirtkuq qilberidək bolojan sahta pəyojəmbərlərdin hoxyar bolunglar. ¹⁶ Silər ularnı mewiliridin tonuwalalaysılar. Tikəndin üzümlər, qamoqaktın ənjürələr alçılı bolamdu? ¹⁷ Xuningoja ohxax, hər yahxi dərəh yahxi mewə beridu, por dərəh naqar mewə beridu. ¹⁸ Yahxi dərəh naqar mewə bərməydi, por dərəh yahxi mewə bərməydi. ¹⁹ Yahxi mewə bərməydiqən hərbir dərəh kesilip otka taxlinidu. ²⁰ Xuningdək, muxundak kixilərnı mewiliridin tonuwalalaysılar.

Həkikiy muhlis

²¹ Manga «Rəbbim, Rəbbim» degənlərning həmmisla ərx padixaħlikijoja kirəlməydi, bəlkı ərxtə turoquqi Atamning iradisini ada kıləqlanlarla kiraləydi. ²² Xu künidə nuroqun kixilər manga: «Rəbbim, Rəbbim, biz sening naming bilən wəhəiy-bexarətlərni yətküzduk, sening naming bilən jinlərni կօղլıduq wə naming bilən nuroqun möjizilərni kərsəttük» dəydi. ²³ Həlbuki, u qaoğda mən ularoja: «Silərnı əzəldin tonumaymən. Kəzümdin yokilinglər, əy itaətsizlər!» dəp elan kılımən.

Ikki hil imarət salojan kixilər

²⁴ Əmdi hərbiri bu səzlirmi anglap əməl kıləjan bolsa, u əz əyini կoram tax üstigə salojan pəm-parasətlik kixigə ohxaydu. ²⁵ Yamoqur yicqip, kəlkün kelip, boran qikip soksimu, u ey erülmidi; qünki uning uli կoram taxning üstigə selinoqan. ²⁶ Birak səzlirmi anglap turup, əməl kilməydiqən hərbiri eyini կumning üstigə kuroqan əhməkkə ohxaydu. ²⁷ Yamoqur yaqqanda, kəlkün kəlgəndə, boran qikqanda xu ey erülpük kətti; uning erülüxi intayin dəhəxətlik boldi!

²⁸ Wə xundak boldiki, əysa bu səzlirini ahirlaxturqandan keyin, bu top-top halayıq uning təlimlirigə həyranuňəs boluxti. ²⁹ Qünki uning təlimliri Təwrat ustazliriningkə ohximaytti, bəlkı tolimu nopuzluk idi..

Əysaning mahaw kesilini sakaytixi

Mar. 1:40-45; Luğa 5:12-16

8 ¹ U taoqdin qüxkəndə, top-top kixilər uningə əgixip mangdi. ² Wə mana, mahaw kesili bar boləjan bir kixi uning aldiqə kelip, bexini yərgə urup tizlinip:

^{7:13} Luğa 13:24.

^{7:14} Ros. 14:22.

^{7:15} Kan. 13:4; Yər. 23:16; Mat. 24:4; Rim. 16:17; Əf. 5:6; Kol. 2:8; 1 Yuha. 4:1.

^{7:17} Mat. 3:10; 12:33; Mar. 11:13; Lukə 8:8.

^{7:21} Mat. 25:11; Lukə 6:46; 13:25; Ros. 19:13; Rim. 2:13; Yak. 1:22.

^{7:22} «Xu künidə nuroqun kixilar manga: «Rəbbim, Rəbbim...» dəydi» — «xu künii» — mükəddəs yazmilardiki kəp yərlərdə kiymət künii pakət «xu künii» dəp atılıdu.

^{7:22} Yər. 14:14; 27:15; Lukə 13:26.

^{7:23} Zəb. 6:8; Mat. 25:12,41; Lukə 13:25,27.

^{7:24} Yər. 17:8; Lukə 6:47; Rim. 2:13; Yak. 1:25.

^{7:26} Əz. 13:11; Rim. 2:13; Yak. 1:23.

^{7:29} Mar. 1:22; 6:2; Lukə 4:32.

- Təksir, əgər halisingiz, meni kesilimdin pak կılalaysız! — dedi.³ Əysa uningoja қolini təgküzüp turup:
- Halaymən, pak bolojin! — dewidi, bu adəmning mahaw kesili xuan pak bolup saqayıdi.⁴ Əysa uningoja:
- Həzir bu ixni həqkimgə eytma, bəlki udul berip kahinoja əzüngni kərsitip, ularda bir guwahlıq bolux üçün, Musa bu ixta əmr kılajan hədiyə-kurbanlıknı sunoju, — dedi.

Əysanıñ rımlıq yüzbexining qakırını sakayıtxı

Luğa 7:1-10; Yh. 4:43-54

- ⁵ U Kəpərnahum xəhiringə baroşanda, rımlıq bir yüzbexi uning aldioja kelip, uningdin yelinip:
⁶ — Təksir, qakırim palaq bolup kəlip, bək azablinip eydə yatidu, — dedi.
⁷ Mən berip uni sakayıtip koyay, — dedi Əysa.
⁸ Yüzbexi jawabən:

— Təksir, torusumning astioja kirixingizgə layık əməsmən. Pəkət bir eojızlə səz kılıp koysingiz, qakırim sakıyip ketidu.⁹ Qünki mənmu baxka birsining höküki astidiki adəmmən, mening kol astımda ləxkərlirim bar. Birigə bar desəm baridu, birigə kəl desəm, kelidu. Kulumoja bu ixni kıl desəm, u xu ixni kılıdu, — dedi.

¹⁰ Əysa bu gəplərni anglap, həyrən boldı. Əzi billə kəlgənlərgə:

— Mən silergə xuni bərhək eytip koyaklı, bundaç ixənqni hətta Israillar arisidimü tapalmıqanıdim.¹¹ Silergə xuni eytayki, nuroqun kixilər künqikix wə künpetixtin kəlip, ərx padixahlıkjıda İbrahim, İshək wə Yağuplar bilən bir dastihanda olturudu.¹² Lekin bu padixahlıkning əz pərzəntliri bolsa, sırtta şarangoşulukka taxlinip, u yərdə yioqa-zarlar kətürədu, qixlirini oquqlıritidu, — dedi.¹³ Andin, Əysa yüzbexoja:

— Əyüngə käyt, ixənginindək sən üçün xundak kılınidu, dedi. Həlikə qakarning kesili xu pəyttə sakayıtdı.

Əysanıñ nuroqun kesəllərni sakayıtxı

Mar. 1:29-34; Luğa 4:38-41

¹⁴ Əysa Petrusning eyigə baroşanda, Petrusning keynanisining kızıp orun tutup yetip қalojınıni kerdı.¹⁵ U uning қolini tutiwidi, uning kizitmisi yandi. Ayal dərhal ornidin turup, Əysani kütüxkə baxlıdi.

8:2 «mahaw kesili bar bolojan bir kixi» — mahaw kesili bir hil korkunqluk, yüksəmlük terə kesili bolup, Təwrat kanunu boyiqə Yəhudiylar bu hil kesəlgə giriptar bolojanları «napak» dəp hesablaş, ularoja təqməsliki kerək idi («Law.» 13-14-bablar). «Təksir» — grek tilida bu səz «kurios» dəp atılıdu. U aldi-kaynidi ki sezlərgə қarap yaki «Təksir» yaki «Rəb»ni bildirdi. Muxu yərdə mahaw kesiliğə giriptar adəm Əysanıñ kim ikənlilikini tehi anqə bilmigəqə, «Təksir» dəp tərjimə kılıxımız kerak.

8:2 Mar. 1:40; Luğa 5:12.

8:4 «udul berip kahinoja əzüngni kərsitip, ularda bir guwahlıq bolux üçün, Musa bu ixta əmr kılajan hədiyə-kurbanlıknı sunoju» — Təwrat kanunu boyiqə birsə mahaw kesilidin sakayojan bolsa, mukəddəs ibadəthanidiki məş'ul kahinining aldioja berip ezini «sak», yaki sak əməs» dəp tekxürtüp kurbanlıq kılıxi kerək idi; andin kaytidin jəmiyat bilən arılıxalayıttı. («Law.» 13:9, 14:11-13, «Luğa» 5:14ni kerüng). Demisəkmə, Məsih kəlgüçə bundak murasim bir kətimmu ötküzülüp bəkmiojan.

8:4 Law. 13:2; 14:2; Luğa 5:14.

8:5 Luğa 7:1.

8:8 Zəb. 107:20.

8:9 «mənmu baxka birsining höküki astidiki adəmmən...» — «mənmu» degen səzgə dikkət kılıxımız kerək. Demək, yüzbexi Rim imperatorining höküki astida turup əz höküki bilən əskərlirigə buyruk bərələydi; Əysa aləm igisining höküki astida turup uning höküki bilən əlmənninq ixlirini buyruydıqan adəm idi.

8:11 Luğa 13:29.

8:12 «künqikix wə künpetixtin kəlgənlər ...» — (11-ayət) Yəhudiylı əməslərini, yəni yat əlilkərləni kərsitidu. «Padixahlıkning əz pərzəntliri» bolsa, əslidi Hudanıng padixahlıqıja mirashor bolux kerək bolojan Yəhudiyların ezlirini kərsitidu.

8:12 Mat. 13:42; 21:43; 22:13; 24:51; Luğa 13:28.

8:14 Mar. 1:29; Luğa 4:38.

«Matta»

¹⁶ Kəq kirgəndə, kixilər jin qaplaçkan nuroqun adəmlərni uning aldiqa elip kelixti. U bir eñiz səz bilənla jinlarnı həydiwətti wə barlıq kesəllərni sakayıttı. ¹⁷ Buning bilən, Yəxaya pəyərəmbər arkılık yətküzülgən: «U əzi aqırıq-siləklirimizni kətürdi, kesəllirimizni üstigə aldı» degən səz əməlgə axuruldi.

Əysa oğlaqın bədəlliri

Luğa 9:57-62

¹⁸ Əysa əzini oriwaloqan top-top kixilərni kərüp, muhlisliroq dengizning u kətiqə etüp ketixni əmr kıldı. ¹⁹ Xu qəoqda, Təwrat ustazlıridin biri kelip, uningoqə:

— Ustaz, sən kəyərgə barsang, mənmu sanga əgixip xu yərgə barimən, — dedi..

²⁰ Əysa uningoqə:

— Tülkilərning əngkührili, asmandiki կuxlarning uwiliri bar; birak İnsan'oqlining bexini կoyqudək yerimi yok, — dedi..

²¹ Muhlisliridin yənə biri uningoqə:

— Rəb, menin awwal berip atamni yərlikkə կoyuxumoja ijazət bərgəysən, — dedi..

²² Birak Əysa uningoqə:

— Manga əgəxkin, wə əlüklər ez əlüklirini yərlikkə կoysun, — dedi..

Əysanın borannı tinqitixi

Mar. 4:35-41; Luğa 8:22-25

²³ U kemigə qüxti, muhlislimu qüxüp billə mangdi. ²⁴ Wə mana, dengiz üstidə kattik boran qikip kətti; xuning bilən dolğunlar keminidin һalçıq kemini oqrək kiliwetəy dəp կaldı. Lekin u uhlawatatti. ²⁵ Muhlislar kelip uni oyqitip:

— I ustaz, bizni kutulduroqşən! Biz һalakət aldida turimiz — dedi.

²⁶ — Nemixka körkisilər, i ixənqi ajizlar! — dedi u wə ornidin turup, boran-qapkunoja wə dengizə tənbibə beriwidə, həmmisi birdinla tinqidi..

²⁷ Muhlislar intayın həyran bolup, bir-birigə:

— Bu zadi կandak adəmdə? Hətta boran-qapkunlar wə dengizmu uningoqə boysunidikən-hə! — dəp ketixti.

Əysanın qaplaçkan ikki adəmni azad կilixi

Mar. 5:1-20; Luğa 8:26-39

²⁸ Əysa dengizning u kətidiki Gadaralıklärning yurtiqa barojinida, jin qaplaçkan ikki kixi gərliridin qikip uningoqə aldiqa kəldi. Ular xunqə wəhxiy idiki, heqkim bu yərdin etüxkə jür'ət

^{8:17} Yəx. 53:4; 1Pet. 2:24.

^{8:19} Luğa 9:57.

^{8:20} «İnsan'oqlining bexini կoyqudək yerimi yok» — Təwratta «İnsan'oqli» deqən ibarən aldın eytiloqan, dunyani kutkuzukha kəlidioqan «Məsih»ni kərsatkanıdi (məsilən, «Dan.» 7:13-14). Təwrat-zəbur boyiqə bu əwatılıgüqinən Hudanıng küq-kudriti wə xan-xəripi bilən arxtin qüxüp, pütkül insanları mənggü baxkurdiojanlık aldin eytiloqan. Uningdin muhim, bizningqə, Əysa Masihnin bu namni əzi hakkında kep ixlixtixi əzininq toluk insan ikənləkini, insaniyat bilən bir ikənləkini takitləx üçün idi. Qünki arx təripidin eytkanda ajayib ix xuki, garqa u azəldin Hudanıng Oqli boləqan bolsimu, u hazır yənə «İnsanning oqlı»mu idi. «Tabirlər»nimə kerüng.

^{8:21} «Rəb, menin awwal berip atamni yərlikkə կoyuxumoja ijazət bərgəysən» — bu kixinin atisi bəlkim tehi dunyadın kətmigənidi. Xuning bilən bəzilər: «Awwal berip atam olüp uni yərlikkə կoyouqə kütüxümgə yol կoyojaysən» dəp tərijəmə kildi.

^{8:22} «Əlüklər ez əlüklirini yərlikkə կoysun» — «əlüklər» muxu yerdə xübhəsizki, gunahlıridin kutkuzulmiojanlıq tütəpşyildin «rohi elgənlər»ni kərsitidü.

^{8:22} 1Tim. 5:6.

^{8:23} Mar. 4:35; Luğa 8:22.

^{8:26} Ayup 26:12; Zəb. 107:29; Yəx. 51:10.

«Matta»

kılalmaytti.²⁹ Uni kərgəndə ular:

— I Hudaning Oqlı, sening biz bilən nemə karing! Sən wakit-saiti kəlməyla bizni kiynioqli kəldingmu? — dəp towldi.

³⁰ Xu yərdin heli yırakta qong bir top tongguz padisi otlap yürətti. ³¹ Jinlar əmdi uningoja:

— Əgər sən bizni kööliwətməkqi bolsang, bizni tongguz padisi iqigə kirgüzüwətkəysən, — dəp yalwuruxti.

³² U ularoja:

— Qiqliqlar! — dewidi, jinlar qikip, tongguzlarning tenigə kiriwaldi. Mana, pütkül tongguz padisi tik yardin etilip qüxüp, sularda qərk boldi.

³³ Lekin tongguz bakqıqlılar bədər keqip, xəhərgə kirip, bu ixning bax-ahirini, jümlidin jin qaplaqlıq kixılerning kaqürmixlirini halayıqka eytip berixti. ³⁴ Wə mana, pütün xəhərdikilər Əysa bilən körükili qikti. Ular uni kərgəndə, uning əzlinining xu rayonidin ayrılip ketixini etündi.

Əysaning paləq kesəlni kəqürüm kılıxi wə sakaytixi

Mar. 2:1-12; Luğa 5:17-26

9¹ Xuning bilən u kemigə qüxüp dengizdən etüp, ezi turojan xəhərgə kaytip kəldi.² Wə mana, kixılər zəmbilgə yatqızuloğan bir paləqnı uning aldişa elip kəldi. Əysa ularning ixənqını kərüp həlikə paləqə:

— Oqlum, yırəklilik bol, gunahlıring kəqürüm kılındı, — dedi.

³ Andin mana, Təwrat ustazlıridin bəziləri kənglidə: «Bu adəm kupurluk kiliwatidu!» dəp oyıldı..

⁴ Ularning kənglidə nemə oylawatqanlığını bilgən Əysa ularoja:

— Nemə üçün kənglünlərə rəzil oylarda bolisilər?⁵ «Gunahlıring kəqürüm kılındı» deyix asanmu yaki «Ornungdin tur, mang!» deyixmu? — dedi wə yənə ularoja: —⁶ Əmmə hazırlı silərnəng İnsan'ooqlining yər yüzidə gunahlarnı kəqürüm kılıx həkukioja igə ikənlikini bilixinglər üçün, — u paləq kesəlgə: —

Ornungdin tur, orun-kərpəngni yiqixturup eyüngə kayt, — dedi.

⁷ Həlikə adam ornidin turup eyiga kaytti.⁸ Buni kergən top-top adəmlər қorķuxup, insanlar ola bunda həkuknı bərgən Hudani uluqlaxtı.

Əysaning Mattani muhlislikə qaķirixi

Mar. 2:13-17; Luğa 5:27-32

⁹ Əysa u yərdin qikip aldişa ketiwetip, baj yioqidiojan orunda olturojan, Matta isimlik bir bajgirni kərdi. U uningoja:

— Manga əgəxkin! — dedi.

Wə Matta ornidin turup, uningoja əgəxti..

¹⁰ Wə xundak boldiki, Əysa Mattanıgən əyidə mehman bolup dastihanda olturojanda, nuroğun bajgırlar wə gunahkarlarmı kirip, Əysa wə uning muhlisliyi bilən həmdastihan boldı.¹¹ Buni

8:28 «Gadaralıklar» — yaki «Gerasalıklär» («Luğa» 8:36ni kürəng). —jin qaplaqlıq ikki kixi gərliridin qikip uningoja aldiqa kəldi — «gerlərдин» — Kənaanda (Pələstində) kəp gərlər əngkürlərdən yasılıdu.

8:28 Mar. 5:1; Luğa 8:26.

9:1 «əzi turojan xəhər» — Kəpərnahumni deməkqi.

9:1 Mar. 2:3; Luğa 5:18; Ros. 9:33.

9:3 Zəb. 32:5; Yəx. 43:25.

9:9 Mar. 2:14; Luğa 5:27.

9:10 «mehman bolup dastihanda olturojanda...» — grek tilida «mehman bolup dastihanda yatqanda». Xu qəçidildərə kixılər dastihanələrinə xırı atrapıda yanpaxlap yatkan haldə oqızılxatti. «nuroğun bajgırlar wə gunahkarlar» — «bajgırlar» Israilning zeminini ixjal kılıqan rimlişklar üçün əz həlkidin baj yioqip beridiojan wə xu səwəbtin nəprətkə uqrıqan Yəhudiyalar. «gunahkarlar» — Təwrat-Injil boyiqə hərbir adam gunahkar, əlwətta. Lekin muxu ayattiki «gunahkarlar» degen söz, həli qong Pərisiylər wə Təwrat ustazlıri təripidin alahidə «gunahkarlar» dəp ataloğan bajgırlar,

«Matta»

kərgən Pərisiyər uning muhlislirioqa:

— Ustazinglar nemixə bajır wə gunahkarlar bilən bir dastihanda yep-iqip olturidu?! — dedi.

¹² Bu gəpni anglojan Əysə:

— Saqlam adəmlər əməs, bəlkı bimarlar tewipkə möhtajdur. ¹³ Silər berip mukəddəs yazmilardiki: «İzdəydiqinim kürbanlıklar əməs, bəlkı rəhim-xərpkət» deyilgən xu səzning mənisini egininglər; qünki mən həkkaniylarnı əməs, bəlkı gunahkarlarnı qakırojılı kəldim, dedi.

Yengi konidin üstündür

Mar. 2:18-22; Luğa 5:33-39

¹⁴ Xu wağıtlarda, Yəhya pəyoğəmbərning muhlisliri Əysanın yenioqa kelip uningoqa:

— Nemixə biz wə Pərisiyər pat-pat roza tutımız, lekin sizning muhlisliringiz tutmaydu? — dəp soraxtı.

¹⁵ Əysə jawabən:

— Toyı boluwatkan yigit tehi toyda həmdastihan oltuqan qaçda, toy mehmanlıri haza tutup oltursa қandak bolidu? Əmma xu künər keliduki, yigit ulardin elip ketiliyüd, ular xu kündə roza tutidu.

¹⁶ Həqkim kona köngləkkə yengi rəhəttin yamak salmaydu. Undak kilsa, yengi yamaq kirixip, kiyimni tartip yirtiwetidu. Nətijidə, yirtik tehimu yoqınap ketidu. ¹⁷ Xuningdak, həqkim yengi xarabni kona tulumlarqa қaqlımaydu. Əgər undak kilsa, xarabning eqixi bilən tulumlar yerilip ketidü-də, xarabmu tekülüp ketidu həm tulumlarmu kardin qıkıldı. Xuning üçün kixılər yengi xarabni yengi tulumlarqa қaqlayıdu; xundak kılıqanda, hər ikkilisi saklinip қalıdu.

Əysə bir kızni tirildüridu, bir ayalni sakayti

Mar. 5:21-43; Luğa 8:40-56

¹⁸ U Yəhyanıng muhlislirioqa bu səzlərni қiliwatkan waqtida, mana bir həkümdar kelip, uning aldioqa bax urup:

— Mening kızım hazırla elüp kətti; əmma siz berip uningoqa қolgingizni təvküzüp қoysingiz, u tiriliyüd, dedi..

¹⁹ Əysə ornidin turup, muhlisliri bilən billə uning kəynidin mangdi.

²⁰ Wə mana, yolda hun təwrəx kesiliga giriptar bolqınıoqa on ikki yil bolqan bir ayal Əysanın arkısidin kelip, uning tonining pexini silidi. ²¹ Qünki u iqidə «Uning tonini silisamla, qokum sakıyip ketimən» dəp oylıqanıdi.

²² Əmma Əysə kəynigə burulup, uni kərüp:

pañixa ayallar, hətta sawatsız kixılər katarlaklırnı kezdə tutidu.

^{9:13} «Silər berip mukəddəs yazmilardiki: ...» deyilgən xu səzning mənisini egininglər — «Silər berip: «palani-palani səzlərni egininglər» degen səzler. Yəhudiy Təwrat ustazının baxkilaroja yolutoruk kərsatkəndə əng yahxi keridiojan ibarilirinən biri. Məsihning buni ixitixi qokum ularnı rənjitti. Hudanıng bu bexariti Təwratta, «Hox.» 6:6də tepilidü. «...həkkaniylarnı əməs, bəlkı gunahkarlarnı qakırojılı kəldim» — Məsihning muxu seziðə «gunahkarlar» degini eziñini gunahkar dəp tonup yatkənlərin kezdə tutidu, əlwəttə. Qünki həmmə adəm gunahkardur. «Həkkaniylar» eziñini həkkaniy dəp hesablıqlarınları kersitidu. Xunga Məsih, ularnı qakıralmayıti.

^{9:13} Hox. 6:6; Mik. 6:8; Mat. 12:7; Luğa 5:32; 19:10; 1Tim. 1:15.

^{9:14} Mar. 2:18; Luğa 5:33.

^{9:15} «Toy mehmanlırı» — grek tilida «mərikə zalining pərzəntlırı» degen ibara bilən ipadilinidu. «Əmma xu künər keliduki, yigit ulardin elip ketiliyüd, ular xu kündə roza tutidu» — bu səzler Əysanın ez «mehmanlardın elip ketilixi», yəni uning elümi eziqə ogəxənlərlərə kəyqu-həsrət elip kelidiqanlıkı toopruluk bir bexaritidur.

^{9:15} 2Kor. 11:2.

^{9:16} «Həqkim kona köngləkkə yengi rəhəttin yamak salmaydu» — yengi rəhət kirixip ketidu, əlwəttə.

^{9:17} Mar. 2:22.

^{9:18} «mana bir həkümdar kelip...» — bu «həkümdar» sinagogning qongi idi («Mar.» 5:22ni körüng). «Mening kızım hazırlıla elüp kətti» — baxka bir tərjimisi: «Kızım bu waqqıqə elgən bolsa kerək,...».

^{9:18} Mar. 5:22; Luğa 8:41.

^{9:20} Law. 15:25; Mar. 5:25; Luğa 8:43.

— Kızım, yürəklik bol, ixənqinq seni sakaytti! dedi. Xuning bilən u ayal xu saettə sakaydi..

²³ Əmdı Əysa həlikı həküməarning əyigə kirgəndə, nəy qeliwatkan wə haza tutup waysawatkan kixilər topini körüp,²⁴ ularoja:

— Qıkip ketinglar, bu kız əlmidi, bəlki uhlawatidu, dedi.

Xuni anglap kəpqilik uni məshirə kıldı.²⁵ Kixilər qılıqriwetilgəndin keyin, u kızning yenioja kiriip, uning əolini tutiwidü, kız ornidin turdi.²⁶ Bu toqrisidiki həwər pütün yurtta pur kətti.

Kor wə gaqa kixilərning sakaytilixi

²⁷ Əysa u yərdin qıkkanda, ikki қarioğun uning kəynidin kelip:

— I Dawutning oöli, bizgə rəhim kılqaysız! — dəp nida kilixti..

²⁸ U əyigə kirgəndin keyin, xu ikki қarioğun uning aldioja kəldi. Əysa ulardin:

— Silər menin bu ixka կadir ikenlikiməixinəmsilər? — dəp soridi.

— I Rəbbim, ixinimiz, — dəp jawab bərdi ular.

²⁹ U əolini ularning kezlirigə təkgüzüp turup:

— İxənqınglar boyiqə bolsun! dewidi,³⁰ Ularnıng kezliri eqildi. Əysa ularoja:

Bu ixni heqkimə eytmanglar! dəp qattık tapılıdi.³¹ Lekin ular u yərdin qıkıpla, uning namxəhrətinini pütküll yurtka yeyiwətti..

³² Ular qıkip ketiwtəkçənda, kixilər jin qaplaxkan bir gaqını uning aldioja elip kəldi.³³ Uningoja qaplaxkan jinninq həydilixi bilənla, həlikı adəm zuwanoja kəldi. Halayıq intayın həyranuňəs bolup:

— Bundaq ix Israilda zadi kərülüp bakmiojan, — deyixti.

³⁴ Lekin Pərisiyələr:

— U jinlərni jinlərning əmirigə tayinip kooqlaydikən, deyixti..

Əysanıng həlkə iqini aqritixliri

³⁵ Wə Əysa barlıq xəhər wə yeza-kixıxlaklarnı kezip, ularning sinagoglırıda təlim berip, ərx padixaňlılıdiki hux həwərnı jakarlıdı wə hərhil kesəllərni wə hərhil meyip-ajızlarnı sakaytti..

³⁶ Lekin u top-top adəmlərni körüp ularoja iq aqritti, qünki ular harlinip padıqisiz koy padiliridak panahsız idı.³⁷ Xuning bilən u muhllislirioja:

— Həsol dərwəkə kep ikən, biraq həsol elix üçün ixlaydişənlər az ikən..³⁸ Xunga həsoluning Igisidin, Əz həsulingni yioqiwelixkə ixləməqilərni jiddiy əwətkəysən, dəp tilənglər, — dedi..

^{9:22} «Kızım, yürəklik bol» — Məsihning «yürəklik bol» deginə qarioqanda, ayal bək korkkən. Nemixkə? Uningda hun təwrəx kesili bolojanlıkı üçün, Təwrat əqanunu boyiqə ezi təqən barlıq kixilərni «napak» kılıjan bolidu (yəni, uningoja tegip kətkənlər ibadəthəniqə kirixka, kurbanlıq kılıxka wakıtlıq layakətsiz bolatti). Xuning bilən u ətrapıtki halayınlıq napak kılıplı kəlməy, bəlki Məsihning əzinimü «napak» kılıjan bolatti.

^{9:22} Mar. 5:38; Lukə 8:51.

^{9:23} Mar. 5:38; Lukə 8:51.

^{9:24} Yh. 11:11.

^{9:27} «I Dawutning oöli, bizgə rəhim kılqaysız!» — pəyəməbərlərning bəxarətləri boyiqə, Kütkuzoquqi-Məsih «Dawutning awladı» boluxi kerək. Xunga Yəhudiyalar arısında «Dawutning oöli» degen bu nam Məsihni kərsitətti.

^{9:30} Mat. 12:16; Lukə 5:14.

^{9:31} Mar. 7:36.

^{9:32} Mat. 12:22; Lukə 11:14.

^{9:34} Mat. 12:24; Mar. 3:22; Lukə 11:15.

^{9:35} Mar. 6:6; Lukə 13:22.

^{9:36} Yər. 23:1; Əz. 34:2; Mar. 6:34.

^{9:37} Lukə 10:2; Yh. 4:35.

^{9:38} 2Tes. 3:1.

«Matta»

Əysaning on ikki rosulini əwətixi

Mar. 3:13-19; 6:7-13; Luğa 6:12-16; 9:1-6

10¹ U on ikki muhlisini yenioqa qakirip, ularoqa napak rohłarnı kooqlax wə hərbir kesəllikni həm hərbir meyip-ajizni sakaytix hökükini bərdi.² On ikki rosulning isimliri təwəndiqiqə: Awwal Petrus dəpmu atilidiojan Simon wə uning inisi Andiriyas, andin Zəbədiyning oöli Yakup wə uning inisi Yuhanınna,³ Filip wə Bartolomay, Tomas wə bajgir Matta, Alfayning oöli Yakup wə Ləbbaus dəpmu atilidiojan Taday,⁴ millətpərvər dəp atalojan Simon wə keyin Əysaqə satqunluk kılqan Yəhuda Ixkariyot.

5 Əysa bu on ikkisini halkning arisoqa mundaq tapilap əwətti: —

Yat əlliklərning yollırıqa qıkmangalar, yaki Samariyəliklərning xəhərlirigimu kirmənglər,⁶ bəlkı tenigən koy padilirli bolqan Israil jəmətidikilər arisoqa beringlar.⁷ Barojan yeringlarda: «Ərx padixahlıki yekinlixip kəldil!» dəp jakarlangalar.⁸ Aqrıq-silaklıları sakayıtinglar, əlüklərni tirildürüngələr, mahaw kesəllirini sakayıtinglar, jinlərni həydiwetinglər. Silərgə xapaət halis berilgəndur, silərmə halis iltipat kilinglar.⁹ Bəlweojinglərə altun, kümüx wə mis pullarıni baoqlap elip yürməngələr.¹⁰ Səpar üçün birlə yekətkətin baxkə nə hurjun, nə kəx, nə həsa eliwalı mangalar. Qünki hizmətkar eż ix həkkini elixka həkliklər.

11 Hərkəysi xəhər yaki yeziqa barojan waktinglarda, aldi bilən xu yərdə kimning hərmətkə layık metiwar ikənləkini soranglar; xundaq kixini tapkanda, u yərdin kətküqə uning əyidila tu runqlar.¹² Birər eygə kirgininglarda, ularoqa salam beringlar.¹³ Əgar u ailidikilər hərmətkə layık metiwar kixilər bolsa, tiligən amanlıkinglər ularoqa ijabət bolsun; əgər ular layık bolmisa, tiligən amanlıkinglər əzüngərəjənərək kəytsun.¹⁴ Silərni kobul kilmiojan, səzliringlərni anglimiqan kimdəkim bolsa, ularning əyidin yaki xu xəhərdin kətkininglarda, ayojınglardıki topini kekwiwetinglər.¹⁵ Mən silərgə xuni bərhək eytip koyayki, kiyamat künidə Sodom wə Gomorra zeminidiliklərning həli xu xəhərdikilərningkidiñen yenik bolidu.

10:1 «napak rohlar» — jinlərni kərsitudu.

10:1 Mar. 3:13; Luğa 6:13; 9:1.

10:3 «Filip wə Bartolomay,...» — «Bartolomay»ning baxkə bir ismi «Nataniylə» boluxi mumkin («Yh.» 1:45). «Ləbbaus dəpmu atilidiojan Taday» — İnjidiki bəzi kona keçürümilərdə pekət «Taday» deyilidü.

10:4 «millətpərvər dəp atalojan Simon» — yaki, «Kanaanlık Simon». «Yəhəhudiy millətpərvərlər» wətinini Rim imperiyasının azad kılıq üçün zorawanlıq bilən kürəx kılıqçıları idı.

10:6 Ros. 3:26; 13:26,46.

10:7 Luğa 9:2.

10:8 «Silərgə xapaət halis berilgəndur, silərmə halis iltipat kilinglar» — grek tilida paşət: «Silərgə halis berilgəndur, silərmə halis beringlər» bilən ipadilinidü.

10:8 Lukə 10:9; Ros. 8:18,20.

10:9 Mar. 6:8; Lukə 9:3; 22:35.

10:10 «hurjun» — yaki «tiləməqning həltisi».

10:10 Law. 19:13; Kan. 24:14; 25:4; Lukə 10:7; 1Kor. 9:4,14; 1Tim. 5:18.

10:11 «U yərdin kətküqə uning əyidila turunglar» — bu amrda qong danalıq bar. Bu ikki səwəbtin eytılıqan boluxi mumkin: — (1) kona zamanlarda kep diniy wəz eytquqlar eymu-ey yoklap pul tiləyti; lekin Əysanıng muhlisilri həq tiləməqlik kilməsləki kerak; (2) ular eymu-ey keçüp yürə, həlkə bir-biriga karap hərtürlik hasət-guman pəydə boluxımı mumkin — «Nemixə ular bizning əyidin keçüp ketidü?» yaki «nemixə ular bizning əyidin keçüp ketidü?» degəndək.

10:11 Mar. 6:10; Lukə 9:4; 10:8.

10:12 «Birər eygə kirgininglarda, ularoqa salam beringlar» — okurmənlərgə ayankı, «salam» (ibraniy tilida «xalom») deyən seznıng manisi («Sanga» hatırjomlik-amanlıq tiləyən).

10:13 «Əgər u ailidikilər hərmətkə layık metiwar kixilər bolsa» — yaki «salam»a layık bolqanlar bolsa. «Əgər ular layık bolmisa, tiligən amanlıkinglər əzüngərəjənərək kəytsun» — muxu kixilərning layık ikenlikli wə xundakla ularning üstügə muhlisilər tiligən amanlıkingin qızıxı-qızıxməslikli ularning muhlisilərni kobul kilməq-kilməqənlikli bilən baoqlıq idi. 14-aşyntı kerüng.

10:14 «ularning əyidin yaki xu xəhərdin kətkininglarda, ayojınglardıki topini kekwiwetinglər» — «ayaqdığı topini kekwiwetix» deyən ixarət «bizning silar bilən münasibetimiz yok», deyənni bildürüp, Hudanıng sezinə rət kılıqlarəjə qattık, aqahandurux idi.

10:14 Mar. 6:11; Lukə 9:5; Ros. 13:51; 18:6.

10:15 «Sodom wə Gomorra» — İbrahim pəyərəmbər zamanidiki ikki xəhər bolup, bu xəhərlərning adəmləri ohxax həmjinslik zinahorluqıja (bəqqiwazlılıq) qattık berilip gunahka patqanlıktın, Huda bu xəhərlərni adəmləri bilən koxup ot qıxırüp yokatkan.

10:15 Mar. 6:11; Lukə 10:12.

Kəlgüsidiyi ziyanxəlik

Mar. 9:41; 13:9–13; Luğa 12:2–9; 12:51–53; 14:26,27; 21:12–17

¹⁶ Mana, mən silərni koylarnı berilərning arisioja əwətkəndək əwətimən. Xunga, yilandək səzgür, pahtəktək sap dillik bolungalar.¹⁷ İnsanlardın pəhəs bolungalar; qünki ular silərni tutu-welip sot məhkimilirigə tapxurup beridu, sinagoglarda qamqılaydu.¹⁸ Ular wə xundakla yat əlliklər üçün bir guwahlık boluxka, silər menin səwəbimdin əmirlər wə padixahlar aldioja elip berilip sorakka tartılısilər.¹⁹ Lekin ular silərni sorakka tartkan waqtida, qandak jawab berix yaki nema jawab berixtin ənsirəp kətmənglar. Qünki xu waqtı-saitidə eytix tegixlik səzlər silərgə təminlinidu.²⁰ Qünki səzligüqi ezungular əməs, bəlkı Atanglarning rohi silər arkılık sezleydi.

²¹ Kərindax kərindixioja, ata balisioja hainlik kılıp, elümğə tutup beridu. Balılar mu ata-anisioja karxi qıkip, ularni elümğə məhkum kıldırdı.²² Xundakla silər menin namim tüpəylidin həmmə adəmning nəpritigə uqraysılar. Lekin ahırojıqə bərdaxlıq bərgənlər bolsa kütkuzulidu.²³ Ular silərgə bu xəhərdə ziyanxəlik kilsə, yənə bir xəhərgə keqip beringlar. Qünki mən silərgə xuni bərəhək eytip koyayki, İnsan'oolı kayıtip kəlgüçə silər Israılning barlıq xəhərlirini arı lax wəzipinglar tüğiməydi.

²⁴ Muhlis ustazidin, kül hojayinidin üstün turmaydu.²⁵ Muhlis ustazioja ohxax bolsa, kül hojayinioja ohxax bolsa razi bəlsun. Ular eyning igisini «Bəəlzibul» dəp tilliojan yərdə, uning eyidiliklirini tehimu kattik hakarətləməndü?

²⁶ Xunga ularların korkmanglar; qünki həqkandak yepik koyuləjan ix axkarilanmay kalmayıdu, wə həqkandak məhpiy ix ayan bolmay kalmayıdu.

²⁷ Mening silərgə ərəngələdə eytidojanlırmı yorukta eytiweringlar. Əulikinqlar oja pi-qırılap eytilojanları egzilərdə jakarlanglar.²⁸ Tənni əltürsimi, lekin adəmning jan-rohını əltürəlməydiyojanlardın korkmanglar; əksiqə, tən wə jan-rohını dozahta əhalak kılıxka qadır bolquqıdin korkungular.²⁹ İkki kuxxaqni bir tiyingə setiwalojili boliduqu? Lekin ularların birimi Atanglarsız yərgə qüxməydi.³⁰ Əmma silər bolsanglar, hətta hərbir tal qeqinglarmu sanaloqandur.³¹ Xunga, korkmanglar. Silər nuroqunlıjan kuxxaqtinmu kiməmtliktsilər!

³² Xunga, meni insanlarning aldida etirap kılqanlarning hərbirini mənmu ərxtiki Atamning

10:16 «yilandək səzgür... bolungalar» — grek tilida «yilandək aklanın... bolungalar».

10:16 Luğa 10:3.

10:17 «ular silərnin tutuwelip sot məhkimilirigə tapxurup beridu» — «sot məhkimiliri» Yəhudiylarning məhkimilirini wə bəlkim baxxā hərəkətli sorakhanilarını kərsitudu.

10:17 Mat. 24:9; Luğa 21:12; Yh. 15:20; 16:2; Wəh. 2:1.

10:18 Ros. 24:1; 25:4.

10:19 Mar. 13:11; Luğa 12:11; 21:14.

10:21 Mik. 7:2; 5; Luğa 21:16.

10:22 Mat. 24:13; Mar. 13:13; Luğa 21:19; Wəh. 2:10; 3:10.

10:23 Mat. 2:13; 4:12; 12:15; Ros. 8:1; 9:25; 14:6.

10:24 «muhlis ustazidin, kül hojayinidin üstün turmaydu» — bu sırlıq söz bəlkim muhlislar Məsihəkə toluk əgəxsə, uningoja ohxax azab-okubətri kərüləydi, değən mənini ez işiqə alıdu.

10:24 Luğa 6:40; Yh. 13:16; 15:20.

10:25 «Ular eyning igisini «bəəlzibul» dəp tilliojan yərdə...» — «eyning igisi» əysa ezi, əlwəttə. «Bəəlzibul» — jinlarning padixahi Xəytanning yəna bir ismi. Əysa ezi həlk arisida «alkıxılıq» bolmisa uningoja əgəxkənlərə uningoja ohxax həkəratkə uqraxka razi boluxi kerək, əlwəttə; hətta bu ixni «Huda Əz nami üçün bizgə həkəratkə uqraxka imtiyaz bərdi» dəp həsablax kerək («Fil.» 1:29ni körün).

10:25 Mat. 9:34; 12:24; Mar. 3:22; Luğa 11:15; Yh. 8:48.

10:26 Ayup 12:22; Yəx. 8:12; Yər. 1:8; Mar. 4:22; Luğa 8:17; 12:2.

10:28 «lekin adəmning jan-rohını əltürəlməydiyojanlardın korkmanglar...» — muxu ayəttə «roh-jan» insanlarning rohiy kışmindı, yəni iqlik dunyusunu kərsitudu.

10:28 Yər. 1:8; Luğa 12:4.

10:29 «İkki kuxxaqni bir tiyingə setiwalojili boliduqu?» — «bir tiyin» grek tilida «assariyon». Xu dəwərdiki bir ixqining künlük həkkə bolovan «dinarius»ning 1/16 kismi idi.

10:30 1Sam. 14:45.

«Matta»

aldida etirap kılımən; ³³ Bırak insanlarning aldida məndin tanqanlarning hərbividin mənmu ərxtiki Atam aldida tanımən.

Muhlis bolojini üçün ziyankeşlikkə uqrıxi mumkin

³⁴ Mening dunyaoja keliximni tinqlik elip kelix üzündür, dəp oylap kalmanglar. Mən tinqlik əməs, bəlkı kılıqni yürgürüvkə kəldim. ³⁵ Qünki mening kelixim «Ooqlunı atisioja, kıznı anisioja, kelinni keynanisioja қarxi qıkırıx» üçün bolidu. ³⁶ Xuning bilən «Adəmning düxmənliri eż ailisidiki kixilər bolidu».

³⁷ Ata-anisini məndinmu əziz kəridiojanlar manga munasip əməstur. Oz ooql-kızını məndinmu əziz kəridiojanlarmu manga munasip əməs. ³⁸ Ozining krestini kətürüp, manga əgəxmigənlərmə manga munasip əməs. ³⁹ Oz hayatı ayadıojan kixi uningdin məhrum bolidu; mən üçün eż hayatıdin məhrum bolovan kixi uningoja erixidu. ⁴⁰ Silərnı kobul kılajanlar menim kobil kılajan bolidu; meni kobul kılajanlar bolsa meni əwətküqinimu kobul kılajan bolidu. ⁴¹ Bir pəyojəmbərnı pəyojəmbərlik salahiyitidə kobul kılajan kixi pəyojəmbərgə has bolovan in'amoja erixidu. Həkkaniy adəmni u həkkaniy ikən dəp bilip kobul kılajanlar həkkaniy adəmgə has bolovan in'amoja erixidu. ⁴² Mən silərgə xuni bərəhək eytip köyayki, mening bu xakiqiqlirimdən əng kiqiki birini mening muhlisim dəp bilip uningoja hətta pəkət birər qına soğuk su bərgən kiximu jəzmən eziqə layık in'amdın məhrum bolmaydu..

Yəhya pəyojəmbərning gumaniy soali

Luka 7:18-35

11 ¹ Əysa on ikki muhlisişa bu ixlarnı tapılap bolojandın keyin, ezipu xu yerdiki hərkəysi xəhərlərdə təlim berix wə Hudanıng kalamını jakarlaş üçün u yerdin kətti.

² Zindanoja solanojan Yəhya pəyojəmbər Məsihning kılajan əməllirini anglap, muhlislirini əwətip, ular arkılık Əysadin: ³ «Kelixi mükərrər zat əzüngmu, yaki baxxa birsini kütüximiz kerəkmə?» — dəp soridi..

^{10:32} Mar. 8:38; Luka 9:26; 12:8; 2Tim. 2:12.

^{10:34} ... Mən tinqlik əməs, bəlkı kılıqni yürgürüvkə kəldim» — 5:38-48də hatirləngəndək, Əysanıng etikadqılları uruxmaslıkkə dəwət kılıdiōjan təlimiga asəson, etikadqıllar koliqa kiliq elixioja bolmayıdu xunga muxu ayottiki «kiliq» (Hudanıng səzlilik rənjiyidən adəmning kolidə bolup) etikadqıllarıja қarxi qıkkan kılıqni, yaki keqmə mənidə «qedəl-majira»ni kərsətkən bolsa kerək.

^{10:34} Luka 12:51.

^{10:35} Mik. 7:6.

^{10:36} «Xuning bilən «Adəmning düxmənliri eż ailisidiki kixilər bolidu» — muxu sezlər Təwrat «Mik.» 7:6din elinəjan.

^{10:36} Zab. 4:19; 55:12-14; Yh. 13:18.

^{10:37} Luka 14:26.

^{10:38} «Əzining krestini kətürüp, manga əgəxmigənlərmə manga munasip əməs» — rimliklər təripidin elüm jazası berilgənlər mihlinidən krestni mürisidə kətürüp jaza maydanoja baratti. Krestlinix adəmni kynaydiojan, intayıñ dohxətlik wə ahənatlık elüm jazı usul bolup, «əzining krestini kətürük» degənning kep məniliri iqida təwəndikilərniməz ou iqığa alsa kerək: (1) Əysa Məsih üçün azab-ökubət tartıtkə, (2) til-ahənat istixka, (3) Hudanıng iradisining əməlgə axuruluxi üçün zərür təpilojanda, «ez-ezini elüm jazasında heküm kılolandək» əzining arzu-həwəslirini rət kılıxka təyyar bolux.

^{10:38} Mat. 16:24; Mar. 8:34; Luka 9:23; 14:27.

^{10:39} Mat. 16:25; Mar. 8:35; Luka 9:24; 17:33; Yh. 12:25.

^{10:40} Luka 10:16; Yh. 13:20.

^{10:41} «Bir pəyojəmbərnı pəyojəmbərlik salahiyitidə kobul kılajan kixi» — demək, uning pəyojəmbər ikənlik, Hudanıng sezinə yetküzənləkli səwabidin uni kobul kılajan kixini kərsitudu.

^{10:41} 1Pad. 17:10; 18:4; 2Pad. 4:8.

^{10:42} Mat. 25:40; Mar. 9:41; İbr. 6:10.

^{11:1} «ezimə xu yerdiki hərkəysi xəhərlərdə təlim berix ... üçün u yerdin kətti» — «xu yər» Galiliyəni deməkqi.

^{11:2} Luka 7:18.

^{11:3} «Kelixi mükərrər zat əzüngmu, yaki baxxa birsini kütüximiz kerəkmə?» — «Kelixi mükərrər zat» bolsa Huda wədə kılajan Kutkuzoquçı-Məsih, əlwattə. Yəhya ezi Məsihning yolunu təyyarlaş üçün uning aldida əwətilgən; xuning bilən u: — «Sən biz kütükən kiximusən» dəp gumanlinip soraydu.

«Matta»

⁴ Əysə ularoja jawab berip mundaq dedi:

— Yəhyaning yenioja käytip berip, eż anglawatkanliringlarnı wə kərüwatkanliringlarnı bayan kılıp —⁵ Korlar kərləydiqan wə tokurlar mangalaydiqan boldı, mahaw kesili bolqanlar sakaytildi, gaslar angliyalaydiqan boldı, əlgənlərmü tirildürüldi wə kəmbəqəllərgə hux həwər jakarlandı» — dəp eytinglar.⁶ wə uningoja yənə: «Məndin gumanlanmay putlixip kətmigən kixi bolsa bəhtliktur!» dəp koyunglar, — dedi.

⁷ Ular kətkəndə, Əysə top-top adəmlərgə Yəhya toopruluq sezləxkə baxlıdı:

— «Silər əslİ Yəhyanı izdəp qəlgə barojininglarda, zadi nemini kərgili bardinglər? Xəmalda yəlpünüp turojan կomuxnimu?⁸ Yaki esil kiyinən bir ərbəbnim? Mana, esil kiyimlərni kiyənlər han ordiliridin tepiliduoju!⁹ Əmdi silər nemə kərgili bardinglər? Bir payoqəmbərnim? Durus, əmma mən xuni silərgə eytip koyayki, bu bolsa payoqəmbərdinmu üstün bir bolqoqidur.¹⁰ Qünki mukəddəs yazmilardiki: —

«Mana, yüz aldingoja əlqimni əwətimən;
U sening aldingda yolungni təyyarlaydu»

— dəp pütülgən sez del uning tooprısında pütülgəndür.¹¹ Mən silərgə xuni bərhək eytip koyayki, ayallardin tuqulqanlar arısida qəmündürgüqi Yəhyadınmu uluqi turozulujını yok; əmma ərx padixahlıkıdiki əng kiqik bolqinimu uningdin uluq turidu.¹² Əmma qəmündürgüqi Yəhya otturiqa qıkkən künəldən bugünkü küngiqə, ərx padixahlıkıqa kırıx yoli xiddət bilən eqildi wə kixilər uni xiddət bilən tutuwalidu.¹³ Qünki barlıq payoqəmbərlərning bexarət berix hizmiti, xundakla Təwrattiki yazmilar arkılık bexarət yətküzülük hizmiti Yəhya bilən ahirlixidu.¹⁴ Wə əgər xu səzni қobul қılalisanglar, «käytip kelixi mukərrər bolqan Ilyas payoqəmbər» bolsa, Yəhyaning əzidur.¹⁵ Angloşudək қulukı barlar buni anglisun!

¹⁶ Lekin bu dəwrdiki kixilərni zadi kimlərgə ohxitay? Ular huddi rəstə-bazarlarda oltur-welip, bir-birigə:¹⁷ «Biz silərgə sunay qelip bərsəkmə, ussul oynimidinglər», «Matəm pədisigə qelip bərsəkmə, yioqa-zar қilmidinglər» dəp қakəxaydiqan tuturuksız balilaroja ohxaydu.¹⁸ Qünki Yəhya kılıp ziyanətə olturmayıtti, xarab iqməyitti. Xuning bilən, ular: «Uningoja jin qaplıxiptu» deyixidu.¹⁹ Insan'oqlı bolsa kelip həm yəydu həm iqidu wə

11:5 Yəx. 29:18; 35:5; 61:1; Luká 4:18.

11:6 «wə uningoja yənə: «Məndin gumanlanmay putlixip kətmigən kixi bolsa bəhtliktur!» dəp koyunglar» — Yəhya payoqəmbər zindanda yetip: «Yəsə Kutkuşouğu-Məsih bolsa nemikə meni zindandın kutkuşumqo?» — dəp gumanlanqan bolsa kerək idi. Yəhyaning bu soali toopruluq «köxumqə sez»imizdə azrak tohtılımiz.

11:7 Luká 7:24.

11:10 «Mana, yüz aldingoja əlqimni əwətimən; u sening aldingda yolungni təyyarlaydu» — Təwrat, «Mal.» 3:1, «Yəx.» 40:3.

11:10 Mis. 23:20; Mal. 3:1; Mar. 1:2; Luká 7:27.

11:12 «Ərx padixahlıkıqa kırıx yoli xiddət bilən eqildi wə kixilər uni xiddət bilən tutuwalidu» — baxka bir tərjimi: «Ərx padixahlıkı zorawankı uqrımaqtı. Zorawınlar uningoja hujum kılmaktı». Bırak bıñinqə bu ayatın mənisi asən «Hudanıng padixahlıkıqa kırıx asan əməs; qünki uningoja hərhil hujumlar kılınidu; lekin hujumoja bərdaxılık berixkə təyyar, iradisi kətiy adamlar uningoja iğə bolidu». Yənə «Luká» 16:16ni kerüng. Bıñinqə yənə, 12-14-ayətlər «Mik.» 2:12-13 bilən münasibətləktir. «Mikah»diki «köxumqə sez»inimü kerüng.

11:12 Luká 16:16.

11:14 «Wə əgər xu səzni қobul қılalisanglar, «käytip kelixi mukərrər bolqan Ilyas payoqəmbər» bolsa, Yəhyaning əzidur» — Təwratta, yəni «Mal.» 4:5-6də, Kutkuşouğu-Məsihning məydanoqan qırixidin awwal Ilyas payoqəmbər Məsihning yolını təyyar lax üçün käytip kelidiqanlılı kərsitildi. Yəhyanıng Məsihning kelixinə kütəqəkə, bu bexarətə asən Ilyasının awwal kelixini kütüwataknidi. Yəhya payoqəmbər Ilyas payoqəmbərdək kük-kudrat bilən kələgnə («Luká» 1:13-17ni kerüng). Xunga Məsih əysə bu bexarət uning arkılık əmələgo axkən, dəp eyitudi. Uning tüstiga, (Yəhudiylər həlkə «awwallı Ilyas» bolqan Yəhyaning həwirini rət kılqan bolqaqka) Məsihning kiyamət künidə dunyoqa käytip kelixidin awwallı Ilyas payoqəmbər ezi käytidin pəyda bolidu dəp ixənəmiz bar (yənə «Mal.» 4:5-6ni wə «Mar.» 9:11-13nimü kerüng).

11:14 Mal. 3:23; Luká 1:17.

11:16 Luká 7:31.

11:18 «Yəhya kelip ziyanətə olturmayıtti, xarab iqməyitti» — grek tilida «Yəhya kelip, nə yeməydu nə iqməydu». Okurmənlərning esidə barkı, Yəhya payoqəmbər intayın qorğıl ozuklinatti, pat-pat roza tututti. «Mat.» 3:4ni kerüng.

11:18 Mat. 3:4; Mar. 1:6.

«Matta»

mana, ular: «Taza bir toymas wə bir məyhor ikən. U bajgırlar wə gunahkarlarning dosti» deyixidu. Lekin danalıq bolsa eż pərzəntliri arkılık durus dəp tonulidu»..

Əysani qatkə қakkan xəhərlər

Luuka 10:13-15

²⁰ Andin u ezi kəp mejizilərni kərsətkən xəhərlərdə turuwatqanlarni towa ķilmiojanlıki üçün əyibləp, mundak dedi: —

²¹ Halinglaroqa way, əy Kərazinliklər! Halinglaroqa way, əy Bəyt-Saidaliklər! Qünki silərdə kərsitilgən mejizilər Tur wə Zidon xəhərliridə kərsitilgən bolsa, u yərlərdikilər heli burunla bəz kiyimigə yeginip, külügə milinip towa kilojan bolatti. ²² Mən silərgə xuni eytip köyayki, kiyamət künidə Tur wə Zidondikilərning keridiojini silərningkidin yenik bolidu. ²³ Əy arxka ketürülgən Kəpərnəhəmluklər! Silər təhtisaraqa qüxürülisilər. Qünki aranglarda yaritilojan mejizilər Sodomda yaritilojan bolsa, u xəhər bügüngiqliqə ħalak bolmiojan bolatti. ²⁴ Əmma mən silərgə xuni eytip köyayki, kiyamət künidə Sodom zeminidikilərning keridiojini silərningkidinmu yenik bolidu.

Əysaning huxallığı

Luuka 10:21-22

²⁵ Xu wakıtlarda, Əysa bu ixlaroqa karap mundak dedi:

— Asman-zemin Igisi i Ata! Sən bu həkikətlərni danixmən wə əkilliklardin yoxurup, səbiy balilaroja axkariləqənlilikən üçün Sanga mədhiyilər okuymən! ²⁶ Bərhək, i Ata, nəziringdə bundak ķilix rawa idi.

²⁷ Həmmə manga Atamdin təkdim ķılındı; Oojuñni Atidin baxka hekqim tonumaydu, wə Atinimu Oojuñ wə Oojuñ axkarilaxni layık kərgən kixılordin baxka hekqim tonumaydu.

²⁸ Əy japakəxlər wə eçir yük yükləngən həmminglər! Mening yenimoja kelinglar, mən silərgə aramlıq berəy. ²⁹ Mening boyunturukumni kiyip, məndin əgininqlər; qünki mən məmin wə kəmtərmən; xundak kiloanda, kənglünglər aram tapidu. ³⁰ Qünki məning boyunturukumda bolux asan, məning artidiqan yüküm yeniktur.

11:19 «Lekin danalıq bolsa eż pərzəntliri arkılık durus dəp tonulidu» — yaki «Danalıq bolsa eż ix-mewiliri arkılık durus dəp tonulidu». Bu kışka ayət üstidə wə uningdi ki kəp muhim prinsiplər toqrisida «köxumqə sez» imizdə tohtilimiz.

11:20 Luuka 10:13.

11:21 «Silərdə kərsitilgən mejizilər Tur wə Zidon xəhərliridə kərsitilgən bolsa...» — Tur wə Zidon əslı butpəras «yat əllər»ning xəhərlidi. Məsilən, «Əzakiyal» 26-29-babni kerüng — iki xəhər bu bablarda gunahlıları tüpaylıdin əyiblinidü. «Zidon» grek tilida «Sidon» deyildidu. «U yərlərdikilər heli burunla bəz kiyimigə yeginip, külügə milinip towa kilojan bolatti» — «bezgə (matacqə) yeginip, külügə milinix» — kona zamanlarda ķattik puxayman kılıx, gunahlaroqa towa kilişning bir ipadisi idi.

11:21 2Sam. 13:19; 2Pad. 6:30; 19:1.

11:22 Mat. 10:15.

11:23 «Əy arxka ketürülgən Kəpərnəhəmluklər!» — baxka birhil tərjimi: «Əy silər Kəpərnəhəmluklər! Asmanoja qıkmakqımidıngılardır?». Lekin bizningqə «asmanoja ketürülgən» degini toqra bolup, bu söz Əysa ularning arısında bolonanlıktın ularoqa kərsitilgən zor imtiyaz-iltipatni kərsitudu. «Sodom xəhəri» — 10:15ni, «Yar.» 18:16-19:29ni kerüng.

11:24 Mat. 10:15.

11:25 Ayüp 5:12; Yəx. 29:14; Luuka 10:21; 1Kor. 1:19; 2:7, 8.

11:27 Mat. 28:18; Luuka 10:22; Yh. 1:18; 3:35; 6:46.

11:29 Zəb. 45:4; Yər. 6:16; Zək. 9:9

11:30 1Yuh. 5:3.

Əysa «Xabat»ning Igisidur «Xabat künü» тоорулук 1-аяттаки изаһатни көрүнг

Mar. 2:23-28; Luка 6:1-5

12¹ Xu qaqlarda bir xabat künü, əysa buqdaylıklardın etüp ketiwatatti. Qorsiki ekip katkən muhlisliri baxaklarnı üzüp, yeyixkə baxlıdi.² Lekin buni kergən Pərisiyələr uningoja:

— Kara, muhlisiring xabat künü Təwratta qəkləngən ixni kiliwatidu, deyixti..

3³ Birak u ularoja:

— Dawut wə uning həmrəhlinining aq қalojanda nemə қilojanlığını mukəddəs yazmilardin okumiojanmusilər?⁴ U Hudanining eyiga kirip, Hudaqa atalojan, xundakla ezi wə həmrəhliroja nisbətən Təwrat қanunu boyiqə yeyixkə bolmaydiojan «təkdim nanlar»ni sorap elip, ularni həmrəhliri bilən billə yegən. Əslidə bu nanlarnı pəkət kahinlarning yeyixigila bolatti..

5⁵ Silər Təwrattin xuni okup bəkmiojansılərki, ibadəthanida ixləydiqən kahinlər xabat künlleri ixləp xabat tərtipini buzsımı, gunahkə buyrulmaydu.⁶ Birak mən xuni silərgə eytip koyayki, bu yerdə ibadəthanidinmu uluq birsi bar.⁷ Əmdilikdə əgər silər Hudanining «mukəddəs yazmilarda: «İzdəydiqinim kurbanlıklar əməs, bəlkı rəhim-xəpkət» deyilgən xu sezinin mənisiini bilgən bolsanglar, bigunah kixilərni gunahkar dəp bekitməytingilər..⁸ Qünki İnsan'ooqli xabat künning Igisidur..

Xabat künidə bimarni sakaytixka bolamdu?

Mar. 3:1-6; Luка 6:6-11

9⁹ U u yerdin ayrılip, ularning sinagogiqa kirdi..¹⁰ Wə mana, u yerdə bir қoli yegiləp қalojan bir adəm bar idi. Ular uning üstidin ərz қılıxka səwəb tapmakçı bolup uningdin:

— Xabat künü kesəl sakaytix Təwrat қanuniqa uyğunmu? — dəp soridi..

11¹¹ Lekin u ularoja mundak jawab bərdi:

— Birərsinglarning қoysi xabat künü orioja qüxüp kətsə, uni dərhal tartip qikiriwalmaydiojan adəm barmidu?¹² İnsan bolsa koydin xunqə ətibarlıktur! Xunga, xabat künü yahxilik қılıx Təwrat қanuniqa uyğundur..¹³ Andin u həlikəi kesəlgə:

12:1 «xabat künü» — xənbə künü, Təwrat kalendari boyiqə həptining yəttinqi künü bolup, Musa pəyojəmbərgə qüxtürülən қanun boyiqə Israildiki hərbir insan wə mal-qarwilarmu xu künü hərkəndək ix-hizmət kilməy, dəm elixi kerək idi. Təbirlernimü kerüng.

12:1 Kən. 23:24; Mar. 2:23; Luка 6:1.

12:2 «muhlisiring xabat künü Təwratta qəkləngən ixni kiliwatidu» — «qəkləngən ix» тоорулук — Təwrat қanunida qəkləngən. Təwrat қanuni boyiqə dəm elix künü «haman tepix» «hizmət» dəp karılıp, қanunoja hiləplik ix dəp hesablinixi kerək idi, əlwattı. Pərisiyələr muhlislarning danlarnı yeyix üçün aklıxını «haman tapkanlıkkə barawər» dəp karılojan. Əmdi baxaklarnı üzüp yeyix ziraatlərgə orojak selix bilən ohxaxmu yaki ohxax əməsmu, buningə oğurmənlər Məsihning jawabını okup ezi birnəma desən! «Koxumqa sez»imizdə muxu wəkə tooruluk izahatlırimizni kerüng.

12:2 Mis. 20:10.

12:3 «Dawut wə uning həmrəhlinining aq қalojanda nemə қilojanlığını mukəddəs yazmilardin okumiojanmusilər?» — «Okumiojanmusilər?» degen sez Pərisiyələrin daim rəkibiliridin soraydiojan soal xəkli idi.

12:4 «Dawut Hudanining eyiga kirip, Hudaqa atalojan, xundakla ezi wə həmrəhliroja nisbətən Təwrat қanunu boyiqə yeyikə bolmaydiojan «təkdim nanlar»ni sorap elip, ularni həmrəhliri bilən billə yegən» — bu wəkə «1Sam.» 21:1-7-də hatırılanguan.

12:4 Mis. 29:33; Law. 24:9; 1Sam. 21:6.

12:5 Qəl. 28:9.

12:6 2Tar. 6:18.

12:7 «İzdəydiqinim kurbanlıklar əməs, bəlkı rəhim-xəpkət» — «Hox.» 6:6din elinəjan sez (9:13nimü kerüng).

12:7 Hox. 6:6; Mik. 6:8; Mat. 9:13; 23:23.

12:8 Mar. 2:28; Luка 6:5.

12:9 «U u yerdin ayrılip, ularning sinagogiqa kirdi» — «ular» bolsa yukarıda tiləja elinəjan «Pərisiyələr»ni kərsətkən boluxi kerək.

12:9 Mar. 3:1; Luка 6:6.

12:10 Luка 14:3.

12:11 Mis. 23:4; Kən. 22:4.

12:12 Yar. 1:27.

«Matta»

— Қолунгни узат, — деди. У қолини узитихи биләнла қоли иккinqи қolioqa оххах əслигә кәлтүрүлди..

¹⁴ Бирәк Պәрисиylar taxkiriqä qikip, uni қандак yokitix həkkidə məslihət kilixti..

Huda tallıqan kul

¹⁵ Əmma Əysa buni biliwelip u yerdin ayrıldı. Top-top kixilər uningəja əgixip mangdi. U ularning həmmisini sakaytti; ¹⁶ andin ularoqa ezininq salahiyitini axkarilimaslıqni kattik tapılıdi. ¹⁷ Buning bilən Yəxaya pəyoqəmbər arkılık yətküzülgən munu sezlər əməlgə axuruldi:

¹⁸ — «Kərangler, mana Mən tallıqan Əz կulum!

Mening səyümlükim, dilimning səyüngini!

Mən Əz Rohimni uning wujudiqə kondurimən,

Xuning bilən u əllərgə həküm-həkikətni jakarlaydu..

¹⁹ U nə talax-tartix kılmaydu nə qukan kətürməydu,

Koqılarda uning kətürgən awazını həq anglioqı bolmaydu.

²⁰ Taki u oqlıbə bilən toqra həkümlərni qıçaroqıqə,

Yanjılıqan komuxni sundurmayıdu,

Tütəp eqəy dəp kalqan pilikni eqürməydu;

²¹ Wə əllər uning namıqə ümid baqlaydu»..

Mukəddəs Rohka kupurluk җilix

Mar. 3:20-30; Lukə 11:14-23; 12:10

²² Xu qaçıda, uning aldiqə jin qaplixıwalojan kor wə gaqa biri elip kelindi. U uni sakaytti, kor gaqını səzliyələydiqən wə kərələydiqən kıldı. ²³ Barlıq halayıq həyran boluxup:

— Əjəba, bu Dawutning oqlımidu? — deyixti..

²⁴ Lekin Pərisiylar bu səzni anglap:

— U pəkət jinlarning əmiri bolqan Bəəlzbubka tayinip jinlarnı қoçlıwetidikən, deyixti..

²⁵ Lekin u ularning nemə oylawatqanlıqini bilip ularoqa mundaq dedi:

— Əz iqidin bəlünüp ozara soküxkən hərkəndək padixaḥlıq wayran bolidu; hərkəndək xəhər yaki ailə ez iqidin bəlünüp ezara soküksə zawallıqka yüz tutidu. ²⁶ Əgər Xəytan Xəytanni қoolisa, u ez-eziga kárxi qıkqan bolidu. Undakta, uning padixaḥlıq kəndakmu put tirəp tu-

^{12:13} «U қolini uzitixi bilənla қoli iкkinqi қolioqa ohxax əsligə kälтürlüdi» — «əsligə kälтürlüdi» degən peilning «məjhul xəlli» bolup, bızga bu ixni Huda ezi kiloqan, degənni uitürdü. Əmdi ular bu möjizə «xabat künidə yaritiloqanlıq» üçün zadi kimni əyibliməkqi?

^{12:14} Mar. 3:6; Yh. 5:18; 10:39; 11:53.

^{12:15} Mat. 10:23.

^{12:16} Mat. 9:30; Lukə 5:14.

^{12:18} «Xuning bilən u əllərgə həküm-həkikətni jakarlaydu» — «Yəx.» 42-babtılı izahtlarnimu kerüng.

— «əllər» bolsa muxu yerdə «yat əllər», yəni barlıq Yəhudiyyə əməslərni, jahandiki barlıq millətlərni kersitidu.

— «Həküm-həkikət» degənninq mənisi toopruluk; — bu söz ibranı tilidə (Təwrəttiki əyni bexarəttə) «mixpat» deyilidu, u tət jəhətni ez iqığa alıdu, yəni Hudanıng «həkkaniy kuli»ning: —

—(1) Hudanıng butlar toopruluk həkümü, yəni «Huda degən tırık həm birdur, butlar yoktin bolqan nərsə» degən həkikətni elip kelixinı (həkikətsizlər həkikətkə erixidu).

—(2) Hudanıng adıl kanun-parmanlırinine həwirinə yətküzip, qüxəndürüp berixin;

—(3) hərbi hata ukumları wə kezkaraxlarnı tützip toqra kezkaraxlarnı yətküzüxini;

—(4) adalətsizlikni tützip, uwal bolqanlaroqa adalətni yətküzüxini kersitidu.

^{12:18} Yəx. 42:1; Mat. 3:17; 17:5; Mar. 1:11; Kol. 1:13; 2Pet. 1:17.

^{12:20} «Taki oqlıbə bilən toqra həkümlərni qıçaroqıqə...» — «həküm-həkikət» degənninq mənisi toopruluk yukirik 19-ayəttiki izahatını kerüng.

^{12:21} Yəx. 42:1-4.

^{12:22} Mat. 9:32; Lukə 11:14.

^{12:23} Yh. 4:29.

^{12:24} Mat. 9:34; Mar. 3:22; Lukə 11:15.

ralisun? ²⁷ Өгөр мән jinlarni Bælzbuloja tayinip қоюлсам, silerning pərzəntliringlar kimgə tayinip jinlarni қоюладу?! Xunga ular silər toozruluk həküm qıqarsun! ²⁸ Lekin mən Hudaning Rohıoja tayinip jinlarni қоюлоjan bolsam, undakta Hudaning padixahlıki dərwəkə üstüngalarqa qüçüp namayan boldi.

²⁹ Bir kixi küqtünggür birsining əyigə kirip, uning mal-mülkini կandak bulap ketəlisun? Pəkət u xu küqtünggürni awwal baolılyalsa, andin eyini bulang-talang kılalaydu..

³⁰ Mən tərəptə turmiojanlar manga կarxi turoquqidur. Mən tərəpkə adəmlərni yioymiojuqilar bolsa tozutuwatküqidur.

³¹ Xuning üçün mən silergə xuni eytip կoyayki, insanlarning etküzgən hərtürlük gunahları wə kilojan kupurluklirining həmmisini kəqürüxkə bolidu. Bırak Muğəddəs Rohka kupurluk kili xəq kəqürülməydi.. ³² İnsan'oçliqa կarxi sez kilojan kimdəkim bolsa kəqürümə erixaləydu; lekin Muğəddəs Rohka կarxi gəp kilojanlar bolsa bu dunyadimu, u dunyadimu kəqürümə erixəlməydi..

Adəmni əməlliridin tonux

Luka 6:43-45

³³ Dərəh yahxi bolsa, mewisimu yahxi bolidu – yaki dərəh por bolsa, mewisimu naqar bolidu; qünki hərkandaq dərəh eż mewisidin bilinidu..

³⁴ Əy yılanlarning pərzəntliri! Silər rəzil tursanglar, aqzinglardın kandaqmu yahxi sez qıkşun? Qünki adəmning kəlbidə nemə tolup taxşan bolsa eojizdin xu qıkıldı. ³⁵ Yahxi adəm eż yahxi həzinisidin yahxi nərsilərni qıkıridu. Yaman adəm yaman həzinisidin yaman nərsilərni qıkıridu. ³⁶ Mən silergə xuni eytip կoyayki, insanlar kilojan hərbir eojiz kuruş sezi üçün sorak künü hesab beridu. ³⁷ Qünki eż səzliring bilən ya həkkaniy ispatlinisən, ya səzliringlar bilən gunahkar dəp bekitilisən..

Mejizilik alamət kərsitix təlipi

Mar. 8:11-12; Luka 11:29-32

³⁸ Xu qəqda bəzi Təwrat ustazlari wə Pərisiyalar uningoja jawabən:

Ustaz, səndin bir möjizilik alamət kərgümüz bar, — dedi.. ³⁹ Lekin u ularoja mundak jawab bərdi: — Rəzil həm zinahor bu dəwr bir «alamat»ning keristilixini istap yürüdü. Bırak bu dəwrdikilərgə

12:27 «Əgər mən jinlarni Bælzbuloja tayinip қоюlisam, silerning pərzəntliringlar kimgə tayinip jinlarni қоюладu?! Xunga ular silər toozruluk həküm qıqarsun! — bu sözning ikki xərhli bar: —

—(1) «silerning pərzəntliringlar» — bu Pərisiyalarning eż talip-əgəxküküllərini kərsitudu. Əməliyətə bolsa Pərisiyər wə əgəxküküllərini jinlarni heq hədiyyəlməytti. Undakta Xəytanning padixahlıkoja həkkiy hujum kilojuqilar Əysə wə muritilirimi, yaki Pərisiyalırmış? Pərisiyalarning Hudaning əməs, bəlkı Xəytanning təripidə turojanlıq eż əgəxküküllərinin jinni həydəkə kūqsız bolanlıkoja ispat berətti.

—(2) «silerning pərzəntliringlar» — bu Əysanıng əgəxküküllərini (Israillarning pərzəntlirini) kərsitudu. Pəkət Əysala əməs, ularmu jinlarni hədiyyələydiqan bolon; xunga ularmu Əysanıng Hudaning kūqi bilən jin-xaytanlarnı bir tərəp kiliwatqanlıkoja ispat berətti.

—Biziñning qə (1)-kezkərək toozra. «Koxumqə sez»imiznimü korüng.

12:29 «Bir kixi küqtünggür birsining əyigə kirip, uning mal-mülkini կandak bulap ketəlisun?...» — bu təmsildiki «küqtünggür adəm» Xaytanni kərsitudu, olwətta. Uning eyini bulang-talang kilojuqı əysadin baxla heqkim bolmayıd.

12:31 Mar. 3:28; Luka 12:10; 1Yuhə. 5:16.

12:32 «Muğəddəs Rohka կarxi gəp kilojanlar bolsa bu dunyadimu, u dunyadimu kəqürümə erixəlməydu» — «Muğəddəs Rohka կarxi gəp kiliş» yaki «Muğəddəs Rohka kupurluk kiliş» degen gunah toozruluk «koxumqə sez»imizdə tohtılımiz.

12:32 Qəl. 15:30; 1Sam. 2:25; 1Yuhə. 5:16.

12:33 Mat. 7:18.

12:34 Zab. 40:9-10; Mat. 3:7; Luka 6:45.

12:36 Top. 12:14; Əf. 5:4.

12:37 2Sam. 1:16; Luka 19:22.

12:38 «Ustaz, səndin bir möjizilik alamət kərgümüz bar» — Pərisiyər Əysadin tələp kilojan «alamət» bolsa ezinin Məsih ikenlikini ispatlaydiqan birar mezzilik alamət, olwətta.

12:38 Mat. 16:1; Mar. 8:11; Luka 11:29; 1Kor. 1:22.

«Matta»

«Yunus pəyojəmbərdə kərulgən möjizilik alamət»tin baxşa həqkandak möjirilik alamət kərsitilməydi. ⁴⁰ Qünki Yunus pəyojəmbər yoqan belikning qorsiğda üq keqə-kündüz yatlaşdak, İnsan'ooqlimu ohxaxla üq keqə-kündüz yərning baqırda yatidu. ⁴¹ Soraq künü Ninəwə xəhîridikilər bu dəwrlikilər bilən təng kopup, bu dəwrlikilərning gunahlarını bekitidu. Qünki ular Yunus pəyojəmbər jakarlıqan həwərnin anglap, yamanlıqidin towa kılıqan; wə mana, muxu yərdə Yunus pəyojəmbərdinmu uluoq birsi turidu! ⁴²

⁴² Soraq künü «Jənubtiki ayal padixah» mu bu dəwrlikilər bilən təng tirilip, ularning gunahlarını bekitidu. Qünki u Sulaymanning dana sezlirini anglax üçün yər yüzining qetidin kəlgən; wə mana, həzir muxu yərdə Sulaymandinmu uluoq birsi turidu. ⁴³

Napak rohning käytip kelixi

Luğa 11:24-26

⁴³ Napak roh birawning tenidin qıkırıwetligəndin keyin, u ķurojak dalalarını qərgiləp yürüp, birər aramgahını izdəydi, birak tapalmayıdu. ⁴⁴ wə: «Mən qıkqan makanimoja käytay» dəydi. Xuning bilən käytip kelip, xu makanının yənilə box turoqanlığını, xundakla pakız tazilanojanlığını wə rətləngənlikini baykaydu-də, ⁴⁵ berip ezipidinmu bəttər yətə jinni baxlap kelidi; ular kirip billə turidu. Buning bilən həlki adəmning keyinkı hali burunkidinmu tehimu yaman bolidu. Bu rəzil dəwrlikilərning halimu mana xundak bolidu. ⁴⁶

Mening anam wə inilirim kim?

Mar. 3:31-35; Luğa 8:19-21

⁴⁶ U toplaxkan halayıqka dawamlıq səzləwətqanda, mana, anisi bilən iniliri kelip, uning bilən səzləxməkqi bolup taxkırıda turuxti. ⁴⁷ Xuning bilən birəylən uningoja:

— Aningiz wə iniliringiz siz bilən səzliximiz dəp taxkırıda turidu, — dedi.

⁴⁸ Lekin u jawabən xu həwərnin yətküzgən kixidin: «Kim menin anam, kim menin inilirim?» — dəp soridi. ⁴⁹ Andin u ķolini sozup muhlislirini kərsitip:

— Mana menin anam, mana menin inilirim! ⁵⁰ Qünki kim ərxtiki Atamning iradisini ada kılسا, xu menin aka-inim, aqa-singlim wə anamdur, — dedi..

12:40 Yun. 2:1,11

12:41 «mana, muxu yərdə Yunus pəyojəmbər dinmu uluoq birsi turidu!» — bu 39-41-ayətlərdə Əysa Yunus pəyojəmbərning yoqan bir belikning iqidə üq kün turup tırık qıkqanlığını tiləqə elix arklıq eziningmu olüp, üçinqi künü türiliđiojanlığını aldın eytikan. Təwrat, «Yunus» 1-2-babları wə xu kitabtiki «Yunus pəyojəmbərdə kərulgən möjizilik alamət» toqruşuk «köxumqa sez»imiznimü həm ubxu kitabtiki «köxumqa sez»imizni kerüng. «bu dəwrlikilərning gunahlarını bekitidu» — əmək, «butparas Ninəwəliklər Yunus pəyojəmbərning təlimini anglap, yaman yoldın kaytqan. Birak bu yərdə Yunus pəyojəmbərdinmu uluoq birsi boloqan Məsih silərnin yaman yoldın käytiqx qakırsa, կulak salmidinglar».

12:41 Yun. 3:5; Luğa 11:32.

12:42 «Jənubtiki ayal padixah» — yəni «Xəbəninq ayal padixahı». «Xəba» jənubiy Ərəbistan yaki Efiopiyanı kərsitidu. «1Pad.» 10:1-10ni kerüng.

12:42 1Pad. 10:1; 2Tar. 9:1; Luğa 11:31.

12:43 «napak roh» — jinni kərsitidu.

12:43 Luğa 11:24.

12:45 «buning bilən həlki adəmning keyinkı hali burunkidinmu tehimu yaman bolidu. Bu rəzil dəwrlikilərning halimu mana xundak bolidu!» — bu təmsil: (1) jin qaplıxıtxtın kutkuzuļan adəmning həkkiy bir hətirini; (2) Yəhudiylər həlkinqing əhwalınımu kərsitidu. «Köxumqa sez»imizni kerüng.

12:45 Ibr. 6:4, 5; 10:26; 2Pet. 2:20.

12:46 Mar. 3:31; Luğa 8:20.

12:50 Yh. 15:14; 2Kor. 5:16; Gal. 5:6; 6:15; Kol. 3:11.

Ərx padixahlıki tooprısidiki yəttə təmsil «1» Uruk qaqquqı tooprısidiki təmsil

Mar. 4:1-9; Lukə 8:4-8

13¹ Xu künü Əysa əydin qikip, dengiz boyida olturnattı.² Ətrapioja top-top adəmlər olixıwaloqaqka, u bir kemigə qikip olturdu. Pütkül halayık bolsa dengiz boyida turuxattı.

3 U ularoja təmsillər bilən nuroğun həkmətlərni eytip birip, mundak dedi:

— Mana, uruk qaqquqı uruk qaqqılı etizoja qikipti.⁴ Uruk qaqqanda uruklardın bəziliri qiojir yol üstiga qübüptü, kuxlar kelip ularni yəp ketipti.

5 Bəziliri texi kep, topisi az yərlərgə qübüptü. Tupriki qongkər bolmioqaqka, tezla ünüp qikipti,

6 lekin kün qikixi bilənlə aptaptə kəyüp, yiltizi bolmioqaqka kürup ketipti.⁷ Bəziliri tikənlərning arisioja qübüptü, tikənlər esüb maysılarnı boouwaptu.⁸ Bəziliri bolsa yahxi tuprakka qübüptü. Ularning bəziliri yüz həssə, bəziliri atmix həssə, yənə bəziliri ottuz həssə həsul beriptu.⁹ Kuliki barlar buni anglisun!

Təmsillərning məksiti

Mar. 4:10-12; Lukə 8:9-10

10 Muhlisliri kelip, uningdin: —

Sən nemə üçün ularoja təmsillər arkılık təlim berisən? — dəp soridi.

11 U ularoja mundak jawab bərdi:

— Silər ərx padixahlıkinin sirllərini bilixkə tuyassər kılindinglar, lekin ularoja nesip kılınmadi.

12 Qünki kimdə bar bolsa, uningoja tehimu kep berilidu, uningda molqılık bolidu; əmma kimdə yok bolsa, hətta uningda bar boloğanlırimu uningdin məhərum kılınidu.

13 Ularoja təmsil bilən səziximning səwəbi xuki, ular karışımı kərməydu, anglisumu tingximaydu həm həkikiy qüxənməydu. **14** Buning bilən Yəxaya pəyojəmbər eytən bexarəttiki munu səzlər əməlgə axuruldi:

— «Silər anglaxni anglaysılör, birak qüxənməysılör;

Karaxni karaysılör, birak kərməysılör.

15 Qünki muxu həlkəning yürükini may kaplap kətkən,

Ular anglojanda kulaqlırinı eoir kiliwaləjan,

Ular kəzlinini uhlioqandək yumuwaləjan;

Undak bolmisidi, ular kəzlini bilən kərüp,

Kuliki bilən anglap,

Kengli bilən qüxinip,

Əz yolidin yanduruluxi bilən,

Mən ularni sakaytkan bolattim.

13:1 Mar. 4:1; Lukə 8:4, 5.

13:2 Lukə 5:3.

13:10 Mar. 4:10; Lukə 8:9.

13:11 «ərx padixahlıkinin sirlları» — İnjilda «sirlar» əslidə insanlar oxa xarakarlanmiojan, hazır Məsih yaki rosulları arkılık ayan kılinojan ixlarnı kərsitidu. Uning üstiga, İnjildiki bəzi «sirlar» intayın sirlik, əlwəttə.

13:11 Mat. 11:25; 2Kor. 3:14.

13:12 «Qünki kimdə bar bolsa, uningoja tehimu kep berilidu...» — «kimdə bar bolsa...» deyəndə, «bar bolsa» nemini kərsitidü? Xübhisizki, əbdiy əhməniyyətlik birər nərsə bolsa kerək, bu iman-ixənqni ez iqiğə qoqum alidu. Biz əzimizgə «əbdiy əhməniyyətlik» hərbirnəmə boluxi üçün pəkət Məsihdinla tapalaymır, əlwəttə.

13:12 Mat. 25:29; Mar. 4:24,25; Lukə 8:18; 19:26.

13:14 Yəx. 6:9-10; Mar. 4:12; Lukə 8:10; Yh. 12:40; Ros. 28:26; Rim. 11:18.

13:15 «muxu həlkəning yürükini may kaplap kətkən... undak bolmisidi, ... kengli bilən qüxinip, ez yolidin yanduruluxi bilən, mən ularni sakaytkan bolattim» — toluk bexarət Təwrat, «Yəx.» 6:9-10də təpildi.

13:15 Yəx. 6:9-10

«Matta»

- ¹⁶ Lekin, kəzliringlar bəhtliktur! Qünki ular kəridü; külikinglar bəhtliktur! Qünki ular anglaydu..
¹⁷ Mən silərgə xuni bərhək eytip koyayki, burunkı nuroğun pəyojəmbərlər wə həkkəniy adəmlər silərnin kərgininqarnı kərükə intizar bolovan bolsimu ularni kərmigən; silərninq angloqininglarnı anglaxka intizar bolovan bolsimu ularni anglimiojan.

Uruk qaqkuqi toqrisidiki təmsilning qüxəndürülüyü

Mar. 4:13-20; Luğa 8:11-15

¹⁸ Əmdi uruk qaqkuqi toqrisidiki təmsilning mənisini anglangalar: ¹⁹ Əgər biri ərx padixahlıkinin səz-kalamını anglap turup qüxənmisə, Xəytan kelip uning köngligə qeqilojan sözni elip ketidü. Bu dəl qıçıq yol üstigə qeqilojan uruklardur. ²⁰ Taxlık yerlərgə qeqilojan uruklar bolsa, ular səz-kalamını anglap, huxallık bilən dərhal kobul kılıqanları kərsitudü. ²¹ Halbuki, kəlbida həq yillitz bolmiojaqka, pəkət waqıtlıq məwjuṭ bolup turidü; səz-kalamning wəjədin kiyinqılık yaki ziyanxəllikə uqrıqanda, ular xuan yoldın qətnəp ketidü. ²² Tikənlərning arisioqa qeqilojını xundak adəmlərni kərsətkənki, ular səz-kalamını anglojini bilən, lekin bu dunyaning əndixiliri wə baylikning eziketuruxi kəlbidiki səz-kalamını boqquwetidü-də, ular həsulsız kalidü. ²³ Lekin yahxi yərgə qeqilojan uruklar bolsa — səz-kalamını anglap qüxəngən adəmlərni kərsitudü. Bundaq adəmlər həsul beridü, birsi yüz həssə, birsi atmix həssə, yənə birsi ottuz həssə həsul beridü.

«2» Kürmək, yəni «məstək» toqrisidiki təmsil

- ²⁴ U ularning aldida yənə bir təmsilni bayan kıldı: —
— Ərx padixahlıki huddi etizioqa yahxi uruknı qaqkan bir adəmgə ohxaydu. ²⁵ Əmma kixilər uykuşa qəməgən qaoğda, düxmini kelip buğday arisioqa kürmək uruklırını qeqiwetip, ketiptü..
²⁶ Əmdi maysilar əsüb, baxak qıçaroğanda, kürməkmə axkarlinixkə baxlaptu.
²⁷ Hojayinning qakarlıri kelip uningoja:
— «Əpəndi, siz etizingizoqa yahxi uruk qaqkan əməsmidinqiz? Kürməklər nədən kelip կaldı?» — dəptü.

²⁸ Hojayin: «Buni bir düxmən kılıqan» — dəptü.
Qakarlar uningdin: «Siz bizni berip ularni otwetinglar deməkqimu?» — dəp soraptu.
²⁹ «Yak,» — dəptü hojayin, «undak kılıqanda kürməklərni yulqanda, buğdaylarnımı yuluwetixinglar mumkin. ³⁰ Bu ikkisi orma waqtioğış billə əssun, orma waqtida, mən ormıqılaroja: — Aldı bilən kürməklərni ayrip yiojip, baqlap kəydürükə koyunglar, andın buğdaylarnı yiojip ambirimoja əkiringlar, dəymən» — dəptü hojayin..

«3» Kığa toqrisidiki wə «4» Eitķu toqrisidiki təmsillər

Mar. 4:30-34; Luğa 13:18-21

- ³¹ U ularoja yənə bir təmsilni eytti:

13:16 Luğa 10:23; Yh. 20:29; 1Pet. 1:8.

13:17 1Pet. 1:10.

13:18 Mar. 4:13; Luğa 8:11.

13:19 «əgər biri ərx padixahlıkinin səz-kalamını anglap turup qüxənmisə..» — muxu yərdə «ərx padixahlıki» grek tilida pəkət «padixahlık» bilən ipadılınidü.

13:19 Mat. 4:23.

13:20 «Taxlık yerlərgə qeqilojan uruklar bolsa, ular səz-kalamını anglap, huxallık bilən dərhal kobul kılıqanları kərsitudü» — «səz-kalamı» bolsa Hudaning padixahlıki tooruluk səz-kalamdur.

13:22 Mat. 19:23; Mar. 10:23; Luğa 18:24; 1Tim. 6:9.

13:25 «...düxmini kelip buğday arisioqa kürmək uruklırını qeqiwetip, ketiptü» — okurmənlərgə xu ayankı, bu təmsildiki «kürmək» (yaki «məstək») awwal buğdayoja ophoxax xəkildə əsidü. Pəkət bax elixi bilən pərk, ətkili bolidü.

13:30 Mat. 3:12.

— Ərx padixahlıki huddi bir adəm қolioja elip etizioja qaqkan kişi urukioja ohxaydu. ³² Kişi uruki dərwəkə barlıq uruklarning iqidə əng kiqik bolsimu, u hərkəndək ziraəttin egiz əsüb, dərəh bolidu, hətta asmandiki kuxlarmu kelip uning xahlirida uwulaydu.

³³ U ularoja yənə bir təmsilni eytti:

— Ərx padixahlıki huddi bir ayal қolioja elip üq jawur unning arisioja yoxurup, taki pütün hemir bolouqsa sakliojan ekitkuoja ohxaydu..

³⁴ Əysə bu ixlarning həmmisini təmsillər bilən kəpqılıkkə bayan kıldı. U təmsilsiz hekqəndək təlim bərməydi. ³⁵ Buning bilən pəyojəmbər arkılık aldin'ala eytilojan munu sezlər əməlgə axuruldi:

— «Aəqzimni təmsil sezləx bilən aqımən,
Aləm apiridə bolqandan beri yoxurunup kəlgən ixlarni elan kılımən»..

Kürmək tooprisidiki təmsilning qüxəndürülüxi

³⁶ Xuningdin keyin, u kəpqılıknı yoloja seliwtip eygə kirdi. Muhlisliri yenioja kelip uningdin:

— Etizlikdiki kürmək tooprisidiki təmsilni bizgə xərhələp bərsəng, — dəp etündi..

³⁷ U əmdı ularoja jawab berip mundak dedi:

— Yahxi urukni qaqkan kixi Insan'oqlıdır. ³⁸ Etizlik bolsa — dunya. Yahxi uruk bolsa ərx padixahlıkinin pərzəntliridur, lekin kürmək rəzil bolouqining pərzəntliridur. ³⁹ Kürmək qaqkan düxmən — Iblistur. Orma orux wəkti — zaman ahiridur. Ormıqilar — pərixtılərdür..

⁴⁰ Kürməklər yulunup, otta kəydürütəwilginidək, zaman ahiridimu ənə xundak bolidu.

⁴¹ Insan'oqlı pərixtılirini əwətip, ular insanları gunahka azduroquqılarning həmmisini, xundakla barlıq itaətsizlik kiloquqılarnı əz padixahlıkidin xallap qıkıp, ⁴² humdanning lawuld-ap turojan otioja taxlaydu. U yərdə yioja-zarlar kətürülidü, qixlirini oququrlitidü.. ⁴³ U qəsəda həkkəniylar Atisining padixahlıkıda huddi kuyaxtək julalinidu.

Angliojudək kulinçi barlar buni anglisun!..

«5» Həzinə tooprisidiki wə «6» Kimmətlik mərwayit tooprisidiki təmsillər

⁴⁴ — Ərx padixahlıki huddi etizda yoxurulojan bir həzinəga ohxaydu. Uni tepiwaloluqi həzinini kaytidin yoxurup, həzinining xad-huramlıq iqidə bar-yokını setiwetip, xu etizni setiwalidu..

⁴⁵ Yənə kelip, ərx padixahlıki esil ünqə-mərwayitlarnı izdigən sodigərgə ohxaydu. ⁴⁶ Sodigər nahayiti kimmət bahalıq bir mərwayitni tapkanda, kaytip berip bar-yokını setiwetip, u mərwayitni setiwalidu.

^{13:31} Mar. 4:30; Luqa 13:18.

^{13:32} «Kiqa uruki dərwəkə barlıq uruklarning iqidə əng kiqik bolsimu, u hərkəndək ziraəttin egiz əsüb, dərəh bolidu, ...» — bu yərdə tilənən «kiqa» ottura xərkətə esidiojan, yahxi eskəndə hətta üq metrdin exip ketidiojan esümlükni kərsitidü.

^{13:33} «Ərx padixahlıki huddi bir ayal қolioja elip üq jawur unning arisioja yoxurup, taki pütün hemir bolouqsa sakliojan ekitkuoja ohxaydu» — «üq jawur» (yaki «üq kürə») — Grek tilidə «üq saton (seah)». Bir seah, 7 kilogram. Bu heli kəp un, bələp, yüz adəmning tamikioja yetətti. «Yar..» 18:6ni kərung.

^{13:33} Luqa 13:20,21.

^{13:34} Mar. 4:33.

^{13:35} «Buning bilən pəyojəmbər arkılık aldin'ala eytilojan munu sezlər əməlgə axuruldi...» — kaysi pəyojəmbər ikənləki muxu yarda eytilməydi. Əməliyətta və Zəburdiki birnəqqə külərlərin müallili Asaf idi. «Aəqzimni təmsil sezləx bilən aqımən, aləm apiridə bolqandan beri yoxurunup kəlgən ixlarni elan kılımən» — «Zəb..» 78:2.

^{13:35} Zəb. 78:2.

^{13:36} «Xuningdin keyin, u kəpqılıknı yoloja seliwtip...» — yaki «xuningdin keyin, u kəpqılıktın ayrılip...».

^{13:39} Yo. 3:13; Wəh. 14:15.

^{13:42} Mat. 8:12; 22:13; 24:51; 25:30; Luqa 13:28.

^{13:43} Dan. 12:3; 1Kor. 15:42.

^{13:44} Fil. 3:7.

^{13:45} «esil ünqə-mərwayitlarnı izdigən sodigə... » — grek tilidiki «esil» «güzəl» deyən mənisini əz iqigə alidu.

«Matta»

«7» Tor taxlax tooqrisidiki təmsil

⁴⁷ — Yənə kelip, ərx padixahlıkı dengizə taxlinip hərhil beliklərni tutidioğan toroja ohxaydu. ⁴⁸ Tor toxkanda, belikqılar uni ķirojakka tartıp qıkırıdu. Andin olturnup, yahxi beliklərni ilojiwelip, ķaqılar oja ķaqılap, ərziməslərni taxliwetidu. ⁴⁹ Zaman ahirida xundak bolidu. Pərixtılər qıkıp, rəzil kixilərni həkçənaly kixilər arisidin ayriydu ⁵⁰ wə humdanning lawuldap turoğan otioja taxlaydu. U yerdə yioja-zarlar kətürülidu, qixlirini oququrlitidu..

⁵¹ Əysə ulardin:

— Bu ixlarning həmmisini qüxəndinglarmu? dəp soridi.

Qüxəndük, — dəp jawab bərdi ular.

⁵² Andin u ularoja: — Xunga, ərx padixahlıkining talimigə tuyəssər bolup muhlis bolovan hərbir Təwrat ustazı huddi həzinisidin yengi həm kona narsilerni elip qıkıp tarkatkuqi ey hojayinoja ohxaydu, — dedi.

Nasarətliliklərning Əysani qatkə kekixi

Mar. 6:1-6; Luğa 4:16-30

⁵³ Əysə bu təmsillərni səzləp bolovanın keyin, xundak boldiki, u yerdin ayrılip, ⁵⁴ əz yurtioja kətti wə əz yurtidiki sinagogta həlkə təlim berixkə kirixti. Buni angliqan halayıq intayın həyran boluxup:

— Bu adamning bunqıwala danalığı wə mejizə-karamətliri nadin kəlgəndu? ⁵⁵ U pəkət həlikı yaşaqqining ooqli əməsmu? Uning anisining ismi Məryəm, Yakup, Yüsüp, Simon wə Yəhəudalar uning iniliri əməsmu? ⁵⁶ Uning singillirining həmmisi bizning arimizdiqo? Xundak ikən, uningdiki bu ixlarning həmmisi zadi nadin kəlgəndu? — deyixətti. ⁵⁷ Xuning bilən ular uningoja həsət-bizar bilən karidi. Xunga Əysə ularoja mundak dedi:

— Hərkəndək pəyojəmbər baxka yərlərdə hərmətsiz kalmaydu, pəkət əz yurti wə əz əyidə hərmətkə sazawər bolmaydu..

⁵⁸ Ularning iman-ixənqsızlıigidin u u yerdə kəp mejizə kərsətmidi.

Qəmüldürgüqi Yəhyaning əltürülüxi

Mar. 6:14-29; Luğa 9:7-9

14¹ U qaoqlarda, Hərod həkim Əysanıng nam-xəhritidin həwər tepip, ² hizmətkarlırigə: ³ — Bu adəm qəmüldürgüqi Yəhya bolidu, u əlümən tirilgən bolsa kerək. Xuning üçün muxu alahidə կudrətlər uningda küqini kərsətməktə, — dedi.

³ Herodning bundak deyixinining səwəbi, u əgəy akisi Filipning ayalı Hərodiyəning wəjidin Yəhyani

^{13:50} Mat. 13:42.

^{13:53} Mar. 6:1; Luğa 4:16.

^{13:54} Mar. 6:2.

^{13:55} «U pəkət həlikı yaşaqqining ooqli əməsmu? Uning anisining ismi Məryəm... əməsmu?» — Yəhəudiylər arisida adamlar atisining ismi bilən tonuluxi kerək idi. Yalnız anisining ismini tiləp elixning ezi birhil həkarət idi.

^{13:55} Yh. 6:42.

^{13:57} Mar. 6:4; Luğa 4:24; Yh. 4:44.

^{14:1} «Hərod həkim» — «həkim» grek tilida «tetrark» deyildi. Bu söz «zeminning təttin birini idarə kılouqı» deyənni bildiridü. Rim imperiyası Pələstinni tət kisiməja bəlgən bolup, hərbir kisimining «tetrark»ı bar idi.

— Herodning toluk ismi «Hərod Antipas» bolup, bəzi yarlırdə «Hərod padixah» yaki «Hərod han» dəp atılıdu. U Galiliyəgə həkumranlıq ələtti. Uning akisi «Hərod Arhelaus» idi (2:22).

— «Hərodlar» tooqruluk «köxumqə sez» imiznimu kerüng.

^{14:1} Mar. 6:14; Luğa 9:7.

tutkun kılıp, zindanoğa taxlıoqanıdı.⁴ Qünki Yəhya Hərodka tənbil berip: «Bu ayalni tartiwelixing Təwrat əkanuniyoşa hilaptur» dəp kəlgənidi.⁵ Hərod xu səwəbtin Yəhəyanı əltürməkqi bolğan bol-simu, biraq halayıktın körkəşanıdı, qünki ular Yəhəyanı pəyərəmbər, dəp bilətti.

⁶ Əmma Hərodning tuquloğan küni təbrikləngəndə, ayali Hərodiyəning kizi otturioşa qikip us-sul oynap bərdi. Bu Hərodka bək yakğı;⁷ xuning üçün u uningə: — Hərnemə tilisəng xuni sanga berəy, dəp əsəm kıldı.⁸ Lekin kiz anisining küxkürtüxi bilən:

— Qəmildürgüqi Yəhəyanıng kallisini elip, bir təhsigə köyup əkəlsilə, — dedi.⁹ Padixah buningə həsrət qəkkən bolsimu, əsəmliri tüpəylidin wə dastihanda olturoqanlar wəjидин, kallisini elip kelinglar, dəp buyrudi.¹⁰ U adəm əwətip, zindanda Yəhəyanıng kallisini aldurdı.

¹¹ Xuning bilən kallisi bir təhsigə köyulup, kızning aldiqası elip kelindi. Kız buni anisining aldiqası apardi. ¹² Yəhəyanıng muhlisləri bolsa berip, jəsətni elip dəpnə kıldı; andin berip əysəqə bu ix-larnı həwər kıldı.

Əysanıng bəx ming kixini toyozuzuxi

Mar. 6:30-44; Luká 9:10-17; Yh. 6:1-14

¹³ Əysa bu həwərni anglap, ezi yalıoz pinhən bir jayoşa ketəy dəp bir kemigə olturnup u yerdin ayrıldı. Halayık buning həvirini tapkanda, ətraptiki xəhərlərdin kelixip, uning kəynidin piyadə mangdi.¹⁴ U kiroqakķa qikip kətkinidə, zor bir top adəmlərni kərəwiidi, ularoqa iq aqritip, ularning aqırılırını sakayıtti.

¹⁵ Kəq kirgəndə, muhlisləri uning yenioşa kelip: — Bu qəl bir jay ikən, wakıtmu bir yərgə berip kaldi. Halayıkni yoloşa seliwtəkən bolsang, andin ular kəntlərgə berip əzəlirigə ozuk setiwsun, — dedi...

¹⁶ Lekin Əysa ularoşa: — Ularning ketixininə hajiti yok, əzünglar ularoşa ozuk beringlar, — dedi.

¹⁷ Lekin muhlislər:

— Bizdə bəx nan bilən ikki danə beliktin baxka heq nərsə yok, — deyixti.

¹⁸ U: — Ularnı manga elip kelinglar, dedi.

¹⁹ U halayıkni qəplükning üstidə olturnuxka buyruqəndin keyin, bəx nan bilən ikki belikni kolioşa elip, asmanoşa կարաپ Hudaqə təxəkkür eytti. Andin nanlarnı oxtup muhlislriyoşa bərdi, muhlisləri halayıkka üləxtürüp bərdi.²⁰ Həmməylən yəp toyundi. Muhlislər exip қalojan par-qılarnı lik on ikki sewətkə teriwaldi.²¹ Ozuklanıqların sani ayallar wa balilardın baxka təhminən bəx ming kixi idi.

^{14:3} «Herod... eğəy akisi Filipning ayali Hərodiyəning wəjidin Yəhəyanı tutkun kılıp, zindanoşa taxlıoqanıdı» — Yəhəyanı tutux «Hərodiyəning wəjidin» — Herod bəlkim Hərodiyəning biwasitə talipidin xundak kilojan boluxumu mumkin.

— Herod eğəy akisi Filipning ayali Hərodiyəni Filiptin tartiwelip andin uni ajrixixka kaiıl kılıp, Hərodiyə bilən ezi toy kilojanıdi.

^{14:3} Mar. 6:17; Luká 3:19.

^{14:4} «Bu ayalni tartiwelixing Təwrat əkanuniyoşa hilaptur» — «Law.» 16:18, 20:21də, birsining aka yaki ukisi həyat əhwalda, birininq ayalını yənə biri eż əmriga elixķa bolmayıdu, dəp bolgiləngən.

^{14:4} Law. 18:16.

^{14:5} Mat. 21:26.

^{14:6} «ayali Hərodiyəning kizi otturioşa qikip ussul oynap bərdi» — «Hərodiyəning kizi» — Hərodiyəning burunki eridin bolğan kizi.

^{14:6} Yar. 40:20; Mar. 6:21.

^{14:7} Hək. 11:30.

^{14:9} «Padixah buningə həsrət qəkkən bolsimu,...» — Herod həkim bəzidə «padixah» deyilətti.

^{14:13} Mat. 12:15; Mar. 6:31; Luká 9:10.

^{14:14} Mat. 9:36; Yh. 6:5.

^{14:15} Mar. 6:35; Luká 9:12.

^{14:19} 1Sam. 9:13.

^{14:20} «Muhlisler exip қalojan parqılarnı lik on ikki sewətkə teriwaldi» — grek tilida «Ular exip қalojan parqılarnı... teriwaldi». Muhlisler ikənlilik «Mat.» 16:9-10-də ispatlinidu. «lik on ikki sewətkə teriwaldi» — «sewət» grek tilida «kol sewət» — demək, bir adəm ikki kollap kötürələydiqən sewət.

«Matta»

Su üstidə mengix

Mar. 6:45-52; Yh. 6:16-21

²² Arğıdila, u muhlislirioja: Əzüm bu halayıknı yoloja seliwestimən, angojuqə silər kemigə olturup, dengizning қарxi қirojikoja etüp turunglar, dəp buyrudi. ²³ Halayıknı yoloja seliwətkəndin keyin, u dua kılıx üçün əzi hilwət taşqı qıktı. Kəq kırğındım u yardım yalouz қaldı. ²⁴ Bu qaoında, kema қirojaktın heli kəp qakırim yürgənidi, lekin xamal қarxi yenlixitin qıkıwatqaqka, kema dolğunlar iqida qaykılıp turatti.

²⁵ Keqə tətinqə jesək waktida, u dengizning üstidə mengip, muhlisliri tərəpkə kəldi. ²⁶ Muhlislar uning dengizning üstidə mengip keliwatkanlığını körüp, alaçzadə bolup: — Alwasti ikən! — dəp korkup quşan selixti.

²⁷ Lekin Əysa dərhal ularoja:

— Yürəklik bolunglar, bu mən, korkmanglar! — dedi.

²⁸ Petrus buningoja jawabən:

— I Rəb, bu sən bolsang, su üstidə mengip yeningoja beriximoja əmr kılqaysən, — dedi.

²⁹ Kel, — dedi u.

Petrus kemidin qüxüp, su üstidə mengip, Əysaqa қarap ketiwatatti; ³⁰ lekin boranning kəttik qıkıwatkanlığını körüp korkup, suoja qəkükə baxlidi: — Rəb, meni կutkuwalıqaysən! — dəp warkırıcı.

³¹ Əysa dərhal қolini uzitip, uni tutuwaldi wə uningoja:

— Əy ixənqi ajiz bəndə, nemixka guman қılding? — dedi.

³² Ular kemigə qıkkanda, xamal tohtıdi. ³³ Kemidə olturojanlar uning aldioja kelip səjdə kılıp:

— Bərəkə, sən Hudanıq Oqlı ikənsən, — deyixti.

Əysanıq Ginnisarəttə bimarlarnı sakaytixi

Mar. 6:53-56

³⁴ Ular dengizning қarxi təripigə etkəndə, Ginnisarət yurtida կuruqlukka qıktı. ³⁵ U yerdiki adəmlər uni tonup kelip, ətraptiki barlıq jaylaroja həwar əwətti; xuning bilən kixilər barlıq bimarlarnı uning aldioja elip kəldi; ³⁶ ular uningdin bimarlarning heqbolmioğanda uning tonining pexigə bolsimu қolini təkzüyüelixioja yol koyuxini etündi. Uningoja қolini təkzügzənlərning həmmisi sallimaza sakayıdi.

Ən'ənimiz muhımmu yaki Hudanıq əmri muhımmu — insanni nemə napak қılıdu?

Mar. 7:1-23

15¹ Bu qaoında, Təwrat ustazlıridin wə Pərisiyələrdin bəziliri Yerusalemın kelip Əysanıq aldioja berip: ² — Muhlisliring nemixka ata-bowilirimizning ən'ənilirigə hilaplik қılıdu? Qünki ular kollırını yumay tamaq yəydikənəq, — dedi.

³ Lekin u ularoja mundaq jawab bərdi:

— Silərqu, silər nemixka ən'ənimizni saklaymız dəp Hudanıq əmrigə hilaplik қılısilər? ⁴ Qünki Huda: «Ata-anangni hərmət қıl» wə «Atisi yaki anisini həkarətligənlər əlümğə məhkum

^{14:22} Mar. 6:45; Yh. 6:17.

^{14:23} Mar. 6:46; Yh. 6:15.

^{14:24} «kemə қirojaktın heli kəp qakırim yürgənidi» — yaki «kemə dengiz otturısında yürgəndidi...».

^{14:25} «keqə tətinqə jesək waktida...» — bir keqə tət jesəkkə belünətti; xunga bu wakit tang atay degən wakit idi.

^{14:34} Mar. 6:53.

^{15:1} Mar. 7:1.

kılınsun» dəp əmr kılıqan.⁵ Lekin silər: — Hərkandaq kixi «Atisi yaki anisioqa: — Mən silərgə yardəm bərgüdək nərsilərnə allıqاقan Hudaşa atıwəttim — desila,⁶ uning ata-anisioqa hərmət-wapadarlıq klix möjburiyiti kalmayıdu, — dəysilər. Buning bilən ənənənglərni dəp, Hudanıng əmrini yokka qıkırıwəttinglar.⁷ Əy sahtipəzlər! Yəxaya pəyojəmbər bərgən muxu bexarət toptooqra silər tooruluk ikən: —

⁸ «Muxu həlk aozzida meni hərmətligini bilən,

Birak kəlbəi məndin yirak.

⁹ Ular manga bihudə ibadət kılıdu.

Ularning əgətkən təlimləri pəkət insanlardın qikkan pətiwalarla, halas»...

Həkikiy napaklıq

¹⁰ Andin u halayıknı yenioqa qakırıp, ularoqa:

— Kulaq selinglar həm xuni qüxininglarki,¹¹ Insanni napak kılıdiqını aozzidin kiridiqını əməs, bəlki aozzidin qıkıdıcıjinidur, — dedi.

¹² Keyin muhlisiləri uning aldiqa kelip:

— Sening bu səzüngni Pərisiylər anglap, uningdinizar bolup rənjigənlilikini bildingmu? — dedi.

¹³ Lekin u mundak jawab kąyturdı:

— Ərxtiki Atam tikmigən hərkandaq əsümlük yiltizidin yulunup taxlinidu.¹⁴ Silər ularoqa pisant kılmangalar; ular korlaroqa yol baxlaydiqan korlardur. Əgər kor koroqa yol baxlısa, hər ikkisi orioqa qüxüp ketidu..

¹⁵ Lekin Petrus uningoja:

— Baya eytqan təmsilni bizgə qüxəndürüp bərgəysən, — dedi.

¹⁶ Lekin u: — Silərmə tehiqə qüxənqığa eriximidinglar?! — dedi. ¹⁷ Eoqizoja kırğən barlıq nərsilərnən axkazan arkılıq tərət bolup qıkıp ketidiojanlığını tehi qüxənməmsilər?¹⁸ Lekin eojozidin qıkıdıcıjni kəlbətin qıkıdu, insanni napak kılıdiqonimu xudur.¹⁹ Qünki yaman oylar, katılıllıq, zinahorluq, buzuqçılıq, oorlılık, yaloqan guwahlıq wə tehmət katarlıqlar kəlbətin qıkıdu.

²⁰ Insanni napak kılıdiqonlar mana xulardur; yuyulmioqan kollar bilən tamak yeyix insanni napak kilmaydu.

^{15:4} «Ata-anangni hərmət kıl» wə «atisi yaki anisini həkərətligənlər elüməgə məhkum kılınsun» — bu əmrlər Təwrat «Mis.» 20:12, 17, «Law.» 20:9 wə «Qan.» 5:16də hatırılınidır.

^{15:4} Mis. 20:12; 21:17; Law. 20:9; Kan. 5:16; Pənd. 20:20; Əf. 6:2.

^{15:6} «uning ata-anisioqa hərmət-wapadarlıq klix möjburiyiti kalmayıdu, — dəysilər. Buning bilən ənənənglərni dəp, Hudanıng əmrini yokka qıkırıwəttinglar» — Məsihning seziga kariyanda «Hudaşa atiojan təəllükatlar» tehi atioquçı kixininq kolidə turoqanda, ularardin paydiliñiwərsa bolatti. Xu kixi bəlkim Təwrat ustazlırinin kollixi bilən «dunyadın kətkinimindin keyin...» yaki «mələm bir məzgildin keyin...» «ibadəthanıja tapxurimən» dəp kəsəm kılıqan bolsa kerək. Yəhudiyilarning tarixiñ hatırılıridə xuningəja ohxax kepligən misallar teplidü.

-Pərişilər əgətkən xu hiylə-mikir: «Mal-mülküngni Hudaşa atiojan («kurban kılıqan») kılıqan bolsang, ata-anangdin həwər almışang boludu» əməs, bəlki (xundak kılıqan bolsang) həwər elixingoqa bolmayıdu» degəndək. Ular xübhisizki ahirida bu ixtin məlum bir payda keridü, əlwətta.

^{15:6} Mar. 7:13; 1Tim. 4:3; 2Tim. 3:2.

^{15:8} Yəx. 29:13; Əz. 33:31; Mar. 7:6.

^{15:9} «... Ular manga bihudə ibadət kılıdu. Ularning əgətkən təlimləri pəkət insanlardın qikkan pətiwalarla, halas» — (8-9-ayətlər) «Yəx.» 29:13.

^{15:10} Mar. 7:14.

^{15:11} Ros. 10:15; Rim. 14:17,20; Tit. 1:15.

^{15:13} Yh. 15:2.

^{15:14} Yəx. 42:19; Lukə 6:39.

^{15:15} Mar. 7:17.

^{15:19} Yar. 6:5; 8:21; Pənd. 6:14; Yər. 17:9.

«Matta»

Yat əllik ayalning etikədi

Mar. 7:24-30

²¹ Əysa u yərdin qıkıp, Tur wə Zidon xəhərlirining atrapidiki yurtlarqa bardı. ²² Mana, u qət yərlərdin kəlgən ənanlı bir ayal uning aldioja kelip:

— I Rəb! Dawutning oqlı, əhalim kılıqaysız! Kızimoja jin qaplıxiwaloqanıkən, əynilip ketiwaitidü! — dəp uningoja nida kılıp zarlıdı.

²³ Lekin u ayalqa bir eçizmu jawab bərmidi. Muhlisliri uning yenioja kelip:

— Bu ayalnı yoloja salsang! Qünki u kəynimizdin əgixip yalwurup nida kiliwatidü, — dedi.

²⁴ Əmdi u jawab berip:

— Men pəkət yoldın tenigən köy padılıri boローン Israel jəmətidikilərgə əwətilgənmən, — dedi.

²⁵ Əmma həlikə ayal uning aldioja kelip sajdə kılıp:

— Rəb, manga yardım kılıqaysən! — dəp yalwurdi.

²⁶ U uningoja:

— Balıklärın nenini kiçik itlərə taxlap berix yahxi əməs, — dedi..

²⁷ Lekin həlikə ayal:

— Durus, i Rəb, biraq hətta itlərmə həjətinin dastihinidin qüxkən uwaklarnı yəydişü, — dedi.

²⁸ Xuning bilən Əysa uningoja:

— Əy hanım, ixənqing küçük ikən! Tiliginingdək bolsun! — dedi. U ayalning kizi xuan sakıyip kətti.

Nuroğun kesəllərning sakaytilixi

²⁹ Əysa u yərdin qıkıp, Galiliyə dengizining boyidin etüp, taoqka qıkıp olturdu. ³⁰ Uning aldioja top-top halayıq yioqıldı. Ular tokur, əarioq, gaqa, qolak wə nuroğun baxşa hil kesəllərnimə elip kelip, uning ayioja aldioja koyuxtı; u ularnı sakayıttı. ³¹ Xuning bilən halayıq gaqılarning səzliyələydiqan boローンlığını, qolaklarning sakayqızını, tokurlarning mangojanlığını wə əarioqların kəridiqliğini kərəp, həyran boldı wə Israelning Hudasını uluqəldi.

Tət ming adəmning toyozuzuluxi

Mar. 8:1-10

³² Andin Əysa muhislirini yenioja qakırıp:

— Bu halayıqka iqim aqriydu; qünki ular üç kündin beri yenimda boldı, yegüdək bir nərsisimə əkəlmədi. Ələrni əylirigə aq əyitüruxni halimaymən, yolda əhalidin ketixi mumkin, — dedi..

³³ Muhislar uningoja:

— Bu qəldə bunqıwala adəmnı toyozuqıdək kəp nanni nədin tapımız? — deyixti.

³⁴ Əysa ulardin: Kanqə neninglər bar? — dəp soridi.

— Yəttə nan bilən birnəqqə tal kiçik belik bar, — deyixti ular.

³⁵ Buning bilən u halayıknı yerdə olturnuxka buyrudi. ³⁶ Andin, yəttə nan bilən beliklərni kəlioqa

15:21 «Əysa u yərdin qıkıp, Tur wə Zidon xəhərlirining atrapidiki yurtlarqa bardı» — u yər «qətəlliklər» turuwatkan rayon bolup, Məsihning xu yərəgə berixtiki məksəti, oz həlkidin bir wakit ayrılip aram elixtin ibarət bolsa kerək.

15:21 Mar. 7:24.

15:24 Mat. 10:6; Ros. 13:46.

15:26 «Balıklärın nenini kiçik itlərə taxlap berix yahxi əməs» — Məsih, bu yerdə eziñin dəsləpki wəzipisini, Yəhudiylərə hux həwər yətkübüx, dəp təktitləydi. «Kiçik itlər» bəlkim həkarətlik səz bolmay, eydiki arzuluk pistilirini kərsiti. Bu muhüm wəkə toqrisidə «koxumqə sez»imizni kerüng.

15:29 Mar. 7:31.

15:30 Yəx. 29:18; 35:5; Mat. 11:5; Luk. 7:22.

15:32 Mar. 8:1.

elip Hudaoja təxəkkür eytip, ularni oxtup muhlislirioqa bərdi, muhlislar halayılkə üləxtürdi..
³⁷ Həmməylən toyoluqə yedi; andin muhlislar exip қalojan parqıllarnı yioqıp yəttə qong sewəni toxkuzdu. ³⁸ Tamak yegənlərning sani balilar wə ayallardin baxka tət ming kixi idi. ³⁹ U halayıñki yoloja saloqandin keyin, kemigə qüxüp, Magadan yurtining qat yərlirigə bardı.

Pərisiyərning «məjizilik alamət» kersitixni tələp kılıxi

Mar. 8:11-13; Luğa 12:54-56

16¹ Əmdi pərisiyər bilən Sadukiylar uni sinax məksitidə yenioqa kelip, uningdin bizgə asmandin məjizilik bir alamət kərsətsəng, dəp tələp kılıxtı. ² Birak Əysa ularoqa mundak dedi:

— Kəqkuron silər kızıl xəpəknı kərgininglarda, «Hawa etə oquq bolidu» dəysilər. ³ Wə atığəndə: «Bügün boran qıkıldı, qünki asmannıng rənggi kızıl həm tutuk», dəysilər. Asman rənggiroyını pərk etələysilər-yu, lekin bu zamanda yüz beriwatkan alamətlərni pərk etəlməysilər! ⁴ Rəzil həm zinahor bu dəwr «məjizilik bir alamət»ning keristilixini istəp yürüdü. Birak bu dəwrdikilərgə «Yunus pəyəqəmbərdə kərulgən məjizilik alamət»dən baxka həqkəndək məjizilik alamət kərsitilməydi.

Andin ularni taxlap qikip kətti. ⁵

«Eqitku» bolovan eziqtu təlimdin hoxyar bolux

Mar. 8:14-21

⁵ Muhlisliri dengizning u ketioqa etkinidə, nan eliwelixni untuqanidi. ⁶ Əysa ularoja:

— Hoxyar bolunglar, Pərisiyər bilən Sadukiylarning eqitküsidin ehtiyat kilinglar, — dedi. ⁷

Muhlislar əzara mulahızılıxip:

— Nan əkəlmigənlilikimiz üçün buni dəwatsa kerək, — deyixti.

⁸ Əysa ularning nemə deyixiwtənlikini bilip mundak dedi:

— Əy ixənqi ajizlar! Nemə üçün nan əkəlmigənliliklər tooqrisida mulahızə kılısilər? ⁹ Tehiqə qüxənmidinqələr? Bəx nan bilən bəx ming kixinin toyozuləşənlik, ənqə sewət ozuk yioqıwaləşənliklər esinglardın qıktımı? ¹⁰ Yatta nan bilən tət ming kixinin toyozuləşənlik, yənə ənqə qong sewət ozuk yioqıwaləşənliklər esinglardın qıktımı? ¹¹ Silər kəndaknu mening silərgə: «Pərisiyər bilən Sadukiylarning eqitküsidin ehtiyat kilinglar» deginimning nan tooqruluq əməslikini qüxənməysilər?

¹² Muhlislar xundila uning nandiki eqitküdin əməs, bəlkı Pərisiyər bilən Sadukiylarning təlimidin ehtiyat kılıxni eytənlikini qüxinip yətti.

15:36 1Sam. 9:13.

16:1 «Pərisiyər bilən Sadukiylar» — «Pərisiyər» bolsa Təwrat kanuniqa katmu-kat türük baxka əkəm-nizamlarını kökçən kattıq, tələpçən diniy ekim idi. «Sadukiylar» degən diniy ekiminin bazı tərəplili ularoqa ohax bolovan bilən, lekin ular Təwrattiki pəyəqəmberlər kisimlını kəbul kılmayı, pəkət Təwrattiki 1-5-kisimlarnı (yəni Musa pəyəqəmbərgə tapxurulən kisimlərin) kəbul kılınan. Ular «kiyamat künii», xundakla insanların ahırətta elümdin tırılıxını etirap kılmayıttı. Adətə «Pərisiyər» wa «Sadukiylar» bir-birigə diixmənləşip yürətti, lekin ular əysani bir tərəp kılıx üçün birləşənəndi. «bizga asmandin məjizilik bir alamət kərsətsəng» — ular talap kılınan «məjizilik alamət», əysanıng həkkiyik Məsih ikenlikini ispatlayıdoqan bir karamatni kersitidü, əlwətta.

16:1 Mat. 12:38; Mar. 8:11; Luğa 11:29; 12:54; Yh. 6:30.

16:2 Luğa 12:54.

16:4 «Yunus pəyəqəmbərdə kərulgən məjizilik alamət» — 12:39-40-ayətlərgə karalsun. «Bu zamanda yüz beriwatkan alamətlər» tooqrisida «kökumqə sez» imzınlıñ kerüng.

16:4 Yun. 2:1; Mat. 12:39; Luğa 11:29.

16:6 Mar. 8:15; Luşa 12:1.

16:9 Mat. 14:17; Mar. 6:38; Luşa 9:13; Yh. 6:9.

16:10 Mat. 15:34.

«Matta»

Petrusning Әysani Мәsih dəp tonuxı

Mar. 8:27-30; Luğa 9:18-21

¹³ Әysa Қәysәriyə-Filippi rayonioja kəlgini də, u muhlisliridin:
Kixılər mən İnsan'oqlını kim dəp bili diken? — dəp soridi.

¹⁴ Muhlisliri:
— Bəzilər seni qəmüldürgüqi Yəhya, bəzilər İlyas pəyojəmbər wə yənə bəzilər Yərəmiya yaki
baxka pəyojəmbərlərdin biri dəp bili diken, — dəp jawab bərdi.

¹⁵ U ulardin:
— Əmdi silərqu? Silər meni kim dəp bilisilər? — dəp soridi.

¹⁶ Simon Petrus:
— Sən Məsih, mənggülük həyat Hudanıng Ooqli ikənsən, — dəp jawab bərdi.

¹⁷ Әysa uningoja:
— Bəhtliksən, i Yunus oqlı Simon! Buni sanga ayan kılıqası həq ət-kan igisi əməs, bəlkı
ərxtiki Atamdur. ¹⁸ Mən sanga xuni eytayki, sən bolsang Petrusdursən. Mən jamaitimni bu
uyultax üstigə kürimən. Uning üstidin təhtisaranıng dərvazilirimi qalib keləlməydi. ¹⁹ Ərx
padixahlıqining aqküqlirini sanga tapxurimən; sən yər yüzidə nemini baoqlisang ərxtimu
baqlanıqan bolidu, sən yər yüzidə nemini köyup bərsəng, ərxtimu köyup berilgən bolidu, —
dedi.

²⁰ Bu səzlərni eytip bolup, u muhlislirioja əzinining Məsih ikənlilikini həqkimə tinmaslıqni təpi-
liyi.

Әysanıg əlüp tirildiqənlikini aldin eytixi

Mar. 8:31-9:1; Luğa 9:22-27

²¹ Xu waqittin baxlap, Әysa muhlislirioja əzinining Yerusalemoja ketixi, aksakallar, bax kahinlar
wə Təwrat ustazliri təripidin kep azab-ökubət tartixi, öltürülüxi mukərrər boloqanlıqını,
xundakla üçinqi künü tirildürülidiqənlikini ayan kılıxka baxlıdi.

²² Xuning bilən Petrus uni bir qətkə tartip, uni əyibləp:
— Ya Rəb, sanga rəhim kılınqay! Bexinqoja bundaş ixlar kət'iy qüxməydi! — dedi.

²³ Lekin u burulup Petruska karap:
— Arkəməqə et, Xəytan! Sən manga putlikaxangsən, sening oylioqanlıring Hudanıng ixliri əməs,
insanning ixlidir, — dedi.

²⁴ Andin Әysa muhlislirioja mundak dedi:

^{16:13} Mar. 8:27; Luğa 9:8.

^{16:14} Mat. 14:2.

^{16:15} «... Mənggültik həyat Hudanıng oqlı» — grek tilida «tirik Hudanıng Ooqli». «Tirik Huda» degən ibarə Hudani həyat,
«əllü but əməs», həqiqiy Huda dəp təkitlaydu.

^{16:16} Yh. 6:69.

^{16:17} «... Yunus oqlı Simon!» — grek tilida «... Simon bar-ionah» («Yunusning oqlı»). Bu Yunus Təwrattiki pəyojəmbər
Yunus əməs; lekin kızık bir ix xuki, Petrus wə Yunus pəyojəmbərning kep ortak yərliri bar.

^{16:17} Mat. 11:25.

^{16:18} «Sən bolsang Petrusdursən. Mən jamaitimni bu uyultax üstigə kürimən....» — «Petrus»ning mənisi «tax» bolup,
u «jamaətninq uli» əməs. Jamaətninq uli bolsa Әysa eytqan «uyultax» bolup, u yaki əzinini yaki əzığa baqlanıqan iman-
etiğadını kərsitidü. «1Pet.» 2:4-9 ni wə «köxumqə sezi»imizni kerüng. «tahtisaranıng dərvaziliri» — bəlkim keqmə
manidi bolup, «əlümning küqi», «jin-xoytanınlırin küqləri»ni kərsitixi mümkün.

^{16:18} Zab. 118:22; Yax. 28:16; 33:20; Yh. 1:43; 1Kor. 3:11.

^{16:19} «Ərx padixahlıqining aqküqlirini sanga tapxurimən; sən yər yüzidə nemini baoqlisang ərxtimu baqlanıqan
bolidu,...» — bu muhüm sezi tövrlük «köxumqə sezi»imizni kerüng.

^{16:19} Mat. 18:18; Yh. 20:22.

^{16:21} Mat. 17:22; 20:18; Mar. 8:31; 9:31; 10:33; Luğa 9:22; 18:31; 24:7.

^{16:23} «Arkəməqə et, Xəytan!...» — Məsih bu ayəttə «Xəytan» degən bu sözünü birinqidin «düxmən» degən mənidə ixlitip,
əzinining düxmini bolup կələqən Petruska eytidü. İkkinqidin, Xəytan ozi Petrus arkılıq Әysaşa putlikaxang bolmaqçı idi.

^{16:23} 2Sam. 19:22.

Kimdəkim manga əgixixni halisa, ezipin waz keqip, ezinin krestini kətürüp manga əgəxsun! ..

²⁵ Qünki eż jenini kutkuzmakçı bolovan kixi qokum jenidin məhərum bolidu, lekin mən üçün eż jenidin məhərum bolovan kixi uningoja erixidu..

²⁶ Qünki bir adəm pütün dunyoja igə bolup jenidin məhərum կalsa, buning nemə paydisi bolsun?! U nemisini jenioja tegixsun?! .. ²⁷ Qünki İnsan'oqlu Atisining xan-xəripi iqidə pərixtılıri bilən kelix aldida turidu; wə u həmmə adəmning eż əməllirigə tuxluk jawab kəyturidu..

²⁸ Mən silərgə xuni bərlək eytip կoyayki, bu yərdə turoqlarınning arisidin əlümning təmini tetixtin burun jəzmən İnsan'oqlining eż padixaqliki bilən kəlgənlikini kəridiqanlar bardur..

Əysanıng julalıqta kərünüxi

Mar. 9:2-13; Luq. 9:28-36

17¹ Wə altə kündin keyin, Əysa Petrus, Yaçup wə Yaçupning inisi Yuhananni ayrip elip, egiz bir taqka qıktı. ² U yərdə uning siyakı ularning kəz aliddila eżgirip, yüzü kuyaxtək parlıdi, kiyimliri nurdak ap'ak bolup qaknidi. ³ Wə mana, muhlislarqa Musa wə İlyas pəyərəmbərlər uning bilən səzlixiwatkan haldə kəründi. ⁴ Xuning bilən Petrus Əysaqa:

— I Rəb, bu yərdə bolojinim nemidegen yahxil Halisang, birini sanga, birini Musaqa, yənə birini Ilyaska atap bu yərgə üq kəpə yasaylı! — dedi..

⁵ Uning gəpi tügiməyla, mana nurluq bir bulut ularni қaplıwaldı. Mana, buluttin: «Bu Mening səyümlük Oqlumdur, Mən uningdin hursənmən. Uningoja қulaқ selinglar!» degən awaz anglandı..

⁶ Muhlislar buni anglap ezlirini yərgə taxlap düm yetip wəhīmigə qüxti. ⁷ Birak Əysa kelip, ularqa қolını təgküzüp:

Köpunglar, korkmanglar, — dedi. ⁸ Ular bexini ketürüp kariwidi, Əysadin baxka həqkimni kərmidi.

⁹ Taqdin qüxüwetip, Əysa ularqa:

— İnsan'oqlu əlümdin tirildürülmögqə, bu alamət kərünüxi həqkimgə eytmanglar, — dəp tapılıdi..

16:24 «kimdəkim manga əgixixni halisa, ezipin waz keqip, ezinin krestini kətürüp manga əgəxsun!» — 10:38ni, xundakla uningdiki izahatnim kərün.

16:24 Mat. 10:38; Mar. 8:34; Luq. 9:23; 14:27.

16:25 «Qünki eż jenini kutkuzmakçı bolovan kixi qokum jenidin məhərum bolidu, lekin mən üçün eż jenidin məhərum bolovan kixi uningoja erixidu» — grek tilida «janx wa «hayat» birlərə sez bilən ipadılndı. «Oż jenj» muxu yərdə pəkət adəmning hayatınında əməs, bəlkı barlıq etikəti boloqlarlaqda müyəssər kiliñojan mənggülük rohiy bəhtni wə mirasını kərsitudı.

16:25 Mat. 10:39; Mar. 8:35; Luq. 9:24; 17:33; Yh. 12:25.

16:26 «Qünki bir adəm pütün dunyoja igə bolup jenidin məhərum կalsa, buning nemə paydisi bolsun?! U nemisini jenioja tegixsun?!» — yüksərkii izahatda eytılındak, «eż jenj» muxu yərdə pəkət adəmning hayatınında əməs, bəlkı barlıq etikəti boloqlarlaqda müyəssər kiliñojan mənggülük rohiy bəhtni wə mirasını kərsitudı, əlwəttə.

16:26 Zəb. 49:6-12; Mar. 8:37; Luq. 9:25.

16:27 Ayup 34:11; Zəb. 62:12; Mat. 24:30; 25:31; 26:64; Rim. 2:6.

16:28 «Bu yərdə turoqlarınning arisidin əlümning tamini tetixtin burun...» — «əlümning tamini tetix» grek tilida «əlümni tetix» deplipdi. — «bu yərdə turoqlarınning arisidin əlümning tamini tetixtin burun jəzmən İnsan'oqlining eż padixaqliki bələn kəlgənlikini keridiqanlar bardur» — bizningqə 16:28-ayettiki sezninq mühim mənisi 17-babta təswirləngək karamət ixələrini kərsitudı. Baxka alımlar u: (1) Əysa oltırılgandın keyin muhlisirloqa kayta kərünüxi bilən; (2) Mukəddəs Roħning kelixi bilən; (3) Məsihning xəripi jamaətə ayan kiliñixi bilən; (4) Əysanıng dunyoja qayıtip kelixi bilən əmələgə axurldı, dəp kərəydi.

—Yükirkı (1)-, (2)-, (3)-pikir sol orunluk bolojini bilən, lekin Əysanıng «bu yərdə turoqlarınning arisidin... keridiqanlar bar» deginidir kərəjanda, bəzi rosullar bu ixni kəridu, xunga mühim əmələgə axuruluxi 17-babtiki «Əysanıng julalıqta kərünüxi» degen ixtur, dəp kərəydimiz.

16:28 Mar. 9:1; Luq. 9:27.

17:1 Mar. 9:2; Luq. 9:28; 2Pet. 1:17.

17:4 «Halisang, ... bu yərgə üq kəpə yasaylı!» — yaki «halisang, ... bu yərgə üq kəpə yasay!». Bu sez wə pütün wəkə toorluluk yənə «köxumqa sez»imizini kərün.

17:5 Kan. 18:19; Yax. 42:1; Mat. 3:17; Mar. 1:11; 9:7; Luq. 3:22; 9:35; Ros. 3:22; Kol. 1:13; 2Pet. 1:17.

17:9 Mar. 9:9; Luq. 9:36.

«Matta»

¹⁰ Andin muhlisliri uningdin:

— Təwrat ustazliri nemə üçün: «Ilyas pəyojəmbər Məsih kelixtin awwal kayıtip kelixi kerək» deyixidu? — dəp soraxti..

¹¹ U ularoğa jawabən:

— Ilyas pəyojəmbər dərwəkə Məsihətin awwal kelidi, həmmə ixni ornişa kəltüridu. ¹² Əmma mən silərgə xuni eytip köyayki, ilyas allıqاقan kəldi, lekin kixilər uni tonumidi, bəlki uningoşa haliojanqə muamila kıldı. Xuningoşa ohxax, İnsan'oqlımu ularning қöllirida azab qekix aldida turidu, — dedi. ¹³ Xu qəoşda muhlislar uning qəmüldürgüqi Yəhya tooprisida səzləwatlılığını qüxəndi.

Jin qaplaxkan balining azad kılıñixi

Mar. 9:14-29; Luķa 9:37-43

¹⁴ Ular halayıknıng yenioşa barojinida, bir kixi uning aldiyoja kelip, tizlinip:

¹⁵ Rəb, oqlumoşa iqingni aqritkaysən! Qünki uning tutkaqlıq kesili bar bolоaqqa, zor azab qekiatidu; qürki u daim otning yaki suning iqiqə qüxüp ketidu. ¹⁶ Uni muhlisiringoja elip kəlgənidim, sakaytalmidi, — dedi.

¹⁷ Əysa jawabən: — Əy etikadsız wə tətür dəwr, silər bilən қaçanojqə turay?! Mən silərgə yənə қaçanojqə səwr kılıy? — Balini aldimoşa elip kelinglar — dedi.

¹⁸ Xuning bilən Əysa jinoşa tənbih beriwidi, jin balidin qıkıp kətti, balimu xuan sakaydi.

¹⁹ Keyin, Əysa ayrim қaloşanda, muhlislar uning yenioşa kelip:

— Biz nemə üçün jinni kooqliwetəlmidiuk? — dəp soraxti..

²⁰ U ularoğa: — Ixənqinglar bolmiojanlıq üçün. Mən silərgə xuni bərhək eytip köyayki, silərdə kığa urukidək zəriqə ixənq bolsila, silər awu taşqə: «Bu yərdin u yərgə kəq» desənglər, kəqidu; xundakla silərgə mumkin bolmaydioqan həq ix bolmaydu. ²¹ Birak, bundak jinlarnı dua kılıx wə roza tutux bilən bolmisa həydigili bolmaydu — dedi..

Əysanıng yənə elüxi wə tirilixi toopruluq eytixi

Mar. 9:30-32; Luķa 9:43-45

²² Ular Galiliyə əlkisida aylinip yürginidə, Əysa ularoşa:

— İnsan'oqlı satkunluktin insanlarning қolişa tapxurulidu; ²³ ular uni eltüridu, lekin üqinqi künü u tirilidu, — dedi. Buni anglap muhlislar eoqır oqlam-кayoşoja qəmüp kətti.

Ibadəthana beji tapxurux məsilisi

²⁴ Andin ular Kəpərnahum xəhīrigə kəlginiñdə, ibadəthana «ikki drakma» bejini yiołkuqilar Petrusning yenioşa kelip:

— Ustazinglar «ikki drakma»ni teləmdü? — dəp soridi..

^{17:10} Mal. 3:23; Mat. 11:14; Mar. 9:11.

^{17:11} «Ilyas pəyojəmbər dərwəkə Məsihətin awwal kelidi, həmmə ixni ornişa kəltüridu» — «İlyasning awwal kelixi» wə uning «həmmmini ornişa kəltürüxi»ni kərsətkən bexarət wə baxka təpsilatlırı Təwrat, «Mal. 4:5-6»də hatırılınidu.

^{17:14} Mar. 9:16; Luķa 9:37.

^{17:15} «tutkaqlıq kesili» — grek tilida «ay (xarı) təripidin uruloqan» degən söz bilən ipadilinidu.

^{17:19} Mar. 9:28.

^{17:20} Mat. 21:21; Luķa 17:6.

^{17:21} «Birak, bundak jinlarnı dua kılıx wə roza tutux bilən bolmisa həydigili bolmaydu» — bu ayət bəzi kona kəqürəmilərdə teplimaydu.

^{17:22} Mat. 16:21; 20:18; Mar. 8:31; 9:31; 10:33; Luķa 9:22,44; 18:31.

^{17:24} «... ibadəthana «ikki drakma» bejini yiołkuqilar Petrusning yenioşa kelip...» — «ibadəthana beji» muxu yərdə grek tilida «didrakma» (ikki «drakma» pul) deyilidu. «Didrakma» əslil birhil tənggə bolup, Musa pəyojəmbərgə qüxürülən kanun boyıqə Israildiki hər ər kixi hər yıldə ibadəthanining ixliri üçün «yerim xəkəl» (bir didrakma) tapxurux kerək idi. «Mis.» 30:13-16ni kərəng.

²⁵ Tələydu, — dedi Petrus.

Lekin u əygə kirgixigila, tehi bir nemə deməstila Əysa uningdin:

— Simon, seninqə bu dunyadiki padixahılar kimlərdin baj alidu? Əz pərzəntliridinmu, yaki yatlardinmu, — dəp soridi..

²⁶ Petrus uningoja:

Yatlardin, — dewidi, Əysa uningoja:

— Undakta, pərzəntlər bajdin haliy bolidu. ²⁷ Birak baj yioqkuqilaroja putlikaxang bolmaslikimiz üçün, dengizə berip karmaknı taxla. Tutğan birinqi belikni elip, aqzını aqsang, tət drakmılık bir tənggə pul qılıdu. Uni elip mən wə sən ikkimizning beji üçün ularoja bər, — dedi..

Ərx padixahlılıkda kim əng uluq?

Mar. 9:33-37; Lukə 9:46-48

18¹ Bu qəoşda, muhlislər Əysanıng yenioja kelip:
Ərx padixahlılıkda kim əng uluq? — dəp soridi..

² Əysa yenioja kiçik bir balını qakırıp, uni otturıda turoquzup, mundak dedi:

³ — Mən silərgə xuni bərhək eytip koyayki, ez yolunglardın yenip, kiçik balılardək səbiy bolmışanglar, ərx padixahlılıqo hərgiz kirəlməysilər. ⁴ Əmdi kim ezzini bu kiçik balidək kiçik peil tutsa, u ərx padixahlılıkda əng uluq bolidu.. ⁵ Bundaq kiçik bir balını meninq namımda қobul kiçilsa, u meni қobul kılqan bolidu.. ⁶ Lekin manga etikad kılqan bundaq kiçiklərdin birini gunahqı putlaxturojan hərkəndək adəmni, u boynıqı yoojan tügmən texi esilojan əldə dengizning tegigə qəktürütətilgini əwzəl bolatti. ⁷ İnsanni gunahqı putlaxturidiojan ixlar tüpəylidin bu dunyadikilərning halioja way! Putlaxturidiojan ixlar mukərrər bolidu; lekin xu putlaxturoquqi adəmning halioja way!

⁸ Əgər əmdi қolung yaki putung seni gunahqı putlaxtursa, uni kesip taxliwət. Qünki ikki қolung yaki ikki putung bar əldə dozahtiki otka taxlanojiningdin kərə, qolak yaki tokur əldə hayatlıqka kirgining əwzəldur..

⁹ Əgər kezüng seni gunahqı putlaxtursa, uni oyup əzüngdin neri taxliwət. İkki kezüng bar əldə dozahtiki otka taxlanojiningdin kərə, birlə kezüng bilən bolsimu hayatıqka kirgining əwzəldur.

Azojan қoy toqrisidiki təmsil

¹⁰ — Bu səbiy kiçiklərning həqbirigimu səl қaraxtin həzi bolunglar. Qünki xuni silərgə eytayki, ularning ərxtiki pərixtılırı ərxtiki Atamning jamalini hərdaim kərüp turidu. ¹¹ Qünki Insan'ooqlı

17:25 Mat. 22:21; Rim. 13:7.

17:27 «Birak baj yioqkuqilaroja putlikaxang bolmaslikimiz üçün...» — Əysa wə Petrus ikkisi «padixahning pərzənti» bolup, Hudanıng ibadathanısoja baj tələxtin haliy idi. Lekin baj yioqkuqilar buni qüxənmigəqkə, ular telimisə, bəlkim «Bu Əysa təkəwadər əmas ikən, Məsih bolalmayıd» dəp kelixi, xundakla ular Əysaqa etikad baqlap, nijatka erixix pursitidin məhrum boluxi mumkin. «tət drakmılık bir tənggə pul qılıdu» — «tət drakma tənggə» (grek tilidə «stater») — 24-ayəttiki izahat okurmanınñən yadida bolsa kərəlyəduki, bu pul Əysa wə Petrusning bajnı təlxisi üçün dəl kərəlik pul idi.

18:1 Mar. 9:34; Lukə 9:46; 22:24.

18:3 Mat. 19:14; 1Kor. 14:20; 1Pet. 2:2.

18:4 «Əmdi kim ezzini bu kiçik balidək kiçik peil tutsa, u ərx padixahlılıkda əng uluq bolidu» — «kiçik balılar» adatə qongqılık kılmayıdu wə ezzini bilərmən kılıp kərsətməydi wə bəlkim həmmidin mühim atisining sezikə xərtsiz ixinidu.

18:4 1Pet. 5:6.

18:5 Mar. 9:37; Lukə 9:48; Yh. 13:20.

18:6 Mar. 9:42; Lukə 17:2.

18:7 «insanni gunahqı putlaxturidiojan ixlar tüpəylidin bu dunyadikilərning halioja way! Putlaxturidiojan ixlar mukərrər bolidu; lekin xu putlaxturoquqi adəmning halioja way!» — bu mühim ayat tüstidə «köxumqa sez»imizdə azrak tohilimiz.

18:7 Mat. 26:24; Ros. 2:23; 4:27,28; 1Kor. 11:19.

18:8 Qan. 13:7; Mat. 5:29,30; Mar. 9:43.

18:10 Zəb. 34:7; Lukə 15:3-7

«Matta»

halakatkə azojanlarnı kutkuzojili kəldi..

¹² Qandak қарасылар? Birawning yüz tuyak қою bolup, uningdin biri ezip toptin qüxüp қалса, u toksan tokkuz қоynı taqlarşa қoyup қoyup, həlikı azojan қоynı izdəydiqou? ¹³ Wə əger uni tepiwalsa, mən silərgə xuni bərhək eytip қoyayki, u կով əlojan huxallılıq azmiojan toksan tokkuziningkidin zor bolidu. ¹⁴ Xuningə oħxax, bu səbiy kiqiklerning hərkəndikinining halakatkə ezip kəlexi ərxtiki Atanglarning iradisi əməstur.

Gunah etküzgən ərindaxka bolovan muamilə

Luka 17:3

¹⁵ — Əmdi əgar ərindixing sanga ziyan selip gunah қilsa, uning yenioja berip ikkinglar həliy qəođda səwənlilikini kərsitip կոյ. Ərindixing sezüngni anglica, uni ezixtin qayturuwalovan bolisən.. ¹⁶ Lekin anglimisa, yənə bir-ikki guwaħqini elip, uning yenioja barojin. Xundak kılıp, həmmə ix iкki-üq guwaħqining səzi bilən kılınsun.. ¹⁷ Lekin əgar ərindixing ularning səzığimu կulak salmisa, əħwalni jamaatkə yətküzüp eytkin. Əgər u jamaattikilərgə կulak salmisa, uni yat əllik yaki bajır qatarida kerünglar..

¹⁸ Mən silərgə xuni bərhək eytip қoyayki, silər yər yüzidə nemini baqlisanglar, ərxtimu xu baqlanojan bolidu wa silər yər yüzidə nemini қoyup bərsənglar, ərxtimu қoyup berilgən bolidu..

¹⁹ Mən yənə xuni silərgə bərhək eytip қoyayki, yər yüzidə aranglardın ikkisi əzliri tiligən bir ix toqrułuk kəlbə bir bolup hərkəndək nərsini tiləp dua қilsa, ərxtiki Atam ularning tilikini ijabət kıldı. ²⁰ Qünki iкki yaki üqayıłən mening namim bilən kəyərdə yiojilojan bolsa, mən xu yərdə ularning arısida bolımən..

Xəpkət kərgüqi xəpkətlik boluxi kerək

²¹ Andin Petrus uning aldişa kelip:

— I Rəb, ərindiximning manga ziyan selip etküzgən қanqə ketimlik gunahını kəqürüküm kerək? Yəttə ketimmu? — dedi..

²² Əysə uningoja mundaq dedi:

— Mən sanga xuni eytip қoyayki, yəttə ketim əməs, yətmix həssə yəttə ketim! ²³ Ərx padixahlılıq qakarlıri bilən hesab-kitab kilməkqi bolovan bir padixahka oħxaydu. ²⁴ Hesab-kitabnı baxlıqinida, uningoja on ming talant pul kərzdar bolovan bir qakar kəltürülüptu. ²⁵ Qakarning

18:11 «Qünki Insan'oojlı halakatkə azojanlarnı kutkuzojili kəldi» — bu ayət bəzi kona keqürənilərdə teplimaydu.

18:11 Luka 19:10.

18:12 Luka 15:3.

18:15 Law. 19:17; Pənd. 17:10; Luka 17:3; Yak. 5:19.

18:16 «həmmə ix iкki-üq guwaħqining səzi bilən kılınsun» — bu söz «Qan.» 19:15din nəkıl kəltürüləngən.

18:16 Qel. 35:20; Qan. 17:6; 19:15; Yh. 8:17; 2Kor. 13:1; Ibr. 10:28.

18:17 «Əgər u jamaattikilərə կulak salmisa, uni yat əllik yaki bajır qatarida kerünglar» — xu qəođda «yat əllik»larning kepinqisi butpəras idi. «Bajır»lar (Rim imperiyası üçün hälktin baj alidişən Yəhudiylar) bolsa «Rim imperiyəgə setilip katkan hainlar» dəp «iplas adəmlər»ning qatarida karıllati.

18:17 1Kor. 5:9; 2Tes. 3:14.

18:18 «silar yər yüzidə nemini baqlisanglar, ərxtimu xu baqlanojan bolidu wə silar yər yüzidə nemini қoyup bərsənglar, ərxtimu қoyup berilgən bolidu» — bu söz 16:19-ayottikigə oħxax, birək axu yərdə yaloçuz Petruska eytilən. Biz dysarıng rümxu sezliridə eytilən həkük pakət rosullarçıla əməs, bəlkı pütkül jamaatkə təwədər. Əysə tapxurojan bu həkük; (1) jamaattik dualarda alahidə tilax həkükini; (2) jamaat tərtipi boyiqə, gunah sadır kılıp, əməna towa kilməjan əzələrnə qəkləx, jamaattin qıkırx yaki ularça tarbiyyə berix həkükini korsiştidi, dəp iximiz (17-ayət wə 19-20-ayətni, «1Kor.» 5:1-5, «2Kor.» 2:5-11ni kerüng).

18:18 Mat. 16:19; Yh. 20:23.

18:20 «ikkı yaki üq adəm mening namim bilən kəyərdə yiojilojan bolsa...» — grek tilida «ikkı yaki üqayıłən adəm mening namimoja kəyərdə yiojilojan bolsa...».

18:20 Luka 24:15,36.

18:21 Luka 17:4.

18:22 «yəttə ketim əməs, yətmix həssə yəttə ketim!» — yaki «yəttə ketim əməs, yətmix yəttə ketim».

18:22 Mat. 6:14; Mar. 11:25; Kol. 3:13.

18:24 «on ming talant pul» — bir «talant» altun yaki kümük tənggə az degəndə bir ixqininq yillik həkkining 17 həssisi

təligründək həqnərsisi bolmioaqqa, hojisi qakarning əzini, hotun bala-qakısi wə bar-yokını setip, kərzini təlxəni buyruptu.²⁶ Xunga qakar uning aldida yərgə yikilip bax urup: «Hojam, manga kəngqılık kıləqayla, mən pütün kərzimni qoqum tələymən» dəp yalwuruptu.²⁷ Qakarning hojisi uningoja iq aqritip, uni köyup berip, kərzini kəqürüm kılıptu.

²⁸ Lekin qakar u yərdin qikip, ezigə yüz dinar kərzdər bolğan yənə bir qakar buradırını uqrıtıp-tu. Uni tutuwelip, boynını boqup turup: «Kərzni tələ!» dəptu.²⁹ Buning bilən bu qakar buradırı yərgə yikilip uningdin: «Manga kəngqılık kıl, kərzni qoqum käyturimən» dəp yalwuruptu.³⁰ Lekin u unimaptu wə: «Pütün kərzni təlimiqgə zindanda yatisən» dəp uni zindanoja taxlitiptu.³¹ Bundak ixning yüz bərgənlilikini kərgən baxka qakarlar intayın azablinip hojisining aldiqə berip, əhwalni baxtin-ahir səzləp beriptu.

³² Buning bilən hojisi həlik qakarnı qakırtip: «Əy rəzil qakar! Manga yelinoqanlıking üqün xunqə kəp kərzinqning həmmisini kəqürdüm.³³ Mən sanga iq aqritikinimdək, sənmu qakar buradiringgə iq aqritixingoja toqra kəlməndu?!» dəptu.³⁴ Buning bilən hojisi oqəzəplinip uni pütün kərzini tələp bolğuqə adəm kiyinoqı gundipaylarning kəlida turuxka tapxurup beriptu...

³⁵ Xuningoja ohxax, əgər hərbiringlər əz kərindaxliringlərini qin dilinglardin kəqürmişənglər, ərxtiki Atammu silərgə ohxax muamilə kılıdu..

Talak kılıx toqrisida

Mar. 10:1-12

19¹ Xundak boldiki, Əysə bu səzlərni eytip bolğandan keyin, Galiliyə elkisidin ayrılip, Yəhudiyə elkisining qat yərlirigə, yəni Iordan dəryasining u ketidiki yurtlarşa bardi.

² Top-top adamlar uningoja əgixip kəlgən bolup, u ularnı xu yərdila sakayıttı.

³ Əmdi bəzi Pərisiyələr uning yenioja kelip uni kiltakka qüxürük məksitidə uningdin:

— Bir adəmning hərkəndək səwəbtin ayalını köyuetixi Təwrat ənənəyə uyğunmu? — dəp soridi..

⁴ Xuning bilən u jawabən mundağ dedi:

— Təwrattin xuni okumidinglərmə, mukəddəmdə insanlarnı Yaratkuqi ularnı «Ər wə ayal kılıp yarattı» wə.⁵ «Xu səwəbtin ər kixi ata-anisidin ayrılidü, ayalı bilən birləşip ikkisi bir tən bolidü».⁶ Xundak ikən, ər-ayal əmdi ikki tən əməs, bəlkı bir tən bolidü. Xuning üqün, Huda koxkənni insan ayrimisun..

⁷ Pərisiyələr uningdin yəna:

— Undakta, Musa pəyoğember nemə üqün Təwrat ənənədə ər kixi əz ayalıqə talak hetini bərsila andin uni köyuetixə bolidü, dəp buyruqan? — dəp soraxtı..

bolup, 10000 talant hazır ottura hesab bilən bəlkim ikki milyard (ming milyon) dollarqa boludu.

^{18:25} Mat. 5:25.

^{18:28} «yüz dinar kərzdər» — xu wəkiltlarda «bir dinar» bir ixqining bir künlük həkkə bolup, yüz tənggə bəlkim ottura hesab bilən 1300 dollarqa bolatti.

^{18:34} «adəm kiyinoqı gundipaylar» — muxu gundipaylarning adəttiki wəzipisi jinayətqining jinayitini sürüxtə kılıx üqün məhbuslarnı kiyınax idi.

^{18:35} Mat. 6:14; Mar. 11:26; Yək. 2:13.

^{19:1} Mar. 10:1.

^{19:3} Mar. 10:2.

^{19:4} «xuni okumidinglərmə,...?» — Bu Pərisiyələr əng yahxi kəridiojan ibarilərning biri.

^{19:4} Yar. 1:17; 2:24; 5:2

^{19:5} Yar. 2:24; 1Kor. 6:16; Əf. 5:31.

^{19:6} 1Kor. 7:10.

^{19:7} «Musa pəyoğember nemə üqün Təwrat ənənədə ər kixi əz ayalıqə talak hetini bərsila andin uni köyuetixə bolidü» — əmrnənin toqrisi «Qən.» 24:1də tepilidü.

^{19:7} Qən. 24:1; Yər. 3:1.

«Matta»

⁸ U ularoja: — Tax yürəkliklərindən Musa pəyəqəmbər ayallırınları talak kılıxka ruhsət kılɔjan; lekin əlməning baxlımında bunda əməs idi.⁹ Əmdi xuni sılərgə eytip köyayki, ayalını buzukluktın baxğı birər səwəb bilən talak kılıp, baxğı birini əmrigə alojan hərkəndək kixi zina kılɔjan bolidu.

¹⁰ Muhlislar uningoja:

— Əgər ər bilən ayalı otturisidiki əhəwal xundak bolsa, undakta əylənməslək yahxi ikən, — dedi..

¹¹ U ularoja:

— Bu sözni həmmilə adəm əməs, pəkət nesip kılıqanlarla қobul kılalaydu.¹² Qünki anisining baliyatqusidin tuqma bəzi aqwatlar bar; wa insan təripidin ahta kılıqan bəzi aqwatlarımı bar; wə ərx padixaqliki üçün əzini aqwat kılıqanlarımı bar. Bu sözni қobul kılalaydıqanlar қobul kilsun! — dedi..

Əysə wə kiqik balilar

Mar. 10:13-16; Luğa 18:15-17

¹³ Kəlungsı təvküzüp dua kılıqaysən dəp, bəzilər kiqik balılırını uning aldişa elip kəldi. Birək muhlislar elip kəlgənlərni əyiblidi.¹⁴ Əmma Əysə:

— Balilar mening aldimoja kəltürəlsün, ularmı tosmanglar. Qünki ərx padixaqliki dəl muxundaklaroja təwədur, — dedi..¹⁵ Wə қollırını ularoja təvküzgəndin keyin, u u yərdin ayrıldı.

Puldarlar Hudanıng padixaqlikoja kirələmdü?

Mar. 10:17-31; Luğa 18:18-30

¹⁶ Mana, bir küni birsi uning aldişa kelip:

— Ustaz, mən կəndək yahxi ixni kilsam, mənggülük həyatka eriximən? — dəp soridi..

¹⁷ U uningoja:

— Nemixkə məndin yahxilik toqrisida soraysən? «Yahxi bolquqlar» bolsa pəkət birila bar. Əmma həyatlıkka kirimən desəng, əmrlərgə əməl kıl, — dedi.

¹⁸ Қəysi əmrlərgə dəysən? — dəp soridi u.

Əysə uningoja:

— «Kətilliş kılma, zina kılma, oqrılık kılma, yalojan guvahlık bərmə,¹⁹ ata-anangoja hərmət kıl wə қoxnangni əzüngni seygəndək sey» — dedi..

²⁰ Yax yigit uningoja: — Bularning həmmisigə əməl kılıp keliwətimən. Əmdi manga yənə nemə kəm? — dedi.

²¹ Əysə uningoja:

^{19:9} «İzahət» — bezi kona keçirilmilərdə muxu yərdə «wə talak kılıqan ayalını əmrigə alojan kiximu zina kılıqan bolidur degen sezər қoxuldu. 5:32ni kərung.

^{19:9} Mat. 5:32; Mar. 10:11; Luğa 16:18; 1Kor. 7:10.

^{19:10} «undakta əylənməslək yahxi ikən» — demək, muhlislarning oylixiqə, talak kılıx imkaniyyəti bolmisa («qiqlik yoli bolmisa», eylinix intayıñ korkunqluk ixtur.

^{19:11} 1Kor. 7:7,17.

^{19:12} «anisining baliyatqusidin tuqma bəzi aqwatlar bar» — «tuqma aqwatlar» bəlkim tuqma jinsiy iktidari ajizlarnı, ixsız kixılerni kərsitidü; «baxklärlər təripidin ahta kılıqan» kona zamanlıarda han-padixaħlarning ordiliridə həramni baxkurus hizmiti üçün piqiyetilən adəmlərini kərsitidü. «Əxrəning padixaqliki üçün əz-əzini aqwat kılıqanlar» bəlkim Hudanıng hizmitidə kəprəl wakit bolay dəp eylinixtin waz kəqənlərni kərsitidü.

^{19:13} Mar. 10:13; Luğa 18:15.

^{19:14} «ərx padixaqliki dəl muxundaklaroja təwədur» — yaki «ərx padixaqliki dəl muxundakların tərkib tapkandur».

^{19:14} Mat. 18:3; 1Kor. 14:20; 1Pet. 2:2.

^{19:16} Mar. 10:17; Luğa 18:18.

^{19:18} Mis. 20:12; Law. 19:18; Kan. 5:16-20; Rim. 13:9.

^{19:19} «kətilliş kılma, zina kılma, oqrılık kılma, yalojan guvahlık bərmə, ata-anangoja hərmət kıl wə қoxnangni əzüngni seygəndək sey» — (18-19-ayət) okurmənlər xuningə dikkət kılıqan boluxi mumkinki, Əysə «on pərman» iqidiki Hudaşa münasıatiyle permanlarınyaki «(қoxnangning nərsilirini) tama kılma» degen pərmaniñ tiləqə aloqını yok.

^{19:19} Law. 19:17; Mat. 22:39; Mar. 12:31; Gal. 5:14; Yak. 2:8.

— Əgər mukəmməl boluxni halisang, berip bar-yoğunı setip, pulini kəmbəqəllərgə bərgin. Xuning bilən ərxtdə həzinəng bolidu. Andin kelip manga əgəxkin, — dedi.

²² Yigit muxu səzni anglap, կayoluqa qəmüp u yərdin ketip կaldi. Qünki uning mal-mülki nahayiti kəp idi. ²³ Əysə muhlislirloq:

— Mən silərgə xuni bərhək eytip կoyayki, baylarning ərx padixahlıqıqa kirixi təsliktılə bolidu.

²⁴ Wə yənə xuni silərgə eytayki, tegining yingnining kəzidin etüxi bay adəmning Hudanıng padixahlıqıqa kirixidin asandur! — dedi.

²⁵ Muhlislar buni anglap intayın bək həyran boluxup:

— Undakta, kim nijatka erixələydi? — dəp soraxti.

²⁶ Əmma əysə ularoq կarap:

— Bu ix insan bilən wujudka qıkixi mumkin əməs, lekin Hudaşa nisbətən həmmə ix mumkin bolidu, — dedi.

²⁷ Buning bilən Petrus uningoja:

— Mana, biz həmmidin waz kecip sanga əgəxtük! Biz buning üçün nemigə eriximiz? — dəp soridi.

²⁸ Əysə ularoq mundak dedi:

— Mən silərgə xuni bərhək eytip կoyayki, aləmdiki həmmə kaytidin yengilanıqınıda, İnsan'ooqli xanlıq təhtidə olturoqan waktida, manga əgəxkən silər on ikki təhttə olturup, Israillarning on ikki կəbilisiga höküm qılıqlıslırlər. ²⁹ Mening namim dəp eylər, aka-uka, aqa-singil kərindaxlırlı, ata-anisi, ayali, balılır yəki yər-zeminlardın waz kəqkənlərning həmmisi ularoq yüz həssə artuk erixidu wə mənggülüq hayatka miras bolidu. ³⁰ Lekin xu qaoğda nuroğun aldida turojanlar arkıqıa etidu, nuroğun arkıda turojanlar aldioja etidu.

Üzümzarlıktıki ixləmqilər

20¹ — Qünki ərx padixahlıqı bir yər igisigə ohxayıdu. Igisi üzümzarlıkıda ixləxkə adəmlərni yallax üçün tang sahərdə sırtka qıkıptı.² U ixləmqilər bilən künlüğü üçün bir kümük dinardin berixkə kelixip, ularnı üzümzarlıqıqa əwətipti.

³ Saət toğuzlarda u yənə sırtka qıkıp, bazarda bikar turojan baxkə kixilərni kərəpti. ⁴ Əlsə: «Silərmə üzümzarlıkımoja beringlar, həkkingləroq tegixlikini berimən» — dəpti.⁵ Ular üzümzarlıqka beripti. Qüxtə wə saat üqtimu u yənə qıkıp yənə xundak kılıptı. ⁶ Lekin kəqkərun saat bəxlərdə qikkəndə u yərdə turojan yənə baxkılarnı kərəp, ulardin: «Nemə üçün bu yərdə kün boyi bikar turisilər?» dəp soraptı. ⁷ Ular: «Bizni həqkim yallımıdi» dəp jawab կayturuptu.

^{19:21} Mat. 6:19; Lukə 12:33; 16:9; 1Tim. 6:19.

^{19:23} Pənd. 11:28; Mar. 10:23; Lukə 18:24.

^{19:26} «Hudaşa nisbətən həmmə ix mumkin bolidu» — grek tilida: «Huda bilən həmmə ix mumkin bolidu».

^{19:26} Ayup 42:2; Yer. 32:17; Zek. 8:6; Lukə 1:37; 18:27.

^{19:27} Mat. 4:20; Mar. 10:28; Lukə 5:11; 18:28.

^{19:28} Lukə 22:30.

^{19:29} «Mening namim dəp eylər, aka-uka, ... yəki yər-zeminlardın waz kəqkənlər...» — grek tilida «mening namim üçün eylər, aka-uka... yəki yər-zeminlardın waz kəqkənlər...».

^{19:29} Qan. 33:9; Ayup 42:12.

^{19:30} Mar. 10:31; Lukə 13:30.

^{20:2} «U ixləmqilər bilən künlüğü üçün bir kümük dinardin berixkə kelixip...» — «bir kümük dinar» grek tilida «bir dinarius».

^{20:3} «Saət toğuzlarda» — grekçə «künnig üqinqi saiti» — yəni saat toğuznı kərsitidu. Yəhudiyə həlkə üçün «toluk kün» (24 saat) kəq saat altıda baxlinidu; kəqta «jesək» ixlitilişdə; ətigən saat altidin kəq saat altığiqə «kündüz» deyilidu, kündüz on ikki saatka bəslənidü (misalnı Təwrat, «Yar. 1:5in kərgili bolidu»).

^{20:5} «Qüxtə wə saat üqtimu u yənə qıkıp yənə xundak kılıptu» — «qüxtə» — aynı söz boyiqə künning «altinqi saitidə» wə «saat üqtə» künning «toğuzinqi saitidə» (qüxtin keyin saat üqlərde) deyildi.

^{20:6} «kəqkərun saat bəxlərdə» — grekçə «künnig on birinci saiti ətrapida», yəni qüxtin keyin saat bəxtə.

«Matta»

U ularoja: «Undakta, silərmu üzümzarlığimoja berip ixlənglər» — dəptu.

⁸ Kəq boləğanda, üzümzarlıq igisi oqojidarioja: «Ixələmqilərnı qakırıp, əng ahirida kəlgənlərdin baxlap əng awwal kəlgənlərgiqə həmmisining ix həkkini bər» dəptu.⁹ Awwal kəqkurun saat bəxtə ixka kəlgənlər kelip, hərbiri bir kümüx dinardin eliptu.¹⁰ Əng awwal yallap kelingənlərning nəwiti kəlgəndə, ular: Tehimu kəp ix həkkini alımızoju, dəp oylixip; biraq ularmu bir kümüx dinardin eliptu.¹¹ Ular ix həkkini alojını bilən yər igisidin aqrinip: ¹² «Bu ahirda kəlgənlər pəkət bir saatla ixlidi, biraq siz ularni kün boyi jalalıq wə ķattık issikni qəkkən bizlər bilən barawər hesablıdingizə, dəp oqdurixip.¹³ Lekin yər igisi ularning biriga jawab kayturup: «Buradər, sanga nahəklilik kılqınım yok! Sən bilən bir kümüx dinaroja kelixmigənmidük?¹⁴ Həkkinqni elip kaytip kətkin. Bu ahirda kəlgəngimə sanga ohxax bərgüm bar.¹⁵ Əzümningkini ezüm bilgənqə ixlitix həküküm yokmu? Sehiy bolqanlığimoja kəzüng ķıziriwatamdu?¹⁶ Xundak kılıp «Aldida turojanlar arkıqə etidu, arkıda turojanlar aldioja etidu»; qünki qakırilojanlar kəp, əmma tallanojanlar az bolidu.¹⁷

Əysə əlüp tirilidioqanlığını yənə aldın eytidu

Mar. 10:32-34; Luğa 18:31-34

¹⁷ Əysə Yerusalemə qikiqetip, yolda on ikki muhlisini bir qatka tartip, ularoja mundak dedi:¹⁸

— Mana biz hazır Yerusalemə qikip ketiwatimiz. İnsan'oqli bax kahinlar wə Təwrat ustazlirioqa tapxurulidu. Ular uni əlüməgə məhkum kılıdu¹⁹ andin uni məshirə kılıp, kamqılap wə krestləxkə yat əlliliklərgə tapxuridu. Lekin u üqinqi künü käyta tirilidu.

Anining təlipi

Mar. 10:35-45

²⁰ Xu qaçıda, Zəbədiyning oğullarının anisi ikki oğlunu elip, Əysanıng aldioja kılıp uningdin bir ixni tələp kılmakçı bolup səjdə kıldı.²¹

— Nemə təliping bar? — dəp soridi u.

Ayal uningoja:

— Xuni əmr kılqaysənki, sening padixahlığında bu ikki oqlumdin biri ong yeningda, biri sol yeningda oltursun, — dedi.

²² Əysə ularoja jawabən: — Silər nemə tələp kiliwatqıninglarnı bilməywatisilər. Mən iqixkə təmxəlgən kədəhni iqələmsilər?

Iqələymiz, — deyixti ular.²³

U ularoja:

— Silər həkikətənmə mening kədəhimdin ortak iqisilər. Biraq ong yaki sol yenimda oltrux nesiwi mening ihtiyyarimdə əməs, bəlki Atam kimlərgə təyyarliojan bolsa, xularoja nesip bolidu.²⁴ Kalojan on muhlis buningdin həwər tapkanda, ikki kerindixidin hapa boldı.²⁵ Lekin Əysə ularni yenioja qakırıp, mundak dedi:

— Silərgə məlumki, əllerdiki həkümranlar kəl astidikidikilər üstidin buyrukwarzılıq kılıp

^{20:16} «qünki qakırilojanlar kəp, tallanojanlar az bolidu» — muxu sezlər bəzi kona keçürmilərdə təpilmaydu.

^{20:16} Mat. 19:30; 22:14; Mar. 10:31; Luğa 13:30.

^{20:17} «Yerusalemə qikiqetip...» — «Yerusalemə berix» hərdaim «Yerusalemə qikiqetip...» dəp ipadilinidu.

^{20:17} Mar. 10:32; Luğa 18:31; 24:7.

^{20:19} Mat. 27:2; Luğa 23:1; Yh. 18:28,31; Ros. 3:23.

^{20:20} «Zəbədiyning oğulları» — Əysə qakirojan on ikki rosuldin ikki, yəni Yuhanna we Yakup. 4:21 wə 10:2ni kerüng. «bir ixni tələp kılmakçı bolup səjdə kıldı» — yaki «bir ixni tələp kılmakçı bolup tizlinip bax urdi».

^{20:20} Mar. 10:35.

^{20:22} «Mən iqixkə təmxəlgən kədəhni iqələmsilər?» — bu ayəttiki «kədəh» degən söz, Əysanıng tartidiojan azab-əkübiti wə kresttiki əlümmini kəzdə tutidu.

^{20:22} Luğa 12: 49,50; Rim. 8:26.

^{20:23} Mat. 25:34.

hakimiyət yürgüzidu, wə ularning hökümdarlıri ularni hojayinlarqə idarə kılıdu.²⁶ Bırak silərning aranglarda xundak bolmisun; bəlkı silərdin kim üstün boluxni halisa, silərning hizmitinglarda bolsun;²⁷ wə kim aranglardikilərning aldinkisi boluxni halisa, silərning kulunglar bolsun.²⁸ İnsan'ooqlımı dərwəkə xu yolda kəpqilik hizmitimdə bolsun deməy, bəlkı kəpqilikning hizmitidə bolay wə jenimni pida kılıx bədiligə nuroğun adəmlərni hərlükkə erixtürəy dəp kəldi.

Əysaning ikki əmani saқaytixi

Mar. 10:46-52; Luča 18:35-43

²⁹ Ular Yerihə xəhəridin qıkqanda, zor bir top adəmlər uningoşa əgixip mangdi.³⁰ Wə mana, yol boyida olturoqan ikki əma Əysaning u yərdin etüp ketiwatqınıni anglap:

— I Rəb, Dawutning oöli, bizgə rəhəm kılqaysən, — dəp towlidi.

³¹ Kəpqilik ularni «Ün qıqarmanglar!» dəp əyiblidi. Lekin, ular: — Ya Rəb, i Dawutning oöli, bizgə rəhəm kılqaysən! — dəp tehimu qattık towlidi.

³² Əysa kədimini tohtitip, ularni qakırıp:

— Silər üçün nemə ix kılıp beriximni halisilər? — dəp soridi.

³³ Ya Rəb, kezlirimiz eqilsun! — deyixti ular.

³⁴ Əysa ularoşa iq aqritip, əlini ularning kəzlirigə təgküziwidi, kezli xuan əsligə kelip kəridioqan boldi; ular dərəhal uningoşa əgixip mangdi.

Əysaning Yerusalemoja təntənilik kirixi

Mar. 11:1-11; Luča 19:28-38; Yh. 12:12-19

21¹ Ular Yerusalemoja yekinlixip, Zəytun teqinining etikidiki Bəyt-Fagi yezisioşa kəlginidə, Əysa ikki muhlisioşa munularni tapılalaldın əwətti:

² — Silər udulunglardiki yezioşa beringlar. Barsanglarla, baqlaklıq bir exək wə uning yenidiki bir təhəyni kərisilər. Ələrni yexip aldimoşa yetiləp kelinglər.³ Əgar birsi silergə bir nemə desə, «Rəbning bularoşa hajiti qüxti» dənglər, u dərəhal ularni köyup beridu.

⁴ Bu pütün wəkə pəyoqəmbər arkılıq eytiloqan munu sezlərni əməlgə axurux üçün boldi: —

⁵ «Zion kızıloşa eytinglar:

— Mana, Padixahıng keliwatidu,
Kəmtər-məmin bolup, minip bir exəkkə,
Boyun turukluk exəknin təhiyigə,
Keliwatidu yeningoşa sening».

^{20:25} «allərdiki hökümərənlər kol astidikidikilər üstidin buyrukwasılık kılıp hakimiyət yürgüzidu» — «əllər» muxu yərdə «yat əllər», «Yəhudiyə əməsələr»ni (yəni Hudadin körkəmaydiyən butpərəslərni) kərsitidu.

^{20:25} Mar. 10:42; Luča 22:25.

^{20:26} 1Pet. 5:3.

^{20:27} Mat. 23:11; Mar. 9:35; 10:43.

^{20:28} «...jenimni pida kılıx bədiligə nuroğun adəmlərni hərlükkə erixtürəy» — nemidin «hərlük»kə erixidu? — gunahçı bolqan hərlük.

^{20:28} Luča 22:27; Yh. 13:14; Əf. 1:7; Fil. 2:7; 1Tim. 2:6; 1Pet. 1:19

^{20:29} Mar. 10:46; Luča 18:35.

^{21:1} Mar. 11:1; Luča 19:29.

^{21:5} «Zion kızıloşa eytinglar: — Mana, Padixahıng keliwatidu, kəmtər-məmin bolup, minip bir exəkkə, boyun turukluk exəknin təhiyigə, keliwatidu yeningoşa sening» — bəxarət «Zək.» 9:9din elinojan. «Zion» — Yerusalem jaylaxşan taqni kərsitidu.

^{21:5} 1Pad. 1:38-40; Yəx. 62:11; Zək. 9:9; Yh. 12:15.

«Matta»

⁶Әмди ھеликى ikki muhlis berip Әysaning tapilioqinidək kıldı.⁷ Exək bilən təhəyni yetiləp kelip, üstigə yepinqa-qapanlarını saldı wə u üstigə mindi.⁸ Әмди top-top kixilər yepinqa-qapanlırını yoloja payandaz kılıp saldı; yənə bir kismi dərəh xahlırını kesip yoloja yayıttı.⁹ Aldida mangojan wə kəynidin əgəxkən top-top halayık: —

«Dawutning oοqlioja һosanna bolоjay!
Pərwərdigarning namida kəlgüqigə mubarək bolsun!
Әrxıelada təxəkkür-hosannalar okulsun!» — dəp warkırıxatti.

¹⁰ U Yerusaleməmoja kirgəndə, pütkül xəhər lərzigə kəldi. Kixilər:
— Bu zadi kimdu? — deyixətti.

¹¹ Halayık:
— Bu Galiliyə əlkisidiki Nasarətlik pəyəqəmbər Әysa, dəp jawab berixətti.

Әysaning ibadəthanini soda-setiktin tazlixi

Mar. 11:15-19; Luğa 19:45-48; Yh. 2:13-22

¹² Әmди Әysa ibadəthana həylilirioja kirip, u yərdə elim-setim kiliwatqanlarning həmmisini həydəp qıçırdı. Pul tegixküqilərnin xırəlirini wə pahtək-kaptər satkuqılarning orunduklirini erüp,¹³ ularqa:

— Mukəddəs yazmilarda Hudanıng: «Mening əyüm dua-tilawəthana dəp atılıdu» degən sezi pütülgən; lekin silər uni bulangqılarning uwisiqə aylanduruwapsırlar! — dedi.

¹⁴ Ibadəthana həylilirida boloğanda қarioq wə tokurlar uning aldioja kəldi, u ularni sakaytti.

¹⁵ Lekin bax kahinlər bilən Təwrat ustazlırını yaratkan möjizilirini kərüp wə balırlarning ibadəthanida: «Dawutning oοqlioja һosanna-təxəkkürlər bolоjay!» dəp towlioqinini anglap oğezəpləndi.

¹⁶ Ular uningoja:

— Bu balırlarning nema dəwatqanlığını anglawatamsən? — dəp soridi.

U ularqa: — Anglawatimən! Silər mukəddəs yazmilardin xuni okup bəkmioqanki, «Əzünggə kiqik balilar wə bowaklarning tilliridin mədhiyə sözlerini mukəmməl kılding»» dedi.

¹⁷ Andin u ulardin ayrılip, xəhərdin qıkıp Bəyt-Aniya yezisioja berip, xu yərdə kəndi.

^{21:7} ... üstigə yepinqa-qapanlırını saldı» — demək, egiri yok idi.

^{21:8} 2Pad. 9:13; Yh. 12:14.

^{21:9} «Dawutning oοqlioja һosanna bolоjay! Pərwərdigarning namida kəlgüqigə mubarək bolsun! Әrxıelada təxəkkür-hosannalar okulsun!» — bu sözər «Zəb.» 118:25-26diki bexarəttin elinojan.

— «Hosanna» degən sez «Kütküçəşən, i Parvardigar» degən mənidə. Injil dawriga kəlgəndə «Hudaqə təxəkkür-həmdusuna» degən mənidimə bolöjan. «Zəbur» 118-küyidiki izahatlarnimu kerüng.

^{21:9} Zəb. 118:25-26

^{21:12} «Әmdi Әysa ibadəthana həylilirioja kirip...» — ibadəthana — eyni qəoja, Yəhudiylarning nuroqun ibadəthanilari (sinagoglar) idi; muxu yərdə kərsitilən «ibadəthana» Yəhudiylarning əng kep yiqiliplə ibadət kılıdlıqan jayı idi. Musa pəyəqəmbərgə qüxtürülən kanun boyıqə, pakət «Huda Əz namirini koyojan» Yerusalemədkı bu mərkəziy ibadəthanidila kurbanlık kılış toqra boləti.

^{21:12} Qan. 14:26; Mar. 11:15; Luğa 19:45; Yh. 2:14.

^{21:13} «Mukəddəs yazmilarda Hudanıng: «Mening əyüm dua-tilawəthana dəp atılıdu» degən sezi pütülgən; lekin silər uni bulangqılarning uwisiqə aylanduruwapsırlar!» — Təwrat, «Yəx.» 56:7 wə «Yər.» 7:11ni kerüng. Әysanıng «bulangqılarning uwisi» degən sezi ikki bislik bolup, bir tərəptin bax kahinlarning sodigərlərə kurbanlıqlarını setix hökükini setip bərgənlilikini kərsitidü; ikkinqidin, bu kahinlarning halkıng Hudanıng həkikitini anglox pursutini bulup, uning orniqə ozlırinining mərtiwişini yukarı kətürüldən hər türlük կədə-yosunları ularning boynıqə artip koyqanlığını kərsitidü.

^{21:13} 1Pad. 8:29; Yəx. 56:7; Yər. 7:11; Luğa 19:46.

^{21:15} Mar. 11:27.

^{21:16} «Silər mukəddəs yazmilardin xuni okup bəkmioqanki...» — okurmənlərning esidə barkı, «xuni okup bəkmioqanki....?» degən ibarə Pərisiyərlər wə Saduqylarning əng yahxi kəridiqan ibarilirinə biri idi. «Əzünggə kiqik balilar wə bowaklarning tilliridin mədhiyə sözlerini mukəmməl kılding» — «Zəb.» 8:2.

^{21:16} Zəb. 8:2

Ənjür dərihini əyibləx

Mar. 11:12-14; 20-24

¹⁸ Əmdi səhərdə, xəhərgə kaytip ketiwatqanda, uning qorsıki aqşanidi. ¹⁹ U yol boyidiki bir tüp ənjür dərihini kərüp, uning yenioja bardı. Lekin dərəhtin yopurmakṭın baxka həq nərsə tapalmay, uningoja karap:

— Həzirdin baxlap səndin mənggү mewə bolmisun! — dewidi, ənjür dərihi xuan kurup kətti...²⁰

²⁰ Muhlislar buni kərüp təəjüplinip:

— Ənjür dərihi nemanqə tezla kurup kətti! — dedi..

²¹ Əysa ularoqa jawab bərdi:

— Mən silərgə xuni bərlək eytip köyayki, əgər həq guman bolmay ixənqingilər bar bolsa, ənjür dərihida bolqan ixlar bolupla kalmay, bəlkı silə hətta bu taçka: «Bu yərdin ketürülüp dengizoja taxlan!» desənglər, u xundak bolidu, dedi. ²² Dua kılıp nemini tilisənglər, ixənqingilər bolsila, xularoqa erixisilər..

Əysaning hökükining sürüxtürülüxi

Mar. 11:27-33; Luğa 20:1-8

²³ U ibadəthana höylilirioqa kirgəndin keyin, kixilərgə təlim beriwatqanda, bax kahinlar wə aksakallar uning aldioja kelip:

— Sən kiliwatqan bu ixlarnı kəysi hökükkə tayinip kiliwatisən? Sanga bu höküknı kim bərgən? — dəp soraxtı..

²⁴ Əysa ularoqa jawab berip: — Mən awwal silərgə bir soal köyay. Əgər silər jawab bərsənglər, mənmu bu ixlarnı kəysi hökükkə tayinip kiliwatqanlıkimni eytimən. ²⁵ Yəhya yürgüzən qəmündürük nədin kəlgən? Ərxtinmu, yaki insanlardınmu? — dəp soridi.

Ular əzara mulaḥizə kılıxip:

— Əgər «Ərxtin kəlgən» desək, u bizgə: «Undakta, silər nemə üçün uningoja ixənmidinglər?» dəydi.. ²⁶ Əgər: «Insanlardın kəlgən» desək, həlkətin çörkimiz, qunki ular həmmisi Yəhyani pəyoğəmbər dəp bilidu — deyixti..

²⁷ Buning bilən, ular Əysaçıq:

Bilməymiz, — dəp jawab berixti.

— Undakta, mənmu bu ixlarnı kəysi hökükkə tayinip kiliwatqanlıkimni eytmaymən, — dedi u ularoqa.

İkki oğul toqrisidiki təmsil

²⁸ Əmdi bu ixtənə kəndən kərəysilər? Bir adəmning ikki oğlu bar ikən. U birinqi oqlining yenioja kelip: «Oqlum, bugün üzümzarlıkimə berip ixligin» dəptu. ²⁹ «Barmaymən» dəptu u, lekin keyin puxayman kılıp yənilə berip. ³⁰ U ikkinqi oqlining yenioja kelip uningoqimu xundak dəptu. U: «Hop əpəndim, baray» dəptu-yu, lekin barmaptu. ³¹ Bu ikkiylənnin kəyisisi atisining iradisini ada kılıqan bolidu?

^{21:18} Mar. 11:12,20.

^{21:19} «U yol boyidiki bir tüp ənjür dərihini kərüp, uning yenioja bardı. Dərəhtin yopurmakṭın baxka həq nərsə tapalmay, uningoja karap: — Həzirdin baxlap səndin mənggү mewə bolmisun! — dewidi, ənjür dərihi xuan kurup kətti» — Pələstindikə ənjür dərihildə yopurmak bolsa, mewimə boluxi kerək. Bu karamət möjizə rohiy bir həkikətni sürətləp beridu, əlwətə.

^{21:19} Hox. 9:10

^{21:20} «Ənjür dərihi nemanqə tezla kurup kəttii! — yaki «Ənjür dərihi kəndəkmu birdinla kurup kəttii»

^{21:21} Mat. 17:20; Luğa 17:6.

^{21:22} Mat. 7:7; Mar. 11:24; Luğa 11:9; Yh. 14:13; 16:24; Yak. 1:5; 1Yuha. 3:22.

^{21:23} Mis. 2:14; Mar. 11:27; Luğa 20:1; Ros. 4:7; 7:2.

^{21:25} «Yəhya yürgüzən qəmündürük nadin kəlgən? Ərxtinmu, yaki insanlardınmu?» — muxu diniy ərbablarning həmmisi degüdək Yəhya pəyoğəmbərning yatküzən həwirigə jawabən: «Bizgə towa kılıx kerək əməs» degən wə Yəhya «Mening kaynimda kelidiqan» dəp kersətkən Məsihning kelixığa ixənməy, uning qəmündürükini rət kılıqanidi.

^{21:26} Mat. 14:5; Mar. 6:20.

«Matta»

— Birinqi oqlı, — dəp jawab bərdi ular.

Əysə ularoja mundak dedi:

— Mən silərgə xuni bərhək eytip koyayki, bajgırlar bilən pañixilər Hudanıng padixahlıkıoja silərdin burun kirməktə.³² Qünki gərqə Yəhya pəyərəmbər silərgə həkkaniyət yolunu ayan kıløjili kəlgən bolsimu, silər uningoja ixənmidinglər; lekin bajgırlar bilən pañixilər uningoja ixəndi. Silər buni körüp turup, hətta keyinkı wakıtlarda yolunglardın puxayman kilmay uningoja ixənmidinglər.³³

Rəzil baqwənlər həkkidiki təmsil

Mar. 12:1-12; Luğa 20:9-19

³³ Yənə bir təmsilni anganglar: Bir yər igisi bir üzümzarlık bərpa kılıp, ətrapini qitlaptu. U uningda bir xarab kəlqiki keziptu wə bir kəzət munarı yasaptu. Andin u üzümzarlıknı baqwənlərgə ijarigə berip, ezi yaqa yurtka ketipstu.³⁴ Üzüm pəslə yekin laxkanda, ezigə tegixlik həsolnı eliwelix üçün küllirini baqwənlərning yenioja əwətiptu.³⁵ Lekin baqwənlər küllirini tutup, birini dumbalaptu, birini eltürüwetiptu, yəna birini qalma-kəsək kılıptu.³⁶ U yənə bir ketim aldinkidinmən kəp küllirini əwətiptu, birək baqwənlər ularoqımı oxhax muamilə kılıptu.

³⁷ Ahirda, u «Oqlumniou hərmət kılars» dəp, oqlını əwətiptu.³⁸ Lekin baqwənlər oqlunı körüp, ezara: «Bu bolsa mirashor; kelinglər, uni eltürüwetip mirasını igiliwalaylıx» deyixiptu..

³⁹ Xuning bilən ular uni tutup üzümzarlıknıng sırtıqə taxlap eltürüwetiptu.

⁴⁰ Əmdi üzümzarlıknıng igisi kəlgəndə, xu baqwənlərni қandaq kılars?

⁴¹ Ular uningoja:

— Bu rəzil adəmlərni wəhxiyilik bilən yoktitidu. Üzümzarlıknı bolsa mewilirini eż waktida ezigə tapxuridiojan baxxa baqwənlərgə ijarigə beridu, — dəp jawab berixti.

⁴² Əysə ulardin soridi:

— Mukəddəs yazmilardiki munu səzlərni okup bakmiojanmusilər?: —
«Taqmilar taxliwətkən tax bolsa,

Burjək texi bolup tikləndi.

Bu ix Pərvərdigardindur,

Bu kəzimiz aldida karamət bir ixtur»...³⁹

⁴³ Xu səwəbtin silərgə xuni eytip koyayki, Hudanıng padixahlıkı silərdin tartiwelinip, uningoja muwapiq mewilərni beridiojan baxxa bir əlgə ata kılınidu.⁴⁴ Bu «tax»ka yıķılojan kixi parə-parə bolup ketidu; lekin bu tax hərkimning üstigə qüxsə, uni kukum-talkan kiliwetidu..

^{21:31} «bajgırlar bilən pañixilər...» — «bajgırlar» tooprısida 18:18diki izahatnı körüng. «bajgırlar bilən pañixilər» Hudanıng padixahlıkıoja silərdin burun kirməktə» — «kirməktə» debyn sezgə karlıqanda, «bajgırlar wa pañixilar» awal Yəhya pəyərəmbərnin agah-guwaqlıki arkılık towa kılajan, andin əyni qəoşa Məsihning agah-guwaqlıki arkılık Hudanıng padixahlıkıoja tehimu kiriwatkanidi.

^{21:32} «silərgə həkkaniyət yolunu ayan kıløjili kəlgən ...» — yaki «silərgə həkkaniyət yolunu elip barojili kəlgən». Grek tilida pekət: «silərgə həkkaniyət yolidə kəlgən...» deyilidu.

^{21:32} Mat. 3:1.

^{21:33} Zəb. 80:8-9; Yəx. 5:1-7; Yər. 2:21; 12:10; Mar. 12:1; Luğa 20:9.

^{21:35} 2Tar. 24:21.

^{21:38} Yar. 37:18; Zəb. 2:1, 8; Mat. 26:3; 27:1; Yh. 11:53; lbr. 1:2.

^{21:42} «Taqmilar taxliwətkən tax bolsa, burjək texi bolup tikləndi» — «burjək texi» bolsa hərkəndək imarətning ulidiki əng mühüm uyultax bolup, ul selinoğanda birlinqi bolup koyulidiojan taxturlar. Yəhudiy kattiwaxlar «rohiy hayat»ning burjək texi bolovan Məsihni taxlixiwətməkqı idi, wə dərwxə taxliwətti.

— Məsih nəkəl kəltürgən səzlər — «Zəb.» 118:22-23.

^{21:42} Zəb. 118:22-23; Yəx. 8:14; 28:16; Mar. 12:10; Luğa 20:17; Ros. 4:11; Rim. 9:33; 1Pet. 2:6.

^{21:43} Mis. 32:10; Yəx. 55:5; Mat. 8:12.

^{21:44} «Bu «tax»ka yıķılojan kixi parə-parə bolup ketidu; lekin bu tax hərkimning üstigə qüxsə, uni kukum-talkan kiliwetidu» — «tax» bolsa əysə ezi, əlwəttə. 42-ayətni körüng. Əysanıng bu səzi toopruluq «köxumqə səz»imizdə tohittilimiz.

^{21:44} Yəx. 8:15; Dan. 2:34; Zəb. 12:3; Luğa 20:18.

⁴⁵ Bax kahinlar wə Pərisiylər uning eytən təmsillirini anglap, ularni ezelirigə karitip eytənlikini qüxəndi. ⁴⁶ Uni tutux yolini izdigañ bolsimu, lekin halayıq uni pəyəqəmbər dəp qarioqaqça, ular-din qorquxti..

Toy ziyanıtı tooqrisidiki təmsil

Luka 14:15-24

22¹ Əysə ularoja yənə təmsillər bilən mundak dedi:

² Ərx padixahlıqı huddi eż oqlı üçün toy ziyanını təyyarlıqan bir padixahka ohxaydu. ³ U qakarlarını toy ziyanıtgə təkliq kılinoğanları qakirixka əwətip, lekin ular kelixkə umi-maptu. ⁴ U yənə baxka qakarlarını əwətip, ularoja tapılıp: «Qakiriloğanlıq: — Mana, mən zi-yapıtmı təyyar kıldırm; menin torpaklirim, bordak mallirim soyuldu, həmmə nərsə təyyar. Ziyapətkə mərhəmət kılçay, dəydu, dəp eytinglər, — dəptu. ⁵ Bırak ular təkliplini etibaröja al-may, birsə etizliklə qətsə, yənə biri sodisoja ketiptu. ⁶ Qalıqanlırı bolsa padixahning qakarlarını tutuwelip, horlap əltürüwetiptu. ⁷ Padixah buni anglap kattik oqəzəplinip, əskərlərini qıkırıp, u katillərni yokitip, ularning xəhəriqə ot koyuwetiptu. ⁸ Andin u qakarlıriq: «Toy ziyanıtı təyyar boldi, lekin qakiriloğanlar mehmanlıqka munasip kəlmidi. ⁹ Əmdi silər aqa yollaroja berip, udul kəlgən adəmlərning həmmisini toy ziyanıtgə təkliq kılınqlar» dəptu. ¹⁰ Buning bilən qakar-lar yollaroja qıkır, yahxi bolsun, yaman bolsun, udul kəlgənləkli adəmlərning həmmisini yioqip ekəptu. Toy sorunu mehmanlar bilən lik tolup.

¹¹ Padixah mehmanlar bilən körükli kirgəndə, u yerdə ziyanət kiyimi kiyimigən bir kixini kərűptü. ¹² Padixah uningdin: «Buradər, ziyanət kiyimi kiyiməy, bu yərgə kəndək kirding?» dəp soraptu, birak u kixi jawab berəlməy kaptu. ¹³ Padixah qakarlıriq: «Uni put-kolliridin başlap, texidiki ətarangoşluqka aqıkıp taxlangalar! U yerdə yioja-zarlar kətürülidü, qıxlınızı oququrlitidü» dəptu. ¹⁴ Qünki qakiriloğanlar kəp, lekin tallanoğanlar azdur.

«Baj tapxuramduq?» degən kiltək

Mar. 12:13-17; Luka 20:20-26

¹⁵ Buning bilən Pərisiylər u yerdin qıkır, kəndək kılıp uni eż sezi bilən tuzakka qüxürük həkkidə məslihətləxti. ¹⁶ Ular muhlislirini Herodning tərəpdarları bilən billə uning yenioja əwətip:

— Ustaz, silini səmimiy adəm, kixilərgə Hudanıng yolini sadıqlik bilən eğitip keliwatidü wə adəmlərgə kətiy yüz-hatırə kilmay həqkimə yan basmaydu, dəp bilimiz. ¹⁷ Kəni, kəndək oy-layla? Rim imperatori Kəysərgə baj-selik tapxurux Təwrat ənənəsi uyoqunmu-yok? — deyixti.

¹⁸ Lekin əysə ularning rəzil niyitini bilip:

21:45 Luka 20:19.

21:46 Luka 7:16; Yh. 7:40.

22:2 Lukə 14:6; Wah. 19:7.

22:11 «Padixah mehmanlar bilən körükli kirgəndə, u yerdə ziyanət kiyimi kiyimigən bir kixini kərűptü» — bu sevgə kariçanda xu waktılarda katta toy ziyanətlridə sahibhan ezi hərbir mehmanoja alahıda bir ziyanət kiyimi səwoqat kılattı. Undak kiyimini kiyixni rət kılıx sahibhanoja intayın bihərəmtlik bolatti.

22:13 Mat. 8:12; 13:42; 24:51; 25:30; Lukə 13:28.


22:14 Mat. 20:16.

22:15 Mar. 12:13; Lukə 20:20.

22:16 «Herod padixahning tərəpdarları» — Herod padixah Rim imperiyası təripidin təyinləngən bolup, u Yəhudiy bolmioqqa Yəhudiyarning kepinqisi uningoja intayın eq idi. Xundak bolojını bilən eż mənpaitini kəzələydiqan, uni kəlləydiqan «Herod tarapdarları» bar idi. «Herodlar» tooquluk «köxumqa sez»imizini körüng.

22:17 «Rim imperatori Kəysər...» — Rimning hərbir imperatoriqa «Kəysər» degən nam-unwan berəltəti; məsilən, Kəysər Awojustus, Kəysər Julius, Kəysər Tiberius katarlıklar. «Rim imperatori Kəysərə baj-selik tapxurux Təwrat ənənəsi uyoqunmu-yok?» — öyni wakıtta, Yəhudiyalar rimliklarning zulm astida yaxawatkanıdi, ağər əysə: «Rim imperatoriqa baj tapxurux tooqra» desə, bu gəptin azadılık istiqaməti Yəhudiyalar uni «Mana taza bir yalakçı, hain ikən» dəp tillaxtı. «Baj tapxurmaslıq kerək» degən bolsa, u Rim imperiyəsi əkarxi qıkkan bolatti; andin ular uni Rim waliyisioja ərz kılıqan bolatti. Ular muxundak soallarnı sorax arkılık əysani gepidin tutuwelip, rimliklarning kolioja tapxurup, uningoja ziyanəkçilik kılmaqçı boluxkan.

«Matta»



«Matta»

– Әy sahitpəzlər, meni nemixkə sinimakqıslırlar? ¹⁹ Keni, bajoşa tapxurulidioğan bir tənggə manga kərsitinglər, — dedi. Ular bir dinar pulini əkəldi. ²⁰ U ulardin:

²¹ Kaysarning — dan jawab bardi ular.

U ularoja: — Undak bolsa, Kəysərning həkkini Kəysərgə, Hudanıng həkkini Hudaşa təxyrungular — dedi.

²² Ular bu sezni anglan havran bolun kelixti-da uning venidin ketip kaldi.

Tiriliňka munasiwatlıq masıla

Mar 12:18-27; Luk 20:27-40

²³ Xu künü, «Өлгөнлөр тирилмәвдү» дәвдиңән Sadukiyalar uning aldiqma kelip kistap soal kovdi:

Ku kum, «өңгөмөр тиимбүд» даудынан садақтың алғындағы көп қыстар соң қоюй...²⁴ — Ustaz, Musa пәょәмбәр Tәwrat: «Бир кіши пәрзәнтсіз елуп кәтсә, унинг ақа яки иниш тулынғасынан амриға еліп, керіндіхи üçүн нағыл жалғастырылған» дәр тапилиоған.²⁵ Бурун аримизда жәттә аука-убаар иди. Qongi eylangandın keyin елуп кетті. Пәрзәнт көрмігәнліктік, аyalынан иккінші керіндіхинең амриға қалдурды.²⁶ Birak, иккіншісідікі ашхалму унингкіга охшах boldi, андан бу ішінгісінде тағи yattingo керіндіхінегі охшах dawamлаxти.

²⁷ Ahirda, u ayalmu olüp kətti. ²⁸ Əmdı tırılıx künidə bu ayal yəttə aka-ukining kəyisisining ayal bolidü? Qüniki uni hammisi amriqə alman-də!

²⁹ Ayşa ularına mundak ijawah bardı:

— Sılar na mukaddas vazmılarnı na Hudanıng kudritini bilmigenliklər üçün azmənsilər

³⁰ Qünki elümdin tirligəndə insanlar eylənməydi, ərgə təqməydi, bəlkı Hudanıng ərxтиki nərixtılığına oxşay boludu.

³² Өмди өлүмдин тирих мәслиси хәккідә Hudanıng silergə eytкан: «Mən İbrahim, İshak wə Yakuplarning Hudasidurmən!» degən xu sözini okumidinglarmu? Huda өлүклөрнинг өмөс, балки tırıklarınning Hudasidur!»

³³ Bu sözni anglıçın halk uning talimidin həvrənəhəs kelixti.

Əng muhim əmrlər

Mar. 12:28-34; Luka 10:25-28

³⁴ Parisiyler uning Sadukiylarning amzini tuwakliqjanlikini anglap, bir yerga jem boluxti.

³⁵ Uarning arisidiki bir Tawrat-kanun ustazi uni sinax maksitida uningdin:

³⁶ — Ustaz Tawrat kanunidiki ang muhim amr kaysi? — dan kistan soridi.

³⁷ Uningma mundak dedi:

22:20 Var 1:26

22:20 Far. 1:26.
22:21 «Qıxsarning həkkini Kəysərgə, Hudanıng həkkini Hudaqə tapxurunglar» — Kəysərgə Kəysərning həkki (uning süriyülən nərsə)ni tapxurunglar — demək, baj teləx kerək. Əmma kəndək nərsə üstüdə «Hudanıng sürüti» bar? İnsan ezi «Hudanıng sürüti» boloqaqka, biz pütünimizni Hudaqə tapxuriximiz kerəktür («Yar.» 1:26-27ni kerüng).

22:21 Yar. 1:26; Mat. 17:25; Rim. 13:7.

22:23 ««Өлгөнлөр тирilməydu» дәйdiojan Sadukiyalar» — «Sadukiylar» тоорулук 16:1дiki izahatni wə xundakla «Təbirlər»nimü körüng.

22:23 Mar. 12:18; Lukा 20:27; Ros. 23:8

22:24 «Bir kixi pərzəntsiz olüp kətsə, uning aka yaki inisi tul қalojan yənggisini əmrigə elip, kərindixi üçün nəsil kəlduruxi lazımlı» — «Qan.» 25:5.

22:24 Kan. 25:5-6; Yar. 38:8.

22:32 «Mən İbrah

22:32 Mis. 3:6,15

22:33 Mat. 7:28.

22:34 Mar. 12:28.

22:35 Luka 10:25

«Matta»

— «Pərvərdigar Hudayingni pütün kəlbing, pütün jening, pütün zehning bilən səygin»³⁸ — əng uluq, birlinqi orunda turidioğan əmr mana xu.³⁹ Uningoşa ohxaydioğan ikkinqi əmr bolsa «Koxnangni ezungni səygəndək səy».⁴⁰ Pütün Təwrat ənənəni wə pəyojəmbərlərning səzləri bu ikki əmrgə esiləşən halda mangidu.

Қutқuzoquqi-məsih — Dawutning oqlı həm uning Rəbbi

Mar. 12:35-37; Luğa 20:41-44

⁴¹ Pərisiyələr jəm bolup turoğan wakıtta, Əysə ulardın:

⁴² — Məsih, toqlarında qandaq oylawatisilər? U kimning oqlı? — dəp soridi.

Dawutning oqlı, — deyixti ular.

⁴³ U ularqa mundak dedi:

Undakta, nemə üçün Zəburda Dawut uni Rohta «Rəbbim» dəp atap, —

⁴⁴ «Pərvərdigar menin Rəbbimə eyttiki: —

«Mən senin düşmənlirinən ayioğing astida dəssətküqə,

Ong yenimda olturoqin!» — dəydu?

⁴⁵ Dawut Məsihni xundak «Rəbbim» dəp atioğan tursa, əmdi u qandaqmu Dawutning oqlı bolidu?

⁴⁶ Wə həqkim uningoşa jawabən bir eozizmu səz kəyturalımdı; xu kündin etibarən, həqkim uningdin soal soraxkımı petinalımdı.

Sahipəzərlərning əhaliçə way! - «Yətə «way!»»

Mar. 12:38-40; Luğa 11:37-52; 20:45-47

23¹ Bu səzlərin keyin, Əysə top-top halayıka wə muhlislirioja mundak dedi:
23² — Təwrat ustazlırı wə Pərisiyələr Musa pəyojəmbərning həküm qikirix ornda olturoğan bolidu.³ Xunga, ularning silərgə eytikan həmmə səzlirigə kəngül koyup, degənlirini kilinglar. Lekin ularning kılıqanlıridək kilmangalar; qunki ular ezlirinə deqinigə ezliri əməl kilmaydu.
4 Bəlkı ular kətürəlmigüdək eozir yüksəkliyi baqlap adəmlərning zimmisigə artıp koyidu. Əmma ezliri bu yüksəkliyi kətürükə birmə barmağını midirlitixni huxyakmaydu.⁵ Ülər həmmə əməllirini insanlarqa kəz-kəz kılıx üqünlə kılıdu; qunki ular «ayət kaplırı»ni kəng kilip qigi-

22:37 «Pərvərdigar Hudayingni pütün kəlbing, pütün jening, pütün zehning bilən səygin» — «Qan.» 6:5.

22:37 Qan. 6:5; 10:12; 30:6; Luğa 10:27.

22:39 «Koxnangni ezungni səygəndək səy» — «Law.» 19:18.

22:39 Law. 19:18; Mar. 12:31; Rim. 13:9; Gal. 5:14; Əf. 5:2; 1Tes. 4:9; Yak. 2:8.

22:41 Mar. 12:35; Luğa 20:41.

22:43 «Dawut uni Rohta «Rəbbim» dəp atap...» — «Rohta» — Hudanıng Mukaddəs Rojhıda.

22:44 Dawut «Pərvərdigar Məsih Rəbbimə» eyttiki: — «Mən senin düşmənlirinən ayioğing astida dəssətküqə, ong yenimda olturoqin!» — daydu» — «Zəb.» 110:1.

22:44 Zəb. 110:1; Ros. 2:34; 1Kor. 15:25; İbr. 1:13; 10:13.

22:45 «Dawut Məsihni xundak «Rəbbim» dəp atioğan tursa, əmdi u qandaqmu Dawutning oqlı bolidu?» — demək, Kutkuzoquqi-Məsih padixaq Dawutning əwlədi bolsırmış, lekin padixaq Dawut Məsihni «Rəbbim» deqan yərdə Məsih Dawuttin uluq bolidu, həm tuquluxtin burunla «Rəb» şüpitidə idi.

23:2 «Təwrat ustazlırı wə Pərisiyələr Musa pəyojəmbərning həküm qikirix ornda olturoğan bolidu» — grek tilida sezmusez: «Təwrat ustazlırı wə Pərisiyələr Musanıng ornişa besip olturoğan bolidu». Demək, Təwrat ənənəsi təbir berix wə ənənəsi asasən dəwälərdə həküm qikirix hökük ularqa tapxurulmuşdur. Xu tərəftə həlk ularqa boy sunuxi kerək idi.

23:2 Nəh. 8:4

23:3 Kan. 17:19; Mal. 2:6; Rim. 2:19.

23:4 «Ular, yəni Pərisiyələr kətürəlmigüdək eozir yüksəkliyi baqlap adəmlərning zimmisigə artıp koyidu» — «eoziq yüksəkliyi hər türlik kattık diniy qaida-yosunları kərsitudu.

23:4 Yəx. 10:1; Luğa 11:46; Ros. 15:10.

MƏSIH DƏWRIDİKİ YERUSALEM XEHİRİ



1. Mukaddas İbadəthana
2. İbadəthanning Jəribü sepiji. «Padixahıtlamining aywanı»
3. Ofel teqsi (Davutting xəlif təqbiqatı)
4. Moriya teqsi. İbadəthana (Zər teqsi)
5. Əsly bəndəhamming teqsi (Zər, Nəfəriyyə dəvəti)
6. İbadəthanning xəkiy təqbi (Gippodrom)
7. İbadəthanning dərbən sepiji (taqning əsidi)
8. İbadəthanning dərbən Jəribü sepiji (qapı tam blien vəlindü)
9. İbadəthanning taqning istiqət turdiqan dərbib (ənubitlı burjı)
10. «Altın davəzə» — Məsih muxi dərvaza blien (kəndəqənli mərhəlli)

11. Zeytun teqsi
12. Gəstirnəma bəgi
13. Kidor jılıqisi
14. «Sü dərvəzisi»
15. «Davutting xəhirs» (Ofəl teqsi)
16. «Gippodrom» - oyun-təməni
17. Silən kələqi
18. Tropomy kılıqisi
19. Birkevəl-kənar
20. Təwəkkil xəlif

21. Padixah Açıppa I təpildik kurulğan sepi
22. Həmmən iləsi (Ge-Horom)
23. Yuxarı kələbə boyarı malaişsi
24. Davutting məzdi təqbi karabəqən Jəy (həmkər məzdi «Dawutting xəhirsən»)
25. Kəyəkənning evi xərçəng aşınpəda
26. «Süstürk Kəvəftikî evi» muxu xərçəng aşınpəda («Luka» 22:12; «Rəs» 1:13)
27. İyazır
28. Bazar mərdəni
29. Həronding ordisi
30. «Cəbbata» — «Tax İantaylıq həyət» («Yaffa dərvəzə»qə yekin) («Yoh» 19:13)

31. Hasmoneylarning ordisindən ong tarpi
32. Xəhərning ikinci malaişsi (Moxəh)
33. «Gogotəs» ning Jaylixə ettilməlik bolqarı (Kinqi) —
34. «Bek dərvəzisi» — Keyseriyege Bəndətgah Yol
35. Gənəñwi təmər boyı qə «Gogotəs» təyakən yeri
36. Antoniyə kəfəsi
37. Bay-e-əsda kələqi (İbadəthanning ximali tarpi) («İoh» 5:2)

«Matta»

welip, tonlirining quqilirini uzun sanggilitip koyidu; ⁶ ular ziyapətlərdə tərdə, sinagoglarda aldinkı orunlarda olturnuxka, ⁷ bazarlarda kixilərning ularoja bolovan uzun salamlıroja wə əzilirini «Ustaz, ustaz» dəp ataxlirioja amrak kelidi.

⁸ Birak silər bolsanglar «Ustaz» dəp atilixni kobul kilmanglar; qünki silərning yalozuz birla ustazinglar bar wə həmminglar kerindaxtursılər. ⁹ Yər yüzidə həqkəndək kixini «Atam» demənglər, qünki pəkət birla Atanglar, yəni ərxə Turoquqi bardur. ¹⁰ Silər «muəllim» dəp atilixnimu kobul kilmanglar, qünki pəkət birla muəllim, yəni Məsihning əzi bardur; ¹¹ bəlkı aranglarda əng mərtiwilik bolovan kixi silərning hizmitinglarda bolidu. ¹² Əzini yüksəri tutmakçı bolovini təwən kılınidu, əzini təwən tutkını yüksəri kılınidu.

¹³ Birak əhalingləroja way, əy Təwrat ustazlıri wə Pərisiylər, sahitipəzlər! Silər ərx padixaqliğinə ixi kini insanlaroja takəp keliwatisilər! Ya ezunglar kirmaysılər, ya kirixni istigənlərinə kirixığa yol koymaysılər..

¹⁴ Halingləroja way, əy Təwrat ustazlıri wə Pərisiylər, sahitipəzlər! Silər tul ayallarning mal-dunyasını yəwatisilər, xundaktımı baxxılar alıldı təkwadar kərünsək dəp, uzundin-uzun dua kılısilər. Xunga, silər tehimu eojir jazaşa tartılısilər.

¹⁵ Halingləroja way, əy Təwrat ustazlıri wə Pərisiylər, sahitipəzlər! Silər birlə adəmni etikadıngləroja kırğızüz üçün, dengiz wə kuruqluknı kezip qıqışılər. Birak u kixi kırğızılığın keyin, silər uni əziliringlardin ikki həssə bəttər bolovan dozahning pərzənti kılıp yetixtürüp qıqışılər..

¹⁶ Halingləroja way, əy karioqu yolbaxqıllar! Silər: «Hərkəndək kixi ibadəthana bilən kəsəm kilsə, həqnemisi yok, birak ibadəthanidiki altunni tiloja elip kəsəm kilojanlar kəsimidə turuxka kərzədar bolidu» dəysilər. ¹⁷ Əy əhməklər, korlar! Altun uluojmu yaki altunni mukəddəs kilojan ibadəthanimu? ¹⁸ Silər yənə: «Hərkəm kurbangah bilən kəsəm kilsə, həqnemisi yok, birak kurbangah üstidiki hədiyəni tiloja elip kəsəm kilojanlar kəsimidə turuxka kərzədar bolidu» dəysilər. ¹⁹ Əy korlar! Hədiyə uluojmu yaki hədiyini mukəddəs kilojan kurbangahımu? ²⁰ Xunga, kurbangahını tiloja elip kəsəm kiloquqi bolsa həm kurbangah bilən həm uning üstidiki barlıq nərsilər bilən kəsəm kilojan bolidu. ²¹ Ibadəthanini tiloja elip kəsəm kiloquşumu həm

23:5 «Ular «ayət kapılı»ni kəng kılıp qıgiwelip,...» — «ayət kapılı» təkwadarlığının bildürük üçün pexanə yaki üsti bilikikə qigivelinidöjan, işiğə Təwrattın elinənən ayətlər yezilən püttük selinənən kiqiq kap. Ular bu ixni «Mis.» 13:9, 16 wə «Kan.» 6:8, 11:8g asasən adət kilojan. «Ular... tonlirining quqilirini uzun sanggilitip koyidu» — Təwrat boyiqə ər kixilar tonlirioja muxundak quqlarıni bekitixi kerək (quqları kek ranglı boloxaqka, Hudanıng «kektin qüxürülğün» əmlərligə əslətmə bolsun deyən məksətə bekitilişkə buyruqlan — «Qəl.» 15:38-39 wə «Kan.» 22:12ni körüng). Birak pəriysiylər pəkət əzilərini təkwadar kərsitşək üçün xundak kılatti.

23:5 Qəl. 15:38; Kan. 6:8; 22:12; Mat. 6:5.

23:6 Mar. 12:38,39; Luka 11:43; 20:46.

23:7 «Bazarlarda kixilərning ularoja bolovan uzun salamlıroja... amrak kelidi» — «uzun» deyən sez grekçə tekistə yok; tarix tətkiğatlıroja asasən ularoja kilojan «salamlar»nı intayıñ uzun wə murəkkəp dəp bilimiz. «əzilirini «ustaz, ustaz» dəp ataxlirioja amrak kelidi» — muxu yərdə «Ustaz» grek tilida (ibraniy tilidimən oxhax) «Rabbi» deyən sez bilən ipadilinidu.

23:7 Yak. 3:1.

23:8 «Birak silər bolsanglar «Ustaz» dəp atilixni kobul kilmanglar» — yüksəriki izahatni körüng.

23:9 «Yər yüzidə həqkəndək kixini «Atam» demənglər» — roxənki, Məsih bu seznı rohiy jəhəttin eytikan; bu yərdə kəzədə tutulójıñ adəmlərinən əz jisməni atısnı «Ata», «Dada» deyənləki əməs, bəlkı məlum bir adəmni rohiy jəhəttin «Atam» deyixi kəzədə tutulójan, əlwətə. Demisəkmə, nuroqun «hristiyan jamaətlər» (məsilən, «Katoliklər» wə «Prawuslawiyərlər») əz yetəkqılırlarını «Ata» dəp ataydu; «Papa» wə «Pop» deyən sezlər aslıda «Dada» deyənləktür.

23:9 Mal. 1:6.

23:11 Mat. 20:26.

23:12 Ayup 22:29; Pənd. 29:23; Luka 14:11; 18:14; Yak. 4:6,10; 1Pet. 5:5.

23:13 Luka 11:52.

23:14 «Halingləroja way, əy Təwrat ustazlıri wə Pərisiylər, sahitipəzlər! Silər tul ayallarning mal-dunyasını yəwatisilər... xunga, silər tehimu eojir jazaşa tartılısilər» — bəzi kona keqürümilərdə bu ayət tepilməydu. Bu sözər «Mar.» 12:40 wə «Luka» 20:47dimən tepildi.

23:14 Mar. 12:40; Luka 20:47; 2Tim. 3:6; Tit. 1:11.

23:15 «....silər uni əziliringlardin ikki həssə bəttər bolovan dozahning pərzənti kılıp yetixtürüp qıqışılər» — «dozahning pərzənti» dozahka kiridiqan wə bəlkim baxxıları dozahka baridiqan yoloqa azduridiqan kixi bolsa kerək.

23:19 «Əy korlar!» — bəzi kona keqürümilərdə «Əy əhməklər, korlar!» deyildi.

ibadəthanini, həm «ibadəthanida Turoquqı»ni tiloqa elip kəsəm kılqan bolidu.²² Ərxni tiloqa elip kəsəm kılqanı Hudanıng təhti wə təhttə oltuqoquning nami bilən kəsəm kılqan bolidu.²³ Halinglaroqa way, əy Təwrat ustazlıri wə Pərisiyələr, sahitpəzlər! Qünki silər hətta yalpuz, arpibədiyan wə zirilərning ondin bir ülüxini əxrə kılıp Hudaqə ataysıllər-yu, birak Təwrat ənunining tehimu wəzinlik tərəpliri boloqan adalət, rəhimdillik wə sadıqlıknı etibarəya həq almaysıllər. Awwal muxu ixlarnı orundixinglər kerək, andin xu ixlarnımu ada kılmay koymaslıkinglər kerək.²⁴ Əy қarıqı yolbaxqıllar! Silər qinənglərdiki paxını süzüp eliwetisilər, lekin birər təgini pütün peti yutuwetisilər!

²⁵ Halinglaroqa way, əy Təwrat ustazlıri wə Pərisiyələr, sahitpəzlər! Silər qinə-kaqıllarning teximila yuyup pakizliqininglər bilən ularning iqi hərtürlük herislik wə ixratpərasılıkka toloqan...

²⁶ Əy қarıqı Pərisiy! Awwal qinə-kaqıning iqini pakla, xundakta teximu pak bolidu!...

²⁷ Halinglaroqa way, əy Təwrat ustazlıri wə Pərisiyələr, sahitpəzlər! Silər akartıp koyuloqan, sırtı qıraylıq kərünidioqan lekin iqi əluklərning ustihanlıri wə hərhil napak nərsilərgə toloqan kəbrilərgə oxhaysıllər.²⁸ Xuningdək texinglardın insanlarning alidda həkkaniy adəmlərdək kərünisilər, lekin iqinqər sahitpəzlik wə itaətsizlik bilən toloqan.

²⁹ Halinglaroqa way, əy Təwrat ustazlıri wə Pərisiyələr, sahitpəzlər! Qünki silər pəyoğəmbərlərning kəbrilirini yasap keliwatisilər, həkkaniylarning mazarlarını bezəp keliwatisilər.³⁰ wə silər: «Ata-bowlirimizning zamanında yaxıqan bolsaq iduk, ularning pəyoğəmbərlərning kenini teküxlirigə xərik bolmayttuk» — dəysilər.³¹ Xunga silər eż səzünglər bilən eżünglarning pəyoğəmbərlərni əltürgənlərning əwlədləri ikənlikinglərə guwahlıq bərdinglər.³² Undakta, ata-bowliringlər baxlıqan kilmixlirini toluklangalar!...

³³ Əy yilanlar! Zəhərlik yilanlarning nəsilliri! Dozah jazasidin kəndakmu kütulalasıllər?...

³⁴ Xunga mana, silərgə pəyoğəmbərlər, danixmənlər wə alimlərni əwətip turimən. Silər ularning bəzilirini krestləp əltürisilər, bəzilirini sinagogliringlərda dərrigə basisilər, xəhərdin xəhərgə kooqlaysıllər.³⁵ Xundak kılıp, həkkaniy Həbilning kərəzidin tartip taki silər ibadəthanidiki mukəddəs jay bilən kurbangahıng arılıkida əltürgən Bərəkiyaning oqlı Zəkəriyaning kərəzigiqə, həkkaniylarning yər yüzidə ekitiloqan barlıq kərəzləri bu

^{23:21} 1Pad. 8:13; ²Tar. 6:1, 2.

^{23:22} 2Tar. 6:33; Yəx. 66:1; Mat. 5:34; Ros. 7:49.

^{23:23} «Halinglaroqa way, əy Təwrat ustazlıri wə Pərisiyələr, sahitpəzlər! Qünki silər hətta yalpuz, arpibədiyan wə zirilərning ondin bir ülüxini əxrə kılıp Hudaqə ataysıllər-yu,...» — okurmlərning esidə barkı, Huda Təwrat ənunında ibadəthanidiki ixlər wə kahinlarning kirimi üçün Əz həlkinqin mahsulatlıridin «ondin bir ülüxi»ni tələp kılqanıdi.

^{23:23} 1Sam. 15:22; Həq. 6:6; MİK. 6:8; Mat. 9:13; 12:7; Luğa 11:42.

^{23:24} «Silər qinənglərdiki paxını süzüp eliwetisilər, lekin birər təgini pütün peti yutuwetisilər!» — Təwrat ənunidiki bəlgilimilərgə asasən həm paxa həm təgə gəximə haram gəx idi.

^{23:25} Luğa 11:39.

^{23:26} Tit. 1:15.

^{23:27} Ros. 23:3.

^{23:29} Luğa 11:47.

^{23:31} «Silər eż səzünglər bilən eżünglarning pəyoğəmbərlərni əltürgənlərning əwlədləri ikənlikinglərə guwahlıq bərdinglər» — demək, ular pəyoğəmbərlərni əltürgənlərni «ata-bowlirimiz» dəp etirap kılıdu. Ular kep baxka əllərdək daim «ata-bowlirim»ni mahtap, biz ularning ən'əniliridə dawamlıq mengiximiz kerək, — dəytmiş. Lekin xu ata-bowliringin ən'ənilir Hudanıng həkkaniy tələplirigə zit bolup kəlgən wə xu sawabtinmu pəyoğəmbərlərni əltürgən.

^{23:31} Ros. 7:51; 1Təs. 2:15.

^{23:32} «Undakta, ata-bowliringlər baxlıqan kilmixlirini toluklangalar!» — Məsihning bu kinayilik, həqviy gəpi: «Silərning ata-bowliringlarning izlirini baskininqlər — (ularning ən'ənilərni tutup, Hudanıng əmrələrini taxlap) meni əltürüp ularning ixlərini toluklioqininglardur!» deyindəktur.

^{23:33} Mat. 3:7.

^{23:34} «... silərgə pəyoğəmbərlər, danixmənlər wə alimlərni əwətip turimən» — «alimlər» deyən bu sözü adəttə «Təwrat ustazlıri» dəp tərjimə kılımımız. Lekin Əysə Məsih eż kərindəx Yəhudiy həlkigə əwətidioqan «ustazlar»nı pəkət «Təwrat ustazı» degilər bolmayıdu, belki «Təwrat-Injil ustazlıri» bolidu.

^{23:34} Mat. 10:16,17; Luğa 10:3; 11:49; Yh. 16:2; Ros. 7:52.

«Matta»

dəwrning bexioja qüxürülüdü.³⁶ Mən silərgə bərhək xuni eytip koyayki, xu kilmixlarning jazasining həmmisi muxu dəwrning bexioja qüxitü.

Əysaning Yerusalem üçün naə-paryad kətürüxi

Luğa 13:34-35

³⁷ Əy Yerusalem, Yerusalem! Pəyoqəmbərlərni eltüridiojan, əzigə əwətilgən əlqilərni qalmakesək kılıdıcıqan xəhər! Mekiyən qüjilirini қanat astioja yioqkandək pərzəntliringni қanqə ketim koynumoja almaqçı boldum, lekin silər unimidinglar.³⁸ Mana, əmdi əyüngərə silərgə harabə bolup kəlidü!³⁹ Qünki mən xuni silərgə eytip koyayki, silər: «Pərvərdigarning namida kəlgüçiqə mubarək bolsun!» demigüqə, silər meni kəytidin həq kərəlməysilər.

Ibadəthanining wəyran қılıníxidin bəxarət; ahırkı zamanlardiki alamətlər

Mar. 13:1-31; Luğa 21:5-33

24¹ Əysa ibadəthanidi qıkıp, aldişa ketiwatkanda, muhlisliri yenioja kelip uning dikkətini ibadəthana binalirioja tartmakçı boldı.

² U ularça:

— Mana bularning həmmisini kərəwtamsilər? Mən silərgə bərhək xuni eytip koyayki, bu yərdə bir tal taxmu tax üstidə kəlməydi, həmmisi kəldurulmay gumran қılınidü, — dedi.

Kəlgüsü tooprısidiki bəxarətlər

³ U Zəytun teojudə olturojanda, muhlisliri astiojına uning yenioja kelip:

— Bizga eytkinqu, bu degənliring қaşan yüz beridu? Sening kəytip kelixing wə zamanning ahirini kərsitidiojan kəndək alamət bolidü? — dəp soraxti.⁴ Əysa ularçoja jawabən mundak dedi:

— Həzi bolunglarki, heqkim silərnı azdurup kətmisün.⁵ Qünki nuroğun kixılər menin namimda kelip: «Məsih, mən bolımən» dəp, kep adəmlərni azduridu.⁶ Silər urux həwərlirli wə urux xəpilirini anglaysıllər, bulardin alakzadə bolup kətmənglər; qünki bu ixlarning yüz berixi mukərrər. Le-

23:35 «...həkkaniy Həbilning kan kərəzinin tartip taki silər ibadəthanidiki mukəddəs jay bilər kurbangahning arılıkda eltürən Bərəkiyaning oqlı Zakəriyaning kan kərzigiqə...» — Habilning eltürülüxi toopruluq «Yar.» 4:8-11, Zakəriyaning eltürülüxi «2Tar.» 24:20-22ni körüng. Bu ikki wəkə Yəhudiylarning Təwratni ənənəvi orunlaqturux tərtipi boyiqə Təwratning əng beşida wə ayiojda hatirilinidü.

— «2Tar.» 24:20-22 boyiqə Zakəriyaning atisining ismi «Yəhoyada» idi. «Bərəkiya» uning baxxa ismi bolsa kerək («Yəhoyada» həm «Bərəkiya») degen ikki isim «Yahķa (Pərvərdigaroja) mədhiyə okulsun» degen mənidiki mənidax sözlərdür).

23:35 Yar. 4:8; 2Tar. 24:21; İbr. 11:4.

23:37 «Əy Yerusalem, Yerusalem!...» — Mukəddəs Kitabta, adəmnin ismini ikki ketim qakirix — uningoja bolojan qongkur mehir-muhəbbətinili wə eziqə tolımı aziz ikenlikini kərsitudu. «Mekiyən qüjilirini қanat astioja yioqkandək pərzəntliringni қanqə ketim koynumoja almaqçı boldum, lekin silər unimidinglar!» — «pərzəntliring» — Yerusalemdikilərning ezlirini kərsitudu.

23:37 Zəb. 17:8; 9:14; Mat. 21:35,36; Luğa 13:34.

23:38 «...əyüngərə silərgə harabə bolup kəlidü» — üq bislik sez bolup:

—(1) Hudanın ibadəthanisi (lekin Məsihning «silərnin əyüngərə» degini boyiqə bu ey hazır Hudanıngki əməs, pəkət silərnin ididur);

—(2) ezlirininq koru-jaylırlı;

—(3) bala-qakılırinin wəyran bolidiojanlığını kərsitudu.

23:38 Zəb. 69:25; Yəx. 1:7; Yər. 7:34; Mik. 3:12; Ros. 1:20.

23:39 «Pərvərdigarning namida kəlgüçiqə mubarək bolsun!» — Muxu ibarə Zəbur 118:26tin elinojan bolup, həlkəning Məsihini xarci aloqanlılığı kərsitudu. Demək, ular Əysanın Məsih ikenlikigə ixinip etirap kilmioğuş ular uni kaya kərməydi. Bu sez xu muhim pakitki kərsitudu, Əysa Məsih dunyoqa kəytip kəlgini, Yəhudiylər həlkə allıkaqan uningoja etikad baoqlap etirap kilojan boldı.

23:39 Zəb. 118:26.

24:1 Mar. 13:1; Luğa 21:5.

24:2 1Pad. 9:7, 8; Mik. 3:12; Luğa 19:44.

24:3 Mar. 13:1, 3; Luğa 21:7; Ros. 1:6.

24:4 Yər. 29:8; of. 5:6; Kol. 2:18; 2Tes. 2:3; 1Yuhə. 4:1.


24:5 Yər. 14:14; 23:25; Yh. 5:43.

kin bular ahirət əməs.⁷ Qünki bir millət yənə bir millət bilən uruxka qıkıdu, bir padixahlıq yənə bir padixahlıq bilən uruxka qıkıdu. Jay-jaylarda aqarqılıq, wabalar wə yər təwrəxələr yüz beridu..⁸

⁸Lekin bu ixlarning yüz berixi «tuqutning tolojikining baxlinixi» bolidu, halas..

⁹ Andin kixilər silərni tutup azab-ökubətkə selip, əltüridi, mening namim wajidin pütkül əllər silərdin nəprətlinidü..¹⁰ Xuning bilən nuroqunlar etikətidin tanidu, bir-birini tutup beridu wə bir-birigə eqmənlilik əlididü..¹¹ Nuroqun sahta pəyəqəmbərlər məydanqa qıkıp, nuroqun

«BÜYÜK HƏROD» KURQAN İBADƏTHANA



^{24:7} «bir millət yənə bir millət bilən uruxka qıkıdu, bir padixahlıq yənə bir padixahlıq bilən uruxka qıkıdu» — ibraniy tilida (xundakla grek tilida) bu ibarə dünə boyığa kengəyən uruxlarnı kərsitxi mumkin («Yəx.» 19:2, «2Tər.» 15:3-6də bu turaklık ibarə toorqluluk misallar bar.

^{24:7} Yəx, 19:2.

^{24:8} «Lekin bu ixlarning yüz berixi «tuqutning tolojikining baxlinixi» bolidu, halas» — Əysə Məsih kəysi ix «tuqulidu», uni bıwasita deməydi. Təwəndikti sezliriga kəriyanda u «yengi zaman»ning tuquluxını kərsitiidü, dəp karayımız.

^{24:9} Mat. 10:17; Luka 21:11,12; Yh. 15:20; 16:2; Wəh, 2:10.

^{24:10} «nuroqunlar etikətdin tanidu» — grek tilida «nuroqunlar putlaxturulidu» deyildidu. Xunga baxka birhil tərjimisi: «nuroqunlar gunahka azdurulidu».

kixilerni azduridu.¹² Itaatsizlik-rəzilliliklarning kəpiyixi tüpəylidin, nuroqun kixilərdiki mehîr-muhəbbət sowup ketidü.¹³ Lekin ahıroqıq bərdaxlıq bərgənlər kütkuzulidü.¹⁴ Barlıq əllərgə agah-guwahlıq bolsun üçün, Hudanıng padixahlılıq həkkidiki bu hux həwər pütkül dunyaoja jakarlinidu; andin zaman ahiri bolidü.

Yerusalemda wəyran kılıquqi «yirginqlik nomussızlık» pəyda bolidu

¹⁵ Daniyal pəyoqbərbər kəyt kılıqan «wəyran kılıquqi yirginqlik nomussızlık»ning mukəddəs jayda turoqınıni kərgininglarda (kitabhan bu səzning mənisini qüxəngəy),¹⁶ Yəhədiyə elkisidə turuwatçanlar taoqlarqa қaqsun;¹⁷ əgəzdə turoqan kixi eyidiki nərsə-kerəklirini aloqli qüxməyla қaqsun.¹⁸ Etizlikta turoqan kiximu qapinini aloqli eyigə yanmisun.¹⁹ U künlərdə hamilidər ayallar wə bala emitiwatçanlarning həliqə way!²⁰ Қaqidioqan waktinglarning kix yaki xabat künigə toqra kelip kalmalıki üçün dua kilinglar.²¹ Qunki u qaođda dunya apirdə bolqandan muxu qaoķiqə kərülüp bakmioqan həm kəlgüsidi muhəmməd kərülməydiyan dəhəxətlik azab-ökubət bolidu.²² U künlər azaytilmisa, həqkandak ət igisi kutulalmayıttı; lekin Hudanıng Əz tallıqanlıri üçün u künlər azaytilidu.

²³ Əgər u qaođda birsi silərgə: «Kəranglar, bu yerdə Məsih bar!» yaki «Məsih ənə u yərdəl!» desə, ix ənməngər.²⁴ Qunki sahta məsihələr wə sahta pəyoqbərbərlər məydanoqa qikidu, qaltilis mejizilik alamətlər wə karamətlərni kərsitudu; xuning bilən əgər mumkin bolidioqan bolsa, hətta Huda tallıqanlarnimu azduratti.²⁵ Mana, mən bu ixlar yüz berixtin burun silərgə ukturup koydum.

²⁶ Xuning üçün, birsi silərgə: «Kəranglar, u qəl-bayawanda!» desə, u yərgə barmanglar. «Kəranglar, u iqtiridiki eylərdə!» desə, ixənməngər.²⁷ Qunki qakmaq xərkətin qərbəkə yalt-yult kılıp kəndək qakqan bolsa, İnsan'oqlining kelixi xundak bolidu.²⁸ Qunki jəsət əksisi yərdə bolsa, u yərdimə kuzojuṇlar toplixidu!

İnsan'oqlining kaytip kelixi

²⁹ U künlərdiki azab-ökubətlər ətüp kətkən həman, kuyax kariyidu, ay yoruklukini bərməydu, yul-tuzlar asmandin təkülüp qüxitdu, asmandiki küqlər lərzigə kelidu.³⁰ Andin İnsan'oqlining ala-

^{24:11} 2Pet. 2:1.

^{24:12} 2Tim. 3:1.

^{24:13} Mat. 10:22; Mar. 13:13; Lukə 21:19; Wəh, 2:7,10; 3:10.

^{24:14} «Hudanıng padixahlılıq həkkidiki bu hux həwər» — grek tilida «padixahlıknıng bu hux həwiri» deyilidü.

^{24:15} «Daniyal pəyoqbərbər kəyt kılıqan «wəyran kılıquqi yirginqlik nomussızlık»» — «wəyran kılıquqi yirginqlik nomussızlık» tövrisidə «Dan.» 9:24-27ni wə u tozurluk izaḥatlarnı körüng.

^{24:15} Dan. 9:27; Mar. 13:14; Lukə 21:20; 2Tes. 2:4

^{24:19} «U künlərdə hamilidər ayallar wə bala emitiwatçanlarning həliqə way!» — undak kixilər qəqixəpsiz bolidu, əlwətta. ^{24:20} «Qaqidioqan waktinglarning kix yaki xabat künigə toqra kelip kalmalıki üçün dua kilinglar» — Yəhədiyə diniy arbablarning Tawrat ənənəvi quranın qüxanmışlıq asasən, Yəhədiyilər adattə xabat (dam elix) künida xəhər dərvazisi wə dukanları takixi kerək. Bu künə səpar kılıx mən'i kılınlıqan bolqaqka, Kanaanda (Pələstində) turoqanlar oja nisbətən yeməklik setiwellix wə baxka yarlıraq qəqix intayın kulaysız bolidu. «Kix»ta Yəhədiyədə dərya-wadılarda su pat-pat texip turoqaqka, kixtimu qəqix intayın təs bolidu.

^{24:20} Ros. 1:12.

^{24:21} Dan. 12:1.

^{24:23} Mar. 13:21; Lukə 21:8.

^{24:24} Qan. 13:2; 2Tes. 2:11.

^{24:26} Lukə 17:23.

^{24:28} «Qunki jəsət əksisi yərdə bolsa, u yərdimə kuzojuṇlar toplixidul» — bu sirlıq sezlarning mənisi Təwrat, «Ayup» 39:26-30 wə «Yəx.» 34:1-8, 15-17-ayətlər bilən munasiyat bolsa kerək. Xu ayətlərdə kersitilgəndək, «Pərvərdigarning künisi»də zor kırıqinqılıq bolidu.

^{24:28} Ayup 39:30; Lukə 17:37.

^{24:29} «... kuyax kariyidu, ay yoruklukini bərməydu, yul-tuzlar asmandin təkülüp qüxitdu, asmandiki küqlər lərzigə kelidu» — «Yəx.» 13:10, 34:4, «Yo.» 2:10ni körüng. «Asmandiki küqlər» bəlkim barlıq jin-xəytanlarnı kərsitudu; «lərzigə kelidu» bəlkim ularning küqtin kelixini kərsitudu.

^{24:29} Yəx. 13:10; 34:4; Əz. 32:7; Yo. 2:31; 3:15; Mar. 13:24; Lukə 21:25.

miti asmandin kərünidu; yər yüzidiki pütkül əsbililər yioqa-zar kətürüxidu. Ular Insan'oqlining küq-kudrat wə uluq xan-xərəp iqidə asmandiki bulutlar üstidə keliwatkanlığını kəridu.³¹ U pərixtilirini zor jaranglıq bir kanay sadasi bilən əwətidu, ular uning tallıqanlarını dunyaning tət bulungidin, asmannıng bir qetidin yənə bir qetiqiqə həryərdin yioqip bir yərgə jəm kılıdu.³²

Ənjür dərihidin sawak elix

³² Ənjür dərihidin mundak təmsilni biliwelinglar:— Uning xahlıri kəkirip yopurmak qıçaroğanda, yazning yekinlap ələqanlığını bilisilər.³³ Huddi xuningdək, mən bayə degənlirimning həmmisini kərgininglarda, uning yekinlap ələqanlığını, hətta ixik aldida turuwatkanlığını biliwelinglar.³⁴

³⁴ Mən silərgə bərhək xuni eytip koyayki, bu alamətlərning həmmisi əməlgə axurulmay turup, bu dəwr etməydi.³⁵ Asman-zemin yokılıdu, bıraq menin səzlərim hərgiz yokalmayıdu..

³⁶ Lekin xu künü wə wakıt-saitining həwirini bolsa, heqkim bilməydi — hətta ərxтика pərixtılərmə bilməydi, uni pəkət Atamla bolidu.³⁷ Əmdi Nuh, pəyəvəmbərning künlliridə əndəkən bolovan bolsa, Insan'oqli kəytiq kəlgəndimə xundak bolidu.³⁸ Qünki topan kelixidin ilgiriki künllərə, Nuh kemigə kirip olturoqan küngiqə, xu zamandiki kixilər yep-iqip, eylinip wə yatlıq bolup kəlgəndi.³⁹ Topan tuyusız kəlip həmmisini əqrək kılıqoqə, kixilər bu ixning uningdin həwərsiz bolup turoqanoqə ohxax, Insan'oqlining kəytiq keliximu xundak bolidu.⁴⁰ U künü, etizda ikki kixi turoqan bolidu; ulardın biri elip ketili, yənə biri kəldurulidi;⁴¹ ikki ayal tūqmən bexida turup un tərtiwtəkən bolidu; ulardın biri elip ketili, yənə biri kəldurulidi.⁴² Xuning üqün, həqyar bolunglar, qünki Rəbbinglarning kəytiq kelidiqən wakıti-saitini bilməysilər.⁴³ Lekin xuni bilinglər, əgər ey igisi oqların keqisi kəysi jesəktə kelidiqənlikini bilgən bolsa, səgək turup oqların eyni texip kərrixığa hərgiz yol koymaytti.⁴⁴ Xuningqə ohxax, silərmə təyyar turunglar. Qünki Insan'oqli silər oylimiqən wakıt-saettə kəytiq kelidi!

^{24:30} «yər yüzidiki pütkül əsbililər yioqa-zar kətürüxidu» — «Zək.» 12:10ni kerüng. «Ular Insan'oqlining küq-kudrat wə uluq xan-xərəp iqidə asmandiki bulutlar üstidə keliwatkanlığını kəridu» — «Dan.» 7:13bi kerüng.

^{24:30} Dan. 7:10; Mat. 16:27; 25:31; 26:64; Mar. 13:26; 14:62; Luk. 21:27; Ros. 1:11; 2Tes. 1:10; Wəh. 1:7.

^{24:31} «Pərixtılər uning tallıqanlarını dunyaning tət bulungidin,... həryərdin yioqip bir yərgə jəm kılıdu» — «dunyaning tət bulungidin» grec tilida «tet xamilidin» bilən ipadilinidu.

^{24:31} 1Kor. 15:52; 1Tes. 4:16.

^{24:32} Mar. 13:28; Luk. 21:29.

^{24:33} «... Uning yekinlap ələqanlığını, hətta ixik aldida turuwatkanlığını biliwelinglar» — bu tekistiki «uning» yaki Insan'oqlining ezini, yaki kelidiqən künri, yaki Hudanıng padixaqlikini kersitidi («Luk.» 21:31ni kerüng).

^{24:34} «...bu alamətlərin həmmisi əməlgə axurulmay turup, bu dəwr etməydi» — əgər tiləqə elinoqan alamətlər Yerusalemıng wəyrən boluxıqa (miladiyə 70-yili) (24-bab 2-ayət) karitiloqan bolsa, undakta «dəwr» deyin səz təbiyki (1) əysanıng dəwrində yaqap etkən adamları kersitidi. Əgar Masihnıng dunyoqə kəytiq kelixiga (24:30) karitiloqan bolsa, «dəwr» deyin səz bəlkim (2) pütür Yəhudiya həlkini (3) bu ayatlarda etiloqan «əsləkətlək azab-okubat»tiki wəkələrlərinə baxlinix dəwrində yaqioqanları kersitidi. Xunga barlıq wəkələr xu dəwr iqidə yüz beridu, degənlilik bolidu. Bizningqə (3)-xərə aldi-kayni ayətlərgə əng bap kelidi.

^{24:35} Zəb. 10:25-27; Yəx. 51:6; Mar. 13:31; Ibr. 1:11.

^{24:36} «Lekin xu künü wə wakıt-saitining həwirini bolsa, heqkim bilməydi — hətta ərxтика pərixtılərmə bilməydi, uni pəkət atamla bolidu» — bəzi kona keçürmildər «ən oqlu bilməydi» deyin səzlərmə teplididu.

^{24:36} Mar. 13:32; Ros. 1:7.

^{24:37} Yar. 6:2; Luk. 17:26; 1Pet. 3:20; 2Pet. 2:5.

^{24:38} Yar. 7:7.

^{24:40} Luk. 17:34; 1Tes. 4:17.

^{24:42} «qünki Rəbbinglarning kəytiq kelidiqən wakıti-saitini bilməysilər» — yaki «qünki Rəbbinglarning kəytiq kelidiqən künni bilməysilər».

^{24:42} Mat. 25:13; Mar. 13:33; Luk. 12:40; 21:36.

^{24:43} Luk. 12:39; 1Tes. 5:2; 2Pet. 3:10; Wəh. 3:3; 16:15.

«Matta»

Ixənqlik wə ixənqsız qakarlar

Luğa 12:41-48

⁴⁵ Hojayini eż eyidikilərgə məs'ul kılıp, ularoja ozuk-tülükini wakti-waktida təksim kılıp berixkə təyinligən ixənqlik wə pəmlik qakar kim bolidu? ⁴⁶ Hojayan əyigə kaytında, qakirining xundak kılıwatkınining üstigə kəlsə, bu qakarning bəhtidur! ⁴⁷ Mən silərgə bərəkək xuni eytip koyayki, hojayin uni pütün igilikini baxkuruxka koyidu. ⁴⁸ Lekin mubada xu qakar rəzil bolup kənglidə: «Hojayinin həyal bolup əhalidü» dəp oylap, ⁴⁹ baxka qakar buradərlirini bozək kılıxka wə hərəkəxlərgə həmrəh bolup yəp-iqıxka baxlısa, ⁵⁰ xu qakarning hojayini kütülmigən bir künü, oylimiqan bir wakitta kaytip kelidu ⁵¹ wə uni kesip ikki parqə kılıp, uning nesiwisi sahitpəzlər bilən ohxax təkdirdə bekitidu. Xu yerdə yioqa-zarlar kötürülidü, qixlirini oquqlitidu.

On kız əldəx tooprısidiki təmsil

25¹ U wakitta, ərx padixaqliki huddi əllərindən qiraqlarnı elip toyı bolovan yigitni kərxi elixka qıkkarı on kız əldəxkə ohxayı. ² Bu kızlarning bəxi pəmlik, bəxi bolsa pəmsiz.

³ Pəmsiz kızlar qiraqlarını aloğan bolsimu, yenioja may eliwalıaptu. ⁴ Pəmlik kızlar bolsa qiraqlarını bilən billa əqəmləridə maymu eliwaptu. ⁵ Yigit keqip kəlgəqkə, ularning həmmisini uyku besip uhlap kaptu.

⁶ Yerim keqidə: «Mana, yigit kəldi, kərxi elixka qıkinglər!» deyən awaz angliniptu. ⁷ Buning bilən bu kızlarning həmmisi ornidin turup qiraqlarını pərləptu. ⁸ Pəmsiz kızlar pəmlik kızlara: «Qiraqlırimiz eçüp əhaliliyatidu, meyinglardin beringlarqu» dəptu. ⁹ Bırak pəmlik kızlar: «Yak, bolmaydu! Bərsək, bizgimə həm silərgimə yətməsləki mumkin. Yahxisi, ezungular may satquqların yenioja berip setiwelinglər!» dəptu. ¹⁰ Lekin ular may setiwalıjılı ketiwatkanda, yigit kılıp kaptu, təyyar bolup bolovan kızlar uning bilən birlikdə toy ziyapitigə kiriptu. Ixik takılıptu.

¹¹ Keyin əllərindən qakarlar kaytip kılıp: «Ojojam, ojojam, ixikni egiwətkəyla!» dəptu. ¹² Bırak u: «Silərgə bərəkə eytayki, mən silərnə tonumaymən» dəp jawab beriptu.

¹³ Xuning üçün səgək bolungalar, qunki nə Insan'oqlining kelidiqan künini nə saitini bilməysilər..

«Talant» tapxuruluxi tooprısidiki təmsil «Talant» toopruluk 15-ayəttiki izahatni körüng

Luğa 19:11-27

¹⁴ Ərx padixaqliki huddi yakə yurtka qıkmakçı bolup, eż qakarlarını qakirip dunyasını ularoja tapxurojan adəmgə ohxayı. ¹⁵ U adam hərbir qakarning əməkliyitigə karap, birsigə bəx talant, birsigə ikki talant, yənə birsigə bir talant kümüx tənggə berip, yakə yurtka yol aptu. ¹⁶ Bəx talant tənggə aloğan qakar berip okət kılıp, yənə bəx talant tənggə payda tepipti. ¹⁷ Xu yolda

^{24:45} «eż eyidikilər» — «eyidikilər» muxlu yerdə hojayinning eyidiki hizmətkarlar wə qakarlarını kersitudu. «hojayan eż eyidikilərgə məs'ul kılıp, ularoja ozuk-tülükini wakti-waktida təksim kılıp berixkə təyinligə ixənqlik wə pəmlik qakar kim bolidu?» — bu sözler awwal rosullar, andin Hudanıng barlıq hizmətkarlırija karitilip eytılıdu, əlwəttə («Luğa» 12:41-48nimü körüng).

^{24:45} Mat. 25:21; Luğa 12:42.

^{24:51} Mat. 8:12; 13:42; 22:13; 25:30; Luğa 13:28.

^{25:13} Mat. 24:42; Mar. 13:33,35.

^{25:14} Luğa 19:12.

^{25:15} «U adam hərbir qakarning əməkliyitigə karap, birsigə bəx talant, birsigə ikki talant, yənə birsigə bir talant kümüx tənggə berip...» — okurmənlərgə ayan bolsunki, xu qaoqlarda «talant» birhil pul birləki, kimmətlik kümüx tənggə idi. Yükləridiki 18:24diki izahatnimü körüng. Uyور tilida «talant» deyən söz daim dəl xu təmsildin qıkkarı kəqma manisidə ixlitiliidu.

-Xu qaoqla qakarlar ola tapxurulmuş bu pullar bəlkim təhminən 85000, 34000 wə 17000 dollar ola toqra kelətti (2010 hesablinatlaşdır).

İkki talant tənggə aloqinimu yənə ikki talant tənggə payda aptu.¹⁸ Lekin bir talant tənggə aloqini bolsa berip yərni kolap, hojayını bərgən pulni kəmüp yoxurup կoyuptu.

¹⁹ Əmdi uzun wakıt ətkəndin keyin, bu qakarlarning oqojisi käytip kelip, ular bilən həsablıxiptu.

²⁰ Bəx talant tənggə aloqini yənə bəx talant tənggini koxup elip kelip: «Olojam, sili manga bəx talant tənggə tapxuroqandila. Qarsila, yənə bəx talant tənggə payda aldım» dəptu.²¹ Hojayini uningoja: Obdan boptu! Yahxi wə ixənqliq qakar ikənsən! Mən sanga hawala kilojan kiqikkinə ixta ixənqlik bolup qikting, seni kep ixlarqa կoyimən. Kəl, hojayiningning huxallikçią ortak bol!» dəptu.²² İkki talant tənggə aloqinimu kelip: «Olojam, sili manga ikki talant tənggə tapxuroqandila. Qarsila, yənə ikki talant tənggə payda aldım» dəptu.²³ Hojayini uningoja: «Obdan boptu! Yahxi wə ixənqlik qakar ikənsən! Mən sanga hawala kilojan kiqikkina ixta ixənqlik bolup qikting, seni kep ixlarqa կoyimən. Kəl, hojayiningning huxallikçią ortak bol!» dəptu.

²⁴ Andin, bir talant tənggə aloqinimu kelip: «Olojam, silining qing adəm ikənliklirini biləttim, qünki əzli terimiqan yərdin həsulni oruwalalayla, həmdə uruk qaqmıqan yərdinmə haman alila.²⁵ Xunga körküp, silining bərgən bir talant tənggilirini yərgə kəmüp yoxurup կoyojanidim. Mana pullirini alsila» dəptu.²⁶ Oqoji uningoja: «Əy, rəzil, hürün qakar! Sən meni terimiqan yərdin oruvalidiojan, uruk qaqmıqan yərdin haman alidiojan adəm dəp bilip,²⁷ həq bolmiqanda pulumni jazanıhorlarqa amanət կoyuxung kerək idioqu! Xundak kilojan bolsang mən käytip kəlgənda pulumni əsümi bilən alojan bolmamtı?!²⁸ Xunga, uning կolidiki talant tənggini elip, on talant tənggə bar bolqanoja beringlar!²⁹ Qünki kimdə bar bolsa, uningoja tehimu kep berilidu, uningda molqılık bolidu; əmma kimdə yok bolsa, hətta uningda bar bolqanlırimu uningdin məhrum kılınidu.³⁰ Bu yaramsız qakarni texidiki կarangojuluşka aqıkıp taxlanglar! U yərda yişa-zarlar kətürülidu, qixlirini oququrlitidu» dəptu.

Ahirəttiki sorak

³¹ İnsan'ooqli əz xan-xəripi iqida barlıq pərixtiliri bilən billə kəlgini də, xərəplik təhtidə olturnıdu.

³² Barlıq əllər uning aldiqə yiojılıdu. Padiqi կoylarnı eąkilərdin ayriqinidək u ularnı ayriydu;

³³ U կoylarnı ong yenioqa, eąkilerni sol yenioqa ayriydu.³⁴ Andin Padixah ong yenidikilərgə: «Əy Atam bəht ata kələjanlar, kelinglar! Aləm apiridə bolqandan beri silər üçün təyyarlanan padixahlılıq waris bolup igə bolunglar!

³⁵ Qünki aq կalojinimda silər manga yemaklik bərdinglar, ussuz կalojinimda ussuluk bərdinglar, musapir bolup yürginimdə əz əyünglarqa aldinglar,³⁶ yalingaq կalojinimda kiydürdüngər, kesəl bolup կalojinimda əhalimdin həwər aldinglar, zindanda yatkinimda yoklap turdunglar» — dəydu.

³⁷ U qəonda, həkkaniy adamlar uningoja: «I Reb, biz seni կaqan aq kərüp ozuk bərdük yaki ussuz kərüp ussuluk bərdük? ³⁸ Seni կaqan musapir kərüp eyümizgə alduk yaki yalingaq kərüp kiygüzduk? ³⁹ Sening կaqan kesəl bolqiningni yaki zindanda yatkininə kərüp yoklap barduq?» dəp soraydu.⁴⁰ Wə Padixah, ularoja: «Mən silərgə bərhək xuni eytayki, muxu kərindaxlirimdən

^{25:29} «Qünki kimdə bar bolsa, uningoja tehimu kep berilidu, uningda molqılık bolidu; əmma kimdə yok bolsa, hətta uningda bar bolqanlırimu uningdin məhrum kılınidu» — bu əhmiyyətli söz 13:12dimə tepilidu.

^{25:29} Mat. 13:12; Mar. 4:25; Luk. 8:18; 19:26.

^{25:30} Mat. 8:12; 13:42; 22:13; 24:51; Luk. 13:28.

^{25:31} Mat. 16:27; 26:64; Mar. 14:62; Luk. 21:27; Ros. 1:11; 1Tes. 4:16; 2Tes. 1:10; Wəh. 1:7.

^{25:32} «Barlıq əllər uning aldiqə yiojılıdu» — «əllər» deyən bu söz Injildiki kep yərlərdə Yəhudi əməs əllərni kərsitudu. Xunga bəzidə «yat əllər» yaki «taipilər» dəp tərjimə kılımımız.

^{25:32} Əz. 34:17,20; Mat. 13:49.

^{25:34} Mat. 20:23; Mar. 10:40.

^{25:35} Yəx. 58:7; Əz. 18:7; İbr. 13:2.

^{25:36} «kesəl bolup կalojinimda əhalimdin həwər aldinglar» — grek tilida «kesəl bolup կalojinimda meni yoklidinglar». «zindanda yatkinimda yoklap turdunglar» — grek tilida «zindanda yatkinimda yenimoja kelip turdunglar».

^{25:36} Yəx. 58:7; 2Tim. 1:16; Yak. 2:15,16.

«Matta»

əng kiqikidin birərsigə xularni kılɔjininglarmu, dal manga kılɔjan boldunglar» dəp jawab beridu.⁴¹

⁴¹ Andin u sol yenidikilərgə: «Əy lənitilər, kəzümdin yokılinglar! Xəytan bilən uning pərixtılırigə hazırlanoğan mənggү eqməs otka kiringlar!»⁴² Qünki aq kəlojinimda manga ozuk bərmidinglar, ussuz kəlojinimda ussuluk bərmidinglar;⁴³ musapir bolup yürginimdə əz eyünglaroja almidinglar, yalingaq kəlojinimda kiydürmidinglar, kesəl bolojinimda wə zindanda yatkinimda yoklimidinglar» dəydu.

⁴⁴ U qəqədə, ular: «İ Rəb, seni қaçan aq, ussuz, musapir, yalingaq, kesəl yaki zindanda kərüp turup hizmitində bolmiduk?» dəydu.⁴⁵ Andin padixah ularoqa: «Mən silərgə bərhək xuni eytayki, muxulardın əng kiqikidin birərsigə xundak kılmoqininglar mangimu kılmoqan boldunglar» dəp jawab beridu.⁴⁶ Buning bilən ular mənggülü jazaqə kirip ketidu, lekin həkkaniylar bolsa mənggülü həyatka kirdi..

Əysani əltürüx suyikəsti

Mar. 14:1-2; Luğa 22:1-2; Yh. 11:45-53

26¹ Əysa bu səzlərni kılıp bolojandın keyin, muhlislirioqa:

² — Silərgə məlumki, ikki kündin keyin «etüp ketix həyti» bolidu, xu qəqədə Insan'ooqli krestlinix üçün tutup berilidu, — dedi.

³ Bax kahinlar wə akşakallar Қayafa isimlik bax kahinning sariyida jəm boluxti.⁴ Ular Əysani kəndak kılıp hıylə-nəyrəng bilən tutup əltürüx toqrisida məslihət kılıxti.⁵ Bırak ular:

— Bu ix həyt-ayəm künləri kılınmisun. Bolmisa, həlk arısida malimanqılıq qıqxı mumkin, — deyixti.

Hudaguy ayalning Əysaçə ətir qeqixi

Mar. 14:3-9; Yh. 12:1-8

⁶ Əmdi Əysa Bəyt-Aniya yezisida, «Simon mahaw»ning əyidə bolojinida,⁷ bir ayal uning yenioqa kirdi. U ak kaxtexi xexidə nahayiti kimmətlik ətirni elip kəlgən bolup, Əysa dastihanda olturoqanda, ətirni uning bexioqa kuydi.⁸ Lekin muhlislər buni kərüp hapa boluxup:

— Zadi nemixqə bundak israpqılık kılınidu?⁹ Qünki bu ətirni kəp puloqa setip, pulini kamboqəllərgə sədikə kilsə bolattıqul! — deyixti.

¹⁰ Lekin Əysa ularning kənglidikini biliplər ularoqa:

— Bu ayalning kənglini nemə dəp aqritisilər? Qünki u mən üçün yahxi bir ixni kıldı.¹¹ Qünki kamboqəllər daim silərnin aranglarda bolidu, lekin menin aranglarda boluxum silərgə daim nesip boliwarmaydu!¹² Bu ayalning bu ətirni bədiniimgə kuyuxi menin dəpnə kılıniximoja təyyar boluxum üçün boldi.¹³ Mən silərgə bərhək xuni eytip koyayki, bu hux həwər pütkül dünyaning kəyeridə jakarlansa, bu ayal əslinip, uning kılɔjan bu ixi təriplinidu, — dedi.

25:40 Pand. 19:17; Mat. 10:42; Mar. 9:41; Yh. 13:20; 2Kor. 9:6.

25:41 Zəb. 6:8; Yax. 30:33; Mat. 7:23; Luğa 13:25,27; Wəh. 19:20.

25:45 Pand. 14:31; 17:5; Zək. 2:12.

25:46 Dan. 12:2; Yh. 5:29.

26:2 «xu qəqədə Insan'ooqli krestlinix üçün tutup berilidu» — «krestləx» — krest (qapras yaqşa)ka mihlax arkılık ölüm jazası berixin ibarət. Demisimbu adəmni kəttik harlaydıqan, intayın dəhəxətlək, Rim imperiyası boyiqə əng azablık ölüm jazası idi.

26:2 Mar. 14:1; Luğa 22:1; Yh. 13:1

26:3 Zəb. 2:2; Yh. 11:47; Ros. 4:27.

26:6 «əysa Bəyt-Aniya yezisida, «Simon mahaw»ning əyidə bolojinida...» — «Simon mahaw» yaki ««Mahaw kesili» deyildiğən Simon». Bu Simon bəlkim ilgiri mahaw kesiligi giriptar bolovanidi. Bizningəqə bu ix bilən «Yh.» 12:1-11da hatırıləngən wəkə bir ixtur.

26:7 Mar. 14:3; Luğa 7:37; Yh. 11:2; 12:3.

26:11 Kan. 15:11; Mar. 14:7; Yh. 12:8.

«Matta»

Yəhūda Əysəoja satqunluk kılıxka wədə қılıdu

¹⁴ Bu ixtin keyin, on ikkiyləndin Yəhūda Ixkariyot isimlik biri bax kahınlarning aldiqa berip...

¹⁵ — Uni tutup bərsəm, manga nemə berisilər? — dedi. Ular uning aldiqa ottuz kümüx tənggə қoydi. ¹⁶ Yəhūda xuningdin etibarən uni tutup berixkə muwapik pulsət izdəxkə baxlıdı.

«Otüp ketix həyti»ning kaqlıq tamikı

Mar. 14:21-22; Luqā 22:7-14, 21-23; Yh., 13:21-30

¹⁷ Petir nan həytining birinqi küni, muhlislars Əysanıng yenioja kelip:

— Otüp ketix həytining tamikini yeyixing üçün kəyərdə təyyarliximizni halaysən? — dəp soridi...

¹⁸ U ularoja:

— Xəhərgə kirip palanqining əyigə berip uningoja: «Ustaz: — Wakit-saitim yekinlixip kaldi, otüp ketix həytini muhlislirim bilən birlikdə sening əyüngdə etküzəy — dəydu» dəp eytinglar, — dedi.

¹⁹ Muhlislar Əysanıng tapiliojinidək otüp ketix həytining tamikini xu yərdə təyyarlıdı.

²⁰ Kəqəkurun, u on ikkiylən bilən dastihanda olturdu. ²¹ Ular ojizaliniwatkanda u:

— Mən silərgə bərhək xuni eytip koyayki, aranglardiki bərəylən manga satqunluk қılıdu, — dedi...

²² Buni anglap ular intayın կայօսօյա qəmüp, bir-birləp uningdin:

— Ya Rəb, mən əməstimən? — dəp soraxkə baxlıdı.

²³ U jawabən: — Kolidiki nanni mən bilən təng tawakkə tegürgən kixi, manga satqunluk қiloquqi xu bolidu. ²⁴ İnsan'ooqli dərwəkə mukəddəs yazmilarda ezi tooprısida pütülginiidək əlümğə ketidü; birak İnsan'ooqlining tutup berilixigə wasitiqi bolojan adəmnin həlioja way! U adəm tuqulmiojan bolsa yahxi bolatti! — dedi.

²⁵ Uningoja satqunluk қılıdılajan Yəhūda:

— Ustaz, mən əməstimən? — dəp soridi. U uningoja:

— Əzüng deding jumu, — dedi..

«Rəbning ziyapiti»

Mar. 14:22-26; Luqā 22:15-20; 1Kor. 11:23-25

²⁶ Ular ojizaliniwatkanda, Əysa bir nanni қolioja elip Hudaşa təxəkkür-həmdusana eytkəndin keyin, uni oxup, muhlisliriqa üləxtürüp bərdi wə:

— Elinglar, yənglər, bu mening tenim, — dedi...

^{26:14} «Yəhūda Ixkariyot isimlik biri bax kahınlarning aldiqa berip...» — xu qa QLDADA İKKİ «BAX KAHİN» BAR İDİ — «Annas» wə uning kūy'ooqli «Kayafa».

^{26:14} Mar. 14:10; Luqā 22:4.

^{26:15} Zək. 11:12.

^{26:17} «Petir nan həytining birinqi küni...» — «petir nan həyti» yəttə kün bolidu, birinqi küni «otüp ketix həyti» mu tang bolidu. Bu kün, Yəhūdilərlər koy soyup, eylirida koy gexi, petir nan yəydu («Mis.» 12:bab, «Law.» 23:4-8, «Qəl.» 28:16-25ni kerüng). «Otüp ketix həytining tamikini yeyixing üçün kəyərdə təyyarliximizni halaysən?» — «otüp ketix həytining tamikı»ning mühim kisi «otüp ketix kurbanlıq қozısı» idi («Mis.» 12:3-11, «Law.» 23:5, «Qəl.» 28:16, «Qan.» 16:1-7ni kerüng).

^{26:17} Mis. 12:17; Mar. 14:12; Luqā 22:7.

^{26:20} Mar. 14:17; Luqā 22:14; Yh. 13:21.

^{26:21} Ros. 1:17.

^{26:23} Zəb. 41:9; Luqā 22:21; Yh. 13:18.

^{26:25} «Ustaz, mən əməstimən?» — «ustaz» — Ibraniy tilida «rabbi» deyilidu. «Əzüng deding jumu» — mənisi, «dəl sən» bolidu.

— Yəhūda bu səzni anglojandın keyin dərhal qıçıq bax kahınlarning yenioja barojan bolsa kerək. «Markus», «Luqā», «Yuhanna»diki «otüp ketix» həytining kaqlıq tamikı tooprısidiki bayanları kerüng.

^{26:26} «Əysa bir nanni қolioja elip Hudaşa təxəkkür-həmdusana eytkəndin keyin...» — yaki «Əysa bir nanni қolioja elip, uni bərəktligändin keyin,...».

^{26:26} Mar. 14:22; Luqā 22:19; 1Kor. 11:23.

«Matta»

²⁷ Andin, kolioqa jamni elip Hudaşa təxəkkür-həmdusana eytip, uni muhlislirioqa tutup:
— Həmməylən buningdin iqinglar. ²⁸ Bu mening nuroqun adəmlərning gunahlırinin kəqürüm
kılınixi üçün təkəlidiojan, yengi əhdini tüzidiojan kənimdir. ²⁹ Lekin mən xuni silergə ey-
tayki, Atamning padixahlılıkda silər bilən birlikdə yengidin xarabtin iqmiqüqə, üzüm telining
xərbətini hərgiz iqəməymən, — dedi.

³⁰ Ular mədhiyə küçünü eytkəndin keyin talaşa qıkip, Zəytun teojoqa կարap ketixti.

Muhlislarning Əysadin waz keqixa

Mar. 14:27-31; Luğa 22:31-34; Yh. 13:36-38

³¹ Andin Əysa ularoqa:

— Bugün keqə silər həmminglar menin tüpəyimindin tandurulup putlixisilər, qünkü mükəddəs
yazmilarda: —

«Mən padıqını uruwetimən, padidiki köylər patiparaq bolup tarkitiwetilidu» dəp pütülgən...

³² Lekin mən tirligəndin keyin Galiliyəgə silərdin burun barımən, — dedi.

³³ Petrus uningoja jawabən:

— Həmməylən senin tüpəyilingdin tandurulup putlaxsimu, mən hərgiz putlaxmaymən, dedi.

³⁴ Əysa uningoja: — Mən sanga bərhək xuni eytip köyayki, bugün keqə horaz qillaxtin burun,
sən məndin üç kətim tanisən, — dedi.

³⁵ Petrus uningoja:

— Sən bilən billə əlüxüm kerək bolsimu, səndin hərgiz tanmaymən, — dedi. Қalojan
muhlislarning həmmisimu xundak deyixti.

Əysanıng Getsimanə baqiqisidiki dua-tilawiti

Mar. 14:32-42; Luğa 22:39-46

³⁶ Andin Əysa ular bilən billə Getsimanə degən yərgə kəldi. U muhlislaroqa: «Mən u yakka be-
rip dua-tilawət kılıp kalğıqə, muxu jayda olturup turunglar» dedi. ³⁷ U Petrusni, xundakla
Zəbədiyning ikki oöqlini birgə elip mangdi wə қattık, azablinip, kəngli tolimu pərihan boluxką
baxlıdı. ³⁸ U ularoqa:

— Jenim elidiqandək bəkmə azablanmakta. Silər bu yərdə kəlip, mən bilən birlikdə oyojak
turunglar, — dewidi, ³⁹ Wə səl nerirək berip, əzini yərgə etip düm yetip dua kılıp:

— I Atam, mumkin bolsa, bu kədəh məndin etüp kətsun! Lekin bu ix mən haliojandək əməs, sən
haliojandək bolsun, — dedi.

^{26:28} «Bu mening nuroqun adəmlərning gunahlırinin kəqürüm kılınixi üçün təkəlidiojan, yengi əhdini tüzidiojan
kənimdir» — «yengi əhdə» yaki «Hudanıng əhdisi» yaki «mənggülük əhdə». Təwrat, «Yər.» 31:31-34, «Əz.» 36:25-27,
«Luğa» 22:20ni, «İbr.» 13:20 wə «Təbirlər»ni körüng.

^{26:28} Mis. 24:8.

^{26:30} Mar. 14:26; Luğa 22:39; Yh. 18:1.

^{26:31} «Mən padıqını uruwetimən, padidiki köylər patiparaq bolup tarkitiwetilidu» — «Zək.» 13:7. Muxu bexarəttə
sezligiçi Hudanıng Əzi, əlwəttə.

^{26:31} Zək. 13:7; Yh. 16:32.

^{26:32} Mar. 14:28; 16:7.

^{26:33} Luğa 22:33.

^{26:34} Yh. 13:38.

^{26:36} Mar. 14:32; Luğa 22:39; Yh. 18:1.

^{26:37} «Zəbədiyning ikki oöqli» — Yakup wə Yuḥanna.

^{26:38} Yh. 12:27.

^{26:39} «I Atam, mumkin bolsa, bu kədəh məndin etüp kətsun! Lekin bu ix mən haliojandək əməs, sən haliojandək bolsun»
— «bu kədəh» uning aliddiki azab-ökubətlərni kərsitidü. Təwratning kəp yərliridə «kədəh» dəl xu mənidə ixlitilidü
(masilən «Zəb.» 75:8, «Yəx.» 51:17, 22, «Yər.» 25:15də).

^{26:39} Mat. 20:22,23; Luğa 22:41; Yh. 6:38.

⁴⁰ U muhlislarning yenioja käytip kəlginiðə, ularning uhlap қalojanlığını körüp, Petruska:

— Mən bilən billə birər saætmi oyoqak turalmidinglarmu?! ⁴¹ Eziketuruluxtin saklinix üçün, oyoqak turup dua kılınglar. Roh pidakar bolsimu, lekin kixining ätliri ajizdur, — dedi.

⁴² U ikkinqi ketim berip, yənə dua kılıp:

— I Atam, əgər mən bu կədəhni iqmisəm u məndin kətmisə, undakta sening iradəng ada kılınsun, — dedi. ⁴³ U ularning yenioja käytip kəlginiðə, yənə uhlap қalojanlığını kərdi, qünki ularning kezliri uykuqa ilinojanidi.

⁴⁴ Xuning bilən u ulardin ayrılip üçinqi ketim berip, yənə xu sözər bilən dua kıldı.

⁴⁵ Andin u muhlislarning yenioja kelip ularqa:

— Silər tehiqə uhlawatamsılər, tehiqə dəm eliwatamsılər? Mana, wakit-saiti yekinlaxtı; İnsan-oqlı gunahkarlarning қolioja tapxurulidu. ⁴⁶ Kopunglar, ketayli; mana, manga satkunluq kılıdiojan kixi yekin kəldi! — dedi.

Əysaning tutkun kılıníxi

Mar. 14:43-50; Luğa 22:47-53; Yh. 18:3-12

⁴⁷ Uning sezi tehi tügiməyla, on ikkiyləndin biri bolajan Yəhuda kəldi; uning yenida bax kaھinlar wə həlkə aksakalları təripidin əwətilgən, kiliq-tokmaklarnı ketürgən zor bir top adəm bar idi. ⁴⁸ Uningça satkunluq kiloquçı ular bilən alliburun ixarətni bekitip: «Mən kimni səyəsəm, u dal xudur. Silər uni tutunglar» dəp kelixkənidü. ⁴⁹ U udul Əysanıng aldişa berip:

— Salam, ustaz! — dəp uni səyüp kətti.

⁵⁰ Əysa uningoja:

— Aqınəm, nemə dəp kəlding? — dedi. Xuning bilən, həlikə adəmlər yopurulup kelip, Əysaşa қol selip, uni tutkun kıldı. ⁵¹ Wə mana, Əysanıng yenidikilərdin birəylən kılıqını suçurup, bax kaھinning qakirioja uruwidi, uning қulukını xilip qüxürüwətti. ⁵² Əysa uningoja:

— Kiliqingni kiniqə sal, kiliq ketürgənlər kiliq astida һalak bolidu. ⁵³ Yaki meni Atisişa nida kılalmayıqjan boldi, dəp oylap қaldingmu?! Xundak kılsamla U manga xuan on ikki kisimdin artuk pərixtə mangdurumamdu? ⁵⁴ Biraq mən undak kılsam, mukəddəs yazmilar-diki bu ixlər mukərrər bolidu degen bexarətlər қandağmu əməlgə axurulsun? — dedi.

⁵⁵ Xu pəyttə Əysa toplaxkan adəmlərgə karap:

— Bir karakqını tutidiqoşandək kiliq-tokmaklarnı ketürüp meni tutkılı kəpsiləroq? Mən hər künü ibadəthana höylilirida silər bilən billə olturup təlim berəttim, lekin silər u qaođa meni tutmidinglar. ⁵⁶ Lekin bu pütün ixlarning yüz berixi pəyojəmbərlərning mukəddəs yazmilarında aldin eytkanlırinin əməlgə axuruluxi üçün boldi, — dedi.

Bu qaođa, muhlislarning həmmisi uni taxlap keqip ketixti.

^{26:41} «Roh pidakar bolsimu, lekin kixining ätliri ajizdur» — «kixining ätliri» grek tilida «ət». Injilda «ət» yaki «ət-tən» daim deðidək adəmning ezeləri təripidin azdurulıqjan, gunahkar tabiitini kərsitudu. «Rimliklərqa»diki «kirix sezz»imizni kerüng.

^{26:41} Gal. 5:17.

^{26:45} «Silər tehiqə uhlawatamsılər, tehiqə dəm eliwatamsılər?» — yaki bolmisa: «Əmdi uhlawerisilər, dəm eliwerisilər!» (kinayılıq gap) yaki pəkət «əmdi uhlanglar, dəm elinglər!».

^{26:47} Mar. 14:43; Luğa 22:47; Yh. 18:3.

^{26:49} «Salam, ustaz!» — «Ustaz!» İbraniy tilida «rabbi» deyildidu.

^{26:50} «Aqınəm, nemə dəp kəldiz?» — yaki «Aqınəm, kılıdiojiningni kıl».

^{26:53} «On ikki kisimdin artuk pərixtə» — muxu yərdə «kisim» degen sez adətə grek tilida bəlkim altə mingqə əskərnini kərsitixi mumkin.

^{26:54} Zəb. 22:6; 40:6-8; 69:1-4,10; Luğa 24:25.

^{26:56} Ayup 19:13; Zəb. 88:8, 18; Zək. 13:7.

«Matta»

Aliy kengəxmidə sotlinix

Mar. 14:53-65; Lukə 22:54-55, 63-71; Yh. 18:13-14, 19-24

⁵⁷ Əmdi Əysani tutkun kıləşənlər uni bax kahin Kayaafanıg aldişa elip berixti. Təwrat ustazlırları bilən akşakallarmu u yerdə jəm boluxkanıdı.⁵⁸ Petrus uningoşa taki bax kahinning sariyining höylisəsiqə yiraktın əgixip kelip, ixning akiwetini kerüx üçün ieqkirigə kirip, əkarawullarning arısında olturdu.⁵⁹ Bax kahinlər, akşakallar wə pütüt aliy kengəxmə əzalırı Əysani elüm jazasında məhkum kılıx üçün, yaloğan guwah-ispat izdəyti.⁶⁰ Nuroğun yaloğan guwahqları otturioqa qıkkən bolsimu, ular bulardin həqkandak ispatka erixəlmidi. Ahirda, ikki yaloğan guwahqı otturioqa qikip:

⁶¹ — Bu adəm: «Mən Hudanıng ibadəthanisini buzup taxlap, üq kün iqidə kayta կurup qikalaymən» deyən, dedi.

⁶² Bax kahin ornidin turup, uningoşa:

— Kəni, jawab bərməmsən? Bular sening üstündən zadi կandak guwahlıqları beriwateridu? — dedi.⁶³ Lekin Əysa süküt kılıp turiwərdi.

Bax kahin uningoşa:

— Mənggү hayat bolouqı Huda bilən sening kəsəm kiliçingni buyruymənki, bizgə eyt, Hudanıng Ooqli Məsih sənmə? — dedi..

⁶⁴ Əysa mundak jawab kayturdı:

— Xundak, sening deginindək. Lekin xunimı silərgə eytayki, buningdin keyin silər İnsan'ooqlining Kadir Bolouqining ong yenida olturidioqınıni wə kəktiki bulutlar üstidə kelidioqınıni kərisilər..

⁶⁵ Xuning bilən bax kahin tonlınızı yırtıp taxlap:

— U kupurluk kıldı! Əmdi baxça hərkəndək guwahqining nemə hajiti? Mana, əzüngələr bu kupurluknı anglıdingərlər!⁶⁶ Buningə nemə dəysilər? — dedi.

— U elüm jazasında layikət! — dəp jawab kayturuxtı ular..

⁶⁷ Buning bilən ular uning yüzügə tükrürüp, uningoşa muxt atkılı turdi. Bəziləri uni kaqatlap:

⁶⁸ — Əy Məsih, pəyoqəmbərqilik kilməmsən, eytip bakķına, seni kim urdi? — deyixti.

^{26:57} Mar. 14:53; Lukə 22:54; Yh. 18:12.

^{26:59} «Aliy kengəxmə» — yənə sorak məjlisi, «Sanhedrin» deyilidü.

^{26:59} Mar. 14:55; Ros. 6:13.

^{26:61} «Bu adəm: «Mən Hudanıng ibadəthanisini buzup taxlap, üq kün iqidə kayta կurup qikalaymən» deyən» — «Yh.» 2:19-20ni kerüng. Məsihning toluk eytikini bu guwahqining deginidək əməs.

^{26:61} Yh. 2:19.

^{26:62} Mar. 14:60.

^{26:63} Yex. 53:7; Mat. 27:12,14.

^{26:64} «Xundak, sening deginindək» — Məsihning jawabinin grek tilida «Xundak, lekin əhwal dəl sening oylioqiningdək əməs» deyən puriki qikidü. «keyin silər İnsan'ooqlining Kadir Bolouqining ong yenida olturidioqınıni wə kəktiki bulutlar üstidə kelidioqınıni kərisilər» — Təwrat, «Dan.» 7:13ni kerüng.

^{26:64} Zob. 110:1; Dan. 7:13; Mat. 16:27; 24:30; Mar. 14:62; Lukə 22:69; Ros. 1:11; Rim. 14:10; 1Tes. 4:16; Wəh. 1:7.

^{26:65} «Xuning bilən bax kahin tonlınızı yırtıp taxlap...» — bax kahin Əysani «kupurluk kıldı» dəp karap, əzinin buningə bolən qəqüxi wə əqəzipini ipadıləc üçün kiyimlərini yırtkan. Əysanın əzinin Məsih ikanlığını etirap kılıxi, uning Hudağı has həqük wə xəhrət məndidur, degənlilikdür.

—Yənə xuni eytimizki, bax kahinning tonlınızı yırtınxıng ezi Təwrat կanuniqə hilap idi («Law.» 10:6, 21:10).

^{26:66} Law. 24:16.

^{26:67} Yəx. 50:6.

^{26:68} Ayup 16:10; Lukə 22:64; Yh. 19:3.

«Matta»

Petrusning Əysadin tenixi

Mar. 14:66-72; Luká 22:56-62; Yh. 18:15-18, 25-27

⁶⁹ Əmdi Petrus sarayning taxkırıki höylisida olтуратты. Bir dedək uning yenioja kelip:

— Sən Galiliyəlik Əysa bilən birgə idingöq, — dedi.

⁷⁰ Lekin u həmməylənnəng aldida inkar kılıp: — Sening nemə dəwətqanlıkingni qüxənmidim! — dedi.

⁷¹ Andin u dalañoja qikqanda, uni kərgən yənə bir dedək u yərdə turoqanlarqa:

— Bu adəmmu Nasarətlilik Əysa bilən birgə idi, — dedi.

⁷² U yənə inkar kılıp: —

Mən u adəmni tonumaymən! — dəp kəsəm iqtı.

⁷³ Bir'azdin keyin, u yərdə turoqanlar Petrusning yenioja kelip uningöja:

— Xübhisiżki, sən ularning biri ikənsən, qunki tələppuzung seni pax kılıdu, — deyixti..

⁷⁴ Petrus kattık qarоqaxlar bilən kəsəm kılıp:

— U adəmni zadi tonumaymən! — deyixigila horaz qillidi. ⁷⁵ Petrus Əysanıng: «Horaz qillaxtin burun, sən məndin üq ķetim tanışən!» değən sezini esigə aldı. U taxkırıja qikip, kattık yioğazar kətirdi..

Yəhūdaning elüxi

Mar. 15:1; Luká 23:1-2; Yh. 18:28-32

27¹ Tang atkandila, pütün bax kaḥinlar bilən həlk aksakalliri Əysani əlümgə məhkum kıldıruux üçün məslihətləxti.² Ular uni baqılap apirip, waliy Pontius Pilatuska tapxurup bərdi.

³ Uningöja satkunluq kılajan Yəhūda uning əlümgə həküm ķilinojanlığını körüp, bu ixlarqa puxayman kıldı wə bax kaḥinlar bilən aksakallaroja ottuz kümüx tənggini kayturup berip:

⁴ — Mən bigunaḥ bir janning keni təkülükə satkunluq kılıp gunah etküzdüm, — dedi.

Buningöqa bizning nemə karımız? Əz ixingni bil! — deyixti ular.

⁵ Yəhūda kümüx tənggilərni ibadəthanining iqiqə qəriwətti wə u yərdin ketip, talaoja qikip, esilip əlüwaldi..

⁶ Bax kaḥinlar kümüx tənggilərni yiojiewlip: —

Bu hun təlumi bolovan tənggilərdür, ularni ibadəthanining həzinisiga köyux haram, — deyixti..

⁷ Ular əzara məslihətlixip, bu pullar bilən yakə yurtluklaroja yərlik bolsun dəp, sapalqining bir parqə etizlikini setiwaldi.⁸ Xunga bu yər həzirojıq «qarlıq etiz» dəp atılıp kəlməktə.

⁹ Xu ix bilən Yərəmiya pəyojəmbər təripidin burun eytilojan munu bexarət əməlgə axurului: — «İsrail həlkı uning üçün bahalap bekitkən bahasını,

^{26:69} Mar. 14:66; Luká 22:55; Yh. 18:16,25.

^{26:73} «Xübhisiżki, sən ularning biri ikənsən, qunki tələppuzung seni pax kılıdu» — «tələppuzung seni pax kılıdu» — Petrus Galiliya tələppizi bilən sezleydi.

^{26:75} Mat. 26:34; Mar. 14:30; Luká 22:61; Yh. 13:38

^{27:1} Zəb. 2:2; Mar. 15:1; Luká 22:66; 23:2; Yh. 18:28.

^{27:2} Ros. 3:13.

^{27:5} «Yəhūda... talaoja qikip, esilip əlüwaldi» — «talaoja qikip» bəlkim xəhərning sirtioja berixini kərsitudu.

^{27:5} 2Sam. 17:23; Ros. 1:18.

^{27:6} «Bu hun təlumi bolovan tənggilərdür, ularni ibadəthanining həzinisiga köyux haram» — «haram» — muxu yərda, Təwrratqa qəkləngən, demək.

^{27:7} «sapalqining bir parqə etizlikini setiwaldi» — yaki «sapalqining etizlikini»ni setiwaldi — mumkinqliki barkı, «sapalqining etizlik» həmmə adəmgə məlum bolovan bir yərning ismi idi.

^{27:7} Ros. 1:19.

«Matta»

Yəni ottuz kümüx tənggini ular elixti,
10 Wə Pərvərdigar manga kərsatkəndək,
Sapalqining etizini setiwelixkə həjləxti»..

Əysanıng waliy Pilatusning aldida sotlinixi

Mar. 15:2-5; Luğa 23:3-5; Yh. 18:33-38

11 Əmdı Əysa waliyning aldioşa turozuldi. Waliy uningdin:

— Sən Yəhudiylarning padixaḥimu? — dəp soridi.

Eytkinindək, — dedi Əysa..

12 Lekin bax kahinlər wə akşakallar uning üstidin ərz-xikayət kılqanda, u bir eojizmu jawab bərmidi. 13 Buning bilən Pilatus uningçə:

— Ularning sening üstündin kılqan xunqə kəp xikayətlirini anglimaywatamsən? — dedi..

14 Bırak u Pilatuska jawabən xikayətlərning birsigimu jawab bərmidi. Waliy buningçə intayın həyran kəldi..

15 Hər kətimlik etüp ketix həytida, waliyning halayık tələp kılqan bir məhbusni ularoşa köyp berix aditi bar idi.. 16 Əyni wakitta, rimliklarning Barabbas isimlik atiki qıkkən bir məhbusi zindanda idi.. 17 Halayık jəm bolqanda, Pilatus ulardin:

— Kimni silərgə köyp beriximni halaysılər? Barabbasnimu yaki Məsih dəp atalojan Əysanımı?

— dəp soridi. 18 (qünki u bax kahin qatarlıklarning həsəthorluğunu tüpəylidin uni tutup bərgənlilikini bilətti).

19 Pilatus «sorak təhti»də olturoqanda, ayali uningçə adəm əwətip: — U həkəkaniy kixinin ixioşa arı laxmiojin. Qünki tünüğün keqə uning səwəbidin qüxümdə kəp azab qəktim, — dəp həwər yətküzdi..

20 Lekin bax kahinlər wə akşakallar bolsa halayıkni makul kılıp, Barabbasni köyp berixni wə Əysani yokitixni tələp kıldırdı..

21 Waliy jawabən ulardin yənə:

— Silərgə bu ikkisining kəyəksinini köyp beriximni halaysılər? — dəp soridi.

Barabbasni, — deyixti ular.

22 Pilatus əmdi: — Undak bolsa, Məsih dəp atalojan Əysani kəndak bir tərəp kılıy? — dedi.

Həmmaylan:

27:9 Zək. 11:12.

27:10 «İsrail həlkı uning üçün bahalap bekitkən bahasını, yəni ottuz kümüx tənggini ular elixti, wə Pərvərdigar manga əmr kılqandək, sapalqining etizini setiwelixkə həjləxti» — bu bexarətlək sözər (9-10 ayətlər)ning kepinqisi «Zəkəriya» 11:12-13dən elinmiş. Əmdı nemixkə Matta bu sözərni Yərəmiya pəyoğəmbərnəngki dəydi? Biz bu tooruluk «köxumqə sezi»imizdə tohilimiz.

-9-10-ayətlərlarning baxka bir hilə tərjimisi: «... tənggini mən aldim, wə ular Pərvərdigar manga əmr kılqandək, sapalqining etizini setiwelixkə həjləxti».

27:10 Yer. 32:6-9; Zək. 11:12, 13

27:11 «Əysa.. «Eytkinindək», dedi» — Məsihning «Eytkinindək» degən jawabining grek tilidə «Xundak, lekin əhwal dəl sening oyliqinindək əməs» degən puriki qıçıdu.

27:11 Mar. 15:2; Luğa 23:3; Yh. 18:33.

27:13 Mat. 26:62.

27:14 Yax. 53:7; Ros. 8:32.

27:15 Mar. 15:6; Luğa 23:17; Yh. 18:39.

27:16 «Barabbas isimlik atiki qıkkən bir məhbus» — bəzi kona keqürmilərdə «Əysa Barabbas isimlik atiki qıkkən bir məhbus» deyilidü.

27:16 Mar. 15:7; Luğa 23:19; Yh. 18:40.

27:17 «Barabbasnimu yaki Məsih dəp atalojan Əysanımı?» — yaki «Əysa Barabbasnimu yaki Məsih dəp atalojan Əysanımı?».

27:19 «Qünki tünüğün keqə uning səwəbidin qüxümdə kəp azab qəktim» — yaki «qünki u tünüğün keqə qüxümgə kirip, kəp azablandırm». 27:20 Mar. 15:11; Luğa 23:18; Yh. 18:40; Ros. 3:14.

— U krestlənsun! — deyixti.

²³ Pilatus:

— Nemixka? U zadi nemə yamanlık etküzüptu? — dəp soridi.

Bırak ular tehimu kattik warkirixip:

U krestlənsun! — dəp turuwelixti. ²⁴ Pilatus səzliwerixning bihudə ikənlikini, bəlki buning orniqə malimanqılık qıqidiojanlığını kərüp, su elip, kəpqilikning aldidə əolini yuqaq:

— Bu həkkaniy adəmning əkeni mən jawabkar əməsmən, buningə əzüngərələr mə'sul bolunglar! — dedi.

²⁵ Pütün həlk jawabən:

— Uning kəni bizning üstimizgə wə balilirimizning üstigə qüxsun! — deyixti..

²⁶ Buning bilən Pilatus Barabbasni ularə qıqırıp bərdi. Əysani bolsa kattik əməmətkeyin, krestləxkə ləxkərlirigə tapxurdi..

Ləxkərlarning əysani mazak kılıxi

Mar. 15:16-20; Yh. 19:2-3

²⁷ Andin waliyning ləxkərliri əysani uning ordisiqə elip kirip, pütün ləxkərlər topini bu yərgə uning ətrapıqə yioqdi.. ²⁸ Ular əysani yalingaqlap, uqisiqə pərəng rənglik ton kiydürüxti..

²⁹ Tikənlik xahqılarnı erüp bir taj yasap, bexiqə kiydürüdə wə ong əqliqə bir komuxni tutkuzdi. Andin uning aldiqə tizlinip: «Yaxiqayla, Yəhudiylarning padixaşı!» dəp mazak kılıxti..

³⁰ Uningə tükürüxti, komuxni elip uning bexiqə uruxti. ³¹ Uni xundak mazak kılıqandin keyin, tonni saldurup, uqisiqə əz kiyimlirini kiydürüdə wə krestləx üçün elip mengixti.

Əysanıng krestlinixi

Mar. 15:21-32; Luğa 23:26-39; Yh. 19:17-19

³² Ular taxkırıqə qıqqınında, Kurini xəhîrililik Simon isimlik bir kixini uqrıtıp, uni tutup kelip əysanıng krestini uningə məjburiy kətürgüzdi.. ³³ Ular Golgota, yəni «Bax səngək» degen yərgə kəlgəndə, ³⁴ əysaçə iqxı üçün kəkrə süyi arilaxturulmuş aqqık xarab bərdi; lekin u uni tetip bəkəndin keyin, iğkili unimidi..

³⁵ Ləxkərlər uni krestligəndin keyin, qək taxlixip kiyimlirini əzara bəlüxüwaldi.. ³⁶ Andin u yərda olturup uningə kezətqılık kıldı. ³⁷ Ular uning bexining yukarı təripigə «Bu əysa,

^{27:25} Ros. 5:28.

^{27:26} «Əysani bolsa kattik əməmətkeyin...» — Rim imperiyasında jaza əməmətləri birnəqqə tasmılık bolup, hərbir tasmisioqa əməmətkeyin wə ustihan parçılırı baqlanojan bolidu. Əməmətkeyin vaxtıda jazaqə tartıloqı yalingaqlınlıq, yərgə tizləndurulup, ikki yenida turojan ləxkərlər uni əməmətləydi.

^{27:27} «Waliyning ləxkərliri əysani waliyning ordisiqə elip kirip» — «waliyning ordisi» grek (latin) tilida «praytorium» deyildi. «pütün ləxkərlər topini bu yərgə uning ətrapıqə yioqdi» — «ləxkərlər topı» (grek tilida «kohort») 500-600 kixidin tərkib tapşanı.

^{27:27} Mar. 15:16; Yh. 19:2.

^{27:28} «Ular əysani yalingaqlap, uqisiqə pərəng rənglik ton kiydürüxti» — «pərəng rənglik» (yaki səsün rənglik) xu qəoşa xəhənə kiyimning rəngi xundak idi («Mar.» 15:17, «Yh.» 19:2ni kerüng). Ular xu «xəhənə ton» arkılık əysani «padixaş bolamsən!» dəp mazak kılımkə.

^{27:29} «Ular... tikənlik xahqılarnı erüp bir taj yasap, bexiqə kiydürüdə wə ong əqliqə bir komuxni tutkuzdi» — ular komuxni padixaşının xəhənə hasısı süpitidə mazak kılıp əqliqə tutkuzojan.

^{27:32} «...Kurini xəhîrililik Simon isimlik bir kixini uqrıtıp, uni tutup kelip əysanıng krestini uningə məjburiy kətürgüzdi» — «əysanıng kresti» — əysa eziñ jazalayıdan qorəl boylanı xur krest (qapras yaqaqı)ni əslidə əzi yüdüp mengixi kerək idi. U xundak kattik əməmətkeyin, həlsirap, yüdüp mangalmiojan bolsa kerək.

^{27:32} Mar. 15:21; Luğa 23:26.

^{27:33} Mar. 15:22; Luğa 23:33; Yh. 19:17.

^{27:34} «...əysaçə iqxı üçün kəkrə süyi arilaxturulmuş aqqık xarab bərdi» — eytixlarə qarşıanda, krestkə mihiñlidiojanlarə aqırıknı pəsəytix məksidində dora arilaxturulmuş xarab berilidikən.

^{27:34} Zəb. 69:21

^{27:35} Zəb. 22:18; Mar. 15:24; Yh. 19:23.

«Matta»

Yəhudiylarning padixahidur» dəp yezilojan xikayətnamə tahtiyini bekitti.

³⁸ Əysa bilən təng ikki қarakqimu krestkə mihlanojan bolup, biri ong təripidə, yənə biri sol təripidə idi.

³⁹ Bu yərdin etkənlər baxlırını qayqxıp, uni həkarətləp:

⁴⁰ — Kəni, sən ibadəthanini buzup taxlap, üç kün iqidə kaytidin yasap qıçıdojan adəm, əmdi əzüngni kütküz! Hudanıng Ooqli bolsang, kresttin qüxüp bakkına! — deyixti.

⁴¹ Bax kahinlarmu, Təwrat ustazlırları wa aksakallar bilən birgə uni məshira kılıp:

⁴² — Baxkilarını kütkuzuptikən, əzini kütkuzalmayıdu. U Israilning padixahımix! Əmdi kresttin qüxüp baksunqu, andın uningoja etikəd kılımız. ⁴³ U Hudaqa tayanojan! Huda uni əzizlisə, hazır kütkuzup bakkay! Qünki u: «Mən Hudanıng Ooqli» degnənidir, — deyixti.. ⁴⁴ Uning bilən təng krestlangən қarakqıllarmu uni xundak həkarətləxti.

Əysanıng əlümi

Mar. 15:33-41; Luğa 23:44-49; Yh. 19:28-30

⁴⁵ Əmdi künning altınqi saitidin tokkuzinqi saitigiqə pütkül zeminni karangojuluk bastı..

⁴⁶ Tokkuzinqi saətlərdə Əysa yukarı awazda: «Eli, eli, ləma sawaktanı?» yəni «Hudayim, Hu-dayim, meni nemixqə taxliwätting?» dəp kattik nida kıldı..

⁴⁷ U yərdə turoqanlarning bəziliri buni anglap:

Bu adəm Ilyas pəyələmbərgə murajıt kılıwatıdu, — deyixti.

⁴⁸ Ularning iqidin birəylən dərhal yüksürüp berip bir parqə bulutni əkelip, uni aqqık xarabka qılıp, əməkxuning uqıqə selip uningoja iqküzüp koydi.

⁴⁹ Bırak baxkilar:

— Tohta! Қarap bəkəyli, Ilyas pəyələmbər kelip uni kütkuzup kalarmıkin? — deyixti.

⁵⁰ Əysa yukarı awaz bilən yənə bir warkırıdi-də, rohini koyuwətti..

⁵¹ Wə mana, xu dəkikidə ibadəthanining iğkiri pərdisi yukiridin təwəngə ikki parqə bəlüp yirtildi. Yər-zemin təwrinip, taxlar yerilip, ⁵²⁻⁵³ Kəbrilər eqildi (U tirligəndin keyin, əlümədə uhławatkan nuroqun mukəddəs bəndiləرنing tənlirimu tirdi; ular kəbrilərdin qıktı wə mukəddəs xəhərgə kirip, u yərdə nuroqun kixilərgə kəründi)..

27:37 Mar. 15:26; Luğa 23:38; Yh. 19:19.

27:38 Yəx. 53:12.

27:39 Zəb. 22:8-9; 69:19-20; Mar. 15:29; Luğa 23:35.

27:40 Mat. 26:61; Yh. 2:19.

27:43 «U Hudaqa tayanojan! Huda uni əzizlisə, hazır kütkuzup bakkay!» — «Zəb.» 22:8ni kərung.

27:45 «künning altınqi saitidin tokkuzinqi saitigiqə» — hazırlı wakıt sistemi boyiqə, «qüx wakti, saat on ikkidiň saat üqiqiqə».

27:45 Mar. 15:33; Luğa 23:44.

27:46 «tokkuzinqi saətlərdə ...» — hazırlı wakıt boyiqə saat üqlərda. ««Eli, eli, ləma sawaktanı?» yəni «Hudayim, Hudayim, meni nemixqə taxliwätting?»» — (aramiy tilidiki sezələr) «Zəb.» 22:1ni kərung

27:46 Zəb. 22:1-2; İbr. 5:7.

27:48 Zəb. 69:21; Yh. 19:29.

27:50 «Əysa yukarı awaz bilən yənə bir warkırıdi-də, rohini koyuwətti» — uning kattik warkırixi: «Tamam boldıl!» degən bolsa kerək («Yh.» 19:30ni kərung).

27:50 Zəb. 31:5; Luğa 23:46

27:51 «Xu dəkikidə ibadəthanining iğkiri pərdisi yukiridin təwəngə ikki parqə bəlüp yirtildi» — bu pərdə ibadəthanidiki əng mukəddəs jayni mukəddəs jaydin ayriq turidiqan pərdə bolup, uning yirtılıxi insanların Hudanıng alıcıja baridiqan yolininq Əysanıng əlümi bilən eqiloşanlığını bildiridi (ibadəthanidiki «mukəddəs jayni sırttiki höylidin ayriydiqan yənə bir «sırtki pərdə» bar idi, lekin buni kərsitx üçün adətə baxxa ataloju ixilitildi).

27:51 2Tər. 3:14; Mar. 15:38; Luğa 23:45.

27:52-53 «mukəddəs xəhər» — Yerusalemni kərsitudu. «Kəbrilər eqildi əysa tirligəndin keyin, əlümədə uhławatkan nuroqun mukəddəs bəndiləرنing tənlirimu tirdi; ular kəbrilərdin qıktı wə mukəddəs xəhərgə kirip, u yərdə nuroqun kixilərgə kəründi» — baxxa birhil tərjimisi: — «Kəbrilər eqildi, əlümədə uhławatkan nuroqun mukəddəs bəndiləرنing tənlirimu tirdi; ular əysa tirligəndin keyin kəbriləridin qıkip, mukəddəs xəhərgə kirip, u yərdə nuroqun kixilərgə kəründi». Lekin «1Kor.» 15:20gə asasən («Məsih əlümədə uhlıqanlar iqidin huddi tunji həsulning mewisidək, əlümədən

⁵⁴ Əmdı Əysani kəzət kiliwatkan yüzbexi həm yenidiki ləxkərlər yərning təwrixini wə baxşa yüz bərgən hədisilərni kərüp, intayın korkuxup:

— U həkikətən Hudanıng Oqlı ikən! — deyixti.

⁵⁵ U yerdə yənə bu ixlaroja yıraktin ərap turoqan nuroqun ayallarmu bar idi. Ular əslidə Əysanıng hizmitidə bolup, Galiliyədin uningə qəgənədi.⁵⁶ Ularning arısida Magdallıq Məryəm, Yakup bilən Yüsüpning anisi Məryəm, Zəbədiyin oğullarının anisimu bar idi.

Əysanıng dəpnə əlini

Mar. 15:42-47; Luğa 23:50-56; Yh. 19:38-42

⁵⁷ Kəqkərun, Arimatiyalıq Yüsüp isimlik bir bay kəldi. Umu Əysanıng muhlisliridin idi.⁵⁸ U Pilatusning aldiqa berip, Əysanıng jəsətini tələp kıldı. Pilatus jəsətni uningə tapxuruxka əmr kıldı.⁵⁹ Yüsüp jəsətni elip, pakız kanap rəht bilən orap kepənlidi⁶⁰ wə uni əzi üçün kiyada oyduroqan yengi kəbrisiqə koydu. Andin kəbrining aqzıqə yooqan bir taxni domilitip koyup, ketip kəldi.⁶¹ (xu qaoqda Magdallıq Məryəm bilən yənə bir Məryəmmu u yerdə, kəbrining udu-lida olturatti).

Kəbrini muhəqiqət kılıx

⁶² Əmdı ətisi, yəni «Təyyarlax künü» etkəndin keyin, bax kahinlər bilən Pərisiyələr jəm boluxup Pilatusning aldiqa kelip:

⁶³ — Janablıri, həlki aldamqining hayat waktida: «Mən əlüp üqinqi künü tirilimən» degini esimizdə bar.⁶⁴ Xuning üçün, kəbri üqinqi künigiqə məhkəm kooqdilixi üçün əmr bərgəysiz. Undak əlinmisa, muhlisliri kelip jəsətni oörləp ketip, andin həlkə: «U əlümdin tirildi» deyixi mumkin. Bundak aldamqılıq aldinkəsidinmu bəttər bolidu, — deyixti.

⁶⁵ Pilatus ularoja:

— Bir guruppa kəzətqi ləxkərni silərgə tapxurdum. Kəbrini kürbinglarning yetixiqə məhkəm kooqdanglar, — dedi.⁶⁶ Xuning bilən ular kəzətqi ləxkərlər bilən billə berip, taxni peqətləp, kəbrini muhəqiqət astıqə koydu.

Əysanıng tirili

Mar. 16:1-8; Luğa 24:1-12; Yh. 20:1-10

28¹ Xabat künü ətüp, həptining birinqi künü tang atay degəndə, Magdallıq Məryəm bilən yənə bir Məryəm kəbrini kərüvkə kəldi.² Wə mana, yərlər tuyuksız kəttik təwrəp kətti; qunki Pərvardigarning bir pərixtisi asmandın qüxüp, kəbrigə berip, taxni bir qətkə domilitip, üstidə olturoqanıdi.³ Pərixtining kiyapiti qakmaqtək, kiyimliri kardək ap'ak idi.⁴ Kəzətqilər uningdin xunqə korkuxtiki, titrixip, əlüktək kətipla kəldi.

⁵ Pərixtə ayallarqa ərap:

tirilgəndur) tarjimimiz toqra bolsa kerək.

^{27:54} Mar. 15:39; Luğa 23:47.

^{27:55} Zəb. 38:11; Mar. 15:40; Luğa 8:2; 23:49.

^{27:57} Mar. 15:42; Luğa 23:50; Yh. 19:38.

^{27:60} Mar. 15:46; Luğa 23:53.

^{27:62} «Əmdı ətisi, yəni «Təyyarlax künü» etkəndin keyin, bax kahinlər bilən Pərisiyələr jəm boluxup Pilatusning aldiqa kelip...» — yukirik izahatlarda kərsətkinimizdək, Yəhədiy həlki üçün «küñ» əməliyətə kəqtə (saat altıdə) baxlinidu. «Təyyarlax künü» — «xabat künü (dəm elix künü) üçün təyyarlıq kiliqidən künəni kərsitidu. Xuning bilən muxu ayattiki ətisi» əməliyətə xabat küninəgən beşini, yəni xu kəq saat keyinkı wakıtlarını kərsitidu. Muxu «kahinlər» Əysanıng beşər sezlərini tosus üçün jiddiylixip, ezləri kədirləydiqan xabat kündikidi «dəm elix» adıfini buzmaqtə idi.

^{27:63} Mat. 16:21; 17:23; 20:19; Mar. 8:31; 10:34; Luğa 9:22; 18:33; 24:6.

^{28:1} Mar. 16:1; Luğa 24:1; Yh. 20:1.

^{28:3} Dan. 7:9; Ros. 1:10.

«Matta»

— Korkmanglar! Silerning krestlengen əysani izdewatkinenglarni bilimən..⁶ U bu yerdə əməs; u ezi eytkandək tirildürüldi. Kelinglar, Rəb yatkan jayni körünglar;⁷ andin dərhal berip uning muhlisirioqa: «U əlümdin tiriliptu. Wə mana, u silərdin awwal Galiliyəgə baridikən, uni xu yerdə kəridikənsilər» dənglar. Mana mən bularni silərgə eytip bərdim, — dedi.⁸

⁸ Xunga ayallar həm korkunq həm zor huxallık iqidə kəbridin dərhal ayrılip, uning muhlisirioqa həwər berixkə yükürüxti.⁹ Ular muhlisirini həwərləndürükə mangozanda, mana əysa ularning aldioqa qikip:

— Salam silərgə! — dedi. Ularmu aldioqa berip, uning putioqa esilip, uningoqa səjdə kıldı.¹⁰ Andin əysa ularqa:

— Korkmanglar! Berip kərindaxlirimoqa: Galiliyəgə beringlar, dəp uketurunglar, ular meni xu yerdə kəridi, — dedi..¹¹

Kəzətqılerning bayani

¹¹ Ayallar tehi yolda ketiwatkanda, mana kəzətqılerning bəziliri xəhərgə kirip, bolovan wəkəlerning həmmisi toqrisida bax kahinlarqa həwər kıldı. ¹² Bax kahinlar aksakallar bilən bir yərgə yiojılıp məslihətləxkəndin keyin, ləxkərlərgə bək kəp pul berip:

¹³ — Silər: «Uning muhlisirli keqisi kelip, biz uhlawatkanda uning jəsitini oqrılap əketiptu» — dənglar. ¹⁴ Əgar bu həwər waliyning külkiyoqa yetip kalsa, biz uni қayıl kılıp silərni awariqılıktın saklaymız — dedi.¹⁵ Xundak kılıp, ləxkarlar pulni aldı wə əzlirigə tapilançandək kıldı. Xuning bilən bu gəp bügüngiçə Yəhədüylər arısida tarkılıp kəlməktə.

Əysaning muhlisirioqa kərünüxi

Mar. 16:14-18; Lukə 24:36-49; Yh. 20:19-23; Mis. 1:6-8

¹⁶ On bir muhlis Galiliyəgə berip, əysa ularqa bekitkən taoqla qıkixti.¹⁷ Ular uni kərginidə uningoqa səjdə kılıxtı; lekin bəziliri gumanlinip kıldı. ¹⁸ Əysa ularning yenioqa kelip, mundak dedi:

— Ərxtə wə yər yüzidə barlıq hökük manga berildi.¹⁹ Xuning üçün, berip pütkül əllərni əzümgə muhlis kılıp yetixtütüngər, xundakla ularni Ata, Ooqul wə Mukəddəs Rohning namioqa təwə kılıp qəmildürüp,²⁰ ularqa mən silərgə tapılıqan barlıq əmrlərgə əməl kılıxni egingilər. Wə mana, man zaman ahiriyiqə hər künii silər bilən billə bolımən.

^{28:5} Mar. 16:6; Lukə 24:4.

^{28:6} Mat. 16:21; 17:23; 20:19; Mar. 8:31; 9:31; 10:34; Lukə 9:22; 18:33; 24:6.

^{28:7} «U əlümdin tiriliptu. Wə mana, u silərdin awwal Galiliyəgə baridikən, uni xu yerdə kəridikənsilər» dənglar. Mana mən bularni silərgə eytip bərdim — pərixtə: «Galiliyəgə beringlar» degən bolsimu, muhlisirli uningoqa ixənməy həqyərgə barmay Yerusalemda turiwərdi. Rəb ezi ularqa xundak əmrni allıkaqan bərgənidi («Mat.» 26:23, «Mar.» 14:28ni körüng).

^{28:7} Mat. 26:32; Mar. 16:7.

^{28:8} Mar. 16:8; Yh. 20:18.

^{28:9} «Salam silərgə!» — ibraniy tilida «Xalom aloykum» deyildi.

^{28:9} Mar. 16:9; Yh. 20:14.

^{28:10} «Berip kərindaxlirimoqa: Galiliyəgə beringlar, dəp uketurunglar, ular meni xu yerdə kəridi» — 7-ayəttiki izahatni körüng. Məsihning ezi kaytidin ularqa xundak həwər yətküzgini bilən, ular yenilə bir məzgil Yerusalemda qıkmay, Galiliyəgə barmaydu («Mat.» 26:23, 28:16, «Markus» 16-bab, «Lukə» 24-bab, «Yh.» 20-21-bablarını körüng).

^{28:10} Ros. 1:3; 13:31; 1Kor. 15:5.

^{28:14} «Əgar bu həwər waliyning külkiyoqa yetip kalsa, biz uni қayıl kılıp silərni awariqılıktın saklaymımız» — rımlıq muhəpizatçılar kezətə turuweti upühlisa, dərhal elüm jazasına məhkum bolatti.

^{28:16} Mat. 26:32; Mar. 14:28.

^{28:18} Zəb. 8:5-6; Mat. 11:27; Lukə 10:22; Yh. 3:35; 17:2; 1Kor. 15:27; Əf. 1:22; Ibr. 2:8.

^{28:19} «ularni Ata, Ooqul wə Mukəddəs Rohning namioqa təwə kılıp qəmildürüp...» — grek tilida: «ularni Ata, Ooqul wə Mukəddəs Rohning namioqa kırğızüp qəmildürüp...». Buning mənisi xübhisizki, pəkət «Ata, Ooqul wə Mukəddəs Rohning namı bilən»la əməs, bəlkı suça qoşa qəmildürülük arxılıq qəmildürültügүining Ata, Ooqul wə Mukəddəs Rohning ziq munasiwitigimu (kirip) qəmülüxni kərsitidu.

^{28:19} Mar. 16:15; Yh. 15:16.

^{28:20} Yh. 14:18.

Қoxumqə sez

1:1 «Bu İbrahimning oqli wə Dawutning oqli bolovan Əysa Məsihning nəsəbnamə kitabidur»

Muxu ayəttə grek tilidiki «genesis» degən sez «nəsəbnamə» dəp tərjimə kılınidu. Xübhisizki, bu sez asasən 1-16-ayəttiki «nəsəbnamə»ni kərsitudu. Lekin bu sezning birinci mənisi xu əməs. Təwratning birinci kismı («Yaritilix») grek tilida «Genesis» dəp atıldı, mənisi «baxlinix» yaki «tuqulux». Xu կisim on belümgə bəlünidu, hərbir bəlümning bexida «əmdi bular bolsa palanqining (Adəm'atining, Nuhning, Xəmning, Tərahning, Ismailning, Ishakning,...) dəwrliri...» dəp yezilidu wə bu bəlüm bizgə xu ailining tarixini hatırıləp beridu. Bizgə həq guman yokki, Matta muxu ibarini ohxax mənində ixlitidu. Lekin bu ibarə pəkət əz kitabining bexida əməs, bəlki (Hudanıng Əz pilani boyiqə) toluk Injilning bexida kelidu. Xu qəjda mənisi «Bu kitab Əysa Məsih wə Uning dəwri (uning jismaniyy təripidin əməs, bəlki Uning Rohı təripidin tuquluoqlanlar)ning hatirisidur» boldidu.

3:7 «Pəriysilər» wə «Sadukiylar» degən diniy məzhəplər

«Pəriysilər» bolsa, Musa pəyəqəmbərgə qüfürülgən Təwrat ənunining barlıq təpsilatlırioja qattik wə toluk riaya kılıxni təkitləydiqan bir ekim yaki məzhəp idi. Ular Israil Təwrat ənuniça toluk boysunmioqlanlıkı üçün Huda ularni sürgün kıldıroqan, xundakla hazırlı ularni qətəl hakimiyitining qattik idarisi astıqə qoyoqan, dəp karayıtti. Bu kəzkarax tooprıdək körüngini bilən, Israilning Babiləq sürgün bolovanlıqının asasıy səvəbi ənun təpsilatlırioja boysunmioqlanlıkı üçün əməs, bəlki ularning Təwrat ənunidiki muhim rohı wə əhlakıy jəhəttin (adəmning iqliki dunyasi jəhəttin) Hudanıng ibaditidin yıraklıxip kətkənlikidin ibarət idi. Həlbuki, Pəriysiylər Təwrat ənuniça sırtkı jəhəttə riaya kılıxni intayın təkitləydi. Baxqıqə kılıp eytkənda, ular ənundiki murasimlər, kiyim-keqək, yemək-iqmək toqrisidiki bəlgilimilərni təkitləp, adəmning iqliki dunyاسını baxquridiqan tələplərinə kezgə ilmaytti. Ular hətta ezliri «ənunni kəoñdaydiqan» yengi bir tüzüm bəlgilimiləri («tosma» — Ibraniy tilida «gəzərot»)ni ijad kılıp qıkkənidi. Ularning kəzkarixida, «Adəm muxundak «tosma bəlgilimilər»dən halkıp kətmisila, jəzmən Təwrat ənununu buzuxka yekin keləlməydi, xuning bilən «tosma bəlgilimiləri» bilən Təwrat ənununu buzuxtınbihətər saklıdıq» dəp oylaytti.

Məsilən, «xabat küni» (dəm elix küni)də «tasadipiylətin ixləx»ning aldını elix üçün «buoñdaylıqıtın ətməslək kerək!» degən bir bəlgilimini qıçaroqan. Ularning kəzkarixiqə buoñdaylıqıtın etkəndə:

- (1) Yərgə qüvkən pixən buoñdayni tasadipiylətin dəssəp selip, danni postidin ayriwetixingiz mumkin; bu «haman tepix» bolup əkalidu;
- (2) Təningiz tasadipiylətin pixən buoñdayqa sürkiliq ketip danlar kiyim pəxligə ilinip əkeliyi mumkin, bu «həsul elix» bolup əkalidu;
- (3) U danlar yənə bəlkim yərgə qüxpək ketixi mumkin, bu ix «uruk qeqix» bolup əkalidu. Bundaq bolux gunah etküzgən hesablinidu.

«Matta»

Ularning muxundaқ tūgiməs bəlgilimiliri bar idi. Uning üstigə ular Təwrat қanunida əslidə pəkət Lawiyalaroja wə kahinlər ojıla alahidə karitiləşən «həqbir elük nərsilərgə təqməslik kerək» (ular üçün hətta əlgən nərsilər təkən jaylarmu haram bolatti), deyəndək haram bilən əhalə bəkitilgən bəlgilimilərni kəsəm iqip əzlinigə tətbiklişənidi.

Rəb Əysanıng ular bilən boloğan қarxilik xixi üq jəhəttə idi: –

- (1) Ular «sirtki jəhəttiki» riaya կilişni təkitləp, Təwrat қanunining iqliki mənisini unutkanıdi («Mat.» 23:23);
- (2) Ular ustazlırinin Təwrat қanunu üstidiki xərhiy sezlirini Təwrat қanunidin üstün koycanıdi («Mat.» 15:1-9);
- (3) Ular əzlinininq kəttik tərtip-tərbiyisidin intayın təkəbburlıxip, baxqılarnı kəmsitkənidi («Lukə» 18:10-14).

«Sadukiyalar» deyən diniy ekim yaki məzħəpning bolsa Təwrat қanunidin pəkət addiyi prinsiplərni izdəp «pəzilətlik əhlakta bolsaklı, Təwrat қanunining təlipigə uyğun bolidu» deyəndək pozitsiyisi bar idi (əməliyyətə ularning bu təlimi rosul Pawlusning kığə yekin kelətti («Rim.» 13:8-10). Bırak ularning Təwrat қanunini addiyalxaturuxi pəkət Təwratning dəsləpki bəx կismi («Musaoqa qüxürülgən қanun»)ni կobul kılıp Təwrattiki pəyəqəmbərlərinin yazmılirini wə Zəburni rət kılattı. Uning üstigə, «Musaoqa qüxürülgən қanun»ni կobul kılımımız degini bilən, muxu կismılarda hatırıləngən barlıq möjizilərni («təbiəttin taxkırı hadisilər»ni) pəkət «kəqmə mənidiki riwayət» dəp ularoja ixənməyti. Xuningdək ular pərixtılər, kiyamət künü, «elümdin tırılıx» qatarlıq ixlərni məwjuṭ əməs dəp կaraytti («Ros.» 22:8). Mükəddəs yazmılarnı biliq qüxənmigənlik wə etikadsızlıq üçün Əysa ularoja kəttik tənbih bərdi: «**Silər nə mükəddəs yazmılarnı nə Hudanıng կudritini bilmigənliliklər üçün azojansılər**» («Mat.» 22:29, «Mar.» 12:27). «... Xunga silər kəttik adixip kətkənsılər».

Əysanıng «Matta»da hatırıləngən nəsəbnamisi (1:16)

Biz 1:16də: — «**Yakuptin Məryəmning eri boloğan Yüsüp tərəldi; Məryəm arkılık Məsih ataloğan Əysa tuqoldı**» dəp okuyumız. Buni Əysanıng «Lukə»da hatırıləngən nəsəbnamisini bilən selixturqanda, «Lukə»da munasiwtlik yərdə «**Əysa Huda yolidə hizmət կilişka kirixkən wakitta, ottuq yaxlarda idi. Kixilərnin nəziridə u Yüsüpning oqlı idi. Yüsüp Elining oqlı... (idi)**» deyənni baykaymız («Lukə» 3:23).

«Matta» wə «Lukə» կismidiki bu bayanlardın xu ehətmaloja yekinki, Matta Əysanıng «ata tərəp» (Yüsüp tərəptin boloğan) nəsəbnamisini kərsitudu. Xuning bilən Matta Yüsüpning Dawutning əwlədi ikənlilikini, xundakla қanun boyiqə Hudanıng Dawutka tapxuruloğan wədilirigə warislik կilihxoçukı əysaçə etküzülgənlikini təkitləydi. «Lukə»da bolsa Əysa «**kixilərnin nəziridə Yüsüpning oqlı**» deyildi, Əysanıng «Lukə»da hatırıləngən nəsəbnamisi əməliyyətə uning «ana tərəp» («Elining kizi Məryəm» tərəptin boloğan) nəsəbnamisini deyix kerək. Yüsüpning «**Elining oqlı**» dəp atılıxining səwəbi:

- (1) Kız-ayollar adətə nəsəbnamilərdə tiloja elinmaydu;
- (2) Grek tilida «oqlı» bəzi wakıtlarda «küy’oqlı»ni kərsitudu;
- (3) Mumkinlikli barkı, Eli bizgə naməlum bir qəoqda Yüsüpnin eż oqlı süpitida bekjivaloğanidi.

Lukə Əysanıng nəsəbnamisining қanuniy jəhətlirigə əməs, bəlkı Uning həkikətən kimning əwlədi ikənlilikigə kizikidu.

«Matta»

Adəmni həyran kılارlıkı xuki, Əysa jismaniy wə қanuniy jəhəttin, anisi Məryəm tərəptimü, «bekiwaloquqı ata»si bolоjan Yüsüp tərəptinmu «Dawutning oqlı», xundakla Uning təhtigə warislik kılouqu idı.

2:23 «U... (Əysa) Nasarət degən bir yezişa orunlaxtı. Xuning bilən Hudanıng pəyojəmbərlər arkılık: «U Nasarətlik dəp atılıdu» degini əməlgə axuruldu»

Bu bayan dəsləptə bəlkim adəmni səl կaymakturup, bizgə «Matta Təwrattiki pəyojəmbərlərning yazmlırını xundak yahxi biləmdioqandu?» degən oyoq kəltürüp koyuxi mumkin; qünkü Təwrattiki həqkaysı yərdin «**U Nasarətlik dəp atılıdu**» degən jümlini tapalmaymız. Əməliyəttə ibraniy tilidiki «Nasarətlik» degən səzning yiltizini təhlil kilsək, ikki imkaniyət pəyda bolidu. Birinqisi, u ibraniy tilida «notsri» (yaki «nətzər» — «Xah» degən səz bilən munasiwətlik) degən səzning grek tilidiki «Nasarətlik» degən ipadisidur. Təwratta, Məsihni «Xah» dəp atıqan tet bexarət bar («Yəx.» 11:1diki «nətzər», «Yər.» 23:5 wə 33:15 wə «Zək.» 3:18). Bu kəzkarax toqra bolsa Hudanıng orunlaxturuxi bilən Əysa olturaklıxkan jayning ismi Əzining bexarətlik isimlirining birigə munasiwətlik boloğan bolidu.

İkkinqi kəzkarax bolsa «Nasarətlik» degən səz ibraniy tilidiki «naatz» (kəmsitix) bilən munasiwətlik tur (Fruhtənbəam professorning ««Matta» toopruluq leksiyiliri»). Undakta «Nasarətlik» bəlkim «kəmsitilən», «kəzgə ilinmioğan» degən mənidə bolidu.

Biz birinqi kəzkaraxning orunluq yərliri bar desəkmu, ikkinqi kəzkaraxni toqra dəp қaraymız.

Təwrattiki kəp bexarətlərdə, Hudanıng Məsih iəsüb qongiyiwatkinida kəmsitilidu, Uning kiyapiti kəmsitilidu, U elip kəlkən nijatmu kəmsitilidu, U əlümidə kattik həkarətlinip kəmsitilidu, degən tilsimat həkikət ayan kılınidu (məsilən, «Yəx.» 53:1-5). Demək, Əysanıng Nasarəttə qong boluxi Uning kəmsitiləngənlikini wə həkarətləngənlikini bilən munasiwətlik tur.

Məsih, «tasadiipyiliktin» Nasarət degən jayda olturaklıxkaqka, Uning salahiyiti tehimu təkitlinidu. Jamaat keyin Uning «Nasarətlik Əysa» (kəmsitilən, əmma Huda təripidin əng yukarı jayoq kətürülgən!) degən ismidin pəhirlinip Məsihni jar kılɔjinida «Nasarətlik Əysa» degənni kəp ixlitətti.

Məsihning kəmsitiləngənlikini Nasarət degən jayda turuwatkanlığının təkitləngən. U intayın kəzgə elinmaydioğan jay idi («Yəh.» 1:40də Natani'lning «**Nasarəttin yahxi narsə qıksam dioqandu?!**» degən səziga қarang). Xu qaoqdiki Yəhudiylar arısida Galiliyə elkisiidin qıçkənlər «mədiniyətsiz», «**Hudanıng Təwrat қanunidin həwərsizlər**», «yat əllər bilən arilixip kətkənələr» dəp kəzgə ilinmaytti. Kızılk yeri xuki, Huda Əz Oqlining xundak bir salahiyəttə əsüxini halaytti. Bu ix bizgə qong agah boluxi kerəkki, biz həmmilə adəməgə «Hudanıng obrazıda yaritiloğan», ohxaxla qong kimmətkə igə dəp muamilidə boliximizə toqra kelidu.

Biz bularoja xuni қoxup eytalaymızki, yolukkan kixilərning kepinqisi uni «Nasarətlik Əysa» «Nasarətlik pəyojəmbər», «Nasarəttə tuqulügen» dəp bilətti. Pəyojəmbərlərning bexarətləri boyıq, Məsih Bəyt-Ləhəmdə tuquluxi kerək idi, wə u dərvəzə xu yərdə tuqulügen. Lekin kiziłki, bu Huda təripidin kəlgən «ukuxmaslıq» Uning tuqulügen yeri toqrisidiki bexarətlərni

«Matta»

obdan bilgənlərgə nisbətən uning Məsihning Əzi ikənlikigə ixinixigə tosalıqı bolsimu, Məsih Əzi bu pakitlarnı qüxəndürüp bağmiojan!

3:7-8 «Lekin Pərisiy wə Saduqiy məzhipidikilərdin kəplirining uning qəmüldürüxini köbul kılɔlı kəlgənlikini kərginidə u (Yəhya) ularqa: – Əy yilanlarning balılırlı! Kim silərni Hudanıng qüxüx aldida turojan oqəzipidin keletalıq dəp agaḥlandurdu?! Əmdı towioja layık mewini kəltürünglər!».

Əmdı «**towioja layık mewə**» nemini kərsitidu? Bu muhim soal jamaətning qümüldürüləxni tələp kılɔjan məlum birsini köbul kılımız - yok dəp bir kararqa kelixigə kəp yardım beridu.

Qümüldürüxni jiddiy tələp kılɔjanlarnı uzun saklitix toojra əməs dəp kərəymiz. Baxka yərlərdə kərsətkinimizdək, qümüldürüx bolsa insanlarqa etikadni etirap kılıx, xundakla Mükəddəs Rohnı iltimas kılıx üçün Hudanıng bekitkən yolidur («1Pet.» 3:20, 21 wə «Kolossiliklərgə»diki «köxumqə səz»imizdə «sünnət wə qümüldürüx» toopruluk izahatlırimizni kerüng).

«Ros.» 8:26-40də Filipning Efiopiyalık aqwatni həq həyalsız qəmüldürügənləki, 9:1-18də Ananiasning Pawlusni qəmüldürügənləkini kerüng. Uning üstigə, yaki Filip (gərqə Yerusalemda jamaəttə «hizmətkar» dəp bekitilgən bolsimu) yaki Ananiyasning jamaəttə qəmüldürüxkə həqkandak «rəsmiy salahiyət»i yok idi. Bırak bəzilər «qümüldürüx» üçün «Injil Məktəp»ni püttürgənlik guwahnamisi boluxi kerək» dəp turuwalidu! Undak bilimsiz kixilər Injilni həkikiy okup bəkənmu, yaki pəkət eż «yetəkqılər»ining səzlərini okup bəkənmu?

Xundaktimu, birsini qümüldürüx intayın eojir məs'uliyət, olwəttə. Birsining kəlbidə təyyar ikənlikini ispatlaydiqan kəysi «mewilər»ni izdəx kerak? Undak mewə Pawlus «Gal.» 5:22də eytikan («**mühəbbət, xad-huramlik, hatırlımlı, səwr-takət, mehribanlıq, yahxılık, ixənq-sadıkkılık, memin-mulayimlik wə ezin tutuwelix**» bołożan) «Mükəddəs Rohning mewisi»ni kezədə tutkən əməs, dəp kərəymiz. Qünki undak mewə pəkət wakıtnıg etüxi bilən siniqili bolidu. Bırak Əysanıng «Mat.» 5:1-12də, Hudanıng padixahlılıqıqə kirixkə tuyəssər bołożanlar üstidiki səzləridə, kərsətkən «**towaqa layık mewə**» təwəndikilərni eż iqigə elixi kerək: —

«Rohta namrat bołożan» — gərqə hərhil baylıkı bołożan, yahxi tərbiyə kərgən yaki yukiriş mənsəptə bołożan bolsaşķmu, Huda aldida rohiy kəmbəşəllilikimizni, Uning mehri-xəpkitti, kəqürumi wə Injilda wədə kılɔjan yengi həyatka jiddiy möhtajılığını tonup yətkənlər;

«Piojan qəkkən» — eż gunahlılıq kilmixiqa kattik puxayman kılɔjanlar;

«Yawax-məminlər» — bilərmənlək kılmay, baxķılardın təlim köbul kılıxkə təyyar turojan, «eż կudritim bilən Huda üçün birər ix kılıp berimən» demigənlər.

«Həkkaniyilikka aq wə təxna bołożanlar»,

«Baxķilaroja rəhîmdil bołożanlar»,

«Kəlbi pak bołożan» — kəlbidə, baxķilar meni nemə dəp oylisa oylawərsun, mən Hudani razi kılıxım kerək dəp iradə kılɔjanlar.

«Tinqılık tərəpdarlırı» — baxķilar otturisida jedəl-majira bolsa imkan kədər uni həl kılıxkə təyyar turojanlar.

«Matta»

Muxundak kiqik peil pozitsiya kərüngən bolsa, bəlkim qəmündürüxni tələp kılən kixi uningoşa təyyar turidu. Bırak məlum nuktidə kəmlik bolsa tələp kılən kixidə kəmtərrək pozitsiyining boluxini kütüxkə toqra kelixi mumkin. Bolupmu baxkilaroşa adawət yaki hərkəndək eqmənlik saklap kəlgən wə məlum birsini kəqürüm kilmələn hərkəndək adəmni qəmündürgili bolmayıdu.

3:10-12 «Palta»

«**Palta allikəalan dərəhlərning yiltizioşa təngləp koyuldi; yahxi mewə bərməydiqan hərkəysi dərəhlər kesilip otka taxlinidu.** Mən dərvəkə silərni towa kılıxinglar üçün suoşa qəmündürimən. Lekin məndin keyin kəlgüqi Zat məndin kudratlıktur. Mən hətta Uning kəxini kətürükimə layık əməsmən. U silərni Muğaddəs Rohka həm otka qəmündüridu. Uning soruquqi küriki əolida turidu; U Əz haminini topa-samandın təltəküs tazilaydu, sap buoğdayını ambaroşa yiojidu, əmma topa-samanni eqməs otta keydürüwetidu»

Biz baxkə yərlərdə, insanning Hudanıng alakisigə wə hayatiqə kirgüzülxü üqün Muğaddəs Rohta bolən uluq qəmündürülükning mutlək zəruriyiti üstidə tohtalduk. Məsih bolsa birdinbir «Muğaddəs Roh»ka qəmündürgüqi, xundakla insanlarqa birdinbir Kütközəquşudur. İnsan bolsa sakaytkılı bolmələn dərijidə eznini mərkəz kılən bolup, xəhsiyətqılıkkə qəmüp kətkən, hətta uning «yahxi» məksət-muddiaları hərtürlük yoxurun wə eż-ezini aldaydiqan təkəbburluk, xəhsiy arzu-həwəslik niyətlər, uzundın bolən eqmənlik, eż təllukatlırını yaki hətta eż ailidilikirini Hudadin üstün koyidən butpərəslək pozitsiyilər bilən bulğançandur. Bularning həmmisi axkarilinip, Hudanıng Rohının bizni «operatsiya kılıp» eżgirtixigə oquq turuxımız kerək. Hudaşa təxəkkür, Əysə Məsihning künliridə həlk arisida **«dərəhlərning yiltizioşa təngləp koyulən palta»** bolən bir pəyoğəmbər, yəni Yəhya bar idı; qünki bundak ixlarning həmmisini «yiltizidin» kesiwetix kerək, bolmisa bulardin həkikiyə towa wə waz keqix bolmayıdu. Yiltizi qaldurulsa həmmisi jəzmən kaytidin esidü!

Yəhya pəyoğəmbər aləmdin kətti; əmma Hudanıng səzini oquk kəlb bilən oküqinimizda, Hudanıng Rohı biz bilən billə bolidu, U Yəhya kılqandək kət'iy towa kılıp, Hudanıng yengi hayatını kobul kılıxımız üçün kəlbimizdiki məksət-muddialırimizning yiltizlirini wə natoqra pozitsiyilirimizni pax kılıdu.

«**Palta allikəalan dərəhlərning yiltizioşa təngləp koyuldi**» degənning Israilning üstigə qüxicidən jaza-həkümərnəi kərsitidən yənə bir kəqmə mənisinən barlıqidən gumanlanmaymız, bırak bu yerdə səhəipə qəklimişi tüpəylidin bu tema üstidə tohtalmaymız.

3:13-15

«**Xu wakitta, Əysə Yəhyədin qəmündürülükni kobul kılıx üçün Galiliyə əlkisidin Iordan dəryası boyioşa, uning yenioşa kəldi.** Bırak Yəhya jiddiylixip qəmündürükə unimay uni tosup:

— Əsl qəmündürülükni mən Səndin kobul kılıxım kerək idı, bırak Sən mening aldığın kəpsənənə? — dedi.

Lekin Əysə uningoşa jawabən: — Həzirqə xuningənə yol koyoin; qünki həkkaniyilikning barlıq tələplərinə əmələ axurux üçün, xundak kılıximizə toqra kelidu, — dedi.

Xuning bilən, Yəhya Uningoşa yol koydi».

«Matta»

Əysa Məsih nemixka Yəhya pəyojəmbər təripidin qəmüldürülgən? Əysanıng Əzi orunlaydiojan Muqəddəs Rohla qəmüldürülükə Yəhya təxna bolup, Əysanıng meni qəmüldürün degən təlipini həq qüxənməydi. Əysa uningoja qüxəndürmigən, pəkət bu ixning həkəkaniyətning təlipi ikənlikinila eytikan. Əmma «ixtin keyin əklimizni tapkan» təwəndiki ixlarnı eytixkə bolidu: —

- (1) Israilning tarihida Iordan dəryası elümning, xundakla yengidin baxlinixning simwoli.
- (2) Yəhyanıng qəmüldürüxi gunahkarlarning ez gunahlarını ikrar kılıxi wə gunahdin towa kılıxını bildürüxi üçün idi. Uning qəmüldürüxi Məsihi «kəlgüsü Құтқуозуғы» dəp kərsitix arkılık, towa kılıp ixəngənlərgə kəqürüm elip kelix idi.
- (3) Məsihning həqkanda towa kılıxı yaki ikrar kılıxı kerək bolovan gunahları yok idi.
- (4) Məsihning qəmülüxi — Hudanıng səzигə ixinip towa kılajan «kaldisi»ning gunahı wə hajitining həmmisini ez üstümgə alımən, «kaldi bilən mutlak bir bolimən» deginini bildürgən əməli idi. Uning qəmüldürüxi kəlgüsidi ki əlümining mənisini əməliy ixta ipadılığın bir bexarət idi.
- (5) Yənə xuningoja ixənqımız barkı, Yəhya kahin bolovaqqa (atısı wə anisi ikkilisi Hərunning əwlədi idi) Əysani Məlkizədək bilən bir katarda bax kahinlikça kırğızıx üçün qəmüldürdü.

«Lawiylar» 8-babni kərung — Hərun bax kahinlikça kirix üçün awwal yuyundurulojan, andin muqəddəs may bilən «məsih kılinojan» wə ahirida üstigə kurbanlıq kan qeqilojanidi. Əysanıng «məsih kılinix»i may bilən əməs, bəlkı qəmüldürülüxtin qıkipla Muqəddəs Roh bilən «Məsih kılindi» (ahirida U krestkə mihlinip Uningoja əhəyalarning əlanları əməs, bəlkı Əzining kimmətlik keni qeqiliq, «bax kahinlik»ka kirip kahinlik hizmitini baxlıqan).

4:1-11 Məsihning sinilip azduruxlaroja uqrıxi

Bu tema naħayiti qong bolup, muxu yerdə biz Əysa uqrıojan azduruxlarning mahiyiti üstidə bolovan bəzi yüzəki baykiçinimizni otturişa koyımız.

(1) Əysa gunahsız idi. Lekin U «sinilip azduruxlaroja uqrıdi». Sinilip azduruxka uqraxning ezi gunah əməs; biz azduruxka uqrıqinimizda (wə həmmimiz ularoja uqraymır), «manə mən allıqاقan gunahqa teyilip kətkənmən» dəp hesablimaslığımız kerək.

(2) Əysa uqrıojan Xəytanning dəsləpki azduruxi Əysanıng Hudalıq կudriti bilən «**taxlarnı nanoja aylandurux**»ı idi. Qünki Uningoja əksəri bək aqşanıdi. Lekin U undak kılmay, **yər yüzidə toluk insan süpitidə**, Atisioja tayanojan haldə yaxaxnı ətəy tallıqanlığını kərsətti.

Uning tallıqını «**İnsan pəkət nan bilənlə əməs, bəlkı Hudanıng aqzidin qıkkən hərbir səz bilənmə yaxaydu**» dəp **pütülgən**» degən sezlər bilən ipadıləndi («Qan.» 8:3ni nəşr kəltürüp). Əysanıng jawabidin ələqələndi, Hudanıng nəziridə həkikiy, mol həyatını etküzük («**insanning yaxixi**») üçün uningoja **hərbir səzi**igə möhtajımız. Xunga biz Hudanıng səzini əzimizgə toluk singdürüyəli; xundak əlsək Əysanıng muxu yerdə izqil haldə Xəytanoja

«Matta»

Hudaning səzi bilən jawab bərginidək, bizmə dūxmənnin hərbir aldamqı səzimə xundak jawab berixkə қorallandurulmuşdur.

(3) İkkinqi «azdurux»ta dūxmən Əzi Hudaning səzini awwal nəkəl kəltüridü! Lekin uning nəkəlliridə daim degüdək mühüm bir tərəp qüxüp kalıdu. Əməliyəttə Zəburda əslidə: «**U Əz pərixtılırigə sening həkkingdə əmr kılıdu, xunga ular pütkül yolliringda seni saklaydu. Ayioqıng taxka urulup kətməslikli üçün, ular seni kollarında ketürüp yürüdu**» deyilgən («Zəb.» 91:11, 12)

Xəytan Zəburdin nəkəl kəltürən bu sezlərdə «**pütkül yolliringda seni saklaydu**» degen kismi eytilmioğan. Bu sezlər Hudaoğa tayanoğan, Hudani ez baxpanahı kılōğan, əzlükidin ez yolını tallimaydioğan ihlasmən kixinin yollurunu kərsitudu. Muxu yərda Əysə azduruxka karita: «**Təwrattə yəna, Pərvərdigar Hudayingni simiqi bolma!**» dəp pütülgən, dəp jawab bərdi. Toluk həqikət pəkət mukəddəs yazmilardiki «**mundak yeziloqanki...**» degen dila əməs, bəlkı «**yəna xundak yeziloqanki...**» degen lərnimə birləxtürgəndə tepilidü.

İkkinqi azdurux Əzinin qong, kudratlılıklını kərsitip, bırakla həmməyləngə Əzinin Məsih ikənlilikini etirap kıldurux idi. Yəni xuni baykıldıukki, Xəytanda məlum qəktə «Əysə ibadəthanining əng egez jayioşa» turozquşudək əkəbiliyət bar. Ətrapımızda möjizilik wəkələr yüz beriwaṭkan bolsimu, biz hərgiz ulardin kərsətmə almamız. Hudaning pərzəntlirini Uning səzi arkılık yetəklığı Müqəddəs Roḥtin baxka həqkandak xəhs yok.

(4) Ahirdə, əng ahirki azduruxta İblisning tüp məksitini kərüp yetələymiz – barlıq ibadətni Hudaoğa əməs (hətta butlarojumu əməs), bəlkı əzigila karitixtin ibarəttür.

«**Dunyadiki barlıq padixahlıklärning xərəpliri**» degen səz ularning maddiy bayılıklarını əməs (bular Məsihgə həmdə Hudani səygənlər üçün kari qaçlıq bir ix), bəlkı Huda hər millətkə nesip kılōğan «alahidilik»ini kərsitudu; Huda muxularda, yəni muzika, ussullarda wə hərtürlük sənətətə uluqlinidü. Əlwətta, kəp wəkətlərda bu talantlar wə əkəbiliyətlərin xərəp alidiojini Huda əməs, bəlkı «biz əzimiz kılōğan» dəp mahtanoğan bizlər bolımız!

Muxu azduruxka takabil turux üçün Məsih, yəna bir kətim Əzinin yüz pirsənt insanning süpitidə koyidü: «**Pərvərdigar Hudayingoqla ibadət kıl, pəkət uningla ibadət-hizmitidə boll**» dəp pütülgən» («Qan.» 6:13).

7:1-2

«**Baxkılarning üstidin həküm kılıp yurmənglər. Xundaqtə Hudaning həkümigə uqrımasılsılar. Qünki silər baxkilar üstidin kəndak baha bilən həküm kilsanglar, Hudamu silərning üstünglərin xundak baha bilən həküm qıkırıdu. Silər baxkılarnı kəndak əlqəm bilən elqisənglər, Hudamu silərni xundak əlqəm bilən elqəydu».**

Məsihning muxu yərda «həküm qıkarma» deginə adəmlerinin əməl-hərikətlərini kərsətkini əməs, əlwətə, bəlkı xəhslər üstigə həküm qıkarma, degenlik. Yaman ixlaroja ətənaxmaslıklımız üçün («Pənd.» 1:10-19ni kərəng) adəmlerinin əməl-hərikətlərini toqra yaki toqra əməs, dəp pərk etiximiz kerək. Lekin hərgiz xəhslər üstigə (yaman, rəzil, lənit) dəp ularni karoxaq katarlıq) həküm qıkarmaslıklımız kerək. İqliki məksət-muddialılarımızı birləşdirək kərgüqi wə üzimizgə həküm qıkarojuqi Huda Əzidur. Bizning kəngül bəlidiojinimiz Huda bilən bolovan əz alakimizdur, biz Uning bilən yekin munasiwətə boluximiz kerək. Baxkılarning Uning bilən bolovan alaklısı bolsa ularning ez ixi.

«Matta»

11:2-6

«Zindanoja solanojan Yəhya pəyojəmbər Məsihning kılıqan əməllirini anglap, muhlislirini əwətip, ular arkılık Əysadin: «Kelixi mukərrər zat əzüngmu, yaki baxqa birsini kütükimiz kerəkmə?» — dəp soridi.

Əysa ularqa jawab berip mundak dedi:— Yəhyaning yenioja kaytip berip, əz anglawatkanliringlarnı wə kərüwatkanliringlarnı bayan əlip: — korlar kərəleydiqan wə tokurlar mangalaydiqan boldi, mahaw kesili bolqanlar sakayıldı, gaslar angliyalaydiqan boldi, elgənlərmə tirildürüldi wə kəmbəqəllərgə hux həwər jakarlandı» — dəp eytinglər. Wə uningoja yənə: «Məndin gumanlanmay putlixip kətmigən kixi bolsa bahtlikturl» dəp köyunglar, — dedi»

Yəhya nemixka Əysadin gumanlinidü? Yəhyaning soali: «Sən rast Kütkuzojuqı-Məsihmusən?» idi. Uning gumanı dəl uning pəyojəmbərlərning Məsih tooqruluk bolqan bekarətlərini obdan bilgənlilikdən qızışdırıldı. U bekarətlərdin: Məsih bolsa «Mukəddəs Rohətə wə otta qəmündürük»ni, jümlidin Hudanıng düxmənlininə bexioja qüxürülidiqan jazalarını küqlük elip Barçuqı boluxi kerək, dəp qüxəndi. U Əysa Nasarət sinagogida Əzini ayan kılıxi üçün nəkil kəltürgən, Yəxaya pəyojəmbərning Məsih tooqruluk aldin'ala eytkən munu bekarətlərinimə obdan bilətti:— («Luča» 4:18-22 wə «Yəx.» 61:1-2 wə 42:6-7)

«Rəb Pərvərdigarning Rohı Mening wujudumda,
Qünki U Meni ezilgənlərgə hux həwərlər yətküzüväkə məsih kılıqan;
U Meni sunuk kengüllərni yasap sakaytixka,
Tutkunlarqa azadlıkni,
Qüxəp köyulojanlarqa zindanning eqiwtelidiqanlığını jakarlaxka əwətti;
Azad kılıx waktining yetip kəlgənlikini ukturuxka əwətti;
Pərvərdigarning xapaət kərsitidiqan yilini ... jakarlaxka... Meni əwətti»

wə: —

«Andin karioquning kəzi eqiliđu,
Gasning կուլակլarı oquq kilinidü,
Akşak-tokurlar keyiktək oynaklap səkrəydu;
Gaqining tili nahxa eytidü;
Qünki dalada sular,
Qəl-bayawanlarda dərya-ekinlar uroqup taxidu» («Yəx.» 35:5-6).

Yəhya: «Kütkuzojuqı-Məsih» bekarətlər boyiqə «qüxəp köyulojanlarqa» zindannı «eqiwətsə» wə Əysa həkikətən Məsih bolsa, U nemixka Hudanıng düxmənlinini jazalımadı, xundaqla Mən Uning kuli Yəhyanı «jinayətqi» salahiyitidə zindanda kəldurdu? — degəndək gumanlarda bolidü.

Okurmənlər baykiyalayduki, Əysanıng Yəhyaqa bolqan jawabida «zindanning eqiwtelidiqanlığının» baxqa, Yəxayanıng bekaritidə aldin'ala eytkən barlıq mejizilər tiləja elinidü. Əysanıng əməlliridimə yənə birhil mejizə, yəni «elgənlərning tirildürülüyü» bar (Yəhyanıng muhlislirli bularning həmmisini əz kəzi bilən kərgən).

Məsihning mejizilik əməlliri xu wakitkığə pəkət həyr-sahawətlik ixlar bilən qəkləngənidü; həküm-jaza ixliri tehi kərsitilməgən. Bu ixlar Məsih azab-okubətlər tartkəndən keyin yüz beridü, əlwəttə (yəni, Məsihning ikkinçi ketim kılıxi bilən); lekin Məsih bu ixnimə uningoja qüxəndürməydi.

«Matta»

11:19

«...Insan'ooqlı bolsa kelip həm yəydu həm iqidu wə mana, ular: «Taza bir toymas wə bir məyhor ikən. U bajgırlar wə gunahkarlarning dosti» deyixidu. Lekin danalıq bolsa eż pərzəntliri arkılık durus dəp tonulidu»

Ahirki söz xunqə kəp mənigə tolojanki, u toopruluk tohtalmışak bolmaydu. Əyni sorunda Pəriysiylər Əysani «bajgır wə gunahkarlar» bilən arilaxkını üçün tənkid kılıdu. Bu ix Pəriysiylər üçün əhməklik hesablinatti. Sulayman padixaş: «**Yamanlaroqa rəxk kılma, ular bilən bardı-kaldı kılıxni arzu kılma**» dəp agahlanduroqan əməsmü («Pənd.» 24:1)? Həlbuki, Əysa Əzidə Hudanıng kəqürümidin qıkkən qaksız imkaniyatlınızı səzgən nuroğun həlkni Əzığə magnettək tartıp kəlgən. Ular Uningda Pəriysiylarning hursənlilik bolovan kuruq diniy murasimlarnı əməs, bəlkı Hudanıng təbiitining uluqlukını həm güzəllikini kərəp yətkən. Əmdi muxu kixilər pütkül əmrini «gunah»da (demək «oquq-axkara» gunahda) etküzgən bolsimu, u Məsihning ular bilən «dost bolux»ı oja tosalıq bolmayıtti. Ular əmriddə birinqi kətim əzliyini etiwarlanıqan dəp həs kılıqanidi; ular Hudanıng muhəbbətidin keprək həwərdar bolayıli dəp Əysani əzlirigə həmrəh boluxka zorlaytti. Xunga ulardin xunqə kəp adəmlərdə (Matta əzi ularning iqidə) mutlakə ezgirix pəyda bolovanlığı əjəp əməs. Əmdi Zakaydək məxhur aldamqi wə qırıq bir əməldar Əysani eyigə təkliq kılıp ərəfəni elip andin: «**Ya Rabbim, mən mal-mülkümnin yerimini kəmbəqəllərgə üləxtürüp berimən. Əgər mən birər kixini aldad həkəkini yəwaləqan bolsam, uningoşa tət həssə ətəkləp kəyturiman**» dəp elan kılıqandan keyin kimning: «Nemixə Əysa bu napak adəm bilən həmdastihan olturoqandu?» degəndək tənkid awazını kətürəlisun? («Luka» 19:1-8). Xu əhwalda roxənki: —

«Danalıq bolsa eż pərzəntliri arkılık durus dəp tonulidu».

Demək: —

(1) Həkikiy danalıq (Huda üçün, rohıy hayatıq igə bolovan) pərzəntlərni dunyaoğlu kəltüridi.

(2) Hudanıng danalığını kobul kılıqanlar (muxu yərdə Əysa bilən həmdastihan boluxi bilən, Hudanıng mehîr-xəpkitini qüxinidioqanlar) bu danalığın həkikiy durusluğunu wə yahxılığını sezip yetidi.

(3) Əysanıng muxundak «ərziməs» kixilər bilən olturnup wakıtnı «israp kılıqan» danalığı ularning towa kılıxtin qıkkən mewisidə, baxkilaroqa bolovan kərزلərni ətəkləpərinida, yengi həyatni baxlıqınında «**durus dəp tonulidu**».

Bu prinsip kəp tərəplimilik, əlwəttə. Huda bizni yetəkligən ix bəzidə dəsləptə baxkilaroqa «wakıt israpqılığı»dək kərungan bolsimu, lekin ahir berip Hudadin qıkkən hərbir ix insanning ətəklidin hərgiz kəlməydiqan ajayıb mewə qıkırıdu.

12:31-32

«Xuning üçün Mən silərgə xuni eytip əytiq koyayki, insanlarning etküzgən hərtürlük gunahları wə kılıqan kupurluklının həmmisini kəqürüxkə boludu. Bırak insanlarning Mükəddəs Rohka kılıqan kupurlukı həq kəqürülməydi. İnsan'ooqılıq ərəfəni səz kılıqan kimdəkim bolsa kəqürümə erixələydi; lekin Mükəddəs Rohka ərəfəni gəp kılıqanlar bolsa bu dunyadımu, u dunyadımu kəqürümə erixəlməydi».

«Matta»

Əmdi «**Mukəddəs Rohka kılınoğan kupurluk**» degən nemə ixni kərsitidu? Əzining gunahının eqiqlikini wə azablığını sezixkə baxlıoğan bəzi səzgür dostlar: «Mən bu «kəqürüümə erixəlməydiqan» eqir gunah sadir kılıoğanmən?» dəp oplaydu. Əməliyəttə ularning muxu məsiligə kəngül bəlgənlikinə eziла, bu gunahını sadir kilmioğanlıqıja ispattur. Qünki bu gunahning kəndak ikənlikli aldi-kəynində kəlgən ixlar bilən süpətlənidü. Əysə bu səzni kılıxitin burun Hudanıng kudritini ajayib kərsətkən bir möjizini yaratkanıdı. Karioqu wa gas, jin qaplaçkan bir adəm azad kılınip kərəyləydiqan wə angliyalaydiqan boldı. Undak kudrat pəkət ikki mənbəning biridin kəlgən; Pərisiyələr ərxtin kəlgən dəp etirap kilməslik üçün əksiqə «Xəytandin kəlgən» dəwəlidü. Bundaq deyix Mukəddəs Rohning kesəlni sakaytix hizmitigə kupurluk kəltürüp, «Xəytanning ixi» dəp uningoşa қarxi səzligənləktür. Əysə jawabən: «**Xəytan Xəytannı həydiwətməydu**» dəp kərsitidu. Əgər xundak bolsa küküllük ix bolatti. Birək Pərisiyələr bolsa «jinlarnı həydiyələyimiz» dəp turuwalatti. Əmma Əysanıng jinni həydiwətkən hizmitini kərgən halayıq həmmisi: —

«Buningdin intayin həyran bolup, əzara oqluqla kılıxip:—

Bu kandaq ix? Yengi bir təlimoq! U hökük bilən hətta napak rohlarojumu buyruq kilalaydikən, ularmu Uning sezikə boysunidikən — deyixti» («Mar.» 1:27)

Biz ularning bu inkasidin, ular bundaқ ixni kerüp bakmioqan, xunga Pərisiyərning «jinni həydiwetix» i əməliyyətta uyatlıq tolimu ünümsiz bir ictin ibarət, halas, dəp hulasığə kelimiz (biz «Mar.» 1:27ni xu mənida qüixinimiz). Əmdi Xəvtan tərəptə turqan zadi kim?

Huda hərbir adəmni Əz nijatioğa wə xəpkitigə elip barmakçı, dəp ixinimiz. Lekin Huda mələm birsiğə xəpkitini kersitkinidə, bu adəm Muqəddəs Rohning əz wijdanida söz kiliwatqınıni rət kiliwərsə, bir künü bolmisa bir künü boliduki, u əzi əng enik bilgənni inkar kılıp, Muqəddəs Rohning awazını kət'iy qətkə kekdiqan korkunqluk waqt-saat kelidu. U həttə: «U Xəytan!» dəydiqan boluxi mumkin. Undaç bir kixi barsa-kəlməs, kütəzuwaloqılı bolmaydiqan dərijiga berip yətkən bolidu. U aləmdiki əng mulayim awaznı rət kıldı, xunga uningçə bu dunyadımu, u dunyadımu, kəqürümə erixix pursiti yənə bolmayıdu. Təwrat dəwrində ətkən Misir padixağı Pirəvn bu ixşa misal bolidu. Biz awwal: «**Pirəvn kənglini қattık kıldı.**», «**Pirəvn kənglini қattık kıldı.**», «**Pirəvn kənglini қattık kıldı.**» («Mis.» 8:19, 32, 9:7) dəp okuyımız, andin «**Pərvərdigar Pirəvnning kənglini қattık kıldı**» dəp okuyımız (10:1, 14:8). Xu qəşədə Pirəvn barsa-kəlməs dərijigə berip yətkənidı.

12:39-40

«Rəzil həm zinahor bu dəwr bir «alamət»ning keristilikini istəp yürüdü. Bırak bu dəwrdikilərgə «Yunus pəyoğombərdə kərulgən möjizilik alamət»tin baxka həqkandaq möjirilik alamat kərsitilməydi. Qünki Yunus pəyoğombər yoqan beliñqning korsikida üq keqə-kündüz yatkandək, İnsan'oqlumu oxhaxla üq keqə-kündüz yərning baqrıda yatıdu»

«Yunus pəyəqəmbər»diki «köxumqa söz»imizdə biz «Yunus pəyəqəmbərdə kərülğən alamət-mejiza» yaki «Yunus pəyəqəmbərning karamiti» toopruluq heli təpsiliy tohtaloqanıduk. Bu yerdə xuningdin söz alımız: —

«Yunusning belik taripidin yutuwelinip andin kusup yanduruluxini uning birhil «elümi həm tirilix» degili bolidu. Məsih Əysanıng «Yunus pəyqəmbərini təstikliqan «məjizilik alamat»ni kəndak əməlgə axurçanlığını təwəndidiki pakitlardın oylap beking.

«Matta»

(1) Yunus adəmlərning arisidin (əzining gunahı tüpəylidin) elüvkə taxliwetilgən; uning boran həm belik tərəpliridin bolovan «elümi» axu borannı tinqlandurup, baxķılları kutkuzup hayatlıqka erixtürən.

Məsih Əysamu adəmlərning arisidin qətkə kekiliп, yaçaqqa mihlinip elüvkə taxliwetilgən; birak Uning elümi Hudanıng bizgə karitilojan oqəzipini tinqlandurup, baxķılları kutkuzup mənggү hayatlıqka erixtəridü. Əmdi Uning elümi «Əzining gunahı tüpəylidin» əməs, bəlki U baxķıllarning gunahlarını Əz üstigə aloqan.

(2) Yunus beliknən karnıda üq keqə-kündüz yatkan.

Məsih Əysa gerdə üq keqə-kündüz yatkan. (Yəhudiylarning «kün»ni hesablıxi boyiqə, bir qanqə saətmə toluq bir kün hesablinidü. Xunga Əysanıng teni yərlikə jümə künü qüxtin keyin bir-ikki saat, xənbə toluq bir kün, yəkxənbə tang atkuqə yatğını «üq keqə-kündüz» dəp hesablinidü).

(3) Yunus beliktin «tirilgən»din keyin, əz kowmi bolovan Yəhudiylarə əməs, bəlki Yəhudiyl bolmioqan Ninəwəliklərgə talim berixkə baroqan.

Məsih Əysa tirilgəndin tartip bügüngə kədər Əz rosulliri həm muhlisliri arkılık Yəhudiyl əməslərgə, jümlidin bizlərgə həkikətən Əzi İnjildiki hux həwərni tarkitip kəlməktə. Uning «Əz kowmi» bolovan Yəhudiylar hux həwərni (bügüngə kədər) asasən tehi կobul կilmioqan» («Əf.» 2:17).

12:43-45

«Napak roh birawning tenidin qikiriwetilgəndin keyin, u қuroqak dalalarnı qergiləp yürüp, birər aramgağnı izdəydi, birak tapalmayıdu wə: «Mən qıkkan makanimoja қaytay» dəydi. Xuning bilən қaytip kelip, xu makanining yənilə box turoqanlığını, xundakla pakiz tazilənoqanlığını wə rətləngənlikini baykaydu-də, berip əzidinmu bəttər yəttə jinni baxlap kelidi; ular kirip billə turidü. Buning bilən həlikə adəmning keyinki hali burunkidinmu tehimu yaman bolidi. Bu rəzil dəwdikilerning һalimu mana xundak bolidi».

Əysanıng bu qattık ağaçı birinqidin biz uqrıxımız mumkin bolovan intayın hətərlik bir əməliy əhwalı kərsitudü, ikkinqidin bir təmsil süpitidə eytilidü.

Jin qaplıxiwalovan kəp kixilər bəlkim awwal kəp pul həjiləp dəm okuydioqan mollilar, bahxi yaki jadugər qatarlıkladın yardımə sorap, bolmioqanda etikadqıllarning yardımını izdəxkə baxlaydu. Biz awwal xuni eytiximiz kerəkki, undak məsilidə yardımı üçün pul soraydioqan hərkəndək atalmix «Məsihiy etikadqı» əməliyəttə həq yardım beralməydi. Uning pul soriqinining əzila uning Hudanıng əməs, bəlki Xəytanning hizmitidə bolovanlıqıja ispat bolidi.

Məsihgə baolənoqan kixining duasidin keyin jinlardın azad bolovanlıkı kərülüxi mumkin. Bırak kixilər bu aramlıq wakıttın paydilinip towa kılıp Hudanıng toluq nijatını izdimisə əslidili əhwal қayta təkrarlinixi mumkin. Məlum birsining eyidə daim keqidə kəp nərsilər uyan-buyan uquq tamlarə əsasən Hudanıng əməs, bəlki Xəytanning hizmitidə bolovanlıqıja ispat kılinoqan. Dua kılqandanın keyin nəqqə künlər tinq-aman bolovan. Bırak nəqqə kündin keyin

«Matta»

yənə baxlanıjan! İkki dost üq-tət kətim berip dua ķilojan, nətijidə hərkətim nəqqə künlər aram bolovan, andin keyin məsilə yənə pəyda bolovan. Keyinqə, bu ikki dost bu əydikiləرنing tehiqə jinlar wə «ərvahə»laroja qoşunup, ulardin mol əhosul bolsun dəp yardəm soraxni taxlimiojanlığının həwər tapkan. İblisni «kət» dəp ķoołlap, andin yənə uni kaytip kelixkə təklip kilsək paydisiz ix bolidu, əlwəttə!

Jin qaplaxkən bir kixi ulardin azad ķilinojan bolsa uning Əysa Məsihə bolovan toluk nijatni, həkikiy həyatni izdixigə dəwət kilişimiz. «Sirttiki pakizlik» yaki məlum birnəqqə «diniy murasim»lar jin-xəytanlaroja tosalou bolidu degənlilik tolimu əhmikənə hiyalndur. Kəlbimiz Hudanıng Rohining makanı boluxka yaritilojan bolup, Hudanıng Rohi bizni toldurmışa hərdaim iqliki dunyayımızda birhil kuruqluknı wə tolusızlığni həs kılıp yürürimiz. Kəlbimiz «kərək» tursa, bu ix yaman rohlaroja makanlıxix üçün oquq bolovan bir təklipkə barawər bolidu. Jin-xəytanlardın aram aloğandin keyin towa kılıp etikəd kılıx üçün bu wakittin paydilanmiojanlarning «ahirkə həli» bəlkim burunkidinmu bəttər bolidiojanlığını baykixi mumkin.

Yəl gumpisi («qigong») bilən xuqulliniwatkan bir ayal duayimizni soridi. «Qigong»din kəlgən bəzi rohlar daim degüdək «midirlap yürüp» uningoja aram bərməyətti. Duadin keyin həli birdəm yahxi boldi; lekin u yəl gumpisi hərkitidin waz keçip Məsihni toluk қobul kılıxka razi bolmidi. Ahir berip jismaniy həli əslidikidin tehimu bəttər boldi.

Əysa Məsih eytkən bu ixlar yənə təmsil süpitidə pütkül Israil həlkining həlini kərsitudu. Ular Babilda sürgün bolovananda tartkən kiyinqılıklar ularoja agah bolup, ularni butpərəsliktin halas ķilojanidi. Lekin ular Məsihni қobul kılmısa, gərqə ularning eyi hazır «pakız» bolsimu, u bəribir kərək. Xunga «Israilning eyi» bəlkim «butpərəslik»tin tehimu bəttər yəttə «yaman roh»ka, tehimu ejəllik gunahlaroja oquq turojan boluxi mumkin. Əysani rət ķilojandın keyin, ezlirigə wə pütkül dunyaoja ziyan yətküzidiojan қanqiliojan yaman ixlarning Yəhədiy həlkə arkılık dunyaoja kəlgənlilikini pəkət ularning paju'əlik tarihini bilgənlərlə biliđu. Ulardin birnəqqə ixlarnı tiləja alaylı — «Rabbıylar» qıkarojan, Musa pəyojəmbərgə qüxürülgən Təwrat addiy ķanununu bulojiyan wə ķattık murəkkəpləxtürgən, ķaidə-yosunluq «Yəhədiy dini», Yəhədiy pəyləsoplar qıkarojan sanaksız nuroqun hudasız «ateizmlik» (hudasızlık) pəlsəpələr, Marksizm (Marks Yəhədiy idi), «Fre'ud psihologiyası» (Fre'udmu Yəhədiy idi), məoqrıptiki delətlərning iktisidin wə sodisidin kəp mənpəət xoraydiojan «Ərkin Taxqılar» degən məhpipi jamaət qatarlıklärning həmmisi Yəhədiy həlkidin qıkkənidir; qünki ularning eyi əsli «**pakız tazilanojan wə rətləngən**» bolsimu, Məsihning makanı bolmidi.

2:2, 14:1, 22:16 Muğəddəs yazmilarda kərsitilgən «Hərod»lar, xundakla «Hərod tərəpdarları» toqrisida

Injilda tiləja elinojan, «Hərod» familialik, xahənə mənsəp tutkən yəttə xəhs bar: —

(1) «Hərod padixah», «büyük Hərod» dəpmu atılıdu; u Hərod sulasining əjdadi, «Hərod birinqi» bolovan. («Mat.» 2:1). U ezi talantlıq əmma intayın əxəddiy bir zalim idi; u kəp pul həjləp Rim imperiyəsinin «Yəhədiyə padixahlılığı»ni setiwalojan (miladiyədin ilgiriki 37-yili). U wə uning barlıq əwlədləri Yəhədiy əməs wə Yəhədiylər eəq kəridiojan Edomluk idi; xunga Yəhədiylər ularning həmmisidin nəprətlinətti.

«Büyük Hərod» bolsa «sürgünlükten keyin kurułojan» ibadəthanini pütünləy kaytidin kurup qıqxı bilən Yəhədiy həlkining kənglini elixkə tirixkənidir. Gərqə bu yengi ibadəthana xu

«Matta»

dəwrдiki əng həywətlik imarət bolsimu, bu қurulux uning nam-abruiyioqa həqкandak ijabiy təsir yətküzmigən.

Miladiyədin ilgiriki 1-yili əlgən boluxi mumkin.

(2) «Hərod Arhelaus» «büyük Hərod»ning oɔqli («Mat.» 2:22). U Yəhədiyə əlkisigə həkümranlıq kılatti (miladiyə 1-23-yili). Rimliklər uni əmilidin қaldurup orniyoqa rimlik bir waliyni қoyoqan. U atisining ibadəthanisini yengidin қuruxini dawamlaxturoqan.

(3) «Birinqi Hərod»ning yənə bir oɔqli, «Hərod Antipas», Galiliyəgə həkümdar bolovan idi (miladiyə 1-23-yili təhttə olturoqan). U Qəmündürgüqi Yəhəyani eltürdi («Mat.» 14:1), andin əysani sorakqa tartkuqi boldi (miladiyə 20-40-yili təhttə olturoqan).

(4) «Birinqi Hərod»ning üçinqi oɔqli, «Hərod Filip», Abilenioqa həkümdar idi. U «Hərodiyas»ning қanunluq eri idi («Mat.» 14:3) (miladiyədin ilgiriki 4-yildin miladiyə 34-yilçiqə).

(5) «Birinqi Hərod»ning yənə bir «Hərod Filip» isimlik oɔqli (pəkət «Luка» 3:1də tiləqə elinoqan) (wakıtları naməlum).

(6) «Birinqi Hərod»ning nəvrisi «Hərod Agrippa» («Ros.» 12:1-3, 23də tiləqə elinoqan) (miladiyə 10-34-yili).

(7) Yukiriqi «Hərod Agrippa»ning oɔqli, yənə «Hərod Agrippa» dəpmu ataloqan. Rosul Pawlus uning aldida əzini akliqən («Ros.» 25:13, 23, 26:27də) (miladiyə 72-100-yili).

«Hərodlar»ning bir-biri bilən bolovan munasiwiti «təbirlər»də «Hərodlarning nəsəbnamisi» jədwilidə kərsitildi. Həritə-shemilarnımu kərung.

«Hərod tərəpdarlırı» toqrluluq

Hərodlar Yəhədiy həlkigə xunqılık nəprətlik bolsimu, ularning tərəpdarı bolovan bir Yəhədiy guruhının bolovanlığı bəlkim bizni səl həyran қaldurdu. Əmma yənə səl oylinip bakşak, hər dəwrədə adəmni setiwaloqudək puli bolsila, ularqa əzlini setip yalakqi, paylakqi bolidioqan adəmlər bəribir qikidu.

Lekin bizgə əng həyran қalarlıq bəlkim xuki, Rəbbimiz təlim berixkə baxlioqanda, bir-birigə kükəndə bolovan «Hərod tərəpdarlırı» wa Pərisiylər həmkarlixip, əysani yokitixkə məslihətlixidu (məsilən, «Mar.» 3:6ni kərung). Mana қarangoqlukça təwə bolovan kixilər əhaman birinqi bolup nur bilən düxmənlixidu («Yh.» 1:5, 3:19).

15:21-28 Əysanıng Қanaanlıq ayalıqə bolovan muamilisi

Əysa Məsihning Қanaanlıq bu ayalıqə bolovan muamilisi okurmənlərgə səl kattık қollukräk yaki kopalraq kərənünxi mumkin. Əmma təpsiliy һaldə sürüxtürsək əhwalning undak əməslikini kərimiz. Lekin Əysa uningoqa birnəqqə mühim sawaklarnı eğətməkqi idi.

Əmdi nemixkə Əysa «**I Rəb! Dawutning oɔqli, һalimoja yətkəysiz!**» degən yalwuruxlaroqə pisənt kilmioqandək kılıdu? Əməliyəttə bu ayal Yəhədiy əməs, bəlki butka qokunidioqan bir

«Matta»

Kanaanlık idi. U «Dawutning oğlı» dəp warkıroqinida əzininə nemə dəwatkinidin kılqə həwiri yok idi. Xübhisizki, u pəkət baxķılar (Yəhudiylar)ning tələplirini dorap xundaq kılqan, halas. Mana birinqi intayın muhim sawak — Huda bizning qıraylıq diniy səzlərimizgə, dualımızda dəbdəbilik əmma əzimiz qüxənməydiojan məlum birnəqqə səzni (əzimiz qüxənməydiojan qatəl tili uyakta tursun) ixlitiximizgə həq kizikmaydu. Biz muxu səzlərini baxķıllardın eginip doriojan bolsaq tehimu xundaq. Muxu ayalning duası «**Rəb, manga yardım kılqaysən!**» degən addiy səzlər bilən eytiloqandan keyin Əysanın uningoja rəhmət kılqanlığını baykaymız.

Muhlislar uni yoloqaloqasın dəp tələp kılqanında, ayal Əysanın səzidin qıl-pal ümidni kərgən oxhaydu. Qünki gərqə u uning təlipigə jawab bərmigini bilən u muhlislarning «Uni yoloqaloqasın» deginigimu pisant kilmiojininimə baykıqan. Xuning bilən təng U ərxtiki Atisining Uning əhwali wə hizmitini qəkligənlilikgə «**Mən pəkət yoldın tenigən koy padılıri bołożan Israil jəmətidikilərgə əwətilgənəmən**» dəp azrak qüxəndürük bərgən (muxu yerdə xuni eytip etkimiz barkı, Hudanıng Oğlı qək koyulqan hizmətni köbul kılqan yerdə, bizmə Huda əzimizgə koyqan qəklərgə razi boluxımız kerək).

Bu kədirlik ayal gərqə Əysanıng: «**Tilənglər, silərgə ata kılınıdu. Izdənglər, tapisilər. Ixikni qekinqlər, eqilidu**» degen təlimini anglap bakmiojan bolsimu, u bizgə bu təlimni gəwdiləndürdiyojan əng yahxi ülgə bolalaydu. Qünki u tiləxni kət'iy tohtatdı. Əysanın uningoja «**kiqik itlər**» toopruluk bərgən jawabi bəlkim կopal anglinidu, lekin bu səz ayalning butka qoqunidiojanlıqıja mulayım bir tənbih idi. Tax-yaoqaq nərsilərgə təzim kılıp qoqunidiojan adəmlər əzilirini tirik Hudanıng engi bolmiojan haywanlarning arisioqa koyqan bolidu. Ayal tənbihni aqyrınmay köbul kılıplı qalmay, bəlkı Əysanın xu təmsillik jawabidin yənə bir tiləx pursitini tapıdu. Uningda bołożan küqlük iman-etikadkə karanglar — «Rəb, sanga nisbətən kizimni bu əxəddiy jindin azad kılıx pəkət nan uwikidəkla kiqikkınə ix, halas — Sən asanla kılıp beraləysən!» degəndək. Əysanın uningoja dərəhal jawab berip, uning etikadını təripligini əjəblinərlik ix əməs. Ayal eyiga kəytikanda, dua-tilawitim ijabət boldi dəp bilip, kengli xunqə xadlıqka qəmgənidi!

16:3

«(**Silər**) ətigəndə: «Bügün boran qıkıdu, qünki asmannıng rənggi kizil həm tutuk», dəysilər. Asman rənggi-royını pərk etələysilər-yu, lekin bu zamanda yüz beriwatkan alamətlərni pərk etəlməysilərlə»

Məsihning «Bu zamanda yüz beriwatkan alamətlərni»ni («zamandiki alamətlərni») kərsətkinli toopruluk tohtalsaq paydisi bolup қalar. Pikrimizqə Uning «zamandiki alamətlər» deginə, Əzininə hizmitidə bołożan kəp möjizilik alamətlər wə karamətlər, yəki Yəhya pəyəqəmbərninq hizmətləri (gərqə bu ixlər həmməyləngə muhim məlumat yətküzən bolsimu) əməs idi.

Təwratta Huda Israiloqa, Əzümgə itaətmən bolsanglar, silərgə mehîr-xəpkət kərsətküqi wə koordiqoquqı bolımən, dəp kəp yərlərdə enik wədə kılqan. Birək ular əksiqə itaət kilmiojan bolsa Uning jaza-tərbiyisi tədrisiyə bexioqa qüxicidu. Bu jaza-tərbiyining bəx baskuqını təwəndikidək yioqınqaklısak bolidu. Itaatsizlikli eoqirlaxkanseri jaza-tərbiyimu eoqirlıixin baridu: —

- (1) Waba-ķizitmining qübüxi, düxmənlərning «ixik aldida» turuxi, düxmənlər aldida asanla məqəlup boluxi («Law.» 26:14-17).
- (2) Yamojır az, həsulning naqar boluxi («Law.» 26:18-20).
- (3) Yawayi yirtküq həywanlarning kəpiyixi, ularning insanlar oja wə mallar oja hujum kılıxi (buning kəqmə mənisi bəlkim dələt iqidiki mukimsizlik, tərtipsizlik wə ənunsizliq nimə kərsitidü)
- (4) Xəhərlərning mühasirigə elinixi, kəhərtqılık, düxmənlər wə yakə yurtluqlar ning aldida boysunduruluxi wə ularning kəttik baxkurus tütümi astida yaxixi («Law.» 26:25-27).
- (5) Düxmənlərning eq elixi, kəytidin xəhərlərni körxiwelisi, xəhərlər wə yər-zemining wəyran boluxi, sürgün boluxi, sürgün bolqinida wəhimə astida yaxixi («Law.» 26:27-39, «Kən.» 28:63-68).

Miladiyədən ilgiri 539-yili Israilearning Pars imperiyəsigə sürgün bolup kəytip kelikxə baxlıqan wəkti idi. Gərqə ularning kışka məzgillik mustəkil wəkətləri bolqan bolsimu, ularning omumiy əhwali kiyinqılıqta idi; Əysə Məsih ular oja sez kılqan wəktidə ular Rim imperiyəsində kəttik rejim astida turmakta idi. Gərqə ular əzlirinə ihlasmənlik, kəp diniy həyt-bayramlırları wə murasimləri tooruluk mahtansimu, bu əhwallar Hudanıng ulardin tehi razi əməslilikə ispat əməsmə? Bularning həmmisi ularning tehiqə towa kilmay, Hudanıng jaza-tərbiyisining «bəxinqi başkəq» idin, yeni düxmənlər təripidin körxiwelini wəyran bolux, xundakla sürgün bolux hətirdidə turoqanlıq oja «alamətlər» («zamandiki alamətlər») əməsmə? Wə xundaq ixlar dərəwəkə miladiyə 70-yıldida yüz bərgən. Yerusalem xəhiri wəyran bolup kəp Yəhudiylar sürgün boldi; keyin, miladiyə 135-yili Pələstində turup kələqan Yəhudiyların həmmisi degüdək zemindin kəytidin sürgün bolup, yiraktı-yiraklar oja tarkələqan.

Jamaətning uli nemə?

16:16-18:

«Simon Petrus:— Sən Məsih, mənggülük həyat Hudanıng Oqlı ikənsən, — dəp jawab bərdi. Əysə uningoja:—

Bəhtliksən, i Yunus oqlı Simon! Buni sanga axkarilioquqi həq ət-kan igisi əməs, bəlkı ərxtiki Atamdur. Mən sanga xuni eytayki, sən bolsang Petrusdursən. Mən jamaitimni bu uyultax üstigə ərimən. Uning üstidin təhtisaraning dərwazilirimi oqalib keləlməydi».

Bu soal intayın muhüm. Katoliklar muxu ayətlərgə asasən, rosul Petrus «jamaətning ul texi», Əysə xunga uni jamaətning birinqi «Rim papası» dəp bekitkən, dəp talim beridu. Lekin ayətlər (wə Petrusning keyinkı təlimi) dəl buning əksini kərsitidü.

«**Sən bolsang Petrusdursən** («Petrus» deyənlilik «kiçik bir tax»); **jamaitimni bu əoram tax** (grek tilida «petra», yooqan bir tax) **üstigə ərimən**. Həalkılık məsilə, Məsih «petra» bilən nemini kərsitidü? Alımlar bu tooruluk ikki kəzkaraxta bolup kəldi.

Birinqi kəzkarax, Məsih bu sez bilən Əzini kərsətti; ikkinqi kəzkarax, bu söz Petrusning etikədi, xundakla Əysanın Məsih ikənlilikini etirap kılıxını kərsitidü (grek tilida «etirap» həm «petra» ayalqə rodtiki sez). Bu bizning kəzkariximizdür; Əysanın «**Buni sanga axkarilioquqi həq ət-kan igisi əməs, bəlkı ərxtiki Atamdur**» degən aldinkı sözliriga kəriqanda, jamaət Məsih Hudanıng Oqlı, degən etikadkə ul selinoqan; lekin bu etikad insandin əməs, bəlkı Huda Əzidin kəlgən etikadı. İnsanlarning nəziridə həmmisi ajiz wə nazuk kərungən bolsimu, əmma Məsih,

«Matta»

bu etikad üstigə Əz jamaitini kürməkta wə «uning üstdin təhtisaraning dərvazilirumu qalib keləlməydi!».

«1Pet.» 4:2-10də, Petrusning jamaətning mahiyiti toopruluk sezlirini kərung. U yərdə u əzini «ul texi» dəp kərsitəmdü yaki əzinining pəkət Hudanıng əyidiki «tirik taxlar»din biri ikənlikini kərsitəmdü? Okurmənlər ezlili birnemə desun!

Bu ayatlardan yənə bir məsılə qıçıdu; Əysə Petruska dərwəkə qong bir höküknə tapxuridu. Bu uning «papa» ikənlikli tüpəylidinmə?!: —

«Ərx padixaşlıqının aqkuqlırını sanga tapxurimən; sən yər yüzidə nemini baqlıslang ərxtimu baqlanqan bolidu, sən yər yüzidə nemini köyup bərsəng, ərxtimu köyup berilgən bolidu».

Bu aqkuqlar nemə? Jawabımız bək addiy; Petrus dərwəkə Hudanıng «aqkuqluk adəm»ı bolup qıktı. Üq bək mühim pəyttə u pəyəqəmbərqlik kılıp Hudanıng aozızdak bolup, adəmlerning etikadi arkılık Hudanıng padixahlılıqına kirixi üçün «ixik aqtı» —

- (1) U «orma həyti» künidə Yerusalemda turuwatkan Yəhudiylarning etikad kılıxi üçün «ixik aqtı» («Ros.» 2:14-42). (U xu künidə səz kılqanda «yengi əhdə»ning dairisinimiz zor kengətip ekip bərdi (2:39), birak əzinin dəwətənən gepini awwal toluk qüxənmidi, dəp karaymır).
 - (2) U Samariyədə turuwatkanlarning Muğəddəs Rohni Hudanıng iltipati süpitidə əşəv kılıxi üçün «ixik aqtı» («Ros.» 8:14-17).
 - (3) («Ros.» 10-bab) U «yat əlliliklər» üçün «etikadning ixikini aqtı» (yənə 15:7nimü kərüng). Xuning bilən u «Rosullarning paaliyətləri»ning bexida hatiriləngən sezlərni («**Silər Muğəddəs Roh** üstünglərə **qüxkəndə silər** **küp-kudrətək** **igə** **bolisilər**, **Yerusalem**, **pütün** **Yəhudiya** **wə** **Samariya** **əlkiliri**, **jahənning** **qətlirigiqə** **Manga** **guwahqı** **bolisilər**») əməlgə axurux üçün «aqquqluk adəm» idi.-

17-babtiki «Məsihning əzgirip julalikta kərünüxi»

Muxu yərdə Məsihning «**əzgirip julalıktə kərünüxi**»ning iqki xəripining toluk mənisiini – intayın qong bir tema üstidə kətirkinip izdinxə səhiplimiz qəqlik bololaşqa, biz pəkət muxu yərdə Petrusning: «**I Rəb, bu yərdə boloxımız nemidegən yahxil Halisang, birini Sanga, birini Musaşa, yəna birini İlyasğa dəp, bu yərgə üq kəpə yasaylı**» degininin səwəbi üstida azrak tohiltilaylı.

Birinqidin xu wakıtlar bəlkim «kəpə həyti» məzgili boluxi mumkin idi. Xu qəqda Israillər ezelərinə bir həptə taxlap ezliri üçün kapılerni kuruxi kerki iddi. Buning məqsəti: —

- (1) Israel Misirdin qıçıp Pələstingə səpər kılqınida turoğan makanlıri kəpə-qedirlər ikənlikini əsləx, wə: —

(2) Kalgüsi zamanda, Məsih kəlgəndə, «**Huda insanlar bilən makanlıxidu**» dəp əsləx (məsilən, «Yəx.» 4:2-6, 33:20, «Zəf.» 3:15). Xunga Petrus muxundak kəpilərni yasiximiz kerək, dəp oyliqan boluxi mumkin. Lekin xübhisizki, uning asasıy məksəti, xu ajayib minutlarnı uzartıxtın ibarət idi. Kim Məsih wə pəyənəmbərlərning

«Matta»

həmrəhlikdə bolsa xundak boluxni halimaydu? Kəpilərni yasax ularni uzaqraç turuxka kayil kilmamdu?!

Həlbuki, Huda uning təxəbbusioja kət'iy narazılığını bildürdi. Nemixka desək, səwəbi Musa wə Iliyas pəyəqəmbərlərning kezliridin əşyayı bolovanlığından kərünüdu. Petrusning eojir hatalığı, muxu hərmətlilik ərbablarnı (wə ularni hərmətlilikimiz kerək, əlwəttə) Məsih bilən təng orunoğa koyğanlığından ibarət. Undak ixka Huda kət'iy yol koymaydu.

«Bu Mening səyümlük Oqlumdur, Mən uningdin hursənmən. Uningoja կulak selinglar!»

Baxka ھeqkim Məsih bilən selixturoquqliki yoktur; U Oqlul, təngdax Kütkuzoquqi, U Hudaning ong қolida olturoqan, ələmning Igisidur.

18:7

«Insanni gunahqə putlaxturidiqan ixlər tüpəylidin bu dunyadikilərning һəlioja way! Putlaxturidiqan ixlər mukərrər bolidu; lekin xu putlaxturoquqi adəmning һəlioja way!».

Əysaning bu sezi bəlkim Yəhudani kəzdə tutidu, əlwəttə. Biraq bu sezning kəng dairlik prinsipləri bar. Təwəndiki ھəkikətlərni qayıtlısaq ziyyini bolmas: —

(1) Huda ھeqkimni gunahqə kilişkə bekitməydu, yaki ھeqkimni gunahqə azdurmaydu («Yak.» 1:13);

(2) Huda adəmlərning gunahlıq kilmixlirini aldin'ala bilgəqkə, ularni Əzining həmmidin üstün turidiqan pilanlırinin iqiqə alidu. Həlbuki, gərqə Uning xan-xəripi ularning gunahlıq kilmixliri tüpəylidin tehimu uluq körüngən bolsimu, muxundak ixlər Uning biwasitə iradisi əməs wə Uningoja kət'iy yakımaydu.

(3) Muxundak ixlərni sadir kılqan kixilər əz kilmixlirioja məs'uldur. Məsilən, biz Huda Adəm'atımızning Erəm baoqqısında gunah sadir kılıdlıqanlığını awwal bilettili, wə keyin Adam'atımızning gunahı Uning uluq mehir-xəpkitini tehimu roxan kılıdu, dəp ixinimiz. Lekin Adəm'atımız bəribir əz gunahıja məs'ul idi wə uning üçün ھeq bolmioqanda yər yüzidə jaza tarttı. Yəhudanıng Məsihgə satkunluk kılıdlıqanlıqi Təwratta aldin'ala eytilqanıdi, lekin Yəhuda bu ix əzlükidin, muxu yolni əzininə ərkinlikli bilən talliwaldı («Rim.» 3:1-10, 9:14-24).

21:44

«Bu «tax»ka yikilojan kixi parə-parə bolup ketidu; lekin bu tax hərkimning üstigə qüxsə, uni kukum-talkan kiliwetidu».

Məsihning bu səzidin қarioğanda, Məsih bolovan taxtin «paqaklıñix»tin baxka yol yok ohxaydu! Əməliyəttə ixlirimiz dərwək xundak boluxi kerək. Məsihning yenioja қaqqanlar, Uni baxpanah kılıp üstigə yikilojanlar ھaman bir künü Muqəddəs Rohning yetəkqılıkida əz gunahı wə xəhsiyətqılık tüpəylidin towa kılıx jəryanıda əzidə əslidə bolovan əziga ixinix, təkəbburluk wə xəhsiyətqılıkning parə-parə kılınlıqanlığını baykaydu. Hudanıng nijatioja xu yolda boy sunmiojanlar ھaman bir künü ezlirini Hudanıng jazası astida baykaydu. Hudanıng jazasını elip Baroqquqi Məsihning Əzidur, U Hudanıng padixahlıqı rəkib bolovanlarning həmmisini əz astida kukum-talkan kiliwətkən büyük «tax»dur («Dan.» 2:34, 35, 44).

«Matta»

22:33

««Mən İbrahim, İshak wə Yakuplarning Hudasidurmənl!» degən xu səzini okumidinglarmu? Huda əlülkərning əməs, bəlkı tiriklərning Hudasidurl!».

Hudanıng Musa pəyəqəmbərgə eytən bu səzləri (İbrahim, İshak wə Yakuplar dunyadın etüp 350 yıl keyin) nemixkə olümdin tirilix degən ixni ispatlaydu? Əysa kərsətkinidək «**Huda əlülkərning əməs, bəlkı tiriklərning Hudasidurl!**» — xunga Huda bu səzlərni eytən waktida U muxu üç xəhsning rohining ibaditini köbul kılmağta idi. Ular Nuning aldida tirik bolmay կandak bolidu? Bu ixning ezi «elümdin tirilix» («yengi təndə bolux»)ni toluk isatlimaydu. Həlbuki, bu səzlər bizgə Hudanıng əslidə bu üç xəhskə tapxuroqan kəp wadəlirini əslitidu. Bolupmu: «**Sən kerüwatqan bu zemirlərni sanga wə sening əwladlıringə təkđim kılımən. Bu zemin mənggii silərgə mənsup**» («Yar.» 13:15, İbrahim omoja eytiloqan); «**Mən sən wə səndin keyinkı nəslinggə sən hazır musapir bolup turoqan bu zeminni, yəni pütkül Kanaan zeminini əbədiy bir mülük süpitidə ata kılımən; wə mən ularning Hudasi bolimən**» («Yar.» 17:8, İbrahim wə İshakka eytiloqan), (andin ohxax wədə Yakupka eytiloqan 28:4). Huda ularning hərbirigə muxu zeminni wədə kiloqandın keyin qoşum əməlgə axuridu. Gərqə İbrahim, İshak wə Yakuplarning əwladlırı Israillar Kanaan zeminini igiliwalıqan bolsimu, ular ez emridə uruk-tuoqkənarını dəpnə kılıx üçün bir parqə yərni setiwalıqandın baxqə həqiqərgə igə bolmidi! Əmdi Huda səzini ularoqa əməldə kərsitix üçün ularning hərbirini olümdin tirildürüp Kanaan zeminidiki eż mirasida turoquzidioqan bir küni boluxi kerək, xundak əməsmu?

27:6-10

«Bax kahinlər kəmük tənggilərni yiojwelip: —

Bu hun təlumi bolqan tənggilərdür, ularni ibadəthanining həzinisigə koyux haram, — deyixti. Ular əzara məslihətləxip, bu pullar bilən yaqə yurtluqlarıq mazarlık bolsun dəp, sapalqining bir parqə etizlikini setiwaldi. Xunga bu yər həziroqə «kanlıq etiz» dəp atılıp kəlməktə. Bu wəkə arkılıq Yərəmiya pəyəqəmbər təripidin burun eytiloqan munu bexarət əməlgə axuruldu:

«Israil həlkə Uning üçün bahalap bekitkən bahasını,
Yəni ottuz kümük tənggini ular elixti,
Wə Pərvərdigar Manga əmr kiloqandək,
Sapalqining etizini setiwelixkə həjləxti».

Muxu yərdiki məsilə, Matta muxu bexarətni nəkil kəltürüp, uning «**Yərəmiya pəyəqəmbər təripidin**» bolqanlıqını eytidu, lekin bu bexarət Təwratta, «Zəkəriya pəyəqəmbər»də tepilidu: —

«**Wə Pərvərdigar manga: «Mana bu ular Manga bekitkən qəltis bəhə! Uni sapalqining aldioqa taxlap bər!»** dedi. Xuning bilən mən ottuz kümük tənggini elip bularnı Pərvərdigarning əyidə, sapalqining aldioqa qəriwəttim» («Zək.» 11:13)

Bəx imkaniyət bar: —

- (1) Matta əslidə «Zriyu» (yaki «Zəriu» — «Zəkəriya»ning kıskartılma xəkli) dəp yazoqan. Bırak keyinkı keçürmişlər uni «Jr'iyu» («Yərəmiya»ning kıskartılma xəkli) dəp okup hata keqürgən.

«Matta»

- (2) Əslidə Matta həq pəyəqəmbərning ismini koymıqan, pəkət «pəyəqəmbər təripidin» dəp yazoğan. Keyinki kəqürmiqilər Yərəmianying ismini hata kirgüzgən. Bəzi kona kəqürmilərdə həq isim kərünməydu; az bir kışım kəqürmilərdim «Zəkəriya»ning ismi kərülidü.
- (3) Təwratta Zəkəriya pəyəqəmbər təripidin hatiriləngən bu bexarət əməliyəttə Yərəmianying bir bexaritı idi; birak buning hatirisini yokəp kətkən.
- (4) Matta ikki bexarətni yioinqaqlıdı; birinqisi Zəkəriyaningki, ikkinqisi Yərəmianyingki (19:1-13də hatiriləngən – Yərəmianying xu bexaritidə «sapalqining dərwazisi»ning sırtidiki, əhlət keydürülgən jay, xundakla Hudanıng jazasiqə munasiwətlik jay («Tofət») kərsitlidü).
- (5) Təwrattiki bəzi kona kəqürmilər «oram yazma» xəklidə yeziloğan bolup, «pəyəqəmbərlərinning «oram yazma»sida bolsa «Yərəmiya» kitabning birinqi kismi idi. Xunga mümkünqılıki barkı, Mattanıng «Yərəmiya»ning ismini ixlətkini pəkət «Yərəmiya» degən kışimni əməs, bəlkı («Zəkəriya»ni əz iqigə aloğan) «Yərəmiya pəyəqəmbər» degən isim dəp ataloğan pütkül yazmini kərsətkənidi.

Biz 1- yaki 2-kəzkaraxşka kayılmız.